


ELDAR İSMAYIL

BİR İGİDİN ÖMRÜ

BAKİ - 2013



*Kitab Tofiq İbrahim oğlu Süleymanovun
seyriyyəçiliyi ilə çap edilmişdir.*

Redaktorlar:
*Arif MƏMMƏDLİ,
MƏNSUR*

Ön sözün müəllifi:
*Buludxan XƏLİLOV,
filologiya elmləri doktoru, professor*

Eldar İsmayıł
BİR İGİDİN ÖMRÜ
Bakı, 2013. – 294 səh.

“Bir igidin ömrü” tarixi-sənədli romanı tanınmış şair, yaziçi, publisist və jurnalist Eldar İsmayılin sayca qırxinci kitabıdır. Müəllifin dördüncü iri-həcmli əsəri olan bu romanda cərəyan edən hadisələr XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycanın (indiki Ermənistən) Goyçə mahalında və ona yaxın ərazilərdə baş verir.

Bu əsərdə yaziçi Dəli İsmayılin simasında olduqca bacarıqlı, Vətəninin, xalqının qədrini bilən mərd, cəsur bir igidin obrazını yaratmışdır. Kitabda oxucular qəhrəmanın mənfur erməni daşnaklarına qarşı apardığı mübarizələrlə dolu səhnələrlə tanış olacaqlar.

Əsər kitabın adından da göründüyü kimi bir el təəssübü çəkən əsl qəhrəmanın keçdiyi məşəqqətlə və şərəflə həyat yolundan bəhs edir.

“Bir igidin ömrü” romanı reallıqları özündə əks etdirən bir əsər kimi müasir gənclik və gələcək nəsillər üçün çox faydalı sayıldığından geniş oxu-cu kütləsi üçün nəzərdə tutulmuşdur.


ISBN 978-9952-8213-0-4



**HƏQİQƏT AXTARIŞINDA OLAN
ELDAR İSMAYILIN YENİ ƏSƏRİ**

Görkəmli şair, yaziçi, publisist, Əməkdar jurnalist Eldar İsmayıł həmişə olduğu kimi indi də oxucularının görüşünə gəlibdir. Həmişə olduğu kimi indi də gerçək tarixi faktlara istinad etməklə dəyərli bir əsər yazıbdır. Onun yazdığı bu əsər həmişə olduğu kimi indi də bənzərsizdir. Bu əsər bir daha təsdiq edir ki, Eldar İsmayılin vətənə, torpağı, xalqa bağlılığı və sevgisi güclüdür.

Əslində bu mövzuda əsərləri yazmaq üçün millətin ağrılarını, dərdlərini duymaq və onu ifadə etməyi bacarmaq lazımdır. Məhz Eldar İsmayıł dərdləri duyan, ağrıları yaşamağı bacaran, bu yükleri çəkmək gücündə olan istedadlı sənətkardır. Onun belə bir mövzuya müraciəti həm də yaziçi istedadından qaynaqlanır. Hiss edirsən ki, onun yaziçi istedadı xalqına, millətinə, torpağına olan məhəbbətə, sevgiyə xidmət edir. Belə olanda sənətkarın (yaziçinin, şairin) vətəndaşlıq mövqeyi çox aydın bir şəkildə görünür. Təsadüfi deyildir ki, Eldar İsmayılin vətəndaşlıq mövqeyi hər bir insanı, o cümlədən oxucunu özünə çəkir. Hər dəfə onun müraciət etdiyi mövzular oxucunun qəlbindən tikan çıxarır. O, hədəfləri o qədər düzgün və dəqiq seçilir ki, istər – istəməz oxucunun ürəyindən xəbər verir, oxucunun qəlbini yol tapır. Eldar İsmayıł bu dəfə də oxucularının görüşünə belə bir əhval – ruhiyyədə gəlmış, qələmini belə bir ovqatla kökləmişdir. Adətən bu qəbildən olan tarixi mövzulara müraciət etmək o qədər də asan deyildir. Ən azı ona görə ki, tarixi mövzulara müraciət edən kəs tarixi dərindən bilməli və zərgər dəqiqliyi ilə tarixə qiymət verməyi bacarmalıdır. Eyni zamanda



tarixiliklə müasirliyin vəhdətini görmək, bu istiqamətdəki təhlili aparmaq səviyyəsinə qadir olmalıdır. Məhz Eldar İsmayıł şairliyindən başqa, "Göyçənin qisası qalır", "Səttar oğlu" tarixi romanları ilə ədəbi ictimaiyyətə çox şey dedi. Ədəbi ictimaiyyət onun yazdıqlarından belə bir qənaətə gəldi ki, Eldar İsmayıł tarixi mövzulara müraciət etməyi bacarır, tarixiliklə müasirliyin vəhdətini yazıçı təfəkkürü və təxəyyülü ilə təsvir etməyi bilir. Bu bılık və təcrübə imkan verir ki, Eldar İsmayıł öz istedadını üzə çıxara bilsin, yaradıcılığında dərdlərimizi dilləndirsin.

Eldar İsmayıł tarixi mövzuda roman yazmaq təcrübəsini bu romanda da uğurla nümayiş etdiribdir. Romanın mövzusu xəyanətkar ermənilərin azərbaycanlılara olan münasibətlərindən, törətdikləri olmazın oyunlardan bəhs edir. Hadisələr Göyçədə və onun ətraf ərazilərində cərəyan edir.

Yazıçı İsmayıł adlı bir igidin qorxmazlığını, cəsarətini, yenilməzliyini oxucuya çatdırır. İsmayıł Göyçənin Ağbulaq ərazisində azərbaycanlılara qarşı ərköyünlük edən erməni quldur dəstələrini, erməni işgalçılarnı yerində oturdur. 1919-cu ildə İsmayıł ailəsi ilə birlikdə Şəmkirin Duyərli kəndində məskunlaşmalı olur. Sovet hakimiyyəti qurulduğdan sonra qaçqınların böyük əksəriyyəti kimi İsmayıł da öz doğma vətəninə qayıdır. Qayıtdıqdan sonra onu Çəmbərəkdə həbs edib zindana salırlar. O, zindandan qaçır, yenidən Şəmkirin Duyərli kəndinə gəlir. İki dəfə həbs olunur və həbsdən öz qəhrəmanlığı və şücaəti ilə azad olur: birində qaçır, birində isə atamanı vurduğunu siyasi baxımdan əsaslandırdığı üçün azad edilir.

Əsərdə İsmayılin qəhrəmanlığı ilə bağlı xeyli süjetlər vardır. Məsələn, süjetlərin birində Krasnoselo rayonunda



raykom katibi Martirosyan adlı ermənin özbaşinalığına və kobudluğuna İsmayılin cavabı olduqca orijinaldir. İsmayıł kobud, sərt raykom katibinin (Martirosyanın) yekəbaşlığına dözmür ona kəskin cavab verir: " – Katib, sən niyə burdakı işlərin gedisi ilə maraqlanmırsan, atmacalar atmaqla məşğulsan? Bu, raykom katibinə yaraşırmı?" Nəhayət, İsmayılin mərdliyi, kişiliyi qarşısında Martirosyan aciz bir vəziyyətə düşür, İsmayılin əlini sıxaraq deyir: – Siz türklerin bir atalar sözü var, çox gözəldi: "Kösöv yana-yana gödələr".

Eldar İsmayıł Martirosyan obrazı ilə oxucuya çatdırır ki, erməninin vəzifəsi olsa da, o, kölədir, qorxaqdır, çünki ermənidir. Hiss edirsən ki, Eldar İsmayıł Martirosyan obrazının milli kimliyini oxucuya çatdırıran zaman erməni barədə Əmir Teymurun, A.S.Puşkinin, Aleksandr Dumanın, Sədi Shirazinin, Vilsonun və digərlərinin dediklərini dəfələrlə oxumuş və təcrübədən keçirmişdir.

Əsərdə tarixi faktlar yazıçı təxəyyülü ilə yazıçı üslubunun vəhdətində bədii bir formaya salınır və oxucuya çatdırılır. Məsələn, 1828-ci ildə İrəvan torpaqlarının və onun ətraf mahallarının Çar Rasiyası tərəfindən işğalı, bu ərazilərə İrandan, Türkiyədən ermənilərin köçürülməsi, türklərin (yerli əhalinin, azərbaycanlıların) sıxışdırılması bədii cəhətdən çox təsirli və oxucunu əsəri oxumağa sövq edəndir.

Əsərdəki obrazların hər biri – Telli Çəmil, Məşədi Səməd, Hacı Sadıq, Kalva Aslan, Seyid Əhməd ağa, Hacı Kazım, Kalvayı Nəsib, Kalvayı Rza, Ağaklışı oğlu Bayraməli, Camal oğlu İbrahim, Ələkbər oğlu Allahverdi, Kalva Abbas oğlu Yolçu, Kalvayı Bayram, Məşədi Məcid və digərləri əsil azərbaycanlı – türk kişisinin xarakterini




açan, oxucuya əsil kişilərin simasını təqdim edən obrazlardır. Bu obrazlar vasitəsilə Eldar İsmayıł öz əsərində azərbaycanlıların milli – psixoloji xüsusiyyətlərini, mərdliyini, vətənə, yurda, torpağa bağlılığını, qeyrətini və digər məsələləri aydın bir üslubda oxucuya çatdırır.

Eldar İsmayıł cərəyan edən hadisələrin coğrafiyasını da çəkir və bu da tarixi torpaqlarımızın dünəni barədə oxucuda (xüsusilə gənc oxucularda) geniş təsəvvür yaradır. Məsələn, Ağbulaq, Çəmbərək, Göyçə, Toxluca, Ardanış, Cıl, Babacan, Bala Məzrə, Basarkeçər, Pəmbək, Böyük Məzrə, Qanlı, Kərkibaş və s.

Çox istərdim ki, belə əsərlər dünyanın beynəlxalq dillərinə tərcümə olunsun. İngilis, fransız, alman, ispan, ərəb, rus və s. dillərdə işq üzü görsün. Ona görə ki, dünyaya ictimaiyyəti, dünyanın oxucu auditoriyası ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərdən çox az məlumatları var. Belə əsərlər beynəlxalq dillərdə çap olunmaqla kimin kim olduğunu dünyaya tanıtmaqdə böyük yardımçı ola bilər.

İnanıram ki, Eldar İsmayıł bu mövzuda yeni – yeni əsərlər yazacaq, başımıza ermənilər tərəfindən gələn minbir bəlanı oxuculara çatdıracaqdır. Eldar İsmayılin yaradıcılığı barədə vaxtilə söylədiyim bir fikir yenə də qüvvəsindədir. O, həqiqət axtarışındadır. Həqiqəti tapmaq yolunda qələminini süngüyə çeviribdir. Əziz Eldar İsmayıł, qələmin iti, sözün kəsərli, ruhun həmişəki kimi duru olsun. Yeni-yeni əsərlərinizi gözləmək arzusıyla hələlik deyirəm.

Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor
11.02.2013-cü il



BİR İGİDİN ÖMRÜ

«Arxanc» məhəlləsinin adamları həmişə «Xırmanlar» deyilən yerdə toplaşar, keçmişdə baş verənlərdən, bu gündü hadisələrdən söhbət edərdilər. Onların söhbətləri Göyçəlilərə məxsus bir istiqanlılıqla daha çox sazdən-sözdən gedərdi. «Xırmanlar» deyilən yer otun, ələfin, taxıl ambarlarının cəmləşdiyi bir baza idi. Buraya gəlib-gedən çox olurdu. Ona görə də kənd camaati buradakı çardağın altında, yaxud olacaqlarda və tayaların etəyində əyləşib söhbət edərdilər.


Kəndin hörmətli ağsaqqallarından olan, Göyçə şifahi ədəbiyyatının, xüsusilə Miskin Abdal, Aşıq Allahverdi, Aşıq Ali, Aşıq Ələsgər yaradıcılığının mükəmməl bilicisi olan Kalva Məsim baba buraya gələndə sanki toy-bayram olardı. Hami onun başına toplaşar, şirin, dadlı-duzlu söhbətinə qulaq asardı. O, xüsusilə Aşıq Ali və Aşıq Ələsgər yaradıcılığını demək olar ki, bütövlükdə bilirdi. Kalva Məsim babaya verilən sualların ardi-arası kəsilməzdi. Ancaq o, özünəməxsus bir təmkinlə, səbrlə hər kəsin sualını cavablandırımağa səy edərdi. Göyçə aşıqlarından, el sənətkarlarından danışmaqla doymazdı. Sınəsi söz xəzinəsi olan Kalva Məsim baba xalqımızın tarixi ilə bağlı məsələlərə də aydınlıq gətirərdi. O zamanlar Bakıdan gəlmüş ədəbiyyat alimlərindən biri demişdi: «sınəsi söz xəzinəsi olan Kalva Məsim baba ensklopedik biliyə malik bir şəxsdir».

Bir gün yenə Kalva Məsim babanın şirin söhbəti zamanı bir nəfər orta yaşılı adam irəli yeriyb dedi:

-Kalva əmi, üzr istəyirəm, bir söz demək olarmı?

Kalva Məsim onu sözüb başını buladı və dedi:

-Oğul, bu nə sözdü, bura padşah məclisi-zad deyil ki... Nə demək istəyirsən de...



-Mən müxəmməs üstə bir şeir yazmışam, oxuyum qulaq asın.

-Nəylə bağlıdı, atam?

-Əhməd oğluna həsr eləmişəm. Əhməd oğlu İsmayılı deyirəm.

Kalva Məsim sözünə bir qədər ara verib dilləndi:

-Sən şeir yazırsan?

-Düşəndə, - deyə o, cavab verdi.

-Bilirsənmi Əhməd oğlu elə-belə, sıradan adam deyil. Ona şeir həsr etmək heç də xam adamın işi deyil.

Söhbətə qulaq asanlardan bir nəfər söhbətə qoşuldu:

-Yox, Tapdıq xam adam deyil, yeri gələndə yazır, ancaq hər kəsə göstərmir. Kalva Məsim əsasının ucu nu torpağa bərkidib çənəsinə söykədi, gözlerinin altın- dan Taplığı süzdü və soruşdu:

-Sən Cahangirin oğlu deyilsənmi?

O, utançaq bir tövrlə:

-Bəli, adım da Tapdıqdır!

-Bildim oğul, bildim... Hələ şeirini saxla, mən hekayəti danışım qurtarım, sən sonda oxu. Razisanmı?

Tapdıq həyəcandan alnına gəlmış tər damcılarını dəsmal ilə silib əlindəki dəftəri pencəyinin döş cibinə qoydu:

-Olar, siz söhbətinizi eləyin, qulaq asaq, mən şeiri sonra oxuyaram. Kalva dilləndi:

-Halal olsun oğul, sən ki, Əhmədoğluna şeir həsr edibsən, çox sevindim. Mən İsmayılin yaxın dostu olmaqla onun başına gələnləri yaxşı bilirəm. Həmin hadisələri qələmə almaq istəyən varsa məni yaxşı dinləsin. O, kəkotundan dəmlənmiş çaydan bir qurtum alıb sözə başladı...



I HİSSƏ

1909-cu ilin iyun günləri idi. Yenə aran elləri Goyçənin üstü dağlara yaylağa çıxmışdı. Baharla yayın qovuşduğu bu günlərdə Goyçə özü boyda əlvan bir xalını xatırladırdı. Başından hələ də ağ çalmasını açmanın «Pir dağı»nın, «Kirkitli»nin, «Sarı nər»in qovuları ilə sellənib dərələrə axan suların səsi quşların şirin nəğməsinə qoşulub könül oxşayırdı. Çiçəkdən çıçəyə uçub qonan arıların viziltisi, ağ kəpənəklərin rəqs edəedə qantəperin, gülxətminin, lilparın yarpaqları üstünə ahəstə qonması insanın zövqünə, rahatlığına xoş təsir bağışlayırdı. «Şah dağ» silsiləsi «Murğuz» baxarınca Gəncə, Eldar, Şəmkir, Tovuz, Qazax ellərinin elat camaati ilə daha da gözəlləşmişdi. Yaylaqlarda möhtəşəm bir qələbəlik duyulurdu.

El yaylağa çıxanda Goyçə daha da şenlənir, gözəlşir, qüvvətlənirdi. Elat camaati əksər hallarda kəndlərə enir, alış-veriş edir, əyər-əksiklərini yerli camaatin köməkliyi ilə düzəldirdilər. Goyçə camaati ilə aran camaati arasında böyük bir əlaqə, dostluq, tanışlıq və qohumluq körpüleri yaşıanırdı. Adətən el yaylağa dönəndən sonra qohumlar, dostlar bir-birini arayıb-axtarar, qonaq gedərdilər. Hər iki tərəfin tanınmış ağır kişiləri mütləq görüşməyə can atardılar. Ağbulağın adlı-sanlı, varlı-dövlətli, səxavətli kişilərindən biri olan Hacı Hüseyinin həyatında böyük bir qələbəlik var idi. Yan-yana düzülmüş samovarlardan burula-burula qalxan tüstü qulplu mis qazanların buguna qarışib səmaya çəkilirdi. Kəndin hörmətli ağısaqqallarından Hacı Sadıq, Kalva Aslan, Seyid Əhməd ağa da Hacı



Hüseynin Eldar mahalindan olan hörmətli qonaqlarını qarşılıamağa çıxmışdilar. Gün günortaya yaxınlaşan vədələrində kəndin şərq tərəfindən, «Arxanc» məhəlləsindən bir dəstə atlı girib, kəndin içi ilə irəlilədlər. Bir azdan iyirmi nəfərə qədər atlı qonaq Hacının həyətində yerə endi. Gənc oğlan Hacı Əsəd ağanın atının cilovundan tutub onu ehtiramla qarşılıadi. Hacı Hüseyin irəli yeriyb Hacı Əsəd ağa ilə qucaqlaşış səmimi görüşdü. Qonaqların hamisəna ehtiram göstərən xidmətçilər onları içəri dəvət etdilər.

Hacı Hüseyin gülər bir üzlə:



-Hamınız xoş gəlibsiniz. Buyurun içəri keçin, - deyə qonaqlara üz tutdu.

-Buyurun, buyurun, - deyə qonaqları qarşılıamağa çıxan adamlar da nəzakət göstərdilər.

Qonaqlar Hacının küncləri qara kəvək daşdan hörülülmüş, əhənglə suvadılmış hündür işıqlı, iri pəncərələri olan qonaq otaqlarına yerləşdirildi. Xalı-xalça döşənmiş otağın bir tərəfinə yerdən xalça, kilim və mütəkkə-yastıq döşənmiş, digər tərəfə isə qabaq stolları qoyulmuşdur. Qonaqlar stollarının arxasına keçdilər.

Hacı Cəmil Gəncəbasarda sayılıb-seçilən kişilərdən biri idi. Qırx ildən artıq idi ki, Hacı Hüseynlə dostluq edirdi. Hər il yaylağa çıxanda öz elinin bəzi kişilərini də başına yiğib, dostu Hacı Hüseynlə görüşə gələr, bir qədərdən sonra isə Hacı Hüseyni «Çiçəkli bel» yaylağına qonaq dəvət edərdi.

Hacı Hüseyin qonaqları xoş bir əhval-ruhiyyə ilə sözüb dostunun üzünə baxdı:



-Çox şükür Tanrıının böyüklüğünə, qardaş, hələlik gümrah görünürsən. Nə var, nə yox, canın-başın yaxşıdımı, - deyə Hacı Əsəddən soruşdu.

-Şükür Allaha, hər şey yaxşıdı, özüm də belə, gördüyün kimi, - Hacı Əsəd cavab verdi.

-Qocalıq bizi yaxalayıb, bu yaxınlarda xeyli xəstə oldum, yatağa düşdüm.

-Eşitmişəm. Keçmiş olsun. Maşallah indi gümrah görünürsən.

-Sağ olun, hamiya Allah can sağlığı versin. Adam yaşlaşandan sonra cansağlığının qədrini bilərmiş.

-Doğrudur, gənclikdə insan güclü olur, sağlam olur, çox şeyə fikir verməyi unudur. Qardaş, deyilənlərə görə Avetis ağadan inciyibsən...

-Eh, ay Hacı Əsəd, adamlarda kişilik, böyüklik qalmayıb. Xüsusilə də bu ermənilər çox çörək itirən adamlardı.


Hacı Əsəd:

-Erməniləri yaxşı tanıyıraq. Rəhmətlik anam erməni görəndə deyərdi: «Dağarcıqda unları, kim tanımır bunları».

Hacı Hüseyin:

-Elədi qardaş, hamımız tanındığımız ac-çılpaq ermənilər dünyadan o başından gəlib burda ağalıq eləyirlər. Nə təhəri deyərlər «dağ iti gəlib bağ itinə hürüyür». Bu Avetis ağa var ha, həmişə bu kəndə gələndə qabaqcə evimə gələr, sonra işi-gücü ilə məşğul olardı.

Bir ayın söhbətidi. Yataqda xəstə yatırdım. Nəvəm Xalıqverdi gəldi ki, baba, Avetis ağa camaatı xırmana yiğib dizi üstə çökdürüb. Soruşdum ki, səbəbi nədir? Dedi ki, vergiyi verməyənləri cəzalandırır. Qan bey-



nimə vurdu. Dədən hanı deyə soruşdum, tap yanına göndər, - dedim. Xalıqverdi böyük oğlum Hacı Kazımın oğludu. Bir azdan sonra Hacı Kazım içəri girdi, hiss etdi ki, çox qəzəblənmişəm. Dinməz-söyləməz ya-tağımın ayaq ucunda dayandı. Avetis ağanın əməl-lərini eşidibsənmi, deyə soruşdum. Cavab verdi ki, indicə eşitmişəm. Əgər o yaramaz erməni camaatı ver-giyə görə incidirsə, sən niyə durub baxırsan? Tez Ave-tis ağanı çağır bura gəlsin. Heç yarım saat çəkmədi ki, Avetis ağa içəri girdi. Üz-gözündən hiyləgərlik yağırdı. Salam verib əlimdən tutdu. İndi o, bilirdi ki, mən ona nifrət eləyirəm. Məndən əvvəl o dindi. «Bağıشا, Hacı, səhv elamişam. Açığım tutmuşdu, hər şeyi unutdum».

Gərək məni unutmayaydın, deyə onu məzəmmət etdim. Yenə qayıtdı ki, Hacı, bağışla, nə təqsirim var, bağışla. Vergilərin vaxtında yiğilmaması qubernatoru da hövsələdən çıxarıb. Qayıtdım ki, Avetis ağa, sən mənim yanımı dəyərdin, camaatın vergisinin miq-darını mənə deyərdin. Bununla da bu biabırçılıq çıxmazdı. Sən bilirsən ki, mən camaatımın tapdanmasını götürə bilmərəm. Camaatın vergisini bağlayıb pristavı yola saldım.

-Atana rəhmət, qardaş, sən həmişə də elin-obanın köməyinə çatıbsan, - deyə Hacı Əsəd dilləndi. - Aşıq Ali təsadüfən deməyib ki...

-Sözünüzü balla kəsim, deyə dillənən Aşıq Allah-yar sazını köynəkdən çıxarıb ayağa qalxdı. Bildim ki, söhbəti hara gətirirsınız, icazə versəniz onu mən deyərəm. Üzr istəyirəm söhbətin arasına girdiyimə görə. Əgər incimirsinizsə...

Hacı Əsəd xoş bir təbəssümlə dilləndi:



-Ay rəhmətliyin oğlu, incimək nədi. Sazı sinənə sıx, səni dinləyirik.

Aşıq Allahyar:

-Onda icazə verin əhvalatı olduğu kimi danışım.



Günlərin bir günü Aşıq Ali dostu Qiyyas Ağadan bir məktub alır. Oxuyanda görür ki, dostu onu Qaza-ğşa oğlunun toyunu keçirməyə çağırır. Daha durmağın yeri deyildi. Aşıq Ali hazırlaşış şəyirdi Mehdi ilə birlikdə yola düşür. Basarkeçərdə Mehdiyə deyir ki, bala, atımın ayağı nalsızdı, gətir nalladaq, sonra gedək. Atı nalbəndə çəkib nalladırlar. Nalladandan son-ra atların ağını çevirirlər Qazağa tərəf. Məzrə kəndini keçəndə görürlər ki, at axsayır. Şişqayada daha at çox çətinliklə ayağının birini yerə basır.

-Ayə, ay Mehdi, bu çərləmiş yoxsa bizi yolda qo-ya, atın mayasına mix dəyib, - deyə Ali dilləndir.

Uzun sözün qısası onlar bir təhər gün varkən Ağ-bulağa çatırlar. Hacı Hüseynlə Aşıq Ali çox mehribanlıqla görüşürler. Hacı qonaqları otaga dəvət etdik-dən sonra eşiye çıxıb uşaqlara deyir ki, Aligilin atlarını tövləyə çəkin. Uşaqlar atı içəri çəkəndə görürlər ki, aşığın atı axsayır.

Axşam yaxşı qonaqlıq düzəldirlər. Kəndin ağsaq-qalları, saz-söz həvəskarları Alının başına toplaşır. O da gecəyə əməlli-başlı bir körpü atır. Düz gecə yarıya kimi çalıb-oxuyur, şirin söhbətlər eləyir. Səhər açılan-da Aşıq Ali Qazağa yola düşməli olur. Bu vaxt onun qabağına özgə at çəkirler. Ali bir qədər tərəddüd eləyir.

-Ali, min sür, sənin atının mayasına mix dəyib, na-lını sökdürmək lazımdır, - deyib Hacı Hüseyin irəli ye-riyib atın cilovundan tutur.



Aşıqlar yola düşürlər. İki gün sonra Hacı Hüseyin Alının atını Qızılvəngə qaytarır. Deyilənlər görə, Aşıq Ali Qazaxda çox ləngərli bir toy keçirir. Aşığı on dörd gün Qazaxdan buraxmırlar. Yarım aydan sonra Ali yenə Ağbulağa qayıdır. Dostunun evinə düşür. Dincini aldıqdan sonra Qızılvəngə gedəcəyini bildirir.



Hacı Hüseyin deyir ki, Ali, sənin atını ilxiya buraxmışam, at atdır nə fərqi var, elə bu atı min get. Ali dostunun bir sözünü iki eləməzdi. Bilirdi ki, Hacı belə şeylərdən inciyən adamdı. Odur ki, Aşıq Ali görüşüb yola düşməli olur.

Aşıq gəlib Qızılvəngə çatanda görür ki, öz atı həyətdə hörüklnib. Aşıq Ali elə-belə adam deyildi. Hər şeyi o saat başa düşür. Bilir ki, Hacı Hüseyin atı ona bağışlamışdır.

Axşam qohum-qonşu toplaşıb Alıdan Qazaxda görüb-bildiyindən danışmağı xahiş edirlər. Ali Qiyas bəyin dostluğundan, Qazax camaatından, keçirdiyi toyun böyüklüyündən ürəkdolusu danışır. Sonra da qayıdır ki, Ağbulaqlı Hacı Hüseyin bir görün başına nə oyun açıb... - Onu da bilmışik, - deyə kimse yerdən dillənir. Canın sağ olsun bir gün olar sən də onun yaxşılığından çıxarsan.

Sazımı gətirin görüm mən də Haciya öz ürək sözü-mü necə çatdırı bilirəm...

Bu dari dünyada, Göycə elində,
Hörmətdə, izzətdə birsən, ay Hacı.
Sənə qismət verib xalıqi sübhan,
Həqiqət yolunda şırsən, ay Hacı.



Başı yiğincaqlı, cövrü-cəfali,
Qohuma-qonşuya, dosta vəfali.
Qonaqlı-qaralı, hatəm səxalı,
Süfrələr açmaqda birsən, ay Hacı.

Tanıyr el-oba düz insan səni,
Tutammaz şöhrətdə nə bəy, xan səni.
Azmı eyləmişəm imtahan səni,
Ərlər meydanında ərsən, ay Hacı.

Süfrəsi, dövləti, halal əməyi,
Yüzlükler xərcləyər, əsməz üzəyi.
Yetimlər köynəyi, yoxsul çörəyi,
Əvvəldən bir açıq dərəssən, ay Hacı.

Yanında xəcalət bu Aşıq Ali,
Bağışla sən Allah bu qeylü-qalı.
Seyiddən, molladan elə daldalı,
Vallah ziyarətsən, pirsən, ay Hacı.

Hacı Hüseyin köksünü ötürüb üzüntülü bir kədərlə dilləndi:


- Eh, Aşıq Ali da variymış... Saz-söz sənətinin sultani da köcdü.

- Aşıq Ali rəhmətə gedib? - deyə Hacı Əsəd soruşdu.

Hacı Hüseyin:

- Bəli, bu il Novruz bayramına bir həftə qalmış dünyasını dəyişdi.

Hamı bir-birinin üzünə baxdı.



-Allah rəhmət eləsin! - Hacının və oradakıların səsi eşidildi.

-Bəli, demək Aşıq Ali da ölmüş. Hacı Hüseyin hüznə başını tərpətdi və əlavə etdi-gördüyüňüz bu otaqda Ali çox olub.

Təxminən məclis üzvlərindən 45-50 yaşlarında olan qarayanız, ortaboylu, dolubədənli bir kişi dil-ləndi.

-Hacı əmi, Aşıq Aliya at bağışladığınızı eşitmışəm, ancaq təfsilatı ilə bilmirdim. Aşıq hər şeyə bir aydınlıq gətirdi.

Süfrəyə müxtəlif yeməklər düzülmüşdü. Kabab, bozartma, balıq, toyuq əti və başqa nemətlər...

Qonaqlığın müəyyən hissəsindən sonra qonaqlar havalarını dəyişmək üçün bayırına çıxdılar. İnsanlar dəstə-dəstə bölünüb söhbət edirdilər. Hacı Əsəd onunla birlikdə gələn cavanlardan dörd nəfərinin yaxşı gül-lə atan olduğunu iftخارla Hacı Hüseyinə danışanda Kalva İbrahim bunu eşitdi:

-Hacı əmi, bəlkə icazənizlə bir nişan qoyaq, - deyə fikrini bildirdi.

Hacı Hüseyin gözəcə Kalva İbrahimini sözüb ötkəm səslə dedi:

-Əshi, lazım deyil, camaat söhbət edir!

Hacı Əsəd xoş bir təbəssümə:

-Boşluqdu, qoy uşaqlar nişan qoyub özlərini sınasınlar.

Bu sözün müqabilində Hacı Hüseyin heç nə demədi. Ancaq nişan qoymaq Hacı Kazımın ürəyindəndi. Çünkü bu gün qonaqlardan, eləcə də burada olan ağ-bulaqlılardan özünü mahir gülə atan kimi öyənlər az

deyildi. O, isə istəyirdi ki, onlar İsmayılin da gülə atmaq qabiliyyətini görsünlər. Kalva İbrahim nazik bir tubulğu çubuğu gətirib «yarış iştirakçılarına» göstərdi. Razılıq alandan sonra nişanın yerini müəyyənləşdirdilər. Hacilar məsafləni razılaşandan sonra İsmayıł irəli yeriyb çubuğu bir qədər də uzaqlaşdırmağı təklif etdi.

-Nə danışırsan, onda çox uzaq olur, onu göz kəsməz, - deyə Qəhrəman adlı adam etirazını bildirdi.

-Kimin gözü kəsir o, irəli dursun, - deyə İsmayıł özünəməxsus bir tərzdə cavab verdi. Sonra - «çubuğu bir on addım genə dala çək» - deyə Kalva İbrahimin üzünə baxdı.

Kalva İbrahim özünəməxsus bir cəldliklə çubuğu xeyli uzaqlaşdırıldı. Bundan sonra irəli durub nişan atmaq istəyənlərin bir neçəsi geri çekildi. Onlar bu işin öhdəsindən gələ bilməyəcəklərini anlayıb biabır olmaq istəmirdilər.



-Birinci kim atacaq? - deyə Kalva İbrahim üzünü nişan atmağa hazırlaşanlara tutdu.

-Məhərrəm, ya Allah de görüm, - Hacı dəstəsində olan, yaxşı atıcılardan sayılan təxminən 30-32 yaşlı oğlana müraciət etdi.

Başında qaragil dərisindən çərkəzi papaq qoymuş ağbənizli, qaynar baxışla gənc irəli yeriyb nişana zəndlə baxdıqdan sonra dedi:

-Nişanınız çox uzaqdı, uzanıb atmaq yaxşıdır.

Onun sözünü başqları da təsdiqlədi. Bir dərmə kiliṁ gətirib yerə sərdilər. Məhərrəm ağızı üstə kiliṁin üstünə uzanıb beşaçılan tüsəngini nişana tuşladı. Gullə açıldı, amma hədəfə dəymədi. Üç gullə atmağa icazəsi var idi. O, daha iki gulləsini də boşə keçirdi. Bundan



sonra qonaqlardan bir özgəsi irəli yeridi və üç gülə atıb ayağa durdu və etiraz etdi:

-O qədər uzağa qoyulub ki, çubuğu çətinliklə seçirsən. Bu cür nişan olmaz.

Kalva İbrahim:

-Hamı atsın, sırasını soğsun. Heç kəs vura bilməsə nişan yerini dəyişərik. O, bu təklifi verəndə nə demək istədiyini bilirdi. Bir-birinin ardınca on nəfərə qədər adam sınadı. Bunların arasında ağbulaqlılar da vardı. Hətta onlardan Qəşəm adlı birisi hardasa belə bir söz işlətmışdı: «Yeri gəlsə Hacı Kazımın gözünə ataram». Qəşəm də daxil olmaqla heç kəs «yaxşı atıcı» kimi özünü göstərə bilmədi. Vəziyyəti buraya qədər gətirib çıxaran Kalva İbrahimin istədiyi məqam çatmışdı. O, istəyirdi ki, əmisi oğlu İsmayılin qabiliyyətini bu gün nümayiş etdirsin. O, İsmayılin üzünə baxıb dedi:

-İsmayıł, sən də özünü sınamaq istəyirsənmi?

İyirmi, iyirmi bir yaşlarında olan gənc İsmayıł kılımın üstünə çıxbı ayaq üstə tüsəngi üzünə götürdü.

Allahverdinin səsi eşidildi:



-İsmayıł, sən də uzan, sonra nişan al.

-Əmi oğlu, narahat olma, çubuq məni görmür, tülüküə gülə atanda görməsin deyə uzanmaq olar.

Bu sözü qurtaran kimi gülə açıldı, dalbadal üç gülə... İsmayılin güləsi çubuğu üç yerdən üzüb yerə salmışdı.

Hamını heyrət bürümüşdü. Hacı Əsəd qabağa yeriyb İsmayılmın alnından öpdü.

-Halal olsun, oğul, sən demə papaq altda yatan oğullar varmış.



Hacı Hüseynin üzü gülürdü. O, bir qədər kövrəlmişdi. İndi onun gözünün qabağına İsmayılin ata-anasını vaxtsız itirməsi səhnəsi gəlirdi. Ancaq əmisi Kalva Abbas onu atalı-analı uşaqlardan çox ərköyün böyütmüşdü. Bu ərköyünlük indi Hacının gözünün qabağında özünü göstərirdi. Ruhən, mənən zəngin böyüməyən, sixıntılar, sarsıntılar keçirən, korluq çəkən uşaq böyüyəndə yaxşı gülə ata bilməz.

İsmayıł irəli yeriyb çox adlı-sanlı, şöhrətli İxtiyar əmisinin əlindən öpdü. Hacı isə onun gözlərindən öpüb dedi:

-Allah bu gözlərə elə işiq, bu ürəyə elə təpər verib ki, onu üstələmək mümkün deyil.

Hacı Kazım da İsmayılı bağırına basdı. Çoxdan bəri Qəşəmin ürəyində gözlədiyi «Yeri gəlsə Hacı Kazımın gözünə ataram» sözünü elə burdaca cavablandırırdı:

-Eşitmişəm dalda yekələnib «gözə gülə atmaqdan» danışanlar da olub. Yaxşı ki, hamı burdadi, gözə yalnız İsmayıł kimi oğullar ata bilər!

Məclis yenidən qızışdı. Məmməd Yolçu ilə Allahverdiyə üz tutdu:

-Tez iki erkək gətirin kəsin, kabab eləyin. Qonaqlar ertəsi gün günorta üstü «Şahdağ»a tərəf üz tutular.

Hacı Hüseyn qonaqları böyük ehtiramla yola saldı və Hacı Əsədin dəstəsini «Topaşan»a qədər ötürməyi İsmayıla, Kalva İbrahimə, Məmmədə, Yolçuya və Allahverdiyə tapşırıdı.



İsmayıł sərrast gülə atmaqda ad çıxarmışdı. Onun mahir atıcılıq qabiliyyəti qonşu kəndlərə də yayılmışdı. Orta boylu, ağ bənizli, qartal baxışlı bu gəncin sırsıfətində, baxışlarında adamı vahiməyə salan ağır bir zəhm hökm sürürdü. İsmayıł təkcə gülə atmaqda deyil, eyni zamanda olduqca cəsarətli, mərd və əyilməz igid kimi də ad çıxarmışdı. Artıq «mənəm-mənəm» deyən özündən razı cavanlarm çoxu İsmayılin qabağmaçop atmağın müşkül iş olduğunu bilirdilər. Hələ uşaqlıq illərində o, tay-tuşları arasında sözgötürməzliyi, qorxmazlığı ilə seçilirdi. Hətta özündən böyük uşaqlar da onunla dalaşmaqdan, mübahisəyə girməkdən ehtiyat edirdilər. İsmayıł özü belə bir əhvalat danışındı.

Payız girməyə az qalmışdı. Xırmandıa küləş döymək üçün vələ qosulan öküzləri axşamlar otarmağa aparırdılar. Qohum-qonşu uşaqları öküzləri çölə birlikdə haylayır, birlikdə otarırdılar. Otaraq əsasən kəndin «Tap» adlanan sərnəsində, «Quzeyin başı»ndakı sahələr seçilmişdi. Başqa məhəllədən olan iri yaşılı uşaqlar öz öküzləri daha yaxşı otarmaq məqsədi ilə qərara gəldilər ki, nisbətən kiçik uşaqları qorxudaq, öküzlərini aparıb getsinlər. Onlar əvvəlcə uşaqların yanında bir-biri ilə səhbət edirdilər ki, hər yerdə danışır ki, «Çətin dərə»də ölü xortlayıb, kəfəndə gəzir. Ehtiyatlı olmaq lazımdır. Bir başqası onun sözünə qüvvət verərək dedi ki, hə, bəs deyirlər ki, həmin ölü bu qaranlıq gecədə ağ kəfəndə gəzir.

Dərhal mən başa düşdüm ki, öz öküzlərini sərbəst otarmaq üçün bizi qorxudurlar. İstəyirlər ki, biz çıxıb




gedək. Mən bu səhbəti əmimə deyəndə o, gülümsünüb dedi: «Onlar sizi qorxudurlar ki, öküzlərinizi oradan çıxarasınız. Ölü heç vaxt xortlamaz. Belə şeylərə inanmayın».

Ertəsi gün qonşu uşaqları Seyidlilər Zülfüqar, Yolçu və mən öküzləri yenə «Tap» sərənəsinə apardıq. Çünkü bura qalın otu ilə seçilirdi. Bizə uzaq qonşu olan gənc oğlanlardan Qələndər adlı birisi mənə yaxınlaşışdır dedi:

-İsmayıł, qorxmursan, qaranlıq düşən kimi burallarda ağ paltarlı bir adam gəzir. Deyilənlərə görə o, gordan xortdamış ölüdür.

-Mən inanmiram, - deyə Qələndərə ötəri cavab verdim. O ayrılib getdi.

Qaranlıq düşüb. Ulduzlu payız gecəsidir. Öküzlərimizi ötürüb, göz-qulaq oluruq. Uzun bir dikdirin üstündə oturmuşuq. Bizlərdə yerarası dikdirlərə rənd deyirlər. Yolcu məndən bir qədər aralıda oturub. Ayın parlaq işığı gecəyə bir yaraşiq verir. Mən birdən gördüm ki, ayın işığı altda otların arasında ağ libaslı bir adam göründü və gözdən itdi. Mən sıçrayıb ayağa qalxdım. Bir az keçmişdi həmin ağ libaslı adam rəndin dibində göründü. Mən ondan yuxarıdayam. Əlimdəki gərməşov ağacı bunun təpəsinə endirdim. Ağ paltarlı adam «vay» eləyib otların arasına düşdü. Vahiməli səsə hamı yürüüb buraya toplaşdı. Məlum oldu ki, dedikləri ölü Qələndər imiş. Onunla birlikdə öküz otaran tay-tuşları mənə qışqırıldılar ki, niyə vurdun? Dedim ki, yaxşı elədim. Mən Qələndəri yox, «xortdamış ölü»nü vurmuşam. Onlar deyəndə ki, o zarafat eləyirdi. Cavab verdim ki, mən də zarafat eləmişəm...



Qələndərin başının qam ağı köynəyini qıp-qırmızı eləmişdi. Ağlı üstündə deyildi. Onu evə apardılar. Qohum-qonşuya xəbər düşüb ki, İsmayıł Qələndərin vurub başını yarib. Yolcu ilə mən də öküzlərimizi aparıb getdik.

Kalva Abbas da eşitmişdi. Kalva Abbas götürümlü, səxavətli, yeri gələndə qəzəbindən kükrəyib daşan bir kişi idi. İsmayıł evə qayıdan kimi Kalva Abbas onu həyətdə qarşılıdı.

-Nə olub? - deyə ciddi bir əhval-ruhiyyə ilə soruştı.

Kalva Abbas bilirdi ki, İsmayıł yalan danışmağı sevmir, hadisəni olduğu kimi danışacaq.

İsmayıł hürkək baxışlarla əmisinin zəhmli, qəzəb dolu gözlərinin içində baxdı. İndi o gözlərdə oxuyurdu: «sən hər şeyi düz deməlisən!»

-Əmi, mən hər şeyi düz danışacağam.

Əhvalatı olduğu kimi danışdım.

-Beləmi oldu? - Kalva Abbas soruşturdu.

-Belə oldu!

Kalva Abbas daşdan hörülmüş alçaq çəpərdən çöle çıxdı. Evləri kəndin içində olduğundan camaat yanxılıqdakı dükanın qabağına toplaşırıdı.

Məhəllədə böyük qələbəlikvardı. Bizim gəldiyimizi görüb yaşılı kişilər bizə tərəf gəldi. Qələndərin atası soruştı:


-Ay oğul, elə də adam vurularmı, demirsənmi olər?

Mən dedim:

-Mən kimi vurmuşam ki...

-Bilmirsənmi, Qələndəri, - deyə atası dilləndi.

-Mən «xortdamış ölü»nü vurmuşam.



Bu sözə oraya toplaşanlar qəhqəhə çəkib güldülər.

-Doğrudanmı elə olub?

-Bəli, hamının yanında olub bu əhvalat.


-Onda bəri dur, ay İsmayıł, gözündən öpüm. Çox yaxşı eləyib, əsil kişilik göstəribəsən.

Əmim irəli yeriyib qürurla dedi:

-İsmayıł, sağ adamlarda işin yoxdu, ancaq ölülər xortdayanda aman vermə!

İsmayıł deyirdi ki, atamın əmisi Hacı Hüseyn çox səxavətli, el-oba içində hörməti olan müdrik ağsaqqallardan biri idi. Hacı Hüseyn dəfələrlə camaatin vergisini vermiş, insanların əlindən tutmuşdu. Böyük oğlu Hacı Kazım da bir Hacı kimi, Allah adamı kimi dürüst və mərhəmətli adamıydı. Mən həmişə Hacı Hüseynin oğlu Məmmədlə və Hacı Kazımın oğlu Xalıqverdi ilə Hacı Hüseynin yanına gedirdim. O, Məmmədlə Xalıqverdini evdən çıxarıb, məni yanında saxladı. Qapını arxasından kilidləyib bir sini qızıl gətirib kürsünün üstünə tökər, məxmər parça ilə silərdi. Bir az da mən silərdim. Hər dəfə bir qızıl beşlik mənə verərdi.

Hacı Hüseynin hər gün qonaqları olardı. Basarəçərdən, Kəvərdən, Dərəçiçəkdən, Qaraqoyunludan, Şinixdan, Tovuzdan, Qazaxdan, Şəmkirdən dostları gələrdi. Qulplu qazanlarda xörək asılar, samovarlar qaynayardı. Ət və plov qazanlarından qalxan xoş ətirli bug adama ləzzət verərdi.




Bizim tayfanın evləri «Şahdağ» silsiləsinin ətəyində, kəndin şimal qərbində yerləşirdi. Biz əmi oğlanları – Kalva İbrahim, Allahverdi, Kalva Məhərrəm, Yolçu, Məmməd bir yerdə olardıq.

Məmməd Hacı Hüseynin ikinci oğludur. O, kənddə ən yaxşı paltar geyən gənclərdən biri, yaxud birincisi idi. Başına buxara papaq qoyar, əyninə qara kostyum geyər, şalvarın ayağını uzunboğaz tumaş çəkmənin içində qoyardı. Ucaböylü, yaraşlıqlı bir cavandı.

Yolçu Kalva Abbasın oğlu. Ucaböylü, enlikürək, qabağımdan yeməyən bir cavandı. Kalva Məhərrəm Ali əmimin oğludur. Sakit təbiətli və ticarəti yaxşı bilən gözüaçıq bir cavandı. Allahverdi Ələkbər əmimin oğludu. Qoçaq, diribaş, təsibkəş adamdır. Kalva İbrahim Məhərrəm əmimin oğludu. Anası Səlvı xanım Hacı Hüseynin qızıdır. Kalva İbrahim çox güclü bir insandır. Dəfələrlə pəhləvanın dizini yerə getirmişdi.

Belə bir hadisə oldu bir gün. Hacı Hüseyin əmimin həmişə olduğu kimi yenə qonağı gələsiydi. Bu dəfəki qonaqlar Çubuqlu erməniləri olmalıydı. Onları qarşılıyaq, yaxşı yola salaq ki, yatağı bize satsın. Bir qədərdən sonra qonaqlar gəldilər. Həyətdə biz qarşılıdıq. Bundan sonra Hacı gəldi. Qonaqlara xoş gəldiniz dedi.

Qonaqlar üç nəfər idi. Onlardan biri 45-50 yaşlarında geyimli-geçimli bir kişi idi. İlk görünüşdən hiss olunurdu ki, qoyun yatağının sahibi bu adamdır. Digər bir nəfər isə 30-32 yaşlarında ədalı görünən cavan idi. İlk görünüşdən hiss olunurdu ki, bu cavan erməni



özündən çox razı, yanındakılara yuxarıdan aşağı baxan, dar düşüncəlinin birisidir.

Üçüncü adam isə 35-40 yaşlarında faytonçu idi.

Deyəsən həmin cavanın özünü düzgün aparmadığını Hacı əvvəlcədən başa düşmüşdü. O, yaxşı bilirdi ki, belə hərəkətləri nə mən, nə də Kalva İbrahim sindirəsi deyilik. Qonaqları qonaq otağında oturdub, həyətə çıxdı, bizi çağırıb dedi:



-Mənim bunlarla alış-veriş işim var, heç kəsin xərinə dəyməyin. O cavan bir az deyəsən yekəxanadır, işiniz yoxdu. Biz bir ağızdan:

-Baş üstə, - dedik.

Bir azdan sonra süfrəyə löyün-löyün xörəklər gətilərildi. Erməni qonaqlar daha çox cızdaqlı xəngələ meyl göstərdilər. Xəngəl qalaylı mis sinidə gətirilmişdi. Hər kəs xəngəli qaşıqla götürüb öz boşqabına qoyur və iştaha ilə yeyirdi. Hacı ilə qonaqlar arasında şirin söhbət gedirdi. Xəngəl yeyilib qurtarandan sonra cavan erməni mis sinini çəkib kağız kimi bükməyə başladı. Bu işi o, elə bir cəddliklə elədi ki, hamı donub qaldı. Pəzəvəng erməni bu oyunu törətməklə bizə həm gücünü, həm də saymazlığını göstermiş oldu. Bu işdən pərt olan Hacı Hüseyin bilmədi ki, nə desin. Sahak erməni bu nöqsana haqq qazandırmaq üçün dedi:

-Karlen çox güclü pəhləvandır. İndiyə kimi onun qolunu əyən olmayıb.

Bu sözdən dərhal sonra Kalva İbrahim əlini atıb yumaqlanmış sinini əlinə götürüb açmağa başladı. Cəld bir hərəkətlə sinini cırıq-cırıq eləyib masanın üstünə tökdü. Ortalığa soyuq bir sükut çökdü. Artıq bu



hərəkət Karlenin quduzluğuna cavab idi. Vəziyyət ağırlaşdı.

Karlen sərt bir təpki ilə Kalva İbrahimə:

-Sən gücünü mənə göstərisən?

-Xeyr, - deyə Kalva İbrahim dilləndi, - sən bük-müşdün, mən də açdım.

Karlen bir də qayıtdı:

-De görüm, gücünü sən mana göstərisən?

Kalva İbrahim:

-Bəli, gücümü sənə göstərirəm!

Karlen:

-Qalx, çıxaq çölə!

Kalva İbrahim sıçrayıb qalxdı:

-Gəl! - deyə sərt bir səslə cavab verdi.

Hacı ayağa qalxıb təmkinini pozmadan gülərzlə dedi:

-Mən sizin ikinizin də gücünü yoxlamışam. Qonaqla ev sahibinin güləşə çıxmazı olan iş deyil. Araba örəkəni var, keçi qəzilindən toxunub, kim onu qırsa güclü hesab olunsun.

Bayaqdan bəri donub qalmış və yanında gətirdiyi cavanın nalayıq hərəkəti Sahakı məyus etmişdi. Hacının bu təklifindən sonra o məmnunluqla razılığını bildirdi.

Evin arxasında geniş xırman yeri vardı. Hami çıxbı xırmana toplaşdı. Məmməd araba örəkənini gətirib xırmanın ortasında yerə qoydu. Örəkən çox uzun idi. 14-15 metr olardı.

Hacı Hüseyn dilləndi:



-Birinci kim istəyir örəkəni götürüb gücünü yoxlasın. Dabanının altına qoyub çıyindən döşünə endirib əli ilə dartsın.

Karlen:

-Birinci mən eləyəcəm!

-Buyur, - deyə kimsə dilləndi.

Pezəvəng Karlen örəkənin ucunu dabanının altına qoyub çıyınan verdi. Çəkdikcə örəkən nazılın, daha da bərkiyirdi. Nə qədər güc göstərdisə qıra bilmədi. Nəhayət növbə Kalva İbrahimə çatdı. O, kəndiri dabannıa verən kimi örəkən iki bölündü.

Karlen razılaşmadı:

-Mən onu naziltmişdim. O biri başını çıyınanı alınsın.

Kalva İbrahim-baş üstə deyib çıyını örəkənə verdi.

Hər təkan verdikcə qıra-qıra getdi.

Hacının səsi eşidildi:

-Ayə, ay İbrahim, arabanın örəkənini qırıb tökmə.

Hiss olunurdu ki, Sahak çox məyus olmuşdu. O, Karleni gözəcə suzüb dedi:


-Ağılsız baş sahibini xar elər. Çox atılıb-düşürdü, payını aldın... Türklerin bir məsəli var, deyirlər: «Dəmir özünü öydü, eşşək nali düzəldilər».

Hacı Hüseyn yenə sözün arasına girdi:

-Cavanlıqda hər şey olur, ay Sahak kişi, öhdünə varma.

-Hər insan bilməlidə ki, ondan qat-qat hörmətli, bilikli, ağıllı və güclü adamlar var. Ona görə də özündən razi olmaq məglubiyyətə gətirib çıxarıır.

Ancaq bu əhvalata baxmayaraq Sahak dənizkənarında yerləşən qoyun komunu Hacı Hüseynə satmaq qərarına gəldi.



Bu gün Bəryabad kəndindən qonaqlar gələsiydi. Qohum-qonşu qonaqlar üçün hazırlıq görürdü. Süleyman oğlu Baxşəli İsmayılm kiçik bacısı Havanı istəyirdi. Bəryabadlı qonaqlar bu münasibətlə elçiliyə gəldilər.

İsmayıł taxtın üstündə uzanmışdı. Məlek xanım içəri girib nəsə demək istəsə də cürət eləmədi. İsmayıł yuxuda idi. Onu qaldırmaq istəmədi. Həm də bilirdi ki, onu yuxudan yarımcıq qaldıranda əsəbləşir. Məlek xanım geri dönüb həyətə çıxdı. Allahverdi onun üzünə baxıb soruşdu:

-Nə oldu, İsmayıł gəlmir?

-Yuxudaydı, daha qaldırmaq istəmədim.

-Sən də o qədər fağır bir adamsan ki, öz kişini də oyatmağa cürət eləmirsen.

Məlek xanım doğrudan da çox abırlı, utancaq, ismətli bir qadın idi. Son dərəcə həyalı olması onu həminin gözündə fağır bir adama çevirmişdi. Allahverdi İsmayıł yatan otağa keçdi. İki kiçik pəncərəsi olan o otağın çox da böyük olmayan qapısı ev damına gedən küçəyə açılırdı.

-İsmayıł, İsmayıł, - deyə Allahverdi alçaq səslə onu çağırıldı. İsmayıł gözünü açıb Allahverdini süzə-süzə qalxıb oturdu.

-Əyləş görüm, - deyib onu dinləyirmiş kimi sükuta daldı.

Allahverdi taxtın böyründəki kətilin üstündə oturub özünəməxsus sakit bir tərzdə dilləndi:

-Qonaqlar yəqin ki, günortadan sonra gələrlər.



-Mən də elə düşünürəm, - İsmayıł onun sözünə qüvvət verdi.

-Dürlü bulağın tərəf gedib-gələ bilərikmi?

-Orda nə var?

-Yenə çobanlar bizim örüşü basıb otarıblar. Kalva İbrahim gedib, özü də təkdir. Sonra dava-dalaş olar.

-Niyə tək gedib, bizə niyə deməyib?

-Bu gün qonaq-qara olacaq deyni deməyib.

-Qalx, yubanma!

İsmayıł qoyun dərisindən olan qara saçaklı papagını başına qoyub, dirəkdən asılmış beşəçəlan tūfəngini əlinə götürüb bayırı çıxdı. Üzünü Allahverdiyə tutdu:

-Sənin atın da hazırlımı?

-Hazırkı! - Allahverdi cavab verdi.


Allahverdinin evi İsmayılin evinin 80-100 addımlığında idi.

İsmayıł bacısı Əfruzu yanına çağırıldı:

-Xörəyə özün nəzarət elə, evi-eşiyi sahmana aldır. Kalva Abbas əmimi və Sadıq əmimi də çağırtdır, evdə olsunlar. Mən iki saatə gələcəyəm. O, kəhər atın cilovunu həyətdəki dirəkdən açıb atın belinə qalxdı. Allahverdi öz həyətində onu gözləyirdi. Atlılar «Ağbulaq»dan ötüb «Arxın altı»nda «Dağ» sərnəsinə gedən yola düzəldilər. Sükutu İsmayıł pozdu:

-Allahverdi, bəlkə də mən bu gün getməzdim.

Ancaq getməmək olmazdı. Çünkü yaylaqda olan aran çobanları bir neçə dəfədi bizim örüşü otarırlar. Biz qonaq kimi onlara hörmət eləsək də onlar bunu gözləmədilər. Hətta keçən həftə bizim çobanları təkleyib döyüblər. Bu hadisə mənə də çox pis təsir eləyib.



Kalva İrvaham da özüne sığışa bilmirdi. Əgər bu gün yenə bizim örüşə keçələr Kalva İrvaham onlarla dalaşacaq. Ona görə də getməmək olmaz.

-Bunları mən də bilirom. Yenə arançı çobanlar hə-yasızlıq eləyib örüşə girsələr Kalva İrvaham bunu götürə bilməyəcək...

Onlar söhbət edə-edə «Hacı ölen»ə çıxdılar. Vaxtı ilə namaz qılarkən bu sahədə rəhmətə gedən bir həcini adını daşıyan bu yerə xeyli adam toplaşmışdı. Atlıların uzaqdan gəldiyini görəndə adamlar dağlışmağa başladılar.

İsmayılgil buraya çatıb atdan endilər. Hamı sinəsi qatarlı, ciyni tüsəngli bu adamlara baxırdılar.

-Salamün Əleyküm, - İsmayıł, dəlinca da Allah-verdi dilləndi.

-Əleyküməssalam, - deyib altmış-altmış beş yaşlarında, nurani çöhrəli kişi irəli yeridi.

-Dərdiniz alım, Ağbulaqdansınızmı?

-Bəli, Ağbulaqdanıq, - İsmayıł ciddi şəkildə cavab verdi və əlavə etdi-adamlar nəyə toplaşıb?

-Dəli İrvaham dava salıb, uşaqları döyüb.

-Dava salıb? Nəyə görə?

-Çobanlar deyəsən Ağbulağın örüşünə keçiblər.

-Əmi, isminizi bağışlayın.

-Adım Ədil oğlu Kərəmdi.

-Kərəm kişi, bəs Dəli İrvaham hanı?

-Çobanların başını-gözünü dağıdırıb atına minib «Dəlmə»yə sarı getdi.

Allahverdi qəzəbini gizlətmədi:



-Kərəm kişi, Ağbulaqlı örüşündə sizə yaylaq verib, siz isə onların yerini basıb otarırsınız. Bu ixtiyarı sizin çobanlara kim verib? Niyə qarşısını almırınsınız?

Kərəm kişi bir qədər xəcalətlə:

-Düz deyirsiniz, oğul, bu camaat bizə hörmət edib, bizimkilər isə onu başa düşmürələr.

İsmayılm zabitəli səsi eşidildi:

-Bir həftə əvvəl bizim çobanları yiğilib döyüblər. Bunu da sizin camaat edib. İndi də Kalva İrvahamı döyməyə gəlmişdiniz?!

-Dərdin alım, Kalveyi İrvahamı döyməkmi olar? Altı çobanı şil-küt eləyib, döşüüb yan-yana, - Kərəm kişi əlinin işarəsi ilə «Duzdağ» təpəsini göstərdi, - yaralılar ordadır, gedeyin, öz gözlərinizlə görün.

At yedəklərində 100-120 metr aralıda olan alçaq təpəyə tərəf yeridilər. Bu təpənin üstündə bir, iki, üç kvadrat metr həcmində olan çoxlu yastı daşlar düzülmüşdü. Naxırçılar, çobanlar bu daşların üstündə mal-qara, qoyun-quzu üçün həmişə duz səpirdilər. Ona görə də buranın adına «Duzdağ» deyirdilər.



Onlar təpənin ardına hərlənəndə böyrü üstə uzanmış başları, qolları sarıqlı, üst-başları qana bulaşmış adamlar gördülər. Onlara yaxınlaşıb salam verdilər. Sonra «nə olub» - deyə İsmayıł yaralılara üz tutdu.

Zarıldaya-zarıldaya onlardan biri dilləndi:

-Heç, elə-belə, ətəyimizi kəlin buynuzuna keçirdik. O da qaldırıb çırpdı yerə. Kalveyi İvreyim bizi bu güñə saldı.

Allahverdi:

-Səbəbi nə idi, niyə belə elədi?



-Günah özümüzdəydi. Onun günahı yoxuydu. O bizə dəfələrlə tapşırılmışdı ki, bizim örüşə ziyan verməyin. Biz tamahımızı yıga bilmədik. Nəticəsi də göz qabağındadı.

-Bəs İbrahim necoldu? - İsmayıł zəhmli gözlərini həmin adamın gözlərinə dikdi.

-Bu əhvalatdan sonra xəbərimiz olmadı, ay İsmayıł qardaş!

Allahverdi İsmayılin üzünə baxdı və çobandan soruşdu:

-Sən bu adamı hardan tanıyırsan?

-Taniyıram, Dəli İrveyimin əmisi oğlu Dəli İsmeyil döyü?

-Çox yaxşı, düz tanıyıbsan! - deyə İsmayıł dilləndi. - Siz Dəli İrveyimə neylədiniz? Yaralanan yeri oldumu?

-Bir onu gördüm ki, atdan sıçrayıb düşdüyü ilə pağını əlinə alıb içina bir top ot basıb başına qoydu. Əlindəki zopanı fırlayıb quş kimi üstümüzə cumdu. Altımızı da yerə sərib, yola düzəldi. İsmayıł üzünü Kərəm kişiyyə tutdu:

-Ağsaqqal, son dövrlər baş verən bu hadisələrə son qoymaq lazımdı. Nəyə görə Kalva İbrahim və ya başqaları qalmaqla düşməlidirlər. Çox yaxşı oldu ki, biz gəlib bu dalaşa çatmadıq, daha pis hadisə baş verə bilərdi.

Onlar atlarının başını çevirib «Dəlmə» istiqamətində götürüldülər. Yaylaq camaatı hələ də onların araxasında baxırdı...

Kərəm kişi üzünü camaata tutub dedi:

-Yaralıları da qaldırın, yurda dönün. Bir də Ağbulagın örüşünə girməyi yadınıza salmayın. Əvvəla bu camaatın bizə yaxşılıqdan savayı heç bir pisliyi yox-



dur. Bundan əlavə də siz nə Dəli İrveyimin, nə də əmisi oğlu Dəli İsmayılin əlindən yaxa qurtara bilməzsiniz. Mən İsmayılı tamyıram, özüm üstünü vurma-dım. Hər oğul onun meydanına çıxa bilməz.

İsmayılgil atlarını çaparaq sürüb «Quzuyulan»da Kalva İbrahimə çatdırılar.

-Sən bizə heç nə demədən evdən çıxıbsan, niyə tək gəlibsən? - İsmayılin ilk sözü ona bu oldu.

-Büyük sizdə qonaq olacağını bilirdim. Ona görə örüşə baş çəkməyə çıxdım.

-Arançılarla niyə dalaşdırın?

-Bunu siz hardan bildiniz?

-Biz indi ordan gəlirik, - deyə Allahverdi dilləndi.

-Nə gördünüz, nə eşitdiniz? - Kalva İbrahim biginin altından qımışdı.

-Nə görməliydi? Düşündüyüümüzün özünü gördük.

Əmi oğlu qızmış pələng kimi onunla döyüşə girənləri yan-yana düzmüşdü. Bir az rəngini turşudub, yenidən soruşdu:

-Səni vura bilmədilər ki?


-Əlimdəki qırdırma ilə hamisinin çomağını göydə qırıb yerə tökdüm. Və hərəsinə cəmi bir zopa endirmişəm.

-Bəs axırda nə dedin? - Allahverdi sövqi-təbii bir maraqla soruşdu.

-Dedim, bu sizə axırıncı tapşırığımı. Bir də qoyun sürürləri bizim biçənəklərdə görünəcə vay halınıza.

Onlar söhbət edə-edə kəndə çatdırılar. Birbaşa İsmayılgilə gəldilər. Həyətdə bir qələbəlik, bir canlanma hökm süründü. Onları qarşılıyan Məmmədlə Yolçu oldu. Yolcu atla böyürdən çıxan bu üç əmi oğluya baxıb qürurla dilləndi:

-Niyə gecikdiniz? Bir hadisə-zad olmadı ki...



-Heç nə yoxdur. - İsmayıł dilləndi.

-Qonaqlar gəlibmi?

-Gəliblər, içəridədilər, - Yolçu dilləndi.

Onlar içəri keçdilər. Salam verib, xoş gəlibsiniz deyib qonaqlarla görüşdülər. Süleyman kişi birlikdə gələn bəryabadlı qonaqlar beş nəfər idi. Daha üç qadın da gəlmışdı. Onlar qadınlar əyləşən damda oturmuşdular. Bu qohumluq bəzən də ləqəbinə Dəli Laçın dedikləri Süleyman ilə Kalva Abbasın yaxın dostluq münasibətlərinin nəticəsi idi. İndi məclisdə Kalva Abbasla birlikdə Rzaqulu tayfasının aqsaaqqalları Kalva Abbas, Hacı Hüseyn, Ali, Ələkbər və Sadıq kişi də əyləşmişdi.

Tayfanın cavanlarından Allahverdi, Yolçu və Məmməd bayırda asılmış ət qazanlarına, samovarlara qulluq edirdilər. Kalva İbrahim, Kalva Məhərrəm və İsmayıł taxtadan düzəldilmiş qabaq stollarının arxasına keçib, qonaqlarla bir sırada əyləşdilər.

Kalva Abbas dirsəyini ağ yelənli örtük salınmış stolun üstünə qoyub əlini nurani çöhrəsinə yaraşiq vərən qar kimi ağ saqqallma çəkib İsmayılin üzünə baxdı və dedi:

-Süleyman kişi bizə qonaq gəlib.

Həmi İsmayılm üzünə baxdı. Bəzən İsmayıł ipəsapa yatmayan bir cavan kimi görünə də aqsaaqqallar yanında etik qaydalara əməl etməyi bacarırdı.

-Əmi, bu sözü mənə niyə deyirsiniz? - deyə o, Kalva Abbasə nəzakətlə müraciət etdi.

-Mənim böyüklerimin hamısı burdadır. Biz burda sizə qulluq eləmək üçün əyləşmişik.



-Üzün ağ olsun, oğul, - Hacı Hüseyn dilləndi. - Belə olmalıdır. Burda əmilərin oturubsa söz də onların olmalıdır.

Süleyman:

-Sağ ol, oğlum, üzün dorudan da ağ olsun.

İsmayıł dilləndi:

-Sağ olun.

Süleyman kişi sonra Kərbəlayı Abbasa demişdi ki, düzü İsmayılı bir cür söyləyirdilər, mən ondan ehtiyatlanırdım. Maşallah, yaxşı igiddir.

Göyçə aşıqları toy mərasimlərinə, yiğincəqlərə dəvət olunanda istər-istəməz məclisə ustadnamə ilə başlar, təcnis oxuyardılar. Həmin dövrün aşıqları illərcə ustad yanında olmuş, bu sənətin mükəmməl biliciləri idilər. Yarımçıq adam əlinə saz alıb məclisə çıxmazdı. Şeyirdlərancaq ustadları ilə birlikdə oxuyardılar.

İsmayıł saza-söze bağlı adam idi. Aşıqların toy axşamları söylədikləri dastanları, ustadnamələri yerliyataqlı öyrənməyə can atardı. Dastandakı ustadnamələri, qoşma və gərayılıları dəftərə qeyd edər, sonra öyrənərdi. Dastanın mətnini isə qeyd etməyə ehtiyac duymazdı. Toy bitəndən cəmi bir gün sonra hər hansı dastanı olduğu kimi danışardı. Hətta bəzən dastandakı mahnıları zümzümə edərdi. Abbas Tufarqanlı, Qurbani, Xəstə Qasım, Aşıq Ali, Aşıq Ələsgər yaradıcılığını demək olar ki, mükemmel bilirdi. Ən çox «Məsim və Diləfruz», «Novruz və Qəndaf» dastanlarından parçalar söylərdi. Bəzən Rzaquluların cavan-



lari ilə birlikdə olanda Gøyçəlilərə xas bir məziyyətlə görək kim hansı dastanı yaxşı bilir meyarı ilə «yarış» keçirilirdi. Kalva İbrahimin də, Allahverdinin də bu sahədə yaxşı səriştəsi vardı. Amma Məmməd, Yolçu, Məhərrəm dinləməyi xoşlardılar.

İsmayıł «Novruz və Qəndab» dastanını çox sevərdi. Onu özü də danışardı. Yuxuda Qəndab adlı qız ona buta verilir. O, Qəndabı gətirmək üçün yola düşür. Novruz Diyarbəkirli Kərim paşanın oğlundur. Atası razı olmasa da o, Misirə yola düşür. Gəmiyə minir, yolda tufan qopur, gəmi dağılır. Gəminin bir tərəfi suyun üstündə qalır. Novruz da atı yedəyində həmin taxta parçasının üstündə...

Nə qədər insanlar həlak olur. Allah Novruzu saxlayır, Novruz orda deyir:

Gecə ayaz, gündüz bulud,
Ana, yaş köynəyim qurut.
Sağlığıma yoxdu umut,
Qaldım bu dərya üzündə...

Novruzun qayıtması neçə il çəkir. Kərim paşa da ondan əlini üzür, hər gün göz yaşı tökür. Bir gün Novruz geri dönərkən Diyarbəkir yaxınlığında bir çobana rast gəlir. Çoban çomağı çəkib irəli yeriyir. Qəndabı Novruzun əlindən almaq istəyir.

Novruzam sinə dağlıyam,
Qəndaftək yara bağlıyam.
Kərim paşanın oğluyam
Diyarbəkir elim, çoban...



Çoban soruşur ki, sən Novruzsan?

Novruz:

-Bəli, - deyir.

Çoban Kərim paşaşa muştuluğa qaçıır. Özünü Kərim paşanın iqamətgahına yetirib göz aydınlığı verir. Şeirlə deyir:

-«Paşam, Novruz bəyim gəldi!»

Bu yerlərini İsmayıł elə həvəslə danışar və şeir parçalarını özünəməxsus həzin, yatımlı bir səslə oxuyardı.

Rzaqulular tayfasmın gəncləri Miskin Abdaldan, Dəliqardaşlı Aşıq Heydərdən, Ağasıq Allahverdiyən də çox söz bilirdilər. Onlar həmişə Aşıq Alı ilə fəxr edirdilər. Ona görə ki, bu böyük sənətkar Hacı Hüseyinin sadıq dostu idi. Həmişə bu kədən, bu tayfanın qapısını açardı. Son vaxtlar isə Aşıq Alı qocalmışdı, evdən bir yana çıxmırıldı.

İsmayıł bir dəfə:

Əl vurma mənim nəbzimə,
Yoxdu məndə can, ay həkim.
Əlbəttə bir gün bilərsən
Dərdimi pünhan, ay həkim.

Bəndini deyib, hansı dastandan olduğunu soruşmuşdu. Cavanların hamısı bir ağızdan «Məsim və Diləfruz» dastanından, - demişdilər.

Dildən bir qədər yüyrək olan Yolçu demişdi:

-Hər şeyi yaxşıca öyrənibsiniz, bircə sazınız qalıb.


Bu söz hamının xoşuna gəlmışdı. Gülə-gülə demişdilər: «Çox gözəl olardı. Heyif ki, ustalığımız çatmır».



İsmayıł saz havalarından yaxşı baş çıxarırdı. Ayrı ayrılıqda «Ruhani», «Göycə gülü», «Cəlili», «Kərəm gözəlləməsi», «Mixəyi», «Baş saritel», «Orta saritel», «Qəhrəman», «Ağır şərili», «Dübeyti», «İrəvan çuxuru», «Ovşarı», «Dərbəndi» və başqa aşiq havalarını sevir və onları mütəxəssis kimi təhlil edə bilirdi. Hansı hava daha çox xoşuna gəlir deyəndə İsmayıł cavab verərdi ki, pis hava yoxdur. Baxır sənin o havanı duymağına... Mən hər havada bir özünəməxsusluq, bir üstünlük görürəm. Aşiq havaları əgər bəsit, zəif bir musiqi bəstəsi olsaydı yüzillərlə yaşamazdı.

Bir də həmişə onu deyərdi ki, bu havaların hər birinin adı təmiz türk sözleri, türk deyimləridir. Aşiq havalarının adlarına fikir verin: «Qaytarma», «Qaraçioğlu», «Naxçıvani», «El havası», «Misri», «Dilqəmi», «Zarinci», «Köçəri», «Baş müxəmməs», «Bozugo Koroğlu», «Döşəmə Koroğlu» və sair. Bu havaların adları yalnız özümüzə məxsus sözlərlə tanınır, yaşayır, dildən-dilə dolaşır. Saz üstə oxunan sözlər də təmiz ana dilmizdə səslənir, hər bir qatışıqdan uzaqdır. Ona görə ki, qatışıq sözlər sazin səsinə yapışmir.

İsmayıł sazda oxunan zəif şeir parçalarını sevməzdidi. O, sözün mənasına, hikmətinə fikir verərdi. Ən çox Miskin Abdaldan, Qurbanidən, Tufarqanlı Abbasdan, Xəstə Qasimdan, Aşiq Alidan, Aşiq Ələsgərdən şeirlər deyər, «pəh-pəh eləyib, bir mənasına fikir verin» deyərdi. Sonra yenə bir qoşma, yaxud gəraylı söylərdi. Həmişə Xəstə Qasımın aşağıdakı bəndini bir qururla qayğılı-qayğılı söylərdi:




Xəstə Qasım kimə qılsın dadını,
Canı çıxsın, özü çəksin odunu.
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı.

Bəndi deyəndən sonra yenə deyərdi:

-Allah sənə rəhmət eləsin, Xəstə Qasım, düz deyirsən yaman addan ölüm yaxşıdı!

Tarixin hər dönməmində Göycənin qızıl xallı balığı hər yana səs salmışdır. Bu balıqdan ötrü ətraf bölgələrdən, şəhərlərdən alıcılar gəlir, alıb aparırdılar. Göycə gölündə balıq tutanlar əsasən Şorca mordvinləri idilər. Onlar buraya XIX əsrin ortalarında köçürülmüşdülər. Çar hökuməti onları himayə edir, qoruyur, saxlayır. Şorca mordvinləri dövlətdən aldıqları qanuni sənədlərə əsasən tor işlədir, balıq tuturdular. Əvvəllər belə qayda var idi ki, gölün hansı kəndin ərazisinə düşən sahəsində balıq tutulurdusa o kəndin sakınları torçuların yanına gedən zaman onları əlibəş geri qaytarmırdılar. Belə bir qayda Ağbulağın altında, yəni gölün Ağbulaq hissəsində də həyata keçirilirdi. Lakin son vaxtlar bu ənənə pozulmuşdu. Balıqçıların yanına gedən adamlara hətta satış olaraq da balıq vermək istəmirdilər. Mordvinlərin belə bir mövqe nümayiş etdirməsi söz-söhbətə səbəb olmuşdu. Bu haqq-hesabı İsmayıł eşidəndə çox təsirləndi. «Mən onlara göstərərəm» – deyə öz-özünə düşündü.



Şorca malakanlarının belə hərəkəti İsmayılı qəzəbləndirmişdi. O, Şorcaya gedərək torçuların başçısı İlya Kudraşovu evindən eşiyle çağırıb demişdi:

-İlya, camaata niyə balıq vermirsiniz?

-İsmayıł, biz hər yetənə balıq versək gərək özümüz ac qalaq. Sənə nə qədər balıq lazımdı gəl apar, - deyə yalraqcasına dillənmişdi.

İsmayıł sərt bir nəzərlə İlyanı süzə-süzə cavab verir:

-Mənə sənin heç nəyin lazım deyil. Ancaq sizin camaata göstərdiyiniz soyuq münasibət məni rahatsız etmişdir. Bir çox adamları açılayaraq geri qaytarmışınız. Sizə deyəcəyim söz budur: bir də Ağbulağın ayağında balıq tutmağı sizə qadağa eləyirəm. Əgər bizdən ixtiyarsız bu ərazidə balıq tutmalı olsanız hamınızı dənizə tökəcəyəm! Ya özünüüz doğrultmalısınız, ya da Ağbulağın altına ayağınız dəyməməlidir! Mən hər şeyi yaxşı biliyəm. Bilirəm ki, siz hökumətə arxalanıb belə bir qudurğanlıq edirsiniz. Eybi yoxdu, siz kimə güvənirsiniz güvənin, mən sizi dənizə tökəndə görüm hökumət harayınıza necə çatacaq...

40-45 yaşlarında olan İlya sarıyağız, hündürboylu, pəhlivan cüssəli bir kişi idi. Eyni zamanda o, qabağın-dan yeməz adam idi. Ancaq İsmayılı yaxşı tanıydı. Bilirdi ki, İsmayilla münaqışdə olmaq pis nəticə verər. Ağbulaqla Şorca qonşu kəndlər idi. Əkin sahələri baş-baş olduğunda bəzən münaqışlər yaranırdı. Çar hökumətinin ərköyüñ balalarının şiltaqlığına İsmayılin dəliqanlılığı son qoyurdu. Bir dəfə «Sulu dərə» adlanan sərnədə Ağbulaqlılar heyvan üstündə üz-üzə gələrkən şorcalı mordvinlər ağbulaqlıları sın-



dırmaq istəmişlər. İsmayıł, Kalva İbrahim, Yolçu, Məşədi Məcid, Bayraməli bu məsələni eşidib tez özlərini hadisə yerinə çatdırmışlar. Yerə-göyə siğmayan 35-40 yaşlarında Vanya adlı bir mordvin ağbulaqlılara silah çəkib, meydən oxuduğunu görəndə səbrini basa bilməyən İsmayıł onaçılanı çəkib Vanyaya atəş açır. Vanya böyrü üstə düşür. İsmayıł bu qələbəlikdə havaya daha bir neçə atəş açır.

Malakanların bir qismi yaralının başına toplaşır. Bir qismi İsmayılgil tərəfə gəlib dil-ağız eləməyə başlayır:

-İsmayıł, daha adam vurma, Vanya səhv etdi, gərək belə hərəkət eləməyəydi. İcazə verin biz yaralını aparıb yarasını sariyaq. O, ciynindən yaralanıb, qan aparıb, ölə bilər...

İsmayıł qızmış aslana dönmüdü:

-Şorca malakanları, siz çox quduz hərəkətlər eləyirsiz. Bunun haqq-hesabını almaq mənə borc olsun!

Mixayıł adlı 55-60 yaşlarında kişi irəli yeriyb yastılaya-yastılaya dedi:

-Ay İsmayıł, biz qonşuyuq, dava eləmək biza yaraşmaz. Cavanları biz də başa salarıq.

İsmayıł:

-Siz, salmasanız mən başa salaram!

Bununla da davaya son qoyuldu. Ağbulaqlılar da şorcalılar da hadisə yerindən çəkildilər. İlya İsmayılı yaxşı tanıydı. Ağbulaqlıların Dəli İsmayıł adlandırılduğu bu adama Şorcalılar Feda İsmayıł ləqəbi vermişdilər. Bundan bir qədər əvvəl Şorcada Fedya adlı bir mordvin yaşamışdı. Qoçaqlığı və igidliyi ilə tanınan Fedya sonralar köçüb Amerikaya getmişdi. Qonşu



kəndlərin müsəlman əhalisi Fedya sözünü «Feda» kimi qəbul edərək ona Dəli İsmayılla yanaşı Feda İsmayıldan deyirdilər.

Son vaxtlar İsmayııl baliqçıları sıxışdırır, baliğı alıb Ağbulaqlılar verirdi. Hətta elə olurdu ki, «bu gün çıxarılan balıq bütövlükdə Ağbulaq camaatınınındır» deyə təkidlə israr edirdi. Torçular bir-birlərinə düşmüsdüller. Deyirdilər ki, iki balıq verməyə can çəkir diniz, indi hamisini verməyə məcbursunuz. Bu işdə ən çox Larionla Mixayııl suçlanmasıydı.

İsmayılin əlindən yaxa qurtara bilməyəcəklərini duyduqları üçün müxtəlif yollara əl atırdılar. Nəhayət bu qərara gəldilər ki, Yelenovkaya gedib ruslardan ibarət hərbiçilərlə söhbət etsinlər və onları tatarların təzyiqindən qurtarsınlar. Belə də etdilər. Hərbiçilərlə görüşdülər, komandir bir neçə gündən sonra Şorcaya soldat göndərəcəyi razılığına gəldi.

Bir neçə gündən sonra danışılırdı ki, baliqçıları mühafizə üçün rus soldatları gələcək.

Bundan sonra İsmayııl baliqçıların yanına daha tez-tez gedir, çıxan balığın xeyli hissəsini ağbulaqlı uşaqlara və cavanlara payladırdı. Nəhayət baliqçıların yanında soldatlar görünməyə başladı. İsmayııl cavanlara tapşırdı ki, baliqçılarm qayıqları Ağbulağın ayağında görünəndə mənə xəbər verin.

Bir neçə gündən sonra torçular Göycə gölünün Ağbulağa aid olan hissəsində göründülər. İsmayııl qəti qərara gəlmüşdi ki, soldatlar baliqçılarm yanında olanda getməliyəm. Getməsəm deyərlər ki, qorxub gəlmədi. O, Kalva Abbas oğlu Yolçunu, Ekiz Musanı və Kalva Hüseyin oğlu İskəndəri yanına alıb Göycə gölünün sa-



hilinə yollandı. Gölün kənarına bir neçə yüz metr qalmış yoldaşlarını kalafalıqda qoyub baliqçılara tərəf getdi. Yoldaşlarını kənardı qoymaqda tək olmadığını soldatlara göstərmək istəyirdi.

Torçular kəndirlərə qoşulub toru dartır, xəznə sahilə çatmağa azalırdı. Malakanlar soldatlara İsmayılı göstərmişdilər. Onlar orta boylu, ağ bənizli, zəhmin-dən daş çatlayan bu adama olduqca maraqla baxırdılar. İsmayııl oraya çatanda salam verib dedi:

-Yefim, soldatları gətirməkdə məqsədiniz nə idi? Yəqin ki, bize hədə-qorxu gəlmək istədiniz, elə deyilmi? İndi mən onları bu göldə qərq edərəm görərsiniz.

Hiyləgərlikdə tayı-bərabəri olmayan Yefim gülə-gülə İsmayıla yaxınlaşdı:

-Bir əl ver görüm. Soldatlar gəldi-gedər insanlardı, bir-birimizə qalan biz olacaqıq. Onlar elə-belə gəliblər.

-Gəlməkdə məqsədləri nədir? - İsmayııl soruşdu.

Yefim:

-Nə olar gələndə... Yəqin balıq yeməyə gəliblər.

-Seytanlıq eləmə, Yefim!

-Mən yalan danışmiram. İsmayııl, yolun üstündəki kimlərdi?


-Onlar da mənim soldatlarımıdı!

Yefim qəhqəhə çəkib əlini İsmayılin ciyninə vurdı.

Soldatlar bir az kənardı bir çöpün başına giliz keçirib nişan alırdılar. Bu oyun İsmayılin diqqətindən yayınmadı. Gənc soldatlar ağızı üstə döşənib nişan alırdılar, ancaq heç biri gilizi vura bilmirdi.

Soldatlardan biri Yefimə yaxınlaşıb İsmayıla baxa-baxa rus dilində nəsə dedi:

-O, nə deyir? - İsmayııl soruşdu.



Yefim gülə-gülə:

- Deyir ki, o adam da nişan alsın, görək vura bilirmi?
- Yəqin siz ona bir söz deyibsiniz?
- Uşaqlar sənin yaxşı gülə atdıqlarını demiş olalar. Onun üçün də belə bir xahişə qoşulublar.

İsmayıł soldatların yanına gəldi. Giliz yaxına qoyulmuşdu. Şahin kimi iti gözləri olan İsmayıł bu yaxınlıqda nişana gülə atmazdı. Özünə məxsus bir ciddiyəttlə:

-Nişanı bir qədər uzağa qoyun. Bunu vurmağa nə var ki, - deyə üzünü oradakı adamlardan birinə tutdu. Həmin adam gilizi götürüb bir neçə addım uzaqlıqda bir çöpün başına keçirdi və soruşdu:

-Bəsdimi?

-Bəsdir, - deyə İsmayıł razılıq verdi.

İsmayıł indi elə hesab edirdi ki, soldatlar nişanı bilərkən vurmurlar, istəyirlər onu da işə qoşunlar. Amma gilizi uzaqlaşdırından sonra soldatların gözlərindəki həyəcan onun diqqətindən yayınmadı. İsmayıł yerə uzanmadan tüsəngi ayaq üstündə üzünə qaldırdı. Tüsəng açıldı, giliz sıçrayıb qumun üstünə düşdü. Soldatlar tez qaçıb gilizi götürdülər. Gülə gilizin tən ortasından keçmişdi. Onlar çöpə bir giliz də taxıb geri çəkildilər və əllərinin işaretisi ilə İsmayıla «yenə at» dedilər.

İsmayıł yenə ayaq üstə tüsəngi üzünə götürən kimi giliz atılıb kənara düşdü. Əsgərlər cəld bir hərəkətlə gilizi götürüb yoxladılar. Gülə yenə də hədəfə sərrast dəymışdı, düz nişanın ortasından keçmişdi. Rus soldatları bir-biri ilə nə işə danışır, tez-tez İsmayılı göstərirdilər.



İsmayıł Yefimdən soruşdu:

- Onlar nədən danışırlar?

Yefim:

-Başlarına daş düşsün. On bir adam bir gilizi vura bilmədi. Nədən danışacaqlar, sənin məharətinə heyran qalıblar.

Soldatlardan biri İsmayıla yaxınlaşış əl-qolunu ölçə-ölçə nəsə deyirdi. Hiss olunurdu ki, onda bu mahir gülə atana böyük rəğbət oyanmışdır. İsmayıł yenidən Yefimin üzünə baxdı.

Yefim gülə-gülə:

-Bu soldat deyir ki, bizi buraya səndən ötrü gəndərmışdılər. Biz bu gün geri dönəcəyik. Bizim səninlə işimiz yoxdur. O ki, qaldı balıq məsələsinə heç kəs onu səndən əsirgəyə bilməz...

Yefim bu sözləri deyib qurtarandan sonra soldat İsmayıla əl uzatdı:

-Kapitan İvanov.

İsmayıł onunla təmənləşdi. İvanov, - «spasibo», «spasibo», - deyərək əlini onun kürəyinə vurub başının hərəkəti ilə bir də razılıq elədi.

Tor sahilə çatmışdı. Onu xəznədən gəmilərə doldurmaq istərkən İsmayıł Yefimə:

-Soldatlara balıq vermək istəyirsinizmi? - dedi.

-Hər birinə bir neçə dənə verəcəyəm.

-Yaxşı, onda soldatları yola sal, getsinlər. Torçulara da nə catacaqsa onların da payını ayır, qalanını tök qumun üstünə, o bizimkidir. Məqsədim odur ki, bir də soldat gətirməyəsiniz.



-Bir gətirdik çox qazandıq, bir də gətirək, - deyə Yefim gülə-gülə İsmayılı sözünü davam etdirdi. Sonra bu səhbəti soldatlara tərcümə elədi.

-Soldatlar hündürdən gülüşdülər. Sonra İsmayılin başına toplaşıb nəsə deyirdilər. Yefim yenə onların dediyini İsmayıla anlatmağa başladı:

-Soldatların çox xoşuna gəlibsiniz. Onlar deyirlər ki, bizi gətiribsiniz ki, bu igidin əli ilə suya tökdürəsiniz... Əgər belə bir adam varsa yeri gələndə o, sizi də müdafiə eləyər. Bir də onlar soruşur ki, o bu qədər balığı neyləyəcək?

İsmayıł gülümsünüb dedi:

-Mənə beş balıq bəsdir. Qalanını camaata, lazım olana paylayacam.

Soldatlar orta boylu, ağ bənizli, qartal baxışlı İsmayılı böyük maraqla başdan-ayağa süzüb razılıq əlaməti olaraq başlarının işaretini ilə onunla vidalaşıb qayıqlara tərəf getdilər. Onlar iki qayıqa əyləşib Yelenovkaya tərəf üz tutdular.

Yolçugil bayaqdan bəri gözləyirdilər. İsmayıł əl edib onları çağırdı. Onlar təzəcə çatmışdı ki, iki atlı göründü. Atlılar Şorca tərəfdən gəlib Toxluca istiqamətində gedirdilər.

Yolcu dilləndi:

-Deyəsən o, bizim Məhəmmədəlidir.

İsmayıł attlıları süzüb, - odur, - dedi. Onu burya çağır.

Yolcu irəli yeriyib «Məhəmmədəli» dedi. Məhəmmədəli o, gələn tərəfə baxanda Yolçunu gördü. O, atın başını çevirib torçulara doğru gəldi. Yolcu ilə görüşüb, hal-əhval tutdu.



Yolcu:

-İsmayıł da burdadı, gedək, - dedi.

İsmayıł irəli yeriyib xalası oğlu ilə öpüşüb-görüşdü və soruşdu:

-Hardan gəlirsiniz?

-Ardanışdan. Hacı Axundgildən gəlirik. Mənim bu qonağım da Yanıqlıdandır. Adı Musadır. Salman oğlu Musa.

İsmayıł:

-Çox gözəl, Musa xoş gəlib. Gəlin atdan düşün, balıq bişiriblər.

Onlar atdan düşüb süfrəyə düzülmüş buglanan isti balığa baxdırılar. Hamısı «qızıl xallı» balıq idi.

Yefim də Məhəmmədəligili səmimi qarşılıdı:

-Gəlin görək, balıq soyuyur, - deyə onlara üz tutdu.

Hamı süfrənin ətrafına toplaşdı. Hər kəs əlinə bir girdin balıq götürdü. Göyçə gölünün məşhur «qızıl balığı»nın ləzzəti əvəzsiz idi.

İsmayıł Yefimə tapşırıdı ki, Musa hörmətli qonaqdır, onu yaxşı yola sal. Bizim də hərəmizə 5-6 dənə bəs edər. Qalanı sizindir.


Yefim:

-İsmayıł qardaş, bu gün nə var sizinkidir.

Məhəmmədəli səhbətə qoşuldu:

-Mən İsmayılla bu haqda danışmışam. Balıq sizin olacaq. Ancaq bir də soldat gətirməyin, mehriban dolanın.

Ekiz Musa ciynindəki tüsəngi əlinə alıb Yefimə tərəf döndü:



-Yefim, mən səni yaxşı tanıyıram, sən bu sıxınızı görməsən yola düzələn deyilsən. Bir də yanınıza gələn adamları əliboş qaytarmayın!

İsmayıł ciddi bir tövrlə dilləndi:

-Əslində bu dəfə balığın hamısını biz götürməliyik ki, Yefimin yanında qalsın. Ancaq götürməyəcəyik.

İsmayıł bu sözü deyəndə balıqçıların üz-gözündə bir sevinc işığı göründü.

Yefim köksünü ötürüb sakit-sakit dedi:

-Bu sarsaq işi Larion eləmişdi. Bir də bu xatanı törməyə heç kim cürət etməz. Hamılıqla arxayı ola bilərsiniz.


İsmayıł Məhəmmədəli ilə söhbət edə-edə yola tərəf yeridilər. O, xalası oğlundan Məşədi Məmmədlə Cığal Həsəndən bir xəber olub-olmamasını soruşdu. Həmin vaxt onlar İrana keçmişdilər. Çar divanı Cığal Həsənlə Məşədi Məmmədi əli çiraqla gəzirdi.

Məhəmmədəli bir qədər ara verib köksünü ötürdü, sonra dilləndi:

-Hələlik İrandadırlar. Fürsət tapsalar qayıdaqalar. Ancaq ən çətin məsələ erməni məsələsidir. Ermənini yenə fitdiyib qaldırıblar. Bütün xristian dövlətləri, o cümlədən Rusiya arxasında durub. Bu təhlükə başımızın üstünü almaqdadı. Bir yandan da kömək əli uzadan yoxdur. Müsəlman İran da onların sözünü deyir. Bizə həyan bir Türkiyədi, onun da başını elə qatıblar ki, ancaq öz canı ilə əlləşir. Bu böyük bir dərddi, deməmək olmur.

İsmayıł:

-Atalar deyib ki, dərdini deməyənin dərdi bilməz. Bizimkilər də hələ bir-biri ilə didişir. Tayfa da-



vası salır. Bu kənd o kəndə qara yaxır, bu el o biri elə süpürgə qoşur. Düşmənin birliyini, qərəzini isə heç kəs yada salmir. Dünən mənə birisi deyir ki, erməni məsələsində hər kəndin camaati öz kəndini, torpağını qorurnalıdı. Yanıb töküldüm, Məhəmmədəli! Mən belə nadana, namussuza nə cavab versəm yaxşıdı?

Məhəmmədəli dilləndi:

-Beləsinin gözünün içi tüpürmək lazımdı!


-Dedim ki, - İsmayıł söhbətini davam etdirdi, - sənin kimi itlərin başına bir gülə lazımdı. Qeyrətsiz adamdan sümsük it yaxşıdı. Ancaq mən sümsük itlərə daş atmırıam...

İsmayılin atı yoldan bir qədər yuxarıda idi. O, Məhəmmədəli və Musa ilə görüşüb atına tərəf irəliliyi. Bu vaxt Yolçu, Ekiz Musa və İskəndər də öz atlarına çatmışdılər. Onlar bir-birinin üzünə baxıb zəfər çalmış qəhrəmanlar kimi yəhərə qalxıb Ağbulağa tərəf üz tutular.

Həmin günün axşamı Ağbulaq kəndinin içində belə bir söhbət gəzirdi:

-İsmayıł Şorca balıqçılarının dərsini verib. Gətirdikləri soldatı da kor-peşman geri qaytarıb.

Əfruz xanım mal-qarani içəri salandan sonra İsmayılgilə gəldi. Həyətdə onu İsmayılin həyat yoldaşı Mələk xanım qarşılıdı. Mələk xanım qara bugdayı, əsmər yanaqlı, orta boylu bir qadın idi. Onlar bir evdə böyümüşdülər. Əmi qızları idilər. Əfruzgilin ata-anası rəhmətə gedəndən sonra onları əmiləri Kərbəlayı



Abbas kişi öz evinə köçürmüş, uşaqlar böyüyənə kimi saxlamışdı. Sonra da Əfruzu əmisi oğlu Kərbəlayı Əli ilə, qızı Mələyi isə İsmayılla evləndirmişdi.

Əfruz xanım:

-Nə var, nə yox, - deyə sözə başladı, - İsmayııl gəlibmi? - sorușdu.

Mələk xanım:

-Yox, hələ gəlməyib.

-Görəsən hardadı?

-Nə bilim. Bir atı, bir tüfəngi, bir də özü. Səhər tez-dən çıxdığıdı.

Əfruz xanım bir az qaş-qabağını turşudub dedi:

-Onda mən gedirəm. Gələndə Xalıqverdini göndər məni çağırınsın.

Mələk:

-Xeyir ola, Əfruz bacı.

O, uşaqlıqdan Əfruz xanıma bacı deyirdi.

-Xeyirdi, bir səhbət eləmək istəyirəm, - deyə Əfruz xanım dilləndi.

O, geri dönmək istəyirdi ki, İsmayııl həyətdə görün-dü. O, atdan düşüb bacısı ilə öpüşüb görüşdü və dedi:

-Niyə qapıda durubsan, içəri keç görək.

Əfruz xanım içəri keçib ev damında taxtlardan birinin üstündə əyləşdi. Taxtların üstünə xalça, ayaq altına isə keçə sahnmişdi. Bu vaxt Zəhra xanım da içə-ri girdi. O, İsmayılin əmisi Ali kişinin qızıydı. İsmayıılı çox istəyirdi. Bir neçə dəfə əmisi oğluna qarşı qurulan tələdən xəbər tutan kimi İsmayıılı ayyıq-sayıq olmağa dəvət etmişdi. İndi də Kiran yolunda İsmayılla Yolçu-nun başına gələn əhvalatı eşidib gəlmişdi.

O, İsmayılla səmimi görüşüb, sorușdu:



-Bu nə hadisəymiş, başınıza gəlib?

İsmayııl:

-Əmi qızı, nə vaxt bir başımız açılır ki... Görünür xəyanət davam edir.

Zəhra xanım:

-Sən ehtiyatlı olmalısan.

İsmayılin dodağında təbəssüm oynadı:

-Daha nə etməliyəm?

-Allah qorusun, - deyə Zəhra xanım İsmayıılı çox-dandan görmürmüş kimi təpədən-dırnağa göz gəzdirdi.

Arada müəyyən sükut yarandı. Bundan sonra İsmayııl bacısı ilə üzbeüz oturub xoş bir əhval-ruhiyyə ilə Əfruz xanımın bəyaz çöhrəsini, gözəl simasını süzdü. Qara xal qonmuş al yanğından sözlü adama oxşadığı, bir narahatçılıq keçirdiyi hiss olunurdu.

-Əmim necədi, - deyə İsmayııl Əfruz xanımdan xə-bər aldı.

-Allaha şükür, yaxşıdı, - deyə cavab verdi və sö-zünü davam etdirdi. - Əmim də çox narahatdı. Son vaxtlar eşitdiyi bəzi hadisələr onu üzür. Mənə dedi ki, İsmayııl buralara niyə gəlmir, öyrənib görəm bu nə haqq-hesabdı?

İsmayııl:


-Əmim nəyi nəzərdə tutur?

-Deyirlər ki, Gəncədən gələrkən Kiran yolunda qabağınızı kəsiblərmiş?

İsmayııl bir az ara verib suala aydınlıq gətirdi:

-Yolcu bu hadisə ilə bağlı heç nə deməyibmi? Yəqin ki, deməyib.

Biz bir həftəydi ki, Gəncədə idik. İşimizi düzüb-qoşandan sonra bizə lazım olan çeşidli parçalar-daha çox



çit, ağ və ipək alıb Qovlara gəldik. Qovlarda da müəyən işimiz variydi. İşimizi qurtarandan sonra at arası kırələyib yola düşdük. Sən demə bizi izləyirlərmiş. Kiran yolunda at yedəyimizdə, tüsəng ciynimizdə dar yollarla irəliləyirdik. Araba arxamızca ağır-agır yoluna davam edirdi. Döngələrdən birində yoluñ içine qədər uzanmış qayanın arxasından qəflətən üstümüzə iki tüsəng tuşlandı:


-Tərpənməyin! – deyə sərt əmr eşidildi.

Bizim tərpənməyə imkanımız qalmadı. Çünkü tüsəngin lüləsi az qalırdı sinəmizə söykənsin. Yenidən səs eşidildi:

-Tüsəngləri salın, düşün qabağımıza!

-Qardaş, siz kimsiniz? Bir deyin görək bizim gənahımız nədi? - mən dilləndim.

Onlar bizim arxamıza keçib, əllərinizi qaldırın! - deyə yenidən əmr verdilər. Daha bizim tərpənmək imkanımız qalmamışdı. Hələlik onların əmrini yerinə yetirmək məcburiyyətində qaldıq. Biz qabaqda, onlar ardımızda irəliləyirdilər. Bəzən tüsəngin ucu ilə bizi itələyir, yaxud vururdular. Biz bu minvalla xeyli yol getdik. Onları dilə tutur, danışdırmaq istəyirdik. Quldurların məqsədini öyrənməyə çalışırdıq. Əvvəlcə onlar heç bir sualımıza cavab vermək istəmirdilər. Bir qədərdən sonra bəzən səhbətə qoşulurdular. Get-gedə hiss olunurdu ki, quldurlarda ovunu ovlamış yalquzaq kimi arxayınçılıq yaranır. Mən hiss etdim ki, Yolçu ayağını sürüyür. Bildim ki, o quldurlara hücum etmək istəyir. Yolçu qoldan çox güclü olduğu üçün onların üstünə atılmağa hazırlaşırıdı. Mən də özümü toparladım.



Yolçu qəflətən geri dönüb tüsəngi quldurun birindən alıb, digərinin üstünə tutdu.

-Tərpənmə, köpək oğlu!

Mən də dərhal o birinin tüsəngini götürüb onları tərksilah etdik. Artıq onlar bizim cəngimizə keçmişdi. Qabaqca quldurları möhkəm döydük. Sonra qollarını arxadan bağlayıb yola düşdük. Quldurların tüsəngini, bellərində olan xəncəri arabaya qoyub öz tüsənglərimizi əlimizə aldıq. Bundan sonra fikrimizi dəyişdirməli olduq. Yolumuzu Böyük Qışlaqdan saldıq. Hüseyn əminin arvadı Nabat xalanın atası evinə gəldik. Qulu kişi, oğlanları Məhəmmədlə Məhərrəm həyətdə bizi qarşıladılar. Bir azdan Qulunun qardaşı Qədir və oğlanları da gəldilər. Qabağımıza salıb gətirdiyimiz qolu bağlı iki adəmi görüb heyrətə gəldilər. Qulu kişi irəli yeriyb bizə xoş gəldiniz, - deyib öpüşüb-görüşdü. Eləcə də ailə üzvləri bizimlə səmimi göründürlər. Ancaq hiss olunurdu ki, onlar qəribə bir duyuñ içindədilər.

Qulu kişi bir də bizi dərindən süzüb soruşdu:

-İsmayıł, bu nə məsələdi? Bu adamlar kimdilər? Nə işin sahibidirlər?

İsmayıł özünəməxsus ciddi bir tərzdə dilləndi:

-Kim olduqlarını bilmirəm. Ancaq yolumuz üstünə çıxmış quldurdular. Yolun içine girmiş qayanın arxasına daldalanaraq qəfildən bizi tərksilah olmağa məcbur etdilər.

Qulu kişi:

-Sonra nə oldu?

-Sonra da bax belə, bu gördüğünüz kimi oldu, - deyə İsmayıł qolu bağlı, başının qanı üzündə qurumuş quzdurları gösterdi.

Qulu onlara üz tutub soruşdu:

-Siz kimsiniz? Haralısınız?

-Qədimlidənik, - quzdurun biri dilləndi.

Qulu:

-Məqsədiniz nə idi? Bu adamları tanıyırdınız mı?

Quldur:

-Məqsədimiz at arabalarındaki parçanı və digər əşyaları ələ keçirmək idi. Qaranlıq düşəndən sonra bunları öldürmək tapşırığı almışdıq.

Hamı indi bu quzduru dinləməyə böyük maraq göstərirdi.

Yolçu qəzəblə dilləndi:

-İndi sizə tapşırıq verəni deməsəniz, sizi mən öldürəcəyəm!

Quldurlar başlarını aşağı salıb dinmədilər.

Qulu kişi dilləndi:

-Səndən soruştum ki, bu adamları tanıyırdınızmı, dillənmədiniz. Demək tanıyırsınızmış. Həm də yaxşı tanımirsiniz. Yaxşı tanışaydınız bu günə düşməzdiniz. İsmayılla Yolçunun qabağını kəsmək asan iş olsaydı sizi bu işə təhrik edənlər yolu özləri kəsərdilər...

Quldurlardan biri:

-Qurban olum sizə, qələt eləmişik... Bizi balalarınızın başına bağışlayın. Bizi buraxın gedək. Onsuz da ürəyiniz soyuyana qədər döyübsünüz. Ağrımayan yeri miz yoxdur.

İsmayıł:

-Yol kəsəni cəzasız buraxsaq yenə də öz işini davam etdirəcək. Sizi öldürməliyik. Demək siz bu yollarda onun-bunun sıfarişini yerinə yetirirsınız.

Əhməd adlı quzdur boğazı qurtuldaya-qurtuldaya dedi:

-Vallah, billah sizin tərəfdən bu işi kim tapşırığını mən bilmirəm. Ancaq bizi bu məsələyə qoşan Qovlarlı Muxtardır. O, sizi izləyib, siz yola çıxanda bizə bu tapşırığı verdi.

Digər quzdur da həmin sözü dedi:

-Allaha and olsun Muxtardan başqa bizə heç kim heç nə deməyib.

-İndi Muxtar gəlib sizi qurtarar, - deyə İsmayıł sərt bir tövrlə dilləndi.

Qulu kişi bizə heyvan kəsdi. Səmimi bir söhbətdən sonra gecəni dincəlib o başdan yola çıxdıq.

Qulu kişi dedi:

-Allah sizə yaxşı yol versin. Bəs bu adamlar haqda nə fikirdəsiniz?

Yolçu onları nifretlə sözüb:

-Özümüzlə Goyçəyə aparmalıyiq! - dedi.

Bu söz daha da kəskin və ciddi deyildiyinə görə arada sükut yarandı. Nəhayət sükütu İsmayıł pozdu:

-Qulu kişi, nə deyirsən, bu adamlar haqda nə tədbir görək?

Qulu:

-Bunlar mənim evimdə olduqları üçün azad eləyin. Bir qələtdi eləyiblər.

İsmayıł bir Qulu kişiye baxdı, bir də dönüb Yolçuya baxdı. Yolçunun gözlərindəki qəzəb qıgilcımı hələ də sönməmişdi:



-Qulu kişi, – deyə İsmayıł ev sahibinə baxdı.

-Mən sənin xahişinlə bu adamlara heç nə etməyəcəm. Ancaq mən bunları özümüzlə Ağbulağa aparıb göstərmək istəyirəm ki, ay Sarı Kərim, sənin qudlularını sənə qonaq gətirmişik. Ondan sonra sağ-salamat geri göndərəcəyəm.

Bu söz Qulunun da, qardaşı Qədirin də xoşuna gəldi. Qədir heç nə düşünmədən söhbətə qoşuldu:

-Ay Qulu, İsmayıł düz deyir, bu adamları kəndə görk üçün aparmalıdı. Həm də bunlar öz cəzalarını çəksələr yaxşıdı.

Qulu:

-Daha mənim sözüm yoxdur. İsmayılla Yolçu özləri bilər. Ancaq salamat buraxsınlar.

İsmayılin bu fikri Yolçunun ürəyindən idi:

-Sağ salamat buraxacağıq. Siz arada olan yerdə heç bir şey ola bilməz.

İsmayıł:

-Atalar deyib: «igid basdırığın kəsməz!»

-Belələri küçə itinə bənzəyirlər. Lazım gələndə kimsə sümük atıb qısqırır, ona-buna hürüməyə təhrik edir.

Biz Qulu kişi və oğlanları ilə görüşüb yola çıxdıq. Yolda heç bir təhlükə hiss etmədi.

Gördüyünüz kimi yolumuzu kəsənləri də tutub gətirdik, onları öyrədənlərə də görk etdik ki, biz də bizi...

Əfruz dilləndi:

-Mən elə hesab eləyirəm ki, bu oyunu qurub-düzən də Sarı Kərim olacaq. Çünkü bu adam çox çalxalanır. Qardaşım, mən sənə bir söz deyim sən Qara Qədimi



vurmalısan. Əgər vurmasan, o, səni vuracaq. Əgər sən onu vurmasan əlimə tüsəngi alıb mən vuracağam!

İsmayılin dodaqları qaçıdı. O, bu qəhrəman bacısının qeyrətinə və qətiyyətinə heyran qaldı.

-Narahat olma, Əfruz, məni vurmaq, öldürmək asan olsaydı bu güne kimi çoxdan bu işi bitirədlər...

Yaylaq dövrü başlamışdı. Aran elləri yenə də axın-axın Şahdağ silsiləsinə üz tutmuşdu. Hər kəs öz oba yerində dəyələr qurur, alaçıqlar düzəldir, yaylaq şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni etməyə çalışırdı. Yaylağın qələbəlik dövrü başlamışdı. Mal-qara səsi, at kişnərtisi, ığid nərəsi, qız-gəlin qəhqəsi dağları daha da gözəlləşdirmişdi.

Ağbulaq kəndinin örüşünə düşən aran camaati uzun illər idi ki, səmimi və dostcasına rəftar içinde dolanırdılar. Bir-birinin xeyir-şərində iştirak edir, çətinliklə üzləşəndə əl uzadırdılar.

Aran camaatının örüsü də bilinirdi. Qayda belə idi ki, gərək qonşular bir-birinin örüşünü otarmasın, əkin sahəsinə, taxıl zəmilərinə ziyan verməsin. Bu qayda-qanun uzun illər idi ki, gözlənirdi. Yaylaq camaati ilə ağbulaqlılar arasında qarşılıqlı bir münasibət hökm sürməkdə idi.

Hətta bir dəfə yay girən gün qəfildən hava soyuqlaşmış, qar yağmış, otaraqlar qarın altında qalmışdı. Yaylaq camaati çıxılmaz vəziyyətə düşmüdü. Çarəsiz qalan ağsaqqallar, o cümlədən, böyük ad-san sahibi Telli Cəmil də qoyun sürülərinin acından və soyuqdan



qırıla biləcəyini hiss edib Ağbulağa, Hacı Sadıq kişinin yanına gəlmişlər. Qonaqları səmimiyyətlə qarşılayan Hacı Sadıq yaylağa tez atlı adamlar göndərmiş, sürürləri Göyçə gölünün sahilindəki taxıl zəmilərinə getirməyi tapşırılmışdır. Eyni zamanda yaylaq camaatını da kəndə gətirməyin vacibliyini bildirmişdir.

Aran camaatının ağsaqqalı Telli Cəmil Hacıya minnətdarlığını bildirir və deyir:

-Hacı, bəlkə biz də gedək camaatın və sürürlərin getirilməsini təşkil edək...

Hacı razılıq vermir:

-Siz oturun, dincəlin. Göndərdiyim adamlar hər şeyi təşkil edəcəklər. Mən onlara tapşırdım ki, özləri ilə arabalar da aparsınlar.

Telli Cəmil böyük razılıqla:

-Allah köməyiniz olsun, Hacı. Sizə böyük əziyyət verdik.

Hacı Sadıq:

-Belə bir çətin vəziyyətdə mən kömək əli uzatmağı əziyyət saymıräm. Xoş gəlibsiniz, buranı öz eviniz ki mi qəbul edin.

Telli Cəmil:

-Biz sizin müsafir pərvərliyinizi tək indi ha görmədik. Həmişə də siz bizə yardım əli uzadıbsınız.

-Qardaş qardaşın həmişə yanında olmalıdır. Yoxsa yadlar sevinə bilər, - deyə Hacı Sadıq xoş bir əhval-ruhiyyə ilə qonağının üzünə baxdı.

Təxminən dörd saatdan sonra elat camaati uşaqlı-böyüklü kəndə tökülüb gəldi. Onların arxasında da qoyun-quzu sürürləri kəndin ayağı ilə ötüb Göyçə gölünün sahilində «Düz» adlanan sərnədə taxıl zəmilərinə ötü-



rüldü. Soyuqdan və acliqdan iki gündür ki, pis vəziyyətdə qalan sürürlər xeyli qalxmış bugda və arpa tarlalarına dolmuşdu.

Qonaqlar bu cəsarətli addıma, bu qonaqsevərliyə heyran qalmışdilar. Belə bir hörməti eləmək hər kişinin işi deyildi...

Telli Cəmil bilmirdi Hacı Sadığa necə minnətdarlıq eləsin. Belə bir hörmət göstərmiş insanlara nə desin ki, ona layiq olsun.

Hacı Sadıq qonaqları başa düşürdü, ona görə də tez-tez deyirdi:

-Narahatlığa əsas yoxdur. Başlıcası odur ki, heyvanı qırğından qurtaraq.

İnsanlar evlərə yerləşmişdi. Səhəri gün günorta raddələrində hava açıldı, qar götürdü, qoyun sürürləri yaylağa tərəf yeriməyə başladı.

Telli Cəmil görüşüb ayrılanda Hacını başdan-ayağa süzüb dedi:

-Hacı, belə bir köməyi hər adam eləməzdi, hər adama da demək olmazdı. Ona görə deyiblər ki, südü inəkdən istə, suyu bulaqdan. Var olun, Hacı.

Doğrudan da Hacı Sadıq çox böyük ağsaqqallıq göstərmişdi. Hər kəs bilirdi ki, Hacı Sadıq bu cür səxavəti çox göstərmişdir.

Hacı Sadığın belə mötəbər qonaqpərvərliyi bütün Göyçəyə, Qaraqoyunluya və yaxın bölgələrə yayılmışdı.



Ekiz Musanın qoyun sırası idi. O, sürüünü «Keçid çay»dan keçirib «Çəhlim»in döşünə buraxdı. Sürü günorta üstü artıq «Gen dərə»nin başına «Darcan» qayyanın ətrafına yayılmışdı. Sürüün qoyunları otlayıb doymuşdular. Üç-bir, beş-bir bölünüb gürnəşə toplaşmışdilar. Burunlarını bir-birinin qarnının altına soxaraq gövşək vururdular. Bəziləri də tək-tək böyür-böyüyrə verib yatmışdilar. Görünür, Musa otardığı qoyunları doyurmaq üçün xeyli zəhmət çəkmışdı. Sürüni otu bol olan otaraqlara vurmuşdu.

Gün günorta yerinə qalxmışdı. Ağbulağın qərbində, kəndin çıxacağında olan köhnə «Qəbristanlığın diki» həmişə kənd camaatının toplandığı yerlərdən biri idi. Çöldən qayidan qoyun-quzu, mal-qara bu sahədən kəndə girirdi. Yenə də «Qəbristanlığın diki»nə dörd-beş nəfər toplaşmışdilar. Bunlar Əhmədoğlu, Ağakıși oğlu Bayraməli, Cabbar oğlu Rəsul və daha iki nəfər adam idi.

«Gen dərə»nin başındakı qoyun sürüsü aydın göründü. Bayraməli həmsöhbatlərinə dedi:

-İsmayıł burdan oraya bir gullə mənzili olarmı?

İsmayıł bir az dinşəyib dilləndi:

-Bəlkə də ola bilər, - dedi. - Ancaq ara xeyli var.

Bayraməli:

-Mən də elə düşünürəm. Ola bilər çatmaz.

-Qoyunu otaran adam kimdi? - İsmayıł soruşdu.

-Gərək ki, Musadı, Ekiz Musa, - deyə Qara Həsən söhbətə qarışdı.



İsmayıł sürü olan yerə diqqətlə baxıb dedi:

-Orda bir qaya var görürsünüz mü? Həmin qayani mən nişan alacağam. Gullə o qayaya dəysə qoyun hürkəcək, Musa bunu biləcək, axşam Musadan soruşarıq.

İsmayıł beşaçılan tüsəngi üzünə götürüb hədəfi nişan aldı. Barmağı tətikdə oynayan kimi qayaya yaxın qoyunlar hürküb dağıldı.

-Çatdı, - deyə Bayraməli dilləndi.

Rəsul tüsəngin bu uzaq mənzili kəsməsinə heyrətini gizlədə bilmədi.

-Əshi, İsmayılin tüsəngindən heç yerdə yoxdu.

Axşam qoyun sürüləri kəndə dönəndə Musa cibindən bir gullə çıxarıb orada duranlara göstərdi:

-Bu gulləni kim atmışdı? - deyə soruşdu. - Qoyun otardığım yerdə qayaya dəyiş yerə düşdü.


Adamlar gulləyə baxıdalar. Gullə əzilmişdi. Heç kim heç nə demədi. Musa öz sualına özü cavab axtardı:

-Bu gulləni İsmayıł atmış olar. Mənim qənaətim belədir. Tüsəngini yoxlamaq üçün ata bilər.

Bu vaxt Bayraməli gəlib çıxdı və Musanın sözünü təsdiqlədi:

-Musa düz deyir. İsmayıł tüsəngini yoxlamaq üçün qayani nişan aldı. Dedi ki, axşam biləcəyik gullə bu mənzili kəsib, kəsməyib... Qoyun hürküşəndə bildik ki, çatıb.

Rəsul da bizimlə birlikdə idi. O məndən xahiş elədi ki, İsmayıla de tüsəngini mənə satsın. Mən dedim nə çoxdu tüsəng, sənə birini alarıq. Qayıtdı ki, tüsəng al-



sam İsmayılin tüsəngini alacağam. Çünkü onun tüsəngindən yoxdu.

Şipoy Usufla Rəsul səsə gəlmışdı. Bayraməli Şipoy Usufa çatdırıcı ki, bir az ehtiyatlı olsun, Rəsul onu öldürəcək. Bu saat çalışır ki, Əhmədəoglunun tüsəngini alsın. Deyir onun tüsəngi çox düzgün atır.

Bu sözü eşidəndən sonra Şipoy Usufun gecəsi-gündüzü yox idi. Bayraməli İsmayıla Rəsulun onun tüsəngindən xoşlandığını dedi. Sonra da Şipoy Usuf əhvəlatını danişdi və belə bir xahiş etdi:

-İsmayıł, sabah Usuf əmim dağarcıqda dəyirmana dən aparacaq. Mənə deyib ki, Rəsuldan ehtiyatlanıram. Demişəm a kişi, heç nə yoxdu, işini gör.

Rəsulun da sənin tüsəngində gözü var. Tüsəngi verəcəyəm ona, deyəcəyəm gəl nişan qoyaq, görək vura bilirsənmi? İsmayıł razi oldu. İki gündən sonra Bayraməli hər işi düzüb-qoşdu. Şipoy Usufa dedi ki, dəyirmana nə vaxt getmək istəsən mənə de. Usuf sabah gedəcəyini bildirdi.

Bayraməli gəlib Rəsula dedi ki, sabah İsmayılin tüsəngini gətirəcəyəm nişan qoyaq, yoxlayaqq. Rəsul məmənniyyətlə razi oldu. Ancaq Rəsulun Şipoy Usufun dəyirmana getdiyindən xəbəri yox idi. Bayraməli nişan yerini müəyyənləşdirdi. Rəsulun bağının qabağında, üzü «Quzey» dağına baxan yerdə nişan qoydu. Burdan atılan gülə ötüb dağın döşünə düşürdü. Dəyirmana gedən yol dağın ətəyindən keçirdi.

Şipoy Usuf dağarcıq dalında qəbristanlığın yanından ötüb «Quzey» dağına istiqamətləndi. Artıq nişan yerindən bura açıq-aydın görünürdü.



Bayraməli Rəsula dedi ki, gəl nişana başlayaqq. Torpağa çubuq sancıb at dedi. Gullənin istiqaməti Şipoy Usufun başı üstündən yamacə tərəf idi.

Birinci gullə açıldı. Şipoy Usuf gördü ki, Rəsulun bağı tərəfdən buna gullə atıldı. Qaçmağa başladı.

Bayraməli dedi:

-Rəsul bir az tez-tez at.

Rəsul qoyduğu nişana daha iki gullə atdı.

Bayraməli gedib çubuğun yerini Şipoy Usufa tərəf istiqamətləndirdi. Şipoy Usuf qaçıır. Rəsul isə dalbadal atırdı. Çox qəribə bir mənzərə alınmışdı. Özünü kola-kosa çırpı-çırpı Usuf kişi dəyirmana tərəf götürdü. Gözdən itənə kimi Rəsulun nişan atması davam etdi...

Şipoy Usuf dəyirmana dönmədən gedib «Əyri ayaq»dan hərlənib, «Düz»dən keçib «Nəzik dərə» ilə qan-tər içində evinə dönüb.



Soruşanlara deyib ki, Rəsul məni öldürürdü. Beşaltı gullə atdı, Allah məni saxladı.

Kəndə yayıldı ki, Rəsul Şipoy Usufu öldürürmiş. Söz Rəsula da çatdı. O, təəccüb etdi. Əstəgfürullah, bəlkə o kişi yuxu görmüş dedi.

Sonra aydın oldu ki, Şipoy Usufun başındakı bu oyunu Bayraməli qurubmuş.


İsmayıł Rəsuldan soruşdu nə oldu, tüsəngi almadın?

-Sənin tüsənginin də xarabı çıxbı. Mən çubuğu nişan alıram, o çölün düzündə Şipoy Usufu qovur...




İsmayıł bəlkə də ömründə ilk dəfə idi ki, üstündə odlu silah götürməmişdi. Səhər tezdən evdən çıxanda yalnız atası Əhməddən nişanə qalmış xəncəri belinə bağlamışdı. O, Toxlucaya gedib qayidasıydı. Lakin xalası oğlu Məşədi Məmməd buraxmamış, oturub çay-çörək yemiş, olub-qalandan söhbət etmişdilər. Söhbət uzun çəkdiyindən payızın qısa günü tez başa çatmış, gün qaralmağa başlamışdı.

Qış girməyə bir ay qalmışdı. Lakin yağan qar yeri yorğan kimi bürümüşdü. İsmayıł Toxlucadan düşəndə qaranlıq öz qara pərdəsini göy üzünə çəkməkdə davam edirdi. O, Toxluca çayını keçəndən sonra atın başını boşaltdı. Kəhər at «Seyidlər»dən ötüb sözərək «Bicollar» məhəlləsini keçdi. «Axund biçən dərə»nın başına çatanda qaranlıq təmamilə hər yani bürüdü. Ancaq göydə ulduzlar zəif-zəif sayılır, yerə yağan qarın parıltısı qaranlığı boğurdu. Yol-iz aydın görünürdü. Kəhər at «Keçid» çayı keçib «Sarıyoxuş»a diklənəndə «Quzey» adlanan dağın döşündə, qarın üstündə bir canavar göründü. Canavar atlını görmüşdü. O, sürətlə «Arxin altı» yola tərəf gəlirdi. İsmayıł «Sarıyoxuş»un dikiñə çatanda təxminən 150-200 metr irəlidə, yolun kənarında dayanıb ovunu gözləyən yalquzağı gördü. İsmayıł dağda-daşda, aranda-dağda çox olmuşdu. Canavara bələd idi. O, ac olanda yolun üstünə çıxar, əlinə keçən hər hansı bir ova hücum edərdi. Çox vaxt insandan da pəsinməz, insana da soxulardı. İsmayıł indi üstündə tüfəng götürmədiyinə görə özünü qınadı. Artıq iş-işdən keçmişdi. Ataların dediyi «ac qılınca



çapar», misalını düşünüb, atı irəli sürdürdü. Canavar yolun sağ tərəfində 20 metrlik bir məsafədə dayanıb atının gəlişini izləyirdi. Qurda yaxınlaşanda at ayağını yerə vurub, tırladı, sonra kişnədi. Yalquzaq indi ovunun üstünə atılmağa hazırlaşan pələngə bənzəyirdi. İsmayıł atı yerindən tərpədib irəliləmək istədi. At beş-altı addım irəli atıb irəliləmək istərkən canavar sıçrayıb yolun içində çıxdı. Sonra iti sürətlə atın arxa tərəfinə keçdi. İsmayıł tam şəkildə yəqin etdi ki, qurdla savaşmali olacaq. O, atı saxlayıb yəhərdən yerə endi və belindəki xəncəri əlinə aldı. Atın cilovundan tutub yedəkləməyə başladı. Qurd indi arxadan hücum hazırlaşır, birdən sıçrayıb ata arxadan basqı eləmək istəyir. Bu vaxt at sıçrayıb İsmayıldan qabağa keçir. İsmayıł gördü ki, çox gərgin vəziyyət yaranıb. O, qışqırıq, canavara tərəf yeriyyir. Qurd bir qədər geri sıçrayır, sonra yenə ata tərəf irəliləyir.

İsmayıł düşündü ki, deyirlər qurd sürütmədən qorxur. Tez atın örük ipini açıb əynindəki qalın gödəkçəni çıxarıb ipə bağlayıb atın arxasınca süründürdü. Doğrudan da qurd bir qədər aralındı. İsmayıł xeyli qabağa irəlilədi. Kəndə girməyə 6-7 yüz metr qalırdı. Qəfildən qurd yolun altına keçib yan tərəfdən ata soxulmaq istədi. İsmayıł özünəməxsus cəldliklə qurda tərəf sıçradı. Onlar yolun qıraqında qarşılaştı. O, xəncəri qurdun sinəsinə yeritdi. Qurd qışqırıb yolun kənarına düdü. Xəncər vəhşinin qoltuğunun altından girmişdi. At kişnəyib qabağa sıçradı, o iyirmi metrə qədər qaçıb dayandı. Görünür sahibini tək qoyub getmək istəmirdi...



İsmayıł xəncəri əlinə alıb Kəhər ata tərəf yeridi. Elə bil kəndin itlərinin xəbəri olmuşdu ki, canavar gəlib, təhlükə var, itlər ulaya-ulaya hürürdülər. Hətta kəndin başmdakı qəbristanlığın yanına qədər gəlib orada hürürdülər.

İsmayıł ata yaxınlaşışb örük ipini açıb dəstələdi, yəhərin qaşına bağladı, gödəkçəni əyninə geydi. O, yarım saatlıq gərgin bir hadisəni yuxuda görürmüş kimi canlandıra-canlandıra atına minib evə yollandı. Onu həyətdə bacısı Əfruz qarşılıdı:

-Bu soyuq havada harada idin? Gec gəldin, narahat olduq.

İsmayıł bacılarını çox istəyirdi. Əfruz xanımı yaxınlaşışb alnından öpüb, gülümsər bir tərzdə:

-Əfruz, yaman bir oyuna düşmüştüm.

Əfruz xanım yuxudan sərsəm ayılmış bir adam kimi dilləndi:

-Sənin oyuna düşmədiyin bir vaxt olur ki... Ona görə də həmişə narahatiq.

-Bu, başqa oyun idi, - deyə İsmayıł xəncəri ona göstərdi, «Sarıyoxuş»un qabağında canavar qabağımı kəsdi. Çarşışa-çarşışa kəndin Çəmbərək tərəfdəki «Qəbristanlığın dalı»na kimi gəldik. Nəhayət yalquzağı orda öldürə bildim.

-Tüfəng götürməmişdin?

-Xeyr, götürməmişdim!

-Vay, Allah! Belə də şey olar... Sən tüfəngsiz çölə çıxmazdın.

-Bu gün elə bil ki, hər şeyi unutmuşdum. Sonradan bildim ki, mən böyük səhvlik etmişəm.



Onlar danışa-danışa evə keçdilər. Uşaqlar xörək yeyir, Mələk xanım çay dəmləyirdi.

Əfruz xanım içəridə də qardaşını suala tutmaqdən vaz keçmirdi.

-İsmayıł, nə ilə öldürə bildin canavarı?

-Xəncər götürmüştüm onunla...

-Nə yaxşı ağlına gəlib, heç olmasa üstündə xəncər götürübəsən..

-Yəqin ki, o da Allahın işidi. Həmişə məni xatalardan o böyük Yaradanım qurtarıb. Şükür olsun Yaradanın cəlalına!

-Əfruz, bilirsən bu hansı xəncərdi? - deyə İsmayıł bir az əvvəl yuyub təmizlədiyi xəncəri ona göstərdi.

Əfruz xanım gümüş dəstəkli, parlaq tiyeli xəncərə baxıb dedi:

-İsmayıł, bu xəncər yoxsa dədəmin nişanəsidə?

-Elədi, bacı, bu xəncəri ömrüm boyu saxlamağa söz vermişəm. Bu gün mənə yardımçı olan bu xəncər vaxtı ilə dədəmə də yardımçı olub...

Əfruz xanım marağını gizlətmədi:

-Nə təhər, yəni, dədəmə harda gərək olub?

-Gecənin birində dədəm görür ki, pəyədə inəklər bir-birini qırır. Bir çaxnaşma var ki, gəl görəsən...

Tez yerindən qalxır, pəyə qapısına tərəf gedir. Deşikdən baxanda bir cüt parıldayan göz görür. O, dərhal bilir ki, bu canavar gözündür, pəyəyə canavar düşüb. Tez pəyənin üstünə yollanır. Görür ki, canavar pərdiləri söküb çıxarıb oradan içəri düşüb, indi isə qalxıb çıxa bilmir. Mal-qaranın böyürtüsü kəndi başına alıb. Dədəm qayıdır içəri, bir dənə qalın kilim tutur döşünə, xəncəri də alır əlinə, gedir pəyə qapısına tərəf.



Qapını açanda canavar sıçrayır ki, qapıdan qaçsın o, kilimi atır canavarın üstünə və xəncəri endirir belinə. Elə güclü zərbə endirir ki, xəncər kilimi kəsir, canavarın qarmalı dərisinə qədər işləyir və iki yerə bölür.

-Qurd inəkləri yaralayıbmı?

-İkisini yaralayıbmiş. Mallar bağını qoparıb onu axıra dırmaşdırıblar. Ona kimi də dədəm özünü yetirib. Əhvalat bax belə başa çatıb.

Görünür bu xəncəri düzəldən usta quduz canavar dan ötrü düzəldib. Bir də deyirlər ki, bənzər hadisələr çox vaxt təkrarlanır.

Əfruz xanım:

-Saxla, qardaş, atamızın yadigarı o xəncəri saxla, İsmayıł!

Bahar İsmayıla elə bağlanmışdı ki, bütün günü onun yolunu gözləyirdi. İndi ona elə gəlirdi ki, əri onun bir sözünü iki eləməz. O nə desə İsmayıł onu yeriňə yetirəsidir. Ona söz deməyə çoxları cürət eləməsə də Bahar deyə bilər. Çünkü həyat yoldaşı kimi İsmayıł onu çox sevir. Həm də o, İsmayıł haqda eşitdiyi hər xoş sözdən qürur duyur, iftixar hissi keçirirdi. Bahar fəxr edirdi ki, qadınlar onu Dəli İsmayılin arvadı kimi tanıyor və bir çoxları ona bəxtəvərlik verirlər.

Əslində İsmayılin elə var-dövləti, yaraşıqlı evi, böyük mülkü yox idi. İsmayılin Qarabağ cinsindən olan kürən bir atı, çərkəzi çuxası, tünd sarı arxalığı, ciyindən üst-üstə aşırılmış qatarı və besaçılan tüsəngi vardi.



Tövlədəki mal-qaradan, qoyun-quzudan da xəbəri yox idi. Hər şeyə Bahar xanım qulluq edirdi. Daha doğrusu Bahar xanım istəməzdi ki, sevimli əri pəyəyə gedib heyvanlara qulluq göstərsin. Bahar mərd, cəsur və anlamlı qadın idi. Ərinin hörmətinə xələl gətirəcək heç bir şeyə yol verməzdi. Onu dünya malı, var-dövlət, qas-das düşündürmürdü. O, ancaq sevdiyi adamlı qarşılıqlı hörmət içində ömür sürməyi sevirdi. Ürəyi təmiz, qəlbi geniş bir xanımıydı. Onun bütün hərəkətlərində bir böyüklük, ləyaqət, mərifət və qanacaq özünü göstərirdi.

Qohum-əqrəba, qohum-qonşu da Baharın xətrini istəyirdi. Bu gülərzülü, xoş çöhrəli gəlin çox qonaqsevər insan idi. Onun evinə kim gəlir-gəlsin xoş bir səmimiyyətlə qarşılanar, istiqanlılıqla yola salınardı.

İsmayıł yenə evə gec gəlmışdı. Səbrsizliklə ərinin yolunu gözləyən Bahar xanım səhərə yaxın at ayağının tappiltisina qapiya çıxdı. İlk anda onu aylı gecənin şəhli havası vurdu. Göydə ulduzlar saymışdı. İsmayıł atı Baharın qənsərində saxlayıb, sıçrayıb attan endi.

Əlini Baharın ciyininə qoyub, gözlərini onun üzündə gəzdirdi. Ayın haləsində daha da gözəl görünən Bahar xanım xəfiscə gülümsədi. Onun sədəf kimi ağ dişləri zərif dodaqlarının arasından göründü.

İlk səhbətə İsmayıł başladı:

-Bahar, yenəmi məni çox gözlədin?

Bu sualın önündə Bahar xanımın ürəyi titrədi, əlləri əsdi, dilləri topuq vurdu:

-Gözlədim. Bə neyləyim, mənim səndən başqa kimim var. Göydə Allaha, yerdə sənə pənahlanmışam.

İsmayıł atın cilovunu həyətdəki palid dirəyin haçasına keçirib, çıyindəki aşırma qatarı çıxarıb, tüsəngini elinə aldı. Onlar çıyın-çıyinə içəri keçdilər. Bu otaqda ər-arvad-onlar yatırdı. Uşaqlar otaqdan bir qədər aralı olan ev damında qalırdılar. İsmayılin yuxusuzluğu və yorğunluğu üz-gözündən oxunurdu. Bahar ona bir stəkan çay verib, yatağını açdı. İsmayıł qatarları stolun üstünə, tüsəngi isə yatağının yanında divara söykədi. Gün günortaya yaxınlaşmışdı. İsmayıł hələ yuxudan ayılmamışdı.

Leyli Ağbulaqdan su gətirməyə gedir, Xalıqverdi quzuları «Daşdıqlı dərə»yə otarmağa aparmışdı. Ələsgərlə Məhərrəm həyətdə çilik-ağac oynayırdılar.

Salman qonşunun evinin qabağında iki qadın göründü. Onlar bir az da irəli gələndə Ələsgərlə Məhərrəm «Əсли xalam», «Əсли xalaın» - deyə-deyə onlara tərəf qaçdilar. Əсли xanım uşaqların üzündən öpüb, əllərindən tutdu.

Əсли xanımla gələn qadın qaynı Musanın arvadı Zəhra xanım idi.

Əсли İsmayılin əmisi Kalva Abbasın üç qızından biri idi. Əсли, Gülavatın və Mələk... Mələk İsmayılin həyat yoldaşı, uşaqların anası idi. Gülavatın isə Qərib oğlu Məhərrəmin arvadı idi. Niftali, Mehvalı adlı oğlanları variydi.

Mələk rəhmətə gedəndən sonra Əсли xanım da, Gülavatın xanım da tez-tez bacısı uşaqlarını yoxlamağa gələrdilər.

Əсли xanım Kalvayı Nəsib oğlu Şükürün həyat yoldaşıydı. Şükür özü də çox abırılı və layiqli bir adam idi. Əсли üç qız anası idi. Münəvvər, Nazlı və Zəhra.

İsmayıł əmisi qızlarının xətrini çox istəyirdi. Ələlxüsüs Əсли xanımın bir sözünü iki eləməzdidi. Uşaqlıqdan bir yerdə böyümüşdülər.

Əсли xanımla Zəhra xanımı həyətdə Bahar xanım qarşılıdı. O, çox mehribanlıqla onları evə dəvət elədi. Qadınları ev damında rahatlayandan sonra samovar qalayıb, toyuq kəsdirdi.

Bahar biliirdi ki, İsmayıł Əсли xanımı çox istəyir. Ona görə də istədi ki, gedib onu yuxudan oyatsın. Desin ki, Əсли bacı bizə gəlib. O, İsmayıł yatan otağın qapısını aralayıb, «İsmayıł», «İsmayıł» - deyə səslədi. İsmayıł bu üzü üstdən o biri üzü üstə çevrilib yenə ayılmadı. Bahar geri qayıtdı. Samovara baş çəkib, Leyliyə tapşırıdı ki, toyuğu təmizlə. Yenə İsmayılin otağına gəldi. Onun hələ də oyanmaması Baharın xoşuna gəlmədi. Yenə səslədi:

-İsmayıł, qonaq gəlib qalx...

İsmayıł yenə qalxmadı. Bahar bir qədər də səsini qaldırdı:

-İsmayıł, demirəm qonaq gəlib, niyə qalxmırsan!


İsmayıł gözlərinin qapağını açdı:

-Kimdi qonaq?

-Əсли bacı, - deyib Bahar burnunda müzildandı, - elə bil daş yatıb! Bahar orasını bilmirdi ki, İsmayılı belə ittihamədici sözələ tənbeh eləmək olmaz.

Bu söz İsmayılin qulağından od kimi girib beynində körükəndi:

-Nə dedin? - deyə sıçrayıb qalxmaq istərkən Bahar qapını aralayıb eşiye çıxmağa can atdı. İsmayıł əlini uzadıb tüsəngi bir əlli götürdü və düzəltməyə imkan tapmadı. Baharın getdiyini görüb tək əllə atəş açdı.



Dərhal qan töküldü, ancaq o, yıxılmadı. Bahar tez qəcib özünü ev damına salmışdı. İsmayıł sıçrayıb ayağa qalxdı və onun arxasınca çıxdı. Yolda qabağını Əsli xanım və uşaqlar kəsdi.

-O, necə oldu? - deyə İsmayıł zəhmlı və qəzəbli halda soruşdu.

Əsli xanım:

-Sən neyləyibsən? Niyə vurdun? Gullə qolundan keçib, qan aparıb gedir! - deyə sərt bir tövrlə İsmayılı tənbəh etdi. Xətrini dünyalarca istədiyi Əsli xanımın sözü onu sanki yuxudan oyatdı. O, bir an yerə baxıb, atına tərəf yeridi. Atın cilovundan tutub həyatın ortasından kənara çəkdi və sonra qızı Leyliyə dedi:

-Get stolun üstündən mənim qatarlarımı gətir.

Leyli otağa qaçıb onun qatarlarını gətirdi. O, qatarları ciyninə aşırıb atm belinə qalxdı. Sağrısına bir qamçı çırpıb Ağbulaq istiqamətində gözdən itdi.

Qonşular tökülüb gəldilər. Kalvayı Məhərrəm, Hüseyn oğlu Oruc, Əli oğlu Ələkbər qan axmasının qarşısını tez aldırdılar və türkəçarə bacaran bir ara həkimi gətirdilər.

Gullə Baharın dirsəyindən keçmişdi. Kalva Məhərrəm Bahardan soruşdu:

-Bu haqq-hesab nə təhər baş verdi?

-Düzünü bilmək istəsəniz günah məndə oldu. Dilim sancdı.


-Sən nə dedin?

-Dedim ki, elə bil daş kimi yatıb.

Kalvayı Məhərrəm:

-Niyə elə deyirdin?

-O qədər də ağır söz olmadığını düşündüm.



-O söz İsmayıł üçün çox ağır sözdür!

Ələkbər səhbətə qarışdı:

-Bu sözə görə İsmayıł səni öldürəmiş. Anan nə inaz üstə olub.

İsmayılı istəməyən qüvvələr həmişə onu aradan götürmək üçün planlar çizir, yollar axtarırdılar. Hətta hökumət qüvvələri vasitəsi ilə də onu məhv etməyə çalışırdılar. Bütün bunları İsmayıł bilirdi. O, həmişə olduğu kimi ehtiyatlı davranırdı.

Avqust ayı idi. Ağbulaqlılar «Dağ» deyilən sənədə ot çalırdılar. «Yemilgara» dərəsinin sinəsindəki biçənək sahəsində, əmisi oğlu Yolçu isə «Dəlidərə»də ot biçirdilər. Gün axşama tərəf dənən radələrində Yolçunun həyat yoldaşı Gülsüm qışqıra-qışqıra özünü İsmayılin yanına çatdırıldı. O, nəfəs ala bilmirdi. Gözlərində yaş qurumuşdu. Dizinə döyə-döyə dili tutar-tutmaz dedi:

-Yolçuyu öldürdülər! Yolçuyu öldürdülər!


-Kim öldürdü? - deyə oturduğu yerdən sıçrayıb qalxan İsmayıł onun üstünə bağırdı.

-Soldatlar! At arabasına dolmuş rus soldatları...

-İndi onlar hardadır?

-«Qatar qaya»nın qabağında Yolcuya gullə yağırlırlar!

İsmayıł qatarı sinəsinə taxıb, beşəçilan tüsəngi götürüb cəld hadisə yerinə qaçıdı. Çatanda gördü ki, «Qatar qaya»nın qabağı «Keçid çay»ın üstünü naxır



tutub. Anladı ki, naxırın arasına salıp Yolçunu tutmaq isteyirlər.

İsmayıł özünə yer seçib üstü açıq at arabasında olan 4-5 nəfər soldatı gülə yağışına tutdu. Beşaçılan bir-birinin ardınca gülə yağıdır, ancaq soldatlara dəymirdi. Göydə quşun gözünə gülə atan İsmayıł bir anlığa özü-özünə qurumuşdu: - «İlahi, bu nə işdi, mənim atdığım gülə boşa gedir?!»

Soldatlar tamam sarsılmışdı. Bilmirdilər ki, gülə hardan açılır... Başlarının üstündən yandan ötən gülələr arxadakı dikdirə dəyib torpaq boranı yaradırdı. Soldatlar arabadan sıçrayıb özlərini naxırın arasma vermişdi. Qəfildən Yolçunun səsi eşidildi:

-İsmayıł, heç kəsi vurma, mən sağam!



Bu səs mal-qaranın arasından, çayın içindən gəlirdi.

-Mən yuxu görürəm, nədi? Bu nə qəribə hadisədi?

Mənim atdığım gülə nə üçün hədəfə dəymədi? Tüfəngi bir də gözdən keçirdi. Aydın oldu ki, gündüz tüfəngi silib yağlayarkən priselin altına piy qoymuşdur. Piyi çıxarmadan atəş açmağa başlamışdır. Məhz buna görə də prisel ölçünü düz təyin etməmişdir. İsmayıł bu düşüncədə ikən at arabası Krasnoseloya tərəf götürülüb aradan çıxdı.

Naxırçı Mehdi adında orta yaşılı bir kişi idi. O, tez naxırı haylayıb çaydan araladı. Yolçu çay axan yarğandan qırqağa çıxdı. Onun paltarı islanmışdı. O, iri bədənli, hündür boylu bir adam idi. Yenə onun səsi eşidildi:

-İsmayıł, hardasan? Adam vurmadın ki?



İsmayıł arxasını özünə səngər seçdiyi sıralanmış qayalardan birinin üstünə çıxbı:

-Burdayam, heç kəsi vura bilmədim, - deyə səs verdi.

Çiyində qatar, əlində tüsəng, başında buxara papaq olan bu ığid insan sanki zirvəyə qonmuş qartalı andırırdı. Onun əzəmətli duruşu, zəhmlili baxışında bir aslan hikkəsi yaşındı.

Naxırçı da, Yolçu da inana bilmirdilər ki, İsmayıł çathaçat atdığı bir neçə gülənin hamısı boşa keçsin. Çünkü onlar İsmayılin atıcılıq qabiliyyətinə də, onun qorxmazlığına və cəsarətinə də bələd idilər.

İsmayıł qayanın boynunda yolun içində dayanmış Yolçu ilə naxırçı Mehdinin yanına endi. İsmayıł:

-Bu nə haqq-hesabdı? Onlar kim idilər? - deyə İsmayıł soruşdu.

Yolçu:

-Çəmbərəkdə saxlanan rus soldatları. Onlar məni və səni aradan götürmək üçün göndərilmişdilər.

-Sən bunu hardan bilirsən? Əgər bilirsənse mənə niyə deməmişdin?


-Axşam eşitdim, bir o qədər də inanmadım. İndi gördüm ki, deyilənlər düz imiş.

-Kim dedi bu əhvalatı?

-Sonra deyəcəyəm...

-Sənə nə dedi həmin adam?

-Dedi ki, Dilicandakı rus soldatlarının bir qrupu Çəməbərəyə gətirilmişdir. Onlar öyrədilib, hazırlanmışdır. Səni də, məni də aradan götürmək tapşırığı almışlar.



İsmayıł onun sözünü yarımcıq kəsdi:

-Yəqin ki, burada erməni əli var....

-Əlbəttə var, - deyə Yolçu əlavə etdi, - kənddən də qoşulanlar olub. Hətta rus əsgərlərinin komandirinə xalça boyun olublar.

Eşitdiyimə görə soldatlara deyiblər ki, onların bir tayını öldürüb, sonra da o birilərini öldürmək lazımdı. Əgər digər tayı bilsə sizi salamat buraxmayacaq.

-Yəqin ona görə tez aradan çıxdılar, - İsmayıł dedi.

-Yəqin də elə oldu.


İsmayıł:

-Yolçu buna bax, o, tüfəngin priselinin altına qoyulmuş quyruq parçasını göstərdi, - tüfəngi siləndən sonra bura qoymuşam. O da düz atmağa imkan verməmişdi.

Yolçu:

-Allaha şükür olsun. Qan tökülmədiyi yaxşıdı.

-Əgər qanına susamışlarsa mənim qanımdan onların qanı qabaq tökülməlidir, - deyə İsmayıł qartal kimi iri baxışlı gözlerini məchul bir nöqtəyə dikərək sözünü davam etdirdi, - Məsələ aydındır. Demək bizi aradan götürmək üçün hər fitnə-fəsada, hər kələyə əl atırlar. Məni şərlədikləri hələ bəs etmədi, indi də bu yola düşüblər. Artıq onlar heç nəyə inanmaq istəmirlər. Hətta mən Qurana da and içdim.



İsmayıł hələ də Baharın könlünü ala bilməmişdi. Hər dəfə evə döñəndə onun qolunu sarıqlı görüb pis olurdu. Bahar ona yaxınlaşıb, nəsə demək istəyəndə belə İsmayıł ağızını başqa səmtə tutur, ya pəyə otağına keçir, ya ev damına, ya da qonşulara gedirdi.

Bahar bilirdi ki, İsmayıł xəcalət çəkir, tutduğu işdən peşman olub. Ona görə də o, özünə söz verdi ki, bu axşam İsmayılin qabağına çıxıb atının başını özüm tutacağam.

İsmayıł bir gün əvvəl Şinişa toya getmişdi. Toydan tez qayıtmalı idi. Bahar xanımın gözləri həmişəki kimi yenə yola dikilmişdi.

Çox vaxt kəhər at yaxınlaşanda kişnəyərdi. Sanki gəldikləri xəbəri çatdırmaq istəyirdi. Elə bil ki, Bahar xanımın həsrətlə yol gözlədiyini duyub anlamışdı. At evin həndəvərinə çatanda kişnədi. Bahar tez ayağa qalxıb içəridən həyətə çıxdı. Elə bu an İsmayıł atın üstündə həyətə daxil oldu. Bahar əzəlki səmimiyyət ilə, açıqqabaqlı irəli yeriyib kəhərin cilovundan tutdu. İsmayıł sıçrayıb atdan düşdü. İndi onun gözündə bir xoşbəxtlik nuru göründü. O, əlini atıb Baharın cilovda olan əlinin üstünə qoydu və titrək bir səslə dilləndi:


-Nə təhərsən, yaxşısanmı?

-Həmişəkindən indi yaxşıyam...

-Mən atı özüm rahatlayacağam. Sən get çay-çörək hazırla.

Bahar:

-Hər şey hazırlı, - deyib içəri keçdi.



İsmayıł atın yəhərini alıb, evin arxa tərəfində, «Çal»ın ətəyində göycəmənlikdə tovlamıxını yerə çalıb evə döndü.

Sanki qonaqlığa hazırlaşmış kimi Bahar otağı təmiz silib-süpürmiş, stolun üstünə hər cür yemək düz-müşdü. Beçə qızarması, balıq, pendir, yağı, bal, ayran, bulaq suyu ilk nəzərə çarpan nemətlərdən idi.

Evin xanımı ərinə ilk növbədə çay təklif elədi:

-Yoldan gəlib yorulubsan. Çay yorğunluğu çıxarıır. Yeməkdən əvvəl çay içmək yaxşı olardı.

İsmayıł:

-Sən ağıllı adamsan. Nə məsləhətdi ondan başla-yaq. Ancaq bizə nə oldu birdən-birə? Aramıza şeytan-mı girdi? Son dərəcə müdhiş və yolverilməz bir əhvalat baş verdi...


Bahar heç nə olmayıbmiş kimi xoş və səmimi bir nəzərlə İsmayılı sözübü:

-Hər nə baş verdisə verdi. Onu bir də xatırlama-yaq. Görürəm sən də peşmançılıq çekirsən. Ancaq peşman olmağa dəyməz, İsmayıł. Bu günahın, bu su-çun ağırlığı mənim boynumdadı. Ancaq hələ yaşamaq haqqım varıymış. Tanrı verən ömrü bəndə yarida qıra bilməz.

İsmayıł bir qədər ciddi:

-Düzdür, suç işlədim, ancaq mən səbr göstərə bil-mədim. Yəqin ki, ona vaxt yox idi. Bir an düşünmək gərəkdi. Düşünə bilməmişəm.

-Deyirsən aramıza şeytanmı girdi? Bəli bir şeytan-lıq göründü. Bu mənim daxilimdə olan qadınlara xas «mənəmlilik» əlamətidi. Qadınlardan sevgi və mərhəmət görəndə gözü ayağının altını seçməyən bir məxluqa



çevrilirlər. Vay o gündən ki, ərindən həmişə xoş sıfət, saf nəvaziş görsün. Dərhal iki ayağını bir başmağa qoyub hündürdən getməyə başlayırlar. Doğrusu o iddialara özümdə yol vermirəm. Ancaq bir qadın kimi «İsmayıł mənim heç vaxt xətrrimə dəyməz» xülyası məndən uzaq deyildi. Elə ona görə də payımı yerin-dəcə aldım.

İsmayıł:

-Bu pay üçün narazılığın yoxdur demək...

-Yoxdur. Niyə də olsun. Sən rəftar etdiyin adamın kimliyini bilsənsə, İsmayılin xasiyyətinə bələdsənsə hadisəni bu həddə çatdırmaq olmazdı.

Hacı Sadıq Goyçənin adlı-sanlı, tanınmış ağsaqlarından biri idi. Eləcə də qonşu kəndlərdə və Ağbu-laqda camaat ona böyük hörmət və ehtiram göstərirdi. Kəndin sayılıb-seçilən kişiləri ilə birlikdə olar, səhbət aparar, bəzi məsələlərin həllində böyük rol oynayardı. Onun ən çox durub-oturduğu adamlar Hacı Hüseyn, Məşədi Əli, Məşədi Molla Həsən, Məşədi Molla Əli, Məşədi Süleyman, Kalva Nəsib və başqaları idi.

Hacı Sadıq kənd ağsaqqalları ilə məsləhətləşəndən sonra qərara gəldi ki, örüşün qoruqçuluğunu İsmayıla tapşırsın. Çünkü arançilar yenə də fürsət, imkan tapan kimi taxıl, biçənək demədən basıb otarırdılar. Bu da bütün kənd camaatını çox narahat edirdi.

İsmayıla dedilər ki, Hacı Sadıq əmi səni yanına çağırıb. O, yubanmadan Hacı ilə görüşə getdi.



İsmayılov Hacı Sadıq əminin xətrini çox istəyirdi. Onun el içində olan hörmətinə, səxavətinə, qətiyyətinə həmişə sayqı ilə yanaşırdı. Eləcə də Hacı Sadıq kişinin İsmayıla böyük hörməti vardı. O, İsmayılı qoçaqlığına, mərdliyinə, yenilməzliyinə görə sevirdi. Söz düşəndə deyirdi, «mən İsmayılı hara göndərmişəm, o işi başa çatdırılmamış gəlməyib».

İsmayılov Hacının evinin qabağında atdan düşüb həyətdə oynayan uşaqlardan birinə dedi, get Hacı baba de ki, İsmayılov gəlib. Uşaq qaçıb içəri keçdi. Hacı qaynar baxışlı, üz-gözündən nur yağan, orta boylu bir türk kişi idi. Əyninə həmişə məxməri çuxa geyərdi. Qapı açıldı, Hacı eşi yə çıxdı. İsmayılov irəli yeriyib, salam verib iki əlli onun əlini sıxdı:

-Niyə qapıda durubsan? İçəri buyur, - deyə Hacı Sadıq böyük ehtiramla İsmayılı evə dəvət elədi. Hacı qabaqda, İsmayılov arxada Hacının «qonaq otağı» deyilən mənzilinə keçdilər. Xalçalarla bəzədilmiş otağın ortasındakı iri masanın arxasına keçib əyləşdilər.

Hacı Sadıq özünəməxsus təmkinli davranışıyla sakit bir tərzdə:

-İsmayılov, oğlum, xoş gəlibəsən, - dedi.

-Xoşbəxt olun, Hacı əmi, - İsmayılov cavab verdi.


Hacı Sadıq hal-əhval soruştan sonra dedi:

-Oğul, bilirsənmi səni niyə rahatsız elədim?

İsmayılov:

-Sizin hər sözünüz, çağrıınız mənim üçün baş ucalığıdır. Heç bir rahatsızlıq ola bilməz.

-Oğul, məni yaxşı dinlə. Sən gördün ki, bu aran camaatına mən nə qədər yaxşılıq etdim. Var olsun Ağbulaq camaatı da, mənim sözümü yerə salmadı. Qo-



yun-quzuları, mal-qaraları üçün ən yaxşı sahədən yaylaq yeri ayırdıq. Yeri gələndə əllərində tutduq, hətta qoyun sürünlərini töküb taxıl zəmilərinə ötürdük ki, qarda-çovğunda qırılmاسın. Bütün bunları biz etdik. Ona görə etdik ki, insan kimi insanlığımızı, millət kimi qardaşlığımızı, qonaq kimi qonaqpərvərliyimizi göstərdik. Mən səni inandırırm ki, etdiklərimizdən qürur duyuram. Nə etmişksə yaxşı eləmişik. Ancaq məni incidən odur ki, Bozəhmədli kəndinin camaati bizim hörmət və məhəbbətimizə layiq hərəkət etmir. Sən də işin içindəsən, dəfələrlə bizim adamlarla toqqaşıb, hörmətsizlik ediblər. Kalva İbrahim iki dəfə vurub baş-gözlərini dağdırıb, yenə də özlərinə yiğil-mırlar. Örüşü basdırıb otarırlar. Yenə taxıl zəmilərinə, otlaqlara, biçənəklərə həddən artıq ziyan vurmaşlar.

-Bilirəm, Hacı əmi, bunların hamısını bilirəm, - deyə İsmayılov söhbətin arasına girdi.

Hacı Sadıq:

-Bilirəm ki, bilirsən, niyə bilmirsən. Yəqin ki, heç bilməyən yoxdur. Biz abırı, həyanı gözləsək də onlar heç nəyə əhəmiyyət vermirlər. İndi də gecələr basıb kartof əkinin sahələrini otarırlar.



İsmayılov:

-Hacı əmi, onların bu hərəkəti məni çox narahat edir. Doğrusu, lap hövsələdən çıxarır. Belə çıxır ki, bunlar bizi adam yerinə qoymaq istəmirlər.

Hacı dərhal İsmayılovın sözünü kəsdi:

-Yox, oğlum, o dərəcədə qəzəblənmək olmaz.

Hacı İsmayılovın xasiyyətinə bələd idi. Bilirdi ki, belə məsələdə o, düzümsüzlük göstərə bilər. Odur ki, onu sakitləşdirməyə, təmkinli davranışmağa çağırıdı.



-Biz onlarla qardaşq. Uzun illərdi bir yerdə yaylaq dövrü keçirir, düz-çörək kəsir, qohumluq əlaqələri qururuq. Ona görə elə etmək lazımdır ki, onlar bu bəd niyyətdən əl çəkib, bizə sataşmasınlar.

-Bəlkə bir dəfə yenə Telli Cəmilə anlatmaq lazımdır bu əhvalatları, – deyə İsmayıł Hacının gözlərinin içində baxdı. Həmişə sevinc, məhəbbət çağlayan bu gözlərdə indi o, bir narahatlıq və qəzəb gördü.

Hacı ağır-ağır dilləndi:

-Əlbəttə, demişəm. Ya bu söz o adamın özünə də çatmayıb, ya da əhəmiyyət verməyi. Ya da tapşırıq verib, onlar da bəli deyib, sonra əməl etməyiblər.

İsmayıł:

-Mənim bildiyimə görə, Telli Cəmil namuslu, mərd və yenilməz kişidir. Nə üçün o, belə hallara yol verir? Həm də sizinlə yaxın dost, həmişə hörmət görmüş bir adamdır...

-Məni də düşündürən, incidən, rahatsız edən elə budur, İsmayıł, – Hacı dilləndi. – Mən inanmiram ki, Telli Cəmilin bu işdən xəbəri var. O, mərd kişi. Belə şeyə yol verməz. Ancaq orda qanmaz, tamahkar çobanlar var, onların işidi. Dədələrimiz belə yerdə deyiblər: «Naməndlə aş yemişəm, aşa tövbə demişəm».

-İcazə versəniz, mən bu həyasızlığa son qoyaram! - İsmayıł ciddi bir tərzdə qartal baxışlarını Hacının üzünə dikdi.

Hacı:

-Nə təhər son qoya bilərsən, oğul?

-Mən bizim örusü basan sürüdən bir neçə heyvan vuraram, həm də çobanları güləbaran elərəm, ağılları başlarına gələr.



-Bu bir az qorxulu şeydir. Birdən adama dəyər, qan düşər. Mən istəyirəm bu hadisə qansız-qadasız ötüşsün.

-Arxayın ol, Hacı əmi, mən bu işi qansız-qadasız yerinə yetirməyə söz verirəm.

-Heyvan ölümü mənim umurumda deyil. Lap cəriməsini verməyə belə hazırlam. Ancaq güləbaran məsələsində ehtiyatlı olmalıdır.

Hacı İsmayılin qeyrəti, mərdliyi ilə yanaşı yaxşı atıcı olduğuna da əmin idi. Bilirdi ki, İsmayıł göydə sərçənin gözünə gülə atan mahir nişançıdır. Bilirdi ki, qonşu kəndlərdə də onu nişanda udan olmayıb. Demək Allah İsmayıla böyük ığidliklə yanaşı yüksək cəsarət və qabiliyyət vermişdir. Onun atlığı gülə boşა keçməmişdir.

-Hacı əmi, mən heç vaxt ehtiyatsız hərəkət eləmərəm. Ancaq gözümüz görə-görə örüşümüzü basıb otarmağa, bizi saymamazlığa yol verə bilmərik!


-Elədir, İsmayıł, mən bilirəm ki, sən bu işə həm cəsarətinlə, həm də ağlınlı son qoyacaqsan. Atalar demişkən: «elə edəcəksən ki, nə şış yansın, nə kabab».

Mən sabah camaatın içinde deyəcəyəm ki, örusə İsmayıł baxacaq. Yəqin ki, bu söz yaylaq camaatına da çatacaq. Çünkü onlar səni tanımadılar deyillər.

İsmayıł:

-Oldu, Hacı əmi! Günü sabahdan örusə çıxacağam. Bu arada çay-çörək gəldi.

-Bir tikə xörək yeyək, sonra gedərsən, - deyə Hacı inam dolu xoş bir əhval-ruhiyyə ilə İsmayılı süzdü.



İsmayıł evə bir qədər gec gəlmışdı. Bahar xanım narahatçılıqla onu gözləyirdi. Tez-tez həyatə çıxıb yola-izə baxır, bir qədər dinşəyib, ətrafa boylanırdı.

Bahar İsmayılin ikinci həyat yoldaşıydı. Onlar evlənəli cəmi üç ay olardı. İsmayıł onu uşaqların anası Məlek xanım rəhmətə gedəndən bir il sonra, yəni həyat yoldaşının ili çıxandan sonra getirmişdi. Əslində İsmayıł Baharı gənclik illərindən sevirdi. Lakin taleyin hökmü ilə onlar bir-birlərinə qovuşa bilməmişdi. Bahar xanım başqasına ərə getmiş, uşağı olmadığına görə boşanmışdı. Bundan sonra İsmayıł Baharla evlənmək qərarına gəlmışdı. Bahar uca boylu, mina gərdənli, geniş sinəli, iri gözlü, əsmər yanaqlı 30-32 yaşlarında gözəl bir qadın idi.

İsmayılı çox istəyirdi, onunla nəfəs alırdı. Söz düşəndə deyirdi ki, İsmayılin şahin kimi iti baxışlarını, ağ bənizini və yanağındakı qara xalını çox sevirəm. Bundan başqa İsmayılin igidliyi, dönməzliyi, qoçaqlığı da mənim qürur yerimdir. Qadınların: «İsmayılla dolanmaq, ona həyat yoldaşı olmaq da asan deyil, bunu bilirsənmi?» atmacalarına cavab verərək Bahar demişdi: «Hər şeyi bilirəm, ancaq o mənə nə eləsə incimərəm. Çünkü sərt təbiətli adamı sevirəm»...

Bahar ayağınm səsinə yenidən həyatə çıxdı. Ay işığında İsmayıł indi daha yaraşıqlı görünürdü. Quzu dərisindən tikilmiş başındaki papağın qabağını qamçının sapı ilə azca yuxarı qaldırıb atın cilovunu Bahar xanıma verib pəyənin ağızındakı ağacı göstərdi:

-Cilovu dirəyə keçir, sonra pəyəyə çəkərəm.



Bahar içəri keçib əlində su vedrəsi, dolça və qolunun üstündə dəsmal geri qayıtdı:

-Əl-üzünü yu, - deyə ərini təzəcə görürmüş kimi təpədən-dırnağa süzdü. İsmayıł indi onun gözündə daha əzəmətli, daha məğrur və qətiyyətli görünürdü. O, sevimli həyat yoldaşı ilə qürur duyurdu. Fəxr eləyirdi ki, belə bir adlı-sanlı, qoçaq, cəngavər, hamının barmaqla göstərdiyi igidin həyat yoldaşıdır.

Bu düşüncələrlə yaşadığı anlarda İsmayılin cingiltili səsi eşidildi:

-Nə təhərsən, Bahar? Deyəsən məni çox gözləyib-sən? - deyə dilləndi. İş belədir, bəzən tez, bəzən gec gələcəyəm. Sən çox özünü yorma, rahat ol, öz işindən ayrılma.



Bahar:

-Elədi, çox gözlədim. Hər gün beləyəm, sən gələnə qədər rahat ola bilmirəm. Bu, mənim özümdən asılı deyil. Bir də ki, indi zamana çox dəyişib. Hər yerdə dərəbəylikdi. Hər yetən ciyindən bir berdanqa asıb düşüb yollara. Adamın ürəyinə hər şey gəlir.

İsmayıł əlinin suyunu dəsmalla quruluşa-quruluşa onun gözlərinin içini baxdı. Baharın şəvə kimi qara gözlərində ərən igidlərə məxsus bir coşqunluq, qələbəlik gördü, gülümşər bir tərzdə dedi:

-Mənə elə gəlir ki, sən qorxmaz, aslan kimi bir qadınsan.

-Düz tapıbsan, mən yeri gələndə heç nədən qorxmuram. Amma namərdilikdən, hiylədən və hiyləgərlikdən qorxuram. Ona görə dedim o sözləri. Mən bilirəm ki, səninlə üz-üzə gəlmək, döyük meydanına çıxmaq hər kişinin işi deyil. Mən bilirəm ki, sən əyməsən əyil-



məzsən. Ancaq meydanda təkcə ər igidlər deyil, insan cildinə bürünmüş tülkü'lər də dolaşmaqdadır. Bunlar daha təhlükəli, daha qorxuludurlar.

İsmayıł Baharın ağılla-kamalla yürüdüyü fikirlərə heyran qalmışdı. İndi düşündü ki, doğrudan da Bahar mərd, cəsarətli eyni zamanda hər şeyi qabaqcadan görən qadındır. İsmayıł:

-Yəni demək istəyirsən ki, ər kişilər gələndə aslan kimi nərildəyib gəlir. Tülkü'lər isə üzünə gülə-gülə, ayağını çəkə-çəkə kürəyindən vurmağa gəlir...

-Bəli, elə də var.

İsmayıł əlini Bahar xanımın çıynınə qoyub, məhrəban bir tövrlə içəri keçməyi məsləhət bildi.

-Çay-çörək, hər şey hazırlıdır, - deyə Bahar vedrəsini əlinə alıb evə döndü. İsmayıł xoş bir əhval-ruhiyyə ilə otaqdakı stolun ətrafına keçdi. Bahar xanım isə ev damına döndü. O, bişirdiyi xörəkdən stolun üstünə gəttirdi. İsmayıł beçə qızartmasını xoşlayırdı. O, yenə də beçə bişirmişdi. Yanına da qızardılmış kartof və soğan qoymuşdu.

Bahar da gəlib onunla birlikdə əyləşdi. O, indi özünü dünyanın ən xoşbəxtlərindən biri sayırdı.

İsmayılin səsi onu ani olan duyğulardan ayırdı:

-Uşaqlar nə təhərdi? Yatıblar yəqin...

-Xalıqverdi ilə Ələsgər yatıb. Leyli də sən gələnə qədər evin işi ilə əlləşirdi.

-Leyli sənə kömək eliyirmi?

-Çox gözəl qızdı. Hər işə özü qoşulur. Mən deməmişdən özü nə lazımlı olsa onu yerinə yetirir.



-Ona görə soruşdum ki, qız uşaqları anasını daha çox istəyir. Analarının yerinə gələn qadına bir cür baxırlar.

-Leylidə belə xasiyyət yoxdur. Elə bil ki, onun doğma anası mənəm.

İsmayılin üzündə bir təbəssüm oynadı. Hiss olunurdı ki, ailədə onu narahat edən məsələ qızı Leyli ilə həyat yoldaşının münasibətidi. Demək olar ki, İsmayıł bu xoş və səmimi sözləri çoxdan eşitmək istəyirdi.


Leyli İsmayılin böyük uşağı idi. Onun Leyliyə olan ata məhəbbəti bu sözdən sonra daha da artdı. Ürəyində öz-özünü düşündü:

-Doğrudan da Leyli ağıllı qızdı. Yaxşı bilir ki, anası Allahın əmrini yerinə yetirib, dünyadan köç edib. Anasının yerinə gələn qadının nə təqsiri var, nə də günahı...

-İsmayıł, sən çalış evə bir az tez gəl, mən sənsiz darixıram, dincliym, rahatlığım ərşə qalxır.

İsmayıł onun qumral gözlərinə baxıb, orda dəniz kimi təlatümlü və coşqun bir məhəbbət macərası gördü. İndi ona elə gəldi ki, o, heç vaxt Baharsız yaşaya bilməz. Ancaq kişilik qüruru ona imkan vermədi ki, desin: «mən də səndən ötrü darixıram». Ancaq yenə də ürəyindən keçənləri dolayısı ilə sevimli həyat yoldaşına çatdırıldı:

-Bahar, mən də istəyirəm, evə tez gəlim, ancaq işim elədi ki, mən onu yarımcıq buraxa bilmərəm. Qoruğu basıb otarırlar, gərək onun qarşısını alasan. Vaxtında almasan camaata böyük ziyan vura bilərlər. Mənim fikrim belədir ki, hansı işi sənə tapşırıblarsa onu yerinə yetirməyə borclusən...



Bahar xanım ərinin ciddiyətlə dediyi bu sözün qətiyyətini onun üzündən, gözündən oxuyurdu.

İsmayıł bir həftə idi ki, evə bir qədər tez gəlir, Baharın sarıqlı qolunu görüb həyəcan keçirirdi. Ürəyində gah özünü, gah da Baharı qınayırdı. Ancaq işdən keçmişdi. Allaha dua eləyirdi ki, güllə nə yaxşı başqa sevər yerinə dəyməyib, əgər elə olsa vəziyyət başqa cür olardı.

Bir həftə idi ki, Bahar ev şəraitində dava-dərman olurdu. O, gah örtükdə yatır, gah da ayaq üstə az-az hərlənirdi. Qolunu boynundan asmışdılar. Ağrısı hələ çox idi, bəzən göynəyir, sizildayır, küt ağrı verirdi. Sınıqçılar deyirdilər ki, elə olmalıdır, çünkü güllə sümüyü dəlib keçib.

Baharın yarasında ot bitkilərindən istifadə olunurdu. Başlıca dərman vasitəsi «Qara ot» deyilən yonca bitkisi. Deyirdilər ki, bu bitki yaranı həm tez bitişdirir, həm də çırkı təmizləyir. «Qara ot» qoyulan yarada mikrob məhv olur. Sonralar da fəsad vermir.

Axşam sürü çöldən qayıdanda qonşu Ələkbər bir dəstə «Qara ot» gətirdi. Dedi ki, ot biçini vaxtı kərənti ələ-ayağa toxunub kəsəndə bu otdan döyüb qoyurlar, yara ikicə günün içində sağalır. Eşitdiyimə görə, Loğman Hacı Nağı da bu bitkidən dərman kimi çox istifadə eləyir.

İsmayıł bu axşam evə tez dönmüşdü. Sir-sifətindən hiss olunurdu ki, o, peşmançılıq keçirir. Çünkü İsmayılı yaxından tanıyanlar bilirdi ki, nə qədər hirsli, qəzəblə olsa da bir o qədər də səmimi, kövrək və ürəyi yumşaq adamdır.



İsmayılin evə gəldiyini görüb əmisi oğlanları Hacı Hüseyn oğlu Məmməd, Ələkbər oğlu Məhəmməd, qonşular Hüseyn oğlu Oruc, Əli oğlu Salman da gəlmışdı. Onlar həyətdə oturdular. Yay axşamı idi. Əsən sərin meh «Çal»dan götürdüyü kəkotu ətrini adamların üstünə səpirdi. Xoş bir mənzərə hökm sürürdü. Hacı Kazım əlindəki əsanın tutacağını çənəsinə söykəyib məzəmmətlə İsmayıla dedi:

-Bu nə hərəkətdi, eləyirsən? Gəlinin nə günahı var sən onun qolunu güllə ilə yaralayıbsan... Otuz yaşı keçibsen hələ də uşaq hərəkəti eləyirsən!

Kalva İbrahim sözün arasına girdi. Yarızarafat, yarıciddi dedi:

-Atalar deyib ki, ağıl yaşda olmaz, başda olar. Əgər bunun ağılı varsa niyə Dəli İsmayıł deyirlər?

İsmayılin dodaqları qaçıdı:

-Bə sənə nə deyirlər? Heç özündən danışmir, - deyə Kalva İbrahimə baxdı.

-Mənə də Dəli İbrahim deyirlər. Mən də sənin kimi...

Məmməd zarafatından qalmadı:


-Elin gözü tərəzidi. Ağıllını da, dəlini də zərgər kimi seçir, təsdiqləyir, sonra ad qoyur. Ona görə də bu adlar siz əmioğlulara yapışdırılıb. Dəli İsmayıł, Dəli İbrahim.

Söz hamını tutdu. Hamı qəhqəhə çəkib güldü. Kalva Məhərrəm söhbəti canlandırdı:

-Kalva İbrahimin bir həftə əvvəl tutduğu işdən xəbəriniz varmı?

Hacı Kazım dilləndi:

-Xeyr, heç nə bilmirəm.



-Onda qulaq asın, mən danışım, siz ləzzət alın, - deyə Kalva Məhərrəm sözünü davam etdirdi. - Şorca malakanları «Qara quzey»in dibində arabalarına ot yükleyirlərmiş. Bu vaxt Kalva İbrahim gəlib buraya çıxır. Malakanlar zarafata keçir, ağbulaqlılara sataşırlar.

Kalva İsmayıł:

-Sataşib nə deyiblər?

Kalva Məhərrəm:

-Malakanlar bilməyiblər ki, Kalva İbrahim zarafatdan qəzəblənə bilər. Onlar deyiblər ki, ay İbrahim, ağbulaqlılar deyilənə görə bir qonağa xaşıl veriblər. İndi ağbulaqlılara xaşılı deyirlər.

Bu söz Kalva İbrahimini özündən çıxarıır. Qayıdır ki, Göyçədə ağbulaqlının qonaqpərvərliyi danışılır, siz də ayama qoyursunuz.

Malakanlardan biri qəhqəhə çəkib gülə-gülə:

-Biz qoymuruq ey adı, qonşu kəndlər də belə deyirlər, - deyə dişini ağardır.

Kalva İbrahim qəzəbini içində boğaraq:

-Nə deyirlər? Deyirlər ki, qonağa xaşıl veriblər?

Malakan yenə dişini ağardıb deyir:


-Bundan sonra ağbulaqlılara xaşılı deyəcəklər.

Kalva İbrahim malakana yaxşı bir sillə qoyur. Malakan yerə döşənir. Bundan sonra o birilərinə tərəf yeriyərək birini də vurub yixır. Dörd nəfər olublar. İki dil-ağız eləyirlər ki, ay İbrahim, zarafat elədilər, burda nə var, hirslenmə.

Kalva İbrahim deyir:

-Arabaları sürün Ağbulağa, sizə qonaqlıq verəcəyəm!

Malakan başlayır yalvarmağa:



-İbrahim, bir zarafat oldu getdi.

-Zarafatın dalı var, - deyə Kalva İbrahim arabaları sürdürür öz qapısına. Malakanları oturdur pəyə otağında. Səlvı bibiyə deyir, ana, bir qazan xaşıl bişir. O da gətirir bir qazan xaşıl bişirir. İbrahim gətirir qoyur malakanların qabağına, - Yeyin, xaşıl budur. Bu qazanı neçə ki, qurtarmayıbsınız sizi buraxan deyiləm.

Malakanlar nə qədər yalvarsa da iki gecə-gündüz buraxmayıb. Xaşılı onlara yedirdib, sonra azad eləyib. Deyib gedin, bir də belə qələt eləməyin. Malakanlardan biri gülə-gülə:

-Bilsək ki, yenə belə yağlı-qurutlu, dadlı xaşıl verəcəksən, dilimizi özümüzə qoya bilmərik.

Kalva İbrahim şorcalıların başına bu oyunu açıb.

Kalvayı Məhərrəm söhbatı bitirib əlavə etdi:

-İndi deyin görüm İsmayılla Kalva İbrahimin tutduqları iş arasında fərq varmı?

-Fərq var. Biri gullə dili ilə, birisi yumruq dili ilə danışır.

Kalva İbrahim:

-Vallah, mən İsmayıldan insaflıyam. Onlar bu zarafatı İsmayıla etsəydi lər tüsəng işə düşə bilərdi.

Əmioğlular və qonşular həmin axşam xeyli oturdular, deyib-güldülər. Ancaq hamı, hər kəs İsmayılı qınadı, tənbəh elədi. İsmayıll söz verdi ki, bir də belə hövsələsiz, səbrsiz iş tutmayacaq. Sonda bu sözləri deməyi də unutmadi:

-Ancaq onu da deyim ki, mən qadının özbaşınalıq etməsinə yol vermərəm. Qadın xam ata bənzər, onun hörüyünü uzatdırın, cilovunu buraxdırın, o, bir də hörüyü girməyəcək, cilovu başına taxmağa imkan verməyəcək.

İsmayıł bir neçə gün idi ki, yaylaq sürülərini diqqətlə izləyirdi. Hətta çobanlar gecələr də qoyun sürüləri ilə biçənəkləri və taxıl zəmilərini basdırırdılar. Ancaq qoruq İsmayıla tapşırılandan bəri hələ elə bir pozuntuluq olmamışdı. Amma buna görə arxayınlaşmaq olmazdı. Bir qədər əvvəl Kalva İbrahim onların qabağına çıxdı, dost-qardaş kimi xahiş elədi ki, ziyançılıq etməyin. Sonra nə oldu. Əməl etdilərmi, yox. Yenidən örüşə ziyan vurdular. Səbri daşmış Kalva İbrahim ziyankarların dərsini verdi. Dörd çobanı qanına buladı. Hami belə düşünürdü ki, bundan sonra onlar öz sahələrindən kənara çıxmayaq, qonşularına ziyan verməyəcəklər. Lakin bu da onlara dərs olmadı.

Buna görə də İsmayıł bu məsələyə son qoymaq üçün gecə-gündüz at üstündə sahədən sahəyə keçir, dərədən-təpədən nəzarət edirdi.

Lakin çobanların da öz məqsədi var idi. Onlar otardıqları sürüünün tox olmayı, gümrahlığı üçün, yaxşı süd verməsi üçün bütün vasitələrə el atmağa çalışırlılar. Hayif demədən taxıl zəmilərini otarırdılar, təki qoyunlarının qarnı tox olsun...

İsmayılgilin ata-baba qonşusu olan Əli oğlu Ələkbər çobanlıq edirdi. Onlar ailəliklə bir-birilərinə bağlı insanlar idilər. Ələkbərin kiçik qardaşı Salmanın yeniyetmə vaxtı idi. Salman Ələkbərin işi olanda, ələlxüsus bazar günləri qardaşı Çəmbərək bazarına heyvan satmağa gedəndə qoyuna gedərdi. Bəzən də İsmayılin böyük oğlu Xalıqverdini özü ilə aparardı.

Həmin vaxt Salmanın 14-15, Xalıqverdinin isə 8-9 yaşları olardı.

Yenə bazar günlərində birində İsmayıł da, Ələkbər də Çəmbərək bazarına getmişdilər. Həmin dövrdə Çəmbərək bazarı ən məşhur bazarlardan biri idi. Bu bazara yaylaqda olan elat adamları-Gəncə, Eldar, Şəmkir, Tovuz, Qazax, Qarabağ camaati alış-veriş üçün çıxardı. Burada başlıca alver heyvan bazarında olardı. Bununla belə zərgərlər, dəmirçilər, dülgərlər, dərzilər, papaqçılar işlərdi. Bazarın çayxana və yeməkxananalarını Şinixdan olan iş adamları idarə edirdilər. Bir tərəfdə kababçılar, bir tərəfdə cizbiz, piti, xəngəl bişirənlər müştəriləri gözləyirdilər. Hər tərəfdən kababın, pitinin xoş ətri gəlirdi. Bazar çox qələbəlik olurdu. İnsan əlindən tərpənmək olmurdu.

Bazar Çəmbərək kəndinin güneyində «Tərsə» çayın qırığında idi. Mal-qara, qoyun-quzu çox olanda Şinixin yalına-Mormora doğru bazar genişlənirdi. Bir tərəfə qoyun-quzu, bir tərəfə at-eşşək, bir tərəfə iri buynuzlu heyvan çıxarıldı. Toyuq-cüçə bazarın mərkəzi hissəsinə qismən yaxın yerdə olurdu.

İsmayıł bazarda Ələkbərlə görüşdü.

-Nə yaxşı gəlmışdin? - deyə Ələkbərdən soruşdu.

-5-6 satılacaq heyvanvardı, onu gətirmişdim, - Ələkbər dilləndi.

-Sata bildinmi?

-Satdım.

-Qoyuna kim gedib?

-Salmanı göndərmışəm. Tapşırılmışam, özüm dəindi oraya gedəcəyəm.



-Mənim də işim varıydı gəldim. Arançılar bilsələr ki, örüşdə deyiləm. Örüşü basıb otaracaqlar.

-İsmayıł, onlardan mən də şübhələnmışəm. Deyəsən şəh götürülməmiş «Qaravul damı»nın bükənəcəyində olan yerləri otarırlar. Çünkü ora basırıqdi, hər yerdən görünmür.

Onlar sağollaşıb ayrıldılar. Ələkbər «Darama»nın başına sürüünü yanına qayıtdı.

İsmayıł bazarlıq işlərini görüb, yer-yemiş aldıqdan sonra kəndə qayıtdı.

Axsaq qoyun sürüsü kəndə dönəndən sonra Ələkbər İsmayılla görüşdü.

-Mən bazardan dönəndə yolumu «Pir»in ətəyindən saldım. Dediym həmin yerləri onlar otarırlar. Bu gün də otarıblar.

İsmayıł heyrətlə:

-Mən bu qədər diqqətlə izləyirəm, bəs niyə görə bilmirəm?

Ələkbər:

-Uzaqdan baxmaqla dəqiqləşdirmək olmaz. Onlar sürünü obadan çıxaranda «Qarapapağ»ın döşü ilə Ma-lağanın yerinə tərəf sürürlər və izi itirirlər. Sürü gözdən daldalanın kimi ağızını çevirib «Qaravul damı»nın arxasındaki yerlərə tökürlər. Otarıb yenə öz yolları ilə arxaca dönürlər.

-Oranı hardan nəzarətə götürmək olar?

-Ora «Dəvə gəzdəyi»ndən aydın görünür. Sabah mən sürüünü «Yemilqara»nın başına aparacam. Sən də sürüünü arxasında gəl oraya.

-Oldu, - deyə İsmayıł hikkə ilə dilləndi.



Sübh tezdən İsmayıł «Yemilqara»nın başında idi. Çox çəkmədi ki, Ələkbərin sürüsü də dərədən buraya çıxdı. Qonşular salamlaşışb görüşdülər. Ələkbər «Dəvə gəzdəyi»nin qayasını göstərdi:

-Mən yoxlamışam. Həmin o yerlər oradan daha yaxşı görünür.

Onlar bir qədər aralıda olan «Dəvə gəzdəyi»nin qayasına tərəf endilər. Bura İsmayılin xoşuna gəldi:

-Ta obadan başlamış, çobanların gizli yoluna qədər hər yeri güzgü kimi göstərir.


Aradan yarım saat keçməmiş sürü arxacdan çıxdı. «Dəvə gəzdəyi» ilə «Böyük dağ»ın arasında bir dərə var idi. Bu dərə «Darama» aşırımında bitirdi. Dərənin bu döşündən o biri döşünü aydın görmək üçün «Dəvə gəzdəyi» deyilən gəzdəyi və onun haça qayasını səngər seçmək çox əlverişli bir mövqe idi.

Sürü dağın döşü ilə irəliləyirdi. Artıq hər şey aydın idi. Zinqirovlu təkə sürüünü taxıl zəmisinə tərəf çəkirdi. İsmayıł buradakı mövqeyini təyin edib dedi:

-Ələkbər sən sürüünü «Yemilqara»nın içini endir, dikdə qoyma. Mən onların sürüsünü vuracam. Onlar da bu sürüni vura bilərlər.

Ələkbər tez sürüünün yanına qalxıb qoyunları dikdən dərəyə endirdi.

İsmayıł gözləyirdi ki, sürü taxıl zəmisinə bir qədər yaxınlaşın. Mənzil aralı olsa da İsmayılin iti gözləri qarşısında aydın bir mənzərə yaranmışdı. İri buynuzlu, iri gövdəli təkə zinqirovunu silkələyə-silkələyə taxıl zəmisinə tərəf qaçmağa başladı. Qoyun sürüsü də onun arxasında götürüldü. Artıq İsmayılin beşaçılını hədəfə tuşlanmışdı. Barmağı tətikdə oynamağı ilə təkə kəllə



mayallağ aşdı. Çobanlar iki nəfər idilər. Biri sürüünün arxasında, o biri böyrü ilə gəlirdi. Böyrü ilə gedən çoban tez qaçıb özünü təkəyə yetirdi. Gördü ki, ölü, tez başını kəsdi. Qoyun gülə səsinə hürküb dağılışdı.

Çoban qamətini düzəltməyə macal tapmamış gülə yenidən açıldı. İri gövdəli bir qoç da yerə yıxıldı. Çoban bıçaq əlində həmin qoçun yanına qaçarkən dalbadal daha iki gülə açıldı. Təkənin, dörd qoç və qoyunun leşi yerə döşənmışdı. Arxadakı çoban obanın adamlarına tərəf üz tutub bağırırdı:

-Ay camaat, sürüyü qırıldılar, tez gəlin! Tez gəlin, qırıldılar! Bir nəfər atlı, çıynında tüsəng qabaqda arxasında da əli zopalı, yabalı, dırımqılı böyük, uşaq, qadın axıb hadisə yerinə tərəf gəlirdi. Atlı buraya birinci çatdı. Onun çıynında yapıcı, başında papaq vardı. İsmayılov yəqin etdi ki, bu adam Telli Cəmil ola bilərdi. O, əlində atın yüyənini tutaraq, bir əlində tüsəngi havada oynadırdı.

İsmayılov atın ayağı altda gülə döşəməyə başladı. Dalbadal açılan gülələr torpağı atlinin başına sovrurdu. O, tozdan-dumandan qarışmışdı. Bilmirdi ki, neyləsin. Atı bir az kənara sürüb sıçrayıb yəhərdən aşağı endi. Hamı dinşəyib qalmışdı. Hardan açılırdı bu gülə, İlahi? Obanın aqsaqqalı da bu güləbarana məəttəl qalmışdı. Ömründə belə bir sıxıntıya məruz qalmamışdı, ömründə onun itinə də daş atan olma-mışdı. Ancaq nəinki onun sürüsünü gülələyir, hətta özünü gülə yağışına tuturdular.

İndi o, düşünürdü ki, bu adam kimdisə onu vurmaq istəmir. Ürəyində deyirdi: «Nə olsun Telli Cəmil sənin bu qədər adın-sanın var, sənə də dərs verən



oğullar yox deyil. Ağbulaqlılar bize çox hörmət qoydular, amma bizimkilər o hörməti itirdi. İndi hörmətin qarşılıqlı olmasını bize başa salmaq istəyirlər. Yəqin bu tədbirin məsləhətçisi hörmətli aqsaqqal Hacı Sadiq, icraçısı isə Dəli İsmayıldır. Dəli İsmayıldan başqa mənim sürümə və mənim özümə gülə atan olmazdı. İstəsə məni vurardı da. Vurmadı, vurmaz da...

Qəfildən onun titrək və zabitli səsi eşidildi:

-Sürüni çəkin arxaca. Hamı geri dönsün. Cəmdəkləri də yerdən götürün!

Obanın adamları və sürü geri döndü. İsmayılov həmin gün axşama kimi «Dəvə gəzdəyi» və «Yemilqara» sahəsində dolaşdı. Ələkbərlə görüşdü.


Ələkbər əlini Dəli İsmayılin kürəyinə vurub dedi:

-Halal olsun, qonşu! Çox cəsarətlə və ustalıqla onlara dərs verdin. Mən hər şeyi maraqla izləyirdim. Qorxurdum adama-zada dəyər. Şükür olsun ki, həm işimizi gördün, həm də bu iş qansız-qadasız ötüşdü!

İsmayılov gözlərini uzanıb gedən sonsuz üfüqlərdəki məchul bir nöqtəyə zilləyib dedi:

-Mən adam vurmazdım. Onları düzgün yola çəkmək üçün belə edirdim.

1828-ci ildə İrəvan torpaqları və onun ətraf mahalları Rusyanın işgali ilə əlaqədar olaraq erməniləşdirilməyə başladı. İrandan, Türkiyədən gətirilən ermənilər başdan-başa oğuz türklərinin yaşadığı indiki Ermənistən ərazisinə gətirilirdi. Bununla bahəm bu ərazinin aborigen əhalisi olan türklər sıxışdırılıb çıxarıılır, müxtəlif təzyiqlərə məruz qalırıdı.



Geniş əraziyə malik olan Göyçə mahalı da Rusiya dövlətinin və erməni başçılarının diqqət mərkəzində idi. Ermənilərin yerləşdirilməsi işini onlar əvvəlcə Kəvər və Gözəldərə bölgəsində həyata keçirməyə başladılar. Daha sonra isə Göyçənin Basarkeçər və Çəmbərək bölgəsinə əl atdılar. Ermənilərin planına görə Gədəbəy rayonu ərazisində yerləşən Başkənd kəndinin erməniləri bölünüb Toxluca, Ağbulaq, Ağcaqala torpaqlarında yerləşdirilsin.

«Dəlmə» sərənəsi Toxluca ilə Ağbulağın örüsündə olan geniş bir ərazi idi. Bu ərazidə kənd salmaq fikrini ortaya atan Başkənd erməniləri toxlucalılardan ağır cavab aldılar. Ciğal Həsənin və Topal Orucun dəstələri erməniləri vurub ərazidən çıxardılar. Ermənilərə bir neçə insan itkisi ilə başa gələn bu oyun sona yetdi. Bundan sonra onlar Toxlucanın deyil, Ağbulağın örüsündən torpaq sahəsi istədilər. Bu torpaq sahəsi də «Dəlmə» ilə baş-başa, Ağbulağın «Düz sərnə» sahəsi idi. Ermənilərin bu məsələni ortaya atması Ağbulaq camaatını çox narahat edirdi. Hər kəs bir cür yozur, yorumlayırdı. Ağsaqqallar işə səbrlə, təmkinlə yanaşmağı məsləhət görsələr də dəliqanlılar «ya öləcəyik, ya da öldürəcəyik, amma torpaq verməyəcəyik» hikkəsi ilə yaşayırıldılar. Hətta Dəli İsmayıł belə bir atalar sözü də işlətmışdı: «Qanan özü eləyər, abırsızı döy elət!»

Hacı Sadıq tək başına iş görməyi sevməzdı. Nə olur-olsun ağsaqqallarla məsləhətləşər, ortaq bir məxrəcə gələrdi. Hacı Hüseyin möhkəm xəstə idi, yorğan-döşəkdə yatırdı. Yenə də Hacı Sadıq kəndin bu müdrük ağsaqqalını görmək üçün yanına getdi, məsələni ona danışdı. Hacı Hüseyin ağıllı və səxavətli insan idi.



Başının altındakı yastığı irəli çəkib ona qoltuğlandı. Sonra ağır-ağır dilləndi:

-Ay Hacı, Allah atana rəhmət eləsin. Sən qabağa düşməsən çox pis hadisələr baş verə bilər, – deyə Hacı Sadığın üzünü baxdı. Bir qədər sözünə ara verib fikrini çatdırmağa çalışdı. – Görürsən ki, mən də nə haldadayam, sizə də kömək əli uzada bilmirəm. Erməni yenə quduzlaşıb, yenə qan axıtmağa bəhanə gəzir. Sən çalış bir təhər bu işi rədd elə. Silahla iş aşmaz. Hökumət də onların yanındadı.

Hacı Sadıq:

-Tiflisə getmək istəyirəm. Torpaq komitəsində adam tapıb bu işi bir yana qoya bilsəm, bəlkə bu firtınadan qurtara bilək. Yoxsa camaat böyük xata ilə üzləşə bilər.

-Hacı, - deyə Hacı Hüseyin asta-asta dilləndi, - düz düşünübən. Oraya xeyli pul lazımdı. Bizdən də pul götür. Mən Məminədə tapşıraram, sənə çatdırıar.


-Atana Allah rəhmət eləsin Hacı, sən həmişə də belə işlərdə səxavətini göstəribəsən. Bu dəfə lazım deyil, hamısını özüm eləyəcəyəm. Pul var, hazırlaşmışam. Bir-iki günə yola düşəcəyəm.

Hacı Hüseyin:

-Camaatı sakitləşdir. De ki, Hacı sizi səbrli olmağa çağırır. Ataların bir sözü var: «Daş atdı alma sala, atdığı daş başına düşdü». Elə etmək lazımdı ki, daş alma salmaq istəyənin başına düşsün.

Onlar xudahafizləşib ayrıldılar. Hacı Sadıq iki gündən sonra Qazaxa, oradan da Tiflisə yola düşdü.

Hacını Tiflisə aparan at arabası Dilicandan gətirilmişdi. O, kəndin hörmətli cavanlarından biri olan Məşədi Əhmədi də özü ilə birlikdə götürmüştü. Hacı-



ya Tiflisi yaxşı tanıyan, canışınliyin yerini bilən, qoçaq bir adam lazım idi. O, bu işi Qazaxda həll etdi. Onun istədiyi adamlı görüşdü. Həmin adam bu işləri düzüb-qoşa biləcəyinə əminliyini bildirdi.


Hacı Sadığın Tiflisə gedib-gəlməsi cəmi bir həftə çəkdi. Bir həftədən sonra o, Ağbulağa döndü. Bu müddət ərzində camaat böyük həyəcanla onun gəlişini gözləyirdi. Nəhayət həmin darıxdırıcı, üzücü günlər arxada qalmışdı.

İndi camaat Hacının nə deyəcəyini, nə xəbərlə gəldiyini gözləyirdi.

Hacı hələlik heç nə demirdi. Təkcə onu deyirdi ki, hökumət adamları gələcək, yeri ölçəcək, kənd camaatının payını verəcək. Əgər normadan artıq olsa kəsib onlara da verə bilərlər...

Camaat yenə də təşviş içində yaşayırıdı. Biri deyirdi ki, erməni bu işi qurmamış irəli durmazdı. Digəri isə əshi, Hacı hər şeyi düzəldib gəlib, - deyirdi. Hər ağızdan bir avaz gəlirdi. Hamı yerölçənin gələcəyi günü səbərsizliklə gözləyirdi. Bir neçə gündən sonra məlum oldu ki, torpaq şöbəsinin yerölçənləri «Darama»nın başında bizimkiləri gözləyirlər. Onların yanında dörd nəfər də Başkənd ermənisi var.

Hacı Sadıq, Hacı Kazım, Kalvayı Nəsib, Kalvayı Rza atlanıb «Düz sərnə» sahəsinə yola düşdülər. Onların ardınca da iyirmidən artıq ağbulaqlı cavan atın belinə qalxdı. Dəli İsmayıł, Ağaklısı oğlu Bayraməli, Camal oğlu İbrahim, Ələkbər oğlu Allahverdi, Kalva Abbas oğlu Yolçu, Kalvayı Bayram, Məşədi Məcid dəvariyydi.



Hacı Sadıq və yoldaşları qonaqları «Darama»nın başında qarşılıdlar və «Düz sərnə»yə tərəf bələdçilik etdirilər.

Ağbulağa məxsus torpaqm arası müəyyənləşdiriləndən sonra yerölçənlər işə başladılar. Demək olar ki, «Dağ» sərnəsində olan Ağbulaq kəndinin örusü dörd gün ərzində ölçülüb hesablandı. Beşinci gün yerölçən belə bir sənədə imza atdı: «Ağbulaq kəndinin «Dağ» sərnəsindəki torpaq sahəsi ölçülüb hesablandı. Əhalisinin sayına görə mövcud torpaq sahəsi Ağbulaq camaatından alına bilməz. Ancaq camaatın özünə yetərlidir».



Ermənilər kor-peşman geri döndülər. Ağbulaq camaati isə sevinc içində kəndə qayıtdı.

Danişirdilar ki, Hacı Tiflisdə bir kisə qızılı, pulu yerölçənin həyat yoldaşına çatdırıb və deyib:

-Ermənilər sizə bir neçə baş inək verməyi vəd edib. Ancaq mən sayca daha çox inəyi bu torbaya doldurub gətirmişəm.

Camaat Hacı Sadığa razılıq əlaməti olaraq təşəkkür etmək istəyirdi. Öz minnətdarlıqlarını çatdırmaq istədikdə Hacı gözdən daldalanırdı. Nəhayət bir neçə gündən sonra Hacı «kəndin içi» deyilən yerdə xeyli adamlı görüşdü. Camaat dərhal onu əhatəyə aldı. Hamı ona dua eləyir, can sağlığı arzu edirdi, kimisi də atasına rəhmət oxuyurdu. Hacı bu duadan, bu təşəkkürdən sıxılırdı. O, başının işaretisi ilə razılığını bildirib dedi:

-Ağbulaq camaatı, siz heç nədən narahat olmayın. Mən xərc çəkib qoyduğum pul bu torpaqdan qazanılıb. İndi o torpağın uğrunda da xərclənir. Torpaq üçün çəkilən xərc itməz. Hər şeydən əvvəl bu torpaq mənim namusum, şərəfim, çörəyim və suyundur..



Ağbulaqda ot biçininin qızgın çağrı idi. Hər kəs öz biçənəyində ot biçir, biçilmiş otu yiğir, xotmaya vururdur. Demək olar ki, kənd camaatı bütövlükdə «Dağ sərnəsi» adlanan yerin ayrı-ayrı sahələrində iş başın- daydı. İsmayıł da biçənəkdə işləyirdi. O, «At ağılı» sərnəsindəki yerində iki gün əvvəl biçdiyi otu Bahar xanımla birlikdə toplayıb xotmalayırdı. Bahar xanım çox işgüzar, yorulmaq bilməyən cəngavər bir qadın idi. İsmayıł biçənəkdə olmayıanda hər işi o özü görürdü. Bəzən kərənti götürüb ot çalır, bəzən layları çevirib qurudur və toplayır, bəzən də dirmiq çəkirdi.

Bahar xanım İsmayılı çox istəyirdi, onun çox işləməsini də ürəyində qəbul edə bilmirdi. «Sən işinlə- gütünlə məşğul ol, mən özüm eləyəcəm» deyirdi. Ancaq İsmayıł qadını işlədib özü boş-bekar gəzən adam- ları sevməzdi. O cümlədən, özü də heç vaxt belə şeyə yol verməzdi. O, iş üstündə olmayıanda Bahar xanım kişi işinə də, qadın işinə də girişərdi.

Əfruz xanımgıl də iş üstündəydirələr. Onlar İsmayı- gildən bir az aralı - «Dəlmə» sərnəsində ot toplayı- dilar. Bu gün tez qurtarıb evə gedəsi oldular. O, üç nəfər qonşu qadınla birlikdə idi. Gedəndə yolunu İsmayılgilin yanından saldı. İsmayıł zindanda kərənti döyür, Bahar xanım süfrə açırdı. Günorta yeməyinin vaxtı idi. Əfruz xanım:

-Yorulmuyasınız, qardaş, - deyə dilləndi.

İsmayıł:

-Xoş gəldiniz, nə yaxşı işdən çıxıbsınız?



-Bu günü işimiz qurtardı. Sabah gələcəyik, - Əfruz cavab verdi.

Bahar xanım:

-Əfruz bacı, oturun bizimlə günorta yeməyi yeyin, sonra gedin.

Əfruz xanım özünəməxsus yapışqlı, bir az da cingiltili bir səslə:

-Halalınız olsun, yeyin. Biz çörəyimizi yeyib gəlmişik.

Əfruz xanım baxışlarıyla İsmayılı süzüb ciddi bir tərzdə dedi:

-Tüfəngin hanı, gətirməyibsən?

İsmayıł onun nə dediyini anladı:

-Elə bir şey olarmı ki, İsmayıł tüfəngsiz olsun?

-Gözümə dəymədi, - ona görə soruşdum.

-Narahat olma, tüfəng də üstümdədi, patrondaş da... Bilirəm sən niyə soruştursan. Yolcu iki gün bundan əvvəl sənin verdiyin cavabı mənə demişdi. Özün təfsilati ilə söylə görüm.

Əfruz xanım qardaşı ilə üzbüüz dayanıb əsmər ya- naqlarındakı qəzəbi gizlətməyə çalışsa da mümkün olmadı. İndi onun gözlərindən bir intiqam hissi boyanırdı. İki gün əvvəl Sarı Kərimin ona dediyi sözlər onu parçalayıb didirdi. Nəhayət açıldı:

-İsmayıł, mənə elə gəlir ki, sən Sarı Kərimlə haqq- hesabı çürütməlisən!. Səbr yaxşı şeydi, ancaq onun da həddi var!

İsmayıł:

-Sən Kərimlə harda qabaqlaşdm?

Əfruz:

-«Araba uçan»da.



-Təfsilatı ilə danış.

-Mən işdən evə dönürdüm, yenə də bu qonşu qadınlar mənimlə birlikdə idilər. «Araba uçan»da bir gördüm üç atlı gəlir. Onlar bizə çatanda birini tanıdım, ikisini yox. Tanıdığım adam Sarı Kərim idi. Atının başını çəkib ədalı bir tərzdə dedi:

-Qardaşın hardadı?

-Neyləyirsən? - deyə cavab verdim.

-Get kilim göndər, qardaşının meyidini sərməyə gedirik. Kilim göndər ki, cəsədini büküb aparasınız. Mən qürurumu pozmadan ona cavab verdim:

-Siz özünüzlə kilim götürüb sunuzmü?

Kərim:

-Biz? Biz kilimi neyləyirik?

Mən cavab verdim:

-Kilim sizə lazım olacaq. Bəs sizin cəsədinizi bükməyə lazım deyilmi?


Sarı Kərim istehza ilə:

-Bizim?

-Bəli, sizin! - deyə qətiyyətlə cavab verdim və sözümüzü davam etdirdim. - Əgər sənin öldürmək istədiyin adam mənim qardaşım İsmayıldısa sən onu öldürə bilməzsən! Ona görə özünüzlə kilimi siz götürün. Çünkü İsmayıł öldürməmiş ölməz!

İsmayıł Əfruz xanımı dinlədikdən və kəlməsini saf-cürük etdikdən sonra gülümsəyərək dedi:

-Bacı, sən hər nə var deyibsən. Özü də çox düz deyibsən. Sənin qardaşın öldürməmiş ölməz! Bir də ki, məni Allah qoruyur, saxlayır. Çünkü mən təqsirsizəm. Mənim heç bir günahım, suçum yoxdur. Hər hansı istəməyən bir adam məni şər-böhtan yağışına tutmaq-



la deyil ki, Allah-təala göydən baxır. Allah da bilir ki, mən heç bir günahın sahibi deyiləm.

Bəlkə də Ulu Yaradan qabaqcadan müəyyən edib ki, mən böhtanla, şər-şamata ilə üzləşəcəyəm. Ona görə də mənə bu qədər güc-qüvvə, bacarıq, cəsurluq verib. Bu da Tanrıının öz istəkli bəndələrini sınığa çəkməsi və onları çətinliklərdən üzüağ, alnıaçıq çıxarması ilə bağlıdır.

-Əfruz, bilirom siz iki bacı-sən və Hava da dönməz, əyilməz, yeri gəlsə silah əldə döyüşə atılacaq adamlarsınız. Amma Allahım mənə tək vuruşmağı həvalə edib!

-Mənə gullə atan deməz ki, mən İsmayıla gullə atacağam! Çünkü gullə atan bilir ki, gulləsi İsmayıla dəyməsə vay halına. Çünkü İsmayılin gulləsi boşa keçməyəcək!

Əfruz xanımın Sarı Kərimə verdiyi cavab kəndə yayılmışdı.

Deyirdilər ki, doğrudan da aslanın erkəyi, dişisi olmaz. Aslan elə aslandı. İsmayılin da bacısı İsmayıł kimi olmalıdır.

Hətta bir gün əvvəl Sadıq kişi Sarı Kərimi ətəyinə yiğdiği daşla qabağına qatıb teyləyib:

-Sən İsmayıldan az danış. Günahsız bir insanın qarasında nə qədər danışmaq olar?! - demişdi.

Həmin günlərdə Rzaqular tayfasının ağsaqqalları İsmayılgilə toplaşmışdilar.

Kalva İbrahim, Hacı Hüseyn oğlu Məmməd, Kalva Məhərrəm, Ələkbər oğlu Allahverdi, Kalva Abbas oğlu Yolçu sanki dəmir yeyib göyə püşkürüdürlər.



Tayfanın aqsaqqalları Hacı Hüseyin, Kalva Abbas, Ali, Mozu Sadıq cavanları təmkinli olmağa, səbrlərini itirməməyə çağırıldılar.

Onlar İsmayılin bu məsələni sakit tərzdə qarşılamayağıını bilirdilər. Ona görə də daha çox İsmayıla öyüd-nəsihət verməyə çalışırdılar.

Məşədi Molla Həsən kişinin evi Ağbulağın qərb tərəfində, kəndin girəcəyində idi. Böyük ev damları, geniş, işıqlı otaqları vardı. Onun evi həmişə qonaqlıqaralı olardı. Çox vaxt qonşu kəndlərə gedən yolcular Məşədi Molla Həsən kişinin evində gecəlardı.

Məşədi Molla Həsən elin-obanın hörmətini qazanmış inamlı, imanlı din xadimlərindən biri idi.

Şəmsəddin elinin elat camaati Ağbulağın və Göyçənin üstü dağlara yaylağa çıxardı. Həmişə yaylağa qalxanda və geri dönəndə Məşədi Molla Həsənin evinə dəyməmiş ötməyən aran ellərinin tanınmış kişilərindən olan Məhəmmədin cavan qızı Hamaya əmisi oğluna nişanlı olur. Nişanlısı söz verir ki, mən də yaylağa gələcəyəm. Hamaya böyük həsrətlə üç ay gözləyir. Əmisi oğlu gəlib çıxmır. Hamaya yaylaqdan dönəndə atasının dostu Məşədi Molla Həsənin evində qonaq olur. Onun qəmli və kədərli olduğu diqqətdən yayınmir. Evin qız-gəlini Hamayanın başına dolanırlar, onun könlünü almağa çalışalar da bu, mümkün olmur. Hamayanın yanınca gələnlərdən biri ev sahibinin gəlininə əhvalatı açıb deyir. Deyir ki, Hamaya əmisi oğluna nişanlanıb. O, nişanlısını çox sevdiyi üçün



onun həsrətinə dözə bilmir. Nişanlısı gəlib çıxmışına görə onu etibarsızlıqda qınayır. Qız-gəlin toplasıb Hamayaya ürək-toxtaxlıq verməyə başlayırlar ki, belə şeylər həmişə olur, vecinə alma. Yəqin bir iş olub ki, sevgilin gələ bilməyib.

Hamaya isə heç nəyi, heç kimi görüb, eşitmirmiş kimi gözlərini məchul bir nöqtəyə dikib məhzun-məhzun düşünür, düşünür, yenə düşünürdü.



Həmin gecələrdən birində gözünə yuxu getməyən Hamaya ertəsi gün qız-gəlini başına yiğib sevgilisine yazdığı şeiri oxudu:

Əmim oğlu, məndən heç utanmadın,
Üç ay keçdi bir yaylağa gəlmədin.
Yüz min cəfa ilə köç elədim mən,
Ordan endim Ağbulağa, gəlmədin.

Demədin: dağdadır bir sərvinazım,
Bir bəyaz sinəlim, bir ağ boğazlım.
Ay qara tərlənim, şahim, şahbazım,
Şikar üçün sən ovlağa gəlmədin.

Mən səni istərəm hamıdan əziz,
Mən sənin yanında oldum qul, kəniz.
Ətri can bəslədim güllərdən təmiz,
Bülbül olub qoxlamağa gəlmədin.

Varlılar yarıyla çəkdilər ləzzət,
Sən yada düşdükə mən çəkdirəm həsrət.
Niyə belə etdin, ay gədə xislət?
Şamama dərməyə tağa gəlmədin.



Mənim adım Həmayıldır, Həmaya,
Sinəm bənzər həm ulduza, həm aya.
Mənə vədə verdin: - gəlləm bir aya,
Bağlandın arana, dağa gəlmədin!

Şeir dillərə düşdü. Göyçə aşıqlarının əzbərinə çevrildi, məclislərdə oxundu.

Bu hadisədən uzun illər sonra ermənilər yenə başqa dövlətlərin fitvası ilə qızışib qalxmışdır. Qarşında müsəlman türk kəndlərini təhlükə gözləyirdi. Kəndin Hacı Sadıq, Hacı Kazım, Hacı Mərdan, Məşədi Molla Əli, Kalva Rza, Kalva Nəsib kimi ağısaqqalları Məşədi Molla Həsən kişi ilə görüşüb məsləhət-məşvərət elədilər ki, camaata silah lazım olacaq. Silahı da gedib şəhərlərdən gətirmək heç də asan başa gəlmir. Ona görə də silahı kəndə gətirmək lazımdı. Satışını kəndin özündə təşkil etməyə ehtiyac var. Bu işi Məşədi Molla Həsən kişi öz üzərinə götürdü. Dedi ki, Gəncədəki tanışlarla əlaqə yaradıb kəndin özündə silah satışını təşkil etmək olar. Heç bir ay çəkmədi ki, Məşədinin təsəbbüsü ilə silah satışının təşkili baş tutdu. Silah tüccarları öz mallarını Məşədinin samanlığına yiğmişdilər. Camaat silah-sursat almağa böyük maraq göstərirdi. Hətta qonşu kəndlərdən də silah almağa gələnlər olurdu. Erməni təhlükəsinin gündən-günə arttığı bir vaxtda bəzi kəndlərdə tayfa davası gedir, qan töküür, düşməncilik geniş miqyas alırıdı. Məşədi Molla



Həsən kişi belə bir fikir irəli sürdü ki, bir-birinə güllə atan kəndlərdən gələn camaata silah satılmasın. Bu təklifi Hacı Sadıq kişi də ürəkdən bəyəndi və dedi:

-Məşədi, mənim lap yaralı yerimə toxundun. Valla, alışib-yanıram. Elə bil ki, Allah-təala bu müsəlmanın olan ağlını alıb, başına da bir qapaz salıb. Erməni Vediyi, Qəmərliyi, Gərniyi, Şəruru yandırıb küllünü göyə sovurub. Dünyanın harasında bir erməni varsa bir cəbhədə birləşib, bizə qarşı bir səngərdən hücum edir. Biz hələ bunu görmək əvəzində bir-birimizi qırıb, məhv etməyə çalışırıq. Bax, nə zəifliyimiz, nə uduzmağımız varsa birliyimizin olmamasındandır.

Məşədi Molla Həsən:

-Hacı, sözünü balla kəsirəm. Görürəm çox hirslənibsen. Axı, hirslənməyib neyləyəsən... Kəndi bir-birinə qırıdan, kəndi qan gölünə döndərən Kor Həmid mənə ismaric göndərib ki, xeyli miqdarda tūfəng və güllə lazımdır, adam göndərəcəyəm...

Hacı əlindəki təsbehi stolun üstünə qoyub əlini havada yellətdi:

-Ona silah vermək olmaz. Kor Həmid öz millətini, öz qohum-əqrəbasını qırırsa bu adam ermanidən də pisdi.

Bu zaman qapı açıldı. Qapının ağızında İsmayılla Kalva İbrahim göründü.

-Salamün əleyküm! - onlar ikisi də eyni vaxtda salam verdilər. Cavanların salamını alan ağısaqqallar:

-Buyurun, buyurun, gəlin, - deyə onları səmimiyyətlə içəri dəvət etdilər.

İsmayıll ağısaqqallarla üzbez əyləşib, qolunu mizin üstünə qoyub, onları nəzakətlə süzdü. Onun bu hər iki



ağsaqqala böyük hörməti vardı. İndi onların üzündəki nuranılık, xoş görüntü İsmayılin ürəyində yeni səmi-miyət yaratdı. O, Məşədi Molla Həsənə üz tutdu:

-Məşədi əmi, biz buraya eşitdiyimiz bir söhbətlə bağlı gəldik.

Məşədi:

-Nə söhbətdi, ay oğul?

-Allah atanıza rəhmət eləsin. Az qalıb kənddə hər başı papaqlının silahı olsun. Bu gün bu bize çox lazımdı. Sözümüzün canı ondadı ki, Kor Həmid bir vaxt yol kəsib dinc adamları soydu doymadı. İndi də bir kəndi bir-birinə düşmən eləyib. Deyilənə görə gəlib burdan silah alıb aparmaq istəyir. Bu adam o silahlı düşməni deyil, yənə kəndin camaatını qıracaq!

Hacı Sadıq əlini İsmayılin çıynınə toxundurub qürur dolu bir nəzərlə onu süzdü və söhbətə qoşuldu:

-Sağ ol, ay oğul, bu qeyrətinə görə mən səni çox istəyirəm. Sən hələ elə bir yer olmayıb ki, mənim ümidiyi doğrultmayasan! İndi biz nə edək?

-Kor Həmidə silah-sursat satmaq lazımlı deyil! - deyə İsmayıllı kəsinliklə dilləndi.

Məşədi Molla Həsənə:

-Düz deyirsən, İsmayıllı. Biz də səndən əvvəl bu məsələdən danışırıq. Biz də o fikirdəyik ki, Kor Həmidə silah satılmasın. Ancaq bir iş də var ki, silah satan biz deyilik. Həm də hamiya satılırsa bilmirəm ki, ona necə qadağa qoyaq?

-Düz deyirsən, - deyə Hacı Sadıq dilləndi, - bir az yaxşı çıxmır.

İsmayıllı özünəməxsus ciddiyyətlə dilləndi:



-Silahın satışına əngəl törətmək sizə yaraşmaz. Qoyun təfəngmi, patronmu nə alacaqlarsa, alsınlar. Sonrasında işiniz yoxdu. Mən Kalva İbrahimlə bu işi başa çatdıracağam!

Bayaqdan bəri susmağa üstünlük verən Kalvayı İbrahim dilləndi:

-Biz belə düşünmüşük. Yolda onların nəyi olsa ələrindən alıb buraxmaq qərarına gəlmisik.

Məşədi Molla Həsən Hacı Sadığın üzünü baxdı:

-Hacı, bu söhbətə sənin fikrin nədir?

Hacı Sadıq:

-Bu işi belə bitirmək pis olmazdı.

Məşədi:

-Pis hadisə baş verməz ki?

-Mənə elə gəlir ki, İsmayıllı heç bir hadisə törətmədən onların yükünü götürə biləcək. Həm də bu, Kor Həmidə bir dərs olar. Ona elə gəlir ki, heç kəs ürək eləyib onun həndəvərinə keçə bilməz...

Kalvayı İbrahim:

-Narahat olmayın... Onun həndəvərinə Dəli İsmayılla Dəli İbrahim keçə bilər!



Məşədi:

-İsmayıllı, nə deyirsən?

İsmayıllı:

-Arxayıñ olun, xatasız-bələsiz Kor Həmidə peşman edəcəyik.

Belə bir razılıqdan sonra İsmayılla Kalva İbrahim icazə alıb getdilər. Aradan bir gün keçdi. Ertəsi gün İsmayılla məlumat gəldi ki, Kor Həmidin adamları patron almağa gəliblər. Üç adamdı. Patronları xurcunlara doldurub atların üstünə yükləyiblər. İsmayılgil



onları nəzarətə götürdülər. Yol Ağbulaqdan Basar-keçər tərəfə iki istiqamətdə çıxırdı. Biri Şorca yolu ilə, digəri «Arxanc» - Ardanış yolu ilə.

Ağbulaqda «Meçidin döşü» deyilən yer dikdir bir yer idi. Buradan hər iki istiqamətə çıxan yol aydın görünürdü. Buna görə də İsmayıł Yolçuya «Meçidin döşü»ndən, Kalva İbrahimə isə «Körpü»nün qabağı dikdə dayanıb nəzarət eləməyi məsləhət gördü. Özü isə «Nazik dərə» ilə «Dolayı təpə»nın arasında gözləməyə başladı. İsmayılin dayandığı yer həm Ardanış yoluna qalxmağa, həm də Şorca yoluna enməyə əlverişli idi.

Artıq Yolçu da, Kalva İbrahim də öz mövqelərində dayanmışdır. İsmayıł onları, onlar da İsmayılı yaxşı görürdülər. Təxminən onlar iki saatdan artıq silah aparmağa gələn adamları gözlədilər. Nəhayət onlar göründülər. Yolçu əlinin işarəsi ilə İsmayılı və Kalva İrahimi anlatdı ki, gözlədiyimiz adamlar Ardanış yolu ilə çıxdılar. Bu yol kəndin içindən keçib «Ağdərə» və «Arxanc» məhəlləsindən əkin sahələrinə çatırdı. Kor Həmidin silah aparanları artıq kənddən çıxıb əkin yerlərinin arası ilə irəliləməyə başladılar. Bir qədər irəliləyəndən sonra qəşər təpənin burnundan çıxan silahlı atlı onlara əmr verdi.

-Silahları salın! Tərpənməyin! Əgər tərpənsəniz sizi yox eləyəcəm!

Qəflətən, bir an içində baş verən bu hadisəyə atlilar donub qalmışdır.

-Ay qardaş, siz yəqin bizi kiməsə oxşadıbsınız, - deyə onlardan biri dilləndi, - biz patron almışıq, onları aparırıq.



İsmayıł beşaçılanı yuxarı qaldırıb çaxmağın ağızına patron verdi və qəzəblə dilləndi:

-Mən çox yaxşı bilirəm ki, sizin yükünüz nədir!
Salamat qalmaq istəyirsinizsə yükünüzü qoyun yerə!

Bu vaxt Yolçu ilə Kalva İbrahim də hadisə yerinə çatıldılar.

40-45 yaşlarında olan yolçularдан biri bir qədər təkəbbürlü şəkildə üzünü İsmayıla tutdu:

-Qardaş, siz bilsəniz ki, biz kimin malını aparırıq, onda bizim qabağımıza çıxmazdınız...

Kalva İbrahim:

-Patronları kimə aparırsınız?

Həmin adam şəstlə dilləndi:

-Kor Həmidə! Onun tapşırığı ilə gəlmişik!

İsmayıł zəhmlı bir səslə hönkürdü:

-Ay kişi, bu yük sizin olsayıdı almazdıq. Bilirik ki, Kor Həmid göndərib, ona görə bu yükü buraxmayaçağıq!

Yolçulardan biri:

-Qardaş, Kor Həmid dedi ki, qabağınıza çıxan olsa deyin ki, bu patronlar Kor Həmidindir!

Yolçu özünəməxsus ciddi bir tərzdə dedi:

-Kor Həmidin olduğu üçün atları da qoyub getməlisiniz! İstəməsəniz canınızdan küsün!

Yolçular artıq ümidi yerlərini itirmişdi. Nisbətən yaşılı adam dili kəkələyə-kəkələyə:

-Kor Həmid dedi ki, mənim malimin qabağını kəsən anasından doğulmayıb...

-Deyərsən ki, çoxdan doğulub! Ağbulaqlı Dəli İsmayı! Bu ad yadında qalacağmı?



-Mən Dəli İsmayıł haqqında çox eşitmışəm, - deyə indiyəcən dinib danışmayan 30-35 yaşlı cavan səhbətə qarışdı.

Kalva İbrahim ürəyindən keçənləri açıqladı:

-Siz xurcunları endirin. Kir-kirimiş yolunuza davam eləyib gedin. Onu da bilin ki, biz quldurluq eləyib yol kəsmək məqsədi ilə silahlanıb çıxmamışıq. Kor Həmid sizin kəndi qan gölünə çevirib. Bu patronları aparır ki, yenə qırğın törətsin. Biz buna görə Kor Həmidin yolunun üstə çıxmışıq.



İsmayıł Kalva İbrahimin fikrini davam etdirdi:

-Erməni gəlib Goyçənin başının üstündə qara bulud kimi oturub, namussuz Kor Həmidlər hələ öz millətinin qanını tökməkdən çəkinmirlər! Yaxşı olardı ki, Kor Həmid bu gün burda olaydı! Təəssüf ki, yoxdu. Olsayıdı şərəfsizdən camaatın canını biryolluq qurtarardıq!

Yolcular bir-birinin üzünü baxıb dinməz-söyləməz atlardakı xurcunları yerə endirdilər.

İsmayıł:

-Gedə bilərsiniz! Bu patronları saxlayacaqıq. Siz ermənilərlə döyüşə girəndə özünüzə qaytara bilərik! Kor Həmid sizdən soruşanda ki, qabağınızı kəsənlər kimlər idi? Deyərsən ki: Dəli İsmayıł, Kalva İbrahim (Dəli İbrahim), Kalva Abbas oğlu Yolçu!



İsmayıł qoruğu yoxlamağa çıxmışdı. Atını sürüb «Dəlmə»dən «Düz sərnə»yə, oradan da «Sallama»ya keçdi. Qoyun sürüleri taxıl zəmilərinə və biçənəklərə soxulmamışdı. İsmayıł örüşü gəzərkən çobanlar uzaqdan da olsa onu görürdülər. Heç kəs cürət edib qoruğu poza bilmirdi. O, kəhər atın yalmanına yatıb, tüsəngini yəhərin qasından götürüb ciyninə aşındı. Sol əli ilə sinəsi üstündəki gülə qatarlarını nizamlayıb atın cilovunu boşaltdı. Eldə, obada barmaqla göstərilən Əhmədoğlunun kəhəri çox çəkmədi ki, «Bəlli düşən»dən ötüb «Dəli dərə»nın quzeyinə çatdı. Elə bil ki, onun ürəyinə nəsə dammışdı. Bu ətrafda nəsə baş verəcəyindən şübhələnmişdi. İsmayıł «Dəli dərə»yə çatanda gün günortadan əyilmişdi. Ağbulaqlılar burda kartof alağı vurur, kolların boğazını doldururdu. O, əmisi oğlu Allahverdigilin yanına gəldi. Atdan düşüb salallaşdı. Allahverdi İsmayılı xoş bir təbəssümlə sözüb dedi:

-Hardan gəlirsən, ay İsmayıł?

-Örüşü gəzirdim.


-Rahatlıqdım? - Allahverdi soruşdu.

-Hər şeyi qaydasına salmışam. Ələkbər əmim ney-ləyir?

-Bir az xəstələnib. Deyəsən soyuq dəyib. O da səni soruşurdu.

-Axşam mütləq əmimin yanına dəyəcəyəm.

Arada yaranan ani sükütu Allahverdi pozdu:



-İsmayıł, yaxşı beçə əti var, gəl orada otur, xörək gətirim, - deyə əlinin işarəsi ilə yaşlı otun üstünü göstərdi.

Onlar çəmənlikdə süfrə açıb xörəyə əl uzatdılar. Xörəyi yeyib təzəcə ayaq üstə qalxmışdilar ki, bir nəfər cavan oğlan bələni aşıb özünü hövlnak onların üstünə atdı. Onlar bu cavani tanıdlar. Bu, ağbulaqlı Oruc oğlu Əli idi. Boyu qısa olduğu üçün ona el arasında Gödək Əli deyirdilər.

Onun ürəyi töyüşayır, çətin nəfəs alındı.

-Nə olub, bir de görək? - deyə İsmayıł soruşdu.

-Bilmirəm bilirsiniz, bilmirsiniz mən Məşədi Səməd kişinin malını otarıram, - deyə Gödək Əli dil-ləndi.

İsmayıł da, Allahverdi də bir ağızdan dilləndilər:

-Əlbəttə bilirik. Məşədi Səməd qonşumuz deyilmi...

Məşədi Səməd kişi varlı-dövlətli, bir adam idi. Həm də səxavətinə, mərdliyinə görə elin-obanın hör-mətli adamlarından biri kimi sevilirdi. İsmayılin ona xüsusi hörməti vardı.

İsmayıł:

-Hə, de görək nə əhvalat baş verib?

-Naxırı apardılar.

-Kim apardı? - İsmayıł qəzəblə soruşdu.

-Qaçaq Mayilla Oğru Musa!

-Mal-qara indi hardadı?

İsmayılin üz-gözündə sonsuz bir hiddət, qəzəb görünürdü.

Əli:



-Naxırı Baldırğanlıda toparladılar. Əmr etdilər ki, mən də naxırı haylamaqda onlara kömək edim. Naxır bir azdan buraya çatacaq.

-Bəs sən aradan necə çıxdın? - Allahverdi soruşdu.


-Naxırı toparlayanda altına-üstünə qaçıb inəkləri yiğirdim. Belə bir vaxtda aradan çıxıb qaçıdım. Sizə xəbərə gəldim.

-Bizim burada olduğumuzu nə bildin? - İsmayıł dedi.

-Sənin buralarda ola biləcəyini yəqin etdim... Görünür Allah ürəymə salıb.

-Mən ölsəm də onlara bir dana da vermərəm, - deyib İsmayıł beşaçılan tüsəngini əlinə götürüb, bir də əlini döşünün üstünə düzülmüş qatara toxundurub, rənddən rəndə, dikdirdən dikdirə atılıraq üzüyxarı dərənin qılincına tərəf götürüldü. Qəflətən naxır görünməyə başladı. O, bir rəndin altına atılıb oranı səngər seçmiş kimi özünə sıpər elədi. İndi Allahverdi də, Gödək Əli də İsmayılin hərəkətini izləyirdilər. İsmayılin çevik hərəkəti, qorxmazlığı, təsibkeşliyi onların diqqətindən yayınmadı.

İsmayıł onlardan xeyli aralıda idi. Mal-qara tökülib onun ətrafında dərənin içində tərəf enirdi. Nəhayət Qaçaq Mayıl və Oğru Musa göründülər. Onlar çox arxayıñ bir tövrlə sanki oğurluq etmirmişlər kimi naxırın arxasında, atları yedəklərində irəliləyirdilər. İsmayılin gizləndiyi rəndin başına təxminən 10-12 addım qalmış İsmayıł sıçrayıb ayağa qalxdı. Tüsəngi Qaçaq Mayılın döşünə tutub, «tərpənmə» deyə nərə çəkdi.



Onlar gözləmədikləri bu hadisənin necə baş verdiyini dərk etmədən çəşib qaldılar.

İsmayılin yenə səsi eşidildi:

-Silahı salın!

Onlar İsmayılı yaxşı tanıydırlar. Dərhal başa düşdülər ki, uduzublar. İsmayıldan mal apara bilməyəcəklər.

Qaçaq Mayılın səsi eşidildi:

-İsmayıł, bəlkə məni tanımadın, mən Qaçaq Mayılam.

-Çox yaxşı tanımışam! Sən Qaçaq Mayılsan, sən də Oğru Musa!

-İsmayıł, biz həmişə dost kimi görüşmüşük. Sən niyə belə elədin?

-Neylədim? Gəlib malını apardım?!

-Mal sənindir?

-Bəli, mənimdir!


-Biz Məşədi Səmədin malını aparırıq.

-Məşədi Səməd qapı bir qonşum, elin-obanın da en hörmətli adamıdır. O, heç kəsə pislik edən adam deyil! Bir də ki, onun namusu mənim namusumdur!

-Arada olan bir haqq-hesaba görə onun mal-qarasını aparmaq qərarına gəldik!

-Mənim kəndimə basqıya gələn adam qardaşım da olsa məni qabağında görəcək! Bu mənim namus, qeyrət məsələmdi, bildinmi, Qaçaq Mayıl? - deyə İsmayıł son dərəcə olan hiddətini gizlətmədi.

Onlar İsmayılı bir də süzdülər, bir də dərindən fikir verdilər. İndi onun gözləri qan çanağına dönmüşdü. Sir-sifətinə qisas görüntüsü bürünmüştü.



-İsmayıł, indi biz əliboşmu gedək? - Qaçaq Mayıl bir qədər alçaq səslə dilləndi və əlavə etdi, - onda belə eləyək. Mal-qara qoy tökülsün «Qatar qaya»nın üstünə, naxırı oradan aparıb getsinlər. Biz isə ağızımızı çevirib öz işimizin arxasında gedək.

-Burda bu qədər camaat var. Onların gözü qarşısında bizi alçaqlama. Belə alçaqlanmaqdən ölüm yaxşıdı.

İsmayıł:

-Mayıl, mənim daha sizə inamım qalmadı. Belə bir söz var deyirlər: «Gəzən ayağa çirk dəyər». Siz artıq mənim gözüm də çırkləndiniz. Siz kişilik eləməyib, mənim kəndimə basqın edibsiniz. Mən bunu bağışlaya bilmərəm!

Qaçaq Mayıl ürəyində öz-özünü qınadı: «Dogrudan da mən namərdlik etmişəm. Bu namərdlik isə məni Dəli İsmayılla qabaq-qarşı gətirdi. Mən səhv etdiyim üçün uduzdum».

O, birdən ayılmış kimi İsmayıla dedi:


-Silahı döşümə tutduğun yetər! Ancaq düz elədin. Bu mənə bir dərs oldu. İcazə ver malın arxasında enək, dərənin ayağında çıxıb gedək...

-Buyurun, - deyib İsmayıł onlara yol göstərdi.

Qaçaq Mayıl:

-İsmayıł, özgə sözüm yoxdu. Bir kənddən birinin mal-qarasını aparmaq, bütün kəndə sataşmaqdı. Sağ ol deyirəm. Sən mənə çox şey dedin. Gözlərindən oxudum. Sən bizi öldürə də bilərdin. Çünkü günah bizzə idи. Biz getdik.

-Sizə yaxşı yol, - İsmayıł dedi.



Sonra İsmayıł Gödək Əlini çağırıb naxırın ardınca göndərdi.

-Get «Qatar qaya»nın yanında kəndə hayla. Mən də arxanca gələcəyəm, - deyib atına tərəf yollandı.

Allahverdi İsmayıla yaxınlaşdı:

-Halal olsun, əmi oğlu! - dedi, - Qaçaq Mayıla yaman divan tutdu!

Bir neçə gün Ağbulaq camaatı və qonşu kəndlərin camaatı Dəli İsmayılin Qaçaq Mayılın əlindən naxırı aldığından danışdı.

Hələ İsmayıł kəndə dönməmiş Ağbulaq camaatı danışındı ki, Dəli İsmayıł Telli Cəmilin sürüsünü qırıb. Səbəbi də odur ki, yenə də Ağbulağın taxıl zəmilərini otarırlarmış. Bu söz-söhbəti əslində aran camaatı özü yaymışdı. Telli Cəmil Ağbulağa, Hacı Sadığın yanına iki nəfər göndərib və bu haqq-hesabı ona çatdırmağı tapşırıb. Hacı Sadıq əhvalatı eşidən kimi Kalvayı Nəsibi və Kalvayı Rzənə yanına çağırtdırıb əhvalatı onlarla bölüşdü. Bu qərara gəldilər ki, İsmayıł gəlsin, əhvalatı təfsilatı ilə öyrənək, sonra hadisə yerinə gedək. Yəni Telli Cəmilin çağırışına sabah cavab verərik.

Hələlik camaat bundan başqa heç nə bilmirdi. Hərə bir zurna çalırdı. Kimi deyirdi 50 qoyun ölüb, kimsə deyirdi sürünen yarısı qırılıb. Bəziləri də deyirdi ki, şikayət eləyiblər. Bir başqası da deyirdi, eləsinlər də, bizi vurduqları ziyan qat-qat ondan çıxdı.

Ekiz Musa döşünü qabağa verib bir qədər zabitəli sözə qoşuldu:



-Qırılmalıydı o sürülər. Hər gün taxılı, biçənəyi basıb otaranda bilmirdilərmi onları yerində oturdan bir oğul çıxacaq... Bu camaat dillənmir deyə başımı-zamı minməlidilər!


Musanın sözü bir çoxlarını ayıltdı. Cabbar oğlu Rəsul, Ağakişi oğlu Bayraməli, Kalva Bayram da səs-lərini qaldırdılar:

-Gərək o yerdə biz də olaydıq. Belə bir şey törətmək həm də camaata sataşmaq, camaatı saymamaq deyilmi?! Elat camaatı düşünürdü ki, bu iş bizi alçaltmışdır. Ağbulaqlılar da düşünürdü ki, torpağımıza keçib, yerimizi basıb otarmaq bizi saymamaqdır. Sanki iki camaat arasında indi bir umu-küsü yaranmaqdı idi.

Bu məsələnin belə bir həddə gəlib çatmaması üçün Hacı Sadıq, eləcə də Ağbulağın digər ağsaqqalları çox çalışalar da nəticə yox idi. Qarşı tərəf öz iddiasından əl çəkmir, örüşə böyük ziyan verirdi.

Camaat İsmayılin örusdən gəlişini gözləyirdi. Günəş qüruba enəndən bir qədər sonra, axşamın qarənliği asta-asta kəndin üstünə çöksüyürdü. Qoyun sürüləri, mal-qara naxırları «Sarı yolun qılıncı»ndan Seyidlər məhəlləsinin üstünə keçdi. Bir azdan bəzi sürülər Rəsulun bağının qabağı yolla «Ağabbalar», «Tap» və «Aşağı məhəllə»yə, bəziləri də Çalın döşü ilə «Duzdağ»a enib «Arxanc» və «Orta» məhəlləyə tərəf yön aldı.

Ələkbərin sürüsü Orta yolla gəlirdi. Camaat Hacı Hüseyn oğlu Məmmədin dükəninin qabağına toplaşmışdı. Sürü gəlib çatanda kimsə Ələkbərə tərəf yeriyyib soruşdu:



-Deyirlər bu gün İsmayıł Telli Cəmilin sürüsünü güllələyib, sənin xəbərin varmı?

-Çox yaxşı xəbərim var, - deyə Ələkbər onun sözünü cavablandırırdı və əlavə etdi, - həyasız adamlara elə lazımiydi. Biz dillənmirik, onlar yəqin bizi qanmaz sayır, ya da qorxaq hesab edirlər.

-İsmayıł bə hanı? - deyə Ələkbər oğlu Məhəmməd soruşdu.

Ələkbər:

-Sürülərin arxasında gəlirdi. Bize dedi ki, sürülər kəndə çatmayınca diqqətdən qoya bilmərəm. Demək olmaz, heyvana xətər yetirərlər.

İsmayıł «Çal»ın döşü ilə gəlib evinə dönmüşdü. Onun evi «Şah dağ» silsiləsinin döşündə «Çal» adlanan məhəllədə idi. Bir qədər sonra Hacı Sadıq, Kalvayı Nəsib və Kalvayı Rza İsmayılgilə gəldilər. Səmimiyyətlə görüşdükdən sonra İsmayıł hadisəni olduğu kimi onlara danışdı. Onu dinləyib, hər şeydən hali olandan sonra Hacı Sadıq dilləndi:

-Neçə heyvan vurdun?

İsmayıł:

-Beş dənə-bir təkə, dörd qoyun.

-Yaxşı elədin, mən onun cəriməsini ödəyərəm! Ancaq yoldaşlığa da, dostluğa da, qardaşlığa da bu qədər dözmək olmazdı. Biz dözdük, onlar bunu başa düşmədi.

Kalva Nəsib qabağındakı çay stekanını əli ilə yاخına çəkib ürəyindən keçənləri açıqladı:

-Doğrusu mənim də rahatlığım pozulmuşdu. Qorxurdum axırı pis nəticə verə bilər. Atalar deyib «qorx



qorxmazdan, utan utanmazdan». İsmayıł çox ustalıqla iş görüb. Bəlkə bundan sonra özlərinə yiğilalar.

Kalvayı Rza səhbətə qoşuldu:

-Qanmazı qandırmasan çox iş görər. Qanmaz adam, xam at kimidi. Xamlığını boğub çıxartmayaında cilova yatırıb, özünü dağdan-daşa cirpıb, uçurumdan atır. Qonşularımızın bu addımı bizi vadə elədi ki, hər hansı bir tədbir ələ alaq. Bu tədbiri də Hacı sən və İsmayıł ağılli qaydada yerinə yetirdiniz.

Hacı Sadıq:

-Artıq hər şey bizə məlumdur. Sabah gedək Telli Cəmilin könlünü alaq.

İsmayıł:

-Hacı əmi, yaxşı olar ki, onlar bizim könlümüzü alsınlar.

Hacı Sadıq:

-Mən nə dədiyimi yaxşı bilirəm, oğul. Mənim onların könlünü almağım, onların bizim könlümüzü almağa bərabərdir.


Ertəsi gün Hacı Sadıq, Kalva Nəsib və Kalva Rza Qaracahıların yaylaq yerinə qalxdılar. Oba dağın döşündəki yastanada məskənləşmişdi. Obaya çatanda qonaqları Telli Cəmil qarşılıdı. O, xoş bir əhvalruhiyyə ilə irəli yeriyib:

-Xoş gəldiniz, - dedi.

Cəmilin yanında olan daha üç kişi də qonaqları salamladı.

Cəmil yanındakı adamlara dedi:

-Atların başını tutun, - sonra Hacı Sadıqı süzüb əlavə etdi, - Hacı, gözləməyin, atdan enin.



Onlar atdan enib atların cilovunu yanındakılara verdilər. Heç nə olmayıbmiş kimi dostlar böyük səmimiyatlı görüşdülər.

-Gelin bir az gəzinək, ona kimi süfrə açsınlar.

-Süfrə ola da bilər, olmaya da, evdən bir az əvvəl çıxmışıq, - Hacı dilləndi.

Cəmil:

-Nə danışırsan, Hacı, süfrə mütləq açılmalıdır. Oturub səhbət etməliyik.

Hacı Sadıq köksünü ötürüb dedi:

-Dünənki əhvalat bizi narahat elədi. Ona görə də Kalva Nəsiblə Kalva Rzanı da götürüb gəldim. Çünkü bu camaatın bizdən incik düşməsi yaxşı hal deyil. Uzun illərdi ki, qaracalılarla ağbulaqlılar qardaş kimi yaşamışlar. Bir-birinin əlindən tutublar. Ona görə də gərək dünənki haqq-hesab olmayaydı.


Telli Cəmil özünəməxsus toxluqla dilləndi:

-Ancaq olub, ay Hacı. Gec-tez olmaliydi. Çünkü vəziyyət o yerə çatmışdı ki, dünənki hadisə gözlənirdi. Bu hadisənin təqsirkarları bizlərik, bizim adamlardı.

O, sözünə ara verib təklif elədi:

-Buyurun süfrə açılıb, keçib oturaq, həm də səhbətimizi orda davam etdirək.

Yaşıl otun üstünə xalçalar salılmış, döşəkçələr qoyulmuşdu. Dirsəklənmək üçün mütəkkə və yastıqlar düzülmüşdü. Ocaqların tüstüsü burum-burum olub havaya yayılırdı. Bir tərəfdə kabab çəkilir, bir tərəfdə qazanlar buglanırdı. Dəyələrin ortasından samovarın poqqultusu qapağını dingildədirdi. Onlar keçib xalçaların üstünə əyləşdilər. Telli Cəmil daha iki ağısaqqal çağırıldı. Onlar da gəlib Hacigillə səmimi görüşüb



qabaq-qənşər oturdular. Səlim adlı ağısaqqal üzünü Hacı Sadığa çevirib səmimi və kövrək bir səslə soruşdu:

-Hacı, nə var, nə yox? Camaat nə təhərdi?

-Allaha şükür, - Hacı dilləndi, - sağlıq-salamatlıqdır.

Bayaqdan aşpzadılara göstəriş verən Telli Cəmil də gəlib əyləşdi:

-Söhbətimiz yarımcıq qaldı, - deyərək aradakı ani sükutu pozdu. - Mən yenə deyirəm, günah bizimkilər-dədir. Dost olanda nə olar, dostu bu qədər ayaqlamaq olmaz axı...

Səlim kişi əlindəki çubuqlu qəlyanı dodağına yaxınlaşdırıb bir qülləb alıb havaya üfürəndən sonra səhbət qoşuldu:

-Atalar misalı var: «Dostun hörmətini tapdayanın hörməti tapdanar». Bu misalı atalar sanki bizimkilər üçün demişlər. Bizim çobanlar Ağbulaq camaatı hörmət etdikcə yollarını azdilar. Nəticədə də paylarını aldılar.

Hacı Sadıq:

-Səlim kişi, mən çobanların öldürülən heyvanlarını ödəyəcəyəm. Bizimkilər də gərək səbr göstərəyidilər.

Telli Cəmil bir qədər hündürdən və qəzəbini gizləmədən dedi:

-Bəs onda otarılan taxıl zəmilərinin cəriməsini kim ödəyəcək? Mən dünən gedib yoxlamışam. Ağbulaq camaatına vurulan ziyan yüz qoyunla ödənməz. Səhbət bunda deyil, nə ağbulaqlılar bizə cərimə ödədəndir, nə də biz ağbulaqlılar. Ancaq onu deyim ki, hələ mənim sürümə gülə atan olmamışdı. Vəziyyət o yerə gəlib çatdı ki, Telli Cəmilin ayağının burnuna gülə yağışı



yağdırıldı. Bu yağışı yağdırın isə ağbulaqlı Dəli İsmayıł idi. O, bu yağışı yağdırmaqla deyirdi ki, Telli Cəmil, bu itlərinə sahib ol, bizi az incitsinlər!

Kalvayı Nəsib dilləndi:

-Ay Cəmil, sən hardan bildin ki, gullə atan Dəli İsmayıldır? Bunu sənə deyən oldumu? Yoxsa özünümü belə yəqin etdin?


-Mən elə ordaca bildim ki, gullə ilə yazılın bu sətirləri yalnız İsmayıł yaza bilər. Mən ondan inciməmişəm. Onun da öz mənliyi, qüruru, öz eli-obası var. Heç kəs istəməz ki, onun namusuna toxunsun. İsmayıł da belə igidlərdən biridir. O, namus və təsib üstündə özünü oda atası adamdır. Mən onu bir neçə dəfə Hacı ilə birlikdə görmüşəm.

Bayaqdan bəri dinləməyə üstünlük verən Hacı Sadıq:

-Dediklerinizdə bir həqiqət var, - dedi, - deyirlər ki, kirvə kirvənin damının üstünə çıxmır ki, torpaq tökülər. Dostluq da kirvəlik qədər müqəddəs bir sevgidən yaranmışdır. Gərək dostluqda da etibarlı və ehtiyatlı olasan. İndi ki söhbət bu hadisənin baisalaları çobanlardan düşdü, çağırın görək onlar niyə bu etibarımıza xəyanət edirlər.

Telli Cəmil:

-Gəlin bu söhbəti bitirək. Xörək gəlir. Çobanlar haqda da onu deyim ki, bu sabah tezdən onları geri kəndə göndərdim. Onlar məni dostlarımıla, mənə dünən hörmət etmiş bir camaatla, hər şeydən əvvəl qaradaşım Hacı Sadıqla pis etdi. Daha doğrusu mən bu insanın yanında xəcalətlə oldum.



-Allah xəcalət verməsin, - Kalva Nəsib dilləndi, - biz bilirik ki, bu məsələdən sənin xəbərin olmayıb.

Cəmil:

-Allah da bilir ki, elədi. Mən çobanların hiyləsindən xəbərsiz olmuşam.

Hacı Sadıq:

-Xəcalət sözünü dilinə alma. Tək mən yox, bütün camaat bilir ki, siz böyük dostsunuz, böyük kişisiniz. Əsil dostlar, əsil insanlar dünya malından ötrü bir-birindən incik düşməzlər. Belə söz-söhbətin ortaya çıxmamasına nə siz yol verəsisiñiz, nə də biz... Mən bu işi təfsilatı ilə öyrənmişəm ki, Kalva İbrahim də, İsmayıł da həmin çobanlara deyiblər ki, taxıl zəmilərini, biçənəkləri otarma. Ancaq onlar həyasızlıq göstərərək bu tərəfdən söz verir, o tərəfdən də bəd əməllərini yerinə yetirməkdən əl çəkmirdilər.


-Bu söhbət bununla da bitdi, - Bismillah deyin deyə Telli Cəmil əlini süfrəyə uzatdı.

Onlar şad və gülərzüzlə bal, qaymaq, kərə yağı, ayran, bozartma, kabab düzülmüş süfrə ətrafında birləşdilər...

İsmayıł bizi öyrətdi ki, dosta xəyanət eləmək olmaz! - bu sözləri Telli Cəmil bir çox yerdə demişdi.

O əhvalatdan sonra Qoruğa quş da səkmirdi. Cəmil həmin çobanları uzaqlaşdırılmış, sürüyü başqa adamlara tapşırılmışdı.

Hacı Sadıq və kəndin digər aqsaaqqalları İsmayıla öz razılıqlarını bildirdilər. Kalvayı Nəsib belə bir söz işlətdi:




-Vallah, İsmayıla Dəli İsmayıł deyirlər. İsmayıł dəli-zad deyil. Olduqca qoçaq və mərd bir oğuldur. Elə-obaya ağılı, müdrık, savadlı adamlarla birlikdə dəli oğullar da lazımdı. Elə İsmayıł kimi...

-Doğrudu, - deyə - Hacı onun sözünü təsdiq etdi.

-Ancaq bir məsələ də çıxıb ortaya. Ermənilər indi də toplu-tüfəngli hücumu keçiblər. Göyçə gölünün Kəvər bölgəsində bir neçə müsəlman kəndini dağdırıb talayıblar. Əyrivəng, Ağqala, Hacı Muğan, Əfəndi, Zeynal kəndlərində daşı-daş üstə qoymayıblar.

Məşədi İsadən məktub almışam. Bizi köməyə çağırır. Demək ermənilər Gözəldərə istiqamətindən Basarkeçərə hücum ediblər. Yəqin ki. Bir azdan sonra da Çubuqlu istiqamətindən başlayacaqlar. Mən dünən Məşədi Məmmədlə görüşdüm, toxlucalılar Çubuqlu istiqamətinə nəzarət edirlər. Cığal Həsənlə Topal Orucun rəhbərliyi altında Toxluca camaatı bütün silahlandırılıb. Bizim qarşımızda bu gün təcili olaraq görüləsi üç məsələ durur: biri Basarkeçərə kömək göndərmək, digəri silah əldə etmək, üçüncüsü isə kəndi qorumaq...

İlk növbədə Basarkeçər döyüşünə adamlar göndərmək lazım idi. Kimlərin göndəriləcəyini ertəsi gün Hacı Sadıq elan etməliydi. Könüllü getmək istəyənlər özləri Haciya müraciət eləyirdilər. Nəhayət Hacı 30 adamın adı yazılmış bir siyahi hazırladı. Əhməd oğlu İsmayıł (Dəli İsmayıł), Kalva Bayram, Ekiz Musa, Camal oğlu İbrahim, Kalva Abbas oğlu Yolçu, Ağakışi oğlu Bayraməli, Kalva Hümbət, Məşədi Xamoy, Kalva Rüstəm oğlu Zal da bu adamların içində idi.



Döyüşə yola düşən adamlar özləri ilə bir neçə günlük azuqə, tüfəng və patron götürüb yola düşdülər. Həm də bu döyüşə atı olan adamlar göndərilirdi.

Ağbulaqla yanaşı Toxlucadan, Ardanişdan, Cildən, Babacandan da xeyli sayda silahlı döyüş cəbhəsinə göndərilmişdi. Ağbulaqlı döyüşçüləri Bala Məzrədə, Səməd ağa ilə Məşədi İsa qarşılıdı, hamiya xoş gəldin dedilər.

Məşədi İsa bu günə kimi İsmayılla görüşməmişdi. İndi İsmayıł adını eşidəndə onu təpədən-dırnağa süzüb dedi:

-Ağbulaqlı İsmayıł?

-Bəli, Ağbulaqlı İsmayıł, - deyə İsmayıł dilləndi.


Məşədi İsa:

-İyidin adını eşit, üzünü görmə, - deyiblər. - Şad oldum bu tanışlığımıza görə. Döyüş yerinə atla gedilməz, atlar Bala Məzrədə saxlanacaq. Hazırda döyüş Böyük Məzrənin altında gedir. Orada adamlar beş-beş bölünüb ayrı-ayrı səngərlərə yerləşdiriləcək.

Adamları döyüş yerinə Məşədi İsa özü gətirdi. Qızğın döyüşlər gedirdi. Bir nəfəri çağırıb dedi:

-Ələsgər oğlu Bəşiri tez tap buraya gətir.

Bir azdan Bəşir gəldi. O, ucaböylü, dolu bədənli, əsil igidlərə məxsus bir döyüşü təsiri bağışlayırdı. Əlinde beşaçılan, belində tapança, ciyində aşırma qatarlar olan bu igid Aşıq Ələsgərin oğlu Bəşir idi. Bəşir çox qoçaq, dönməz, əyilməz və qanından qorxmayan bir türk kişi təsiri bağışlayırdı. Həqiqətən də belə idi. Onun adı bütün Göyçəyə yayılmışdı. Bu mərd igid ermənilərə qarşı döyüşdə dəfələrlə qəhrəmanlıq



nümayiş etdirmişdi. İndi Basarkeçər döyüşündə cəsurluq göstərirdi.

Bəşir Ağbulaqlı döyüşçülərə yaxınlaşıb səmimiyyətlə görüşdü. O, ilk görüşdə İsmayılla ünsiyyət yaratdı. Köməyə gələnləri beş-beş ayrı-ayrı səngərlərə payladı. İsmayılı öz dəstəsi olan səngərə göndərdi.

Döyüşlər ara vermədən gedirdi. Deyirdilər ki, erməni silahlılarına ingilis millətindən olan general rəhbərlik edir. Onun türklərə qarşı sonsuz nifrəti vardır. Ermənilərə tapşırılmışdı ki, türklərə qarşı amansızlıq göstərin, hətta dinc əhaliyə də divan tutmaqdən çəkinməyin.

Döyüş şiddətlə davam edirdi. Ağbulaqlılar işə yaxşı başlamışdılar. Böyük cəsarət və ığidlik göstərirdilər. Necə deyərlər atdıqları güllə hədəfdən yan keçmirdi. Elə bil ki, cəmi otuz nəfərdən ibarət dəstənin gəlməsi ilə bu döyüşdə bir dönüş yaranmışdı. Bəşir xoş bir əhval-ruhiyyə ilə İsmayııl olan səngərə gəldi. Elə bu vaxt erməni tərəfdən daşın dalından başı görünən daşnak əsgəri İsmayılin gülləsi ilə böyrü üstə düşdü. Yaralıya özünü yetirən daşnak qiyafəli erməni zabitinə də İsmayııl aman vermədi. Bütün bunlar qısa zamanda Bəşirin gözü önündə baş verirdi. Bəşir əyilib əlini İsmayılin çıynına qoydu və titrək bir səslə dilləndi:

-Düşmənə ancaq bu cür cavab vermək olar! Halal olsun, qardaşım, sən gulləni boşatmadığını eşitmışdım, indi gözümlə gördüm. İsmayııl, maşallah Ağbulaqdan gələnlər hamısı yaxşı vuruşurlar.

İsmayııl gözünü düşmən tərəfdən çəkmədən dedi:

-Ağbulaqdan gələnlərin hamısı güllə atandır. Biz buraya əsil döyüşü gətirmişik.

Elə bu vaxt bir güllə Bəşirin başının üstündən viyildəyib səngərin qırığına dəyib yerə düşdü. Bəşir başını aşağı əyib:

-Demək düşmən bizi ciddi qaydada nəzarətdə saxlayır, - dedi.

İsmayııl güllə atılan tərəfi dalbadal güllə yağısına tutdu. Bəşir də atıldı. Səngərdəkilər düşmən mövqelərini atəşə tutur, ermənilərə göz açmağa imkan vermirdilər. Bir qədərdən sonra səngər uzunu geri qaçan erməni əsgərlərinin qalxıb-enən beli görünürdü. İsmayııl:

-İndi səngərin arxa tərəfini atəşə tutun, - deyib gülə yağıdırırdı.


Bəşir:

-Beli görünən daşnaklardan biri də getdi, yenə vuruldu, - deyə həm atır, həm də müşahidə edirdi.

Ermənilərin artıq geri oturduğu açıq-aşkar hiss olunurdu. Bu, böyük həcmli üzbüüz bir savaş meydanı idi. Ermənilər tutduğu mövqedən çəkilir, Böyük Məzrə yaxınlığındakı mövqeni itirməyə məcbur olurdular. Artıq könüllü dəstələr səngərdən çıxaraq daşnak ordusunun əsgərlərini Qaranlıq istiqamətində təqib edirdilər. Ermənilər böyük sayıda döyüşü itirmişdilər. Yerə döşənmiş cəsədin arasında ciyni paqonlu, döşü nişanlı bir adam da variydi. Tanıyanlardan kimsə deyirdi ki, bu adam daşnak ordusunun komandanı Suren Akopyandır. Türk qanına susamış bu canı Bala Məzrə ətrafında əla keçirdiyi türk əhalisini quyulara doldurub üstünə daş tökürmüş.

Bəşir İsmayıla dedi:

-İsmayııl, Ağbulaqdan, Ardanışdan, Cildən, Babacandan, Pəmbəkdən köməyə gələnlər çox ürəklə vuru-



şurlar. Öz kendləri uğrunda vuruşan Bala Məzrə, Böyük Məzrə, Qanlı, Kərkibaş camaatından seçilmirlər.

İsmayıł sövqi-təbii bir alışqanlıqla dilləndi:

-Bəşir, qardaşım, bu döyüş namus-qeyrət döyüşüdü, millət döyüşüdü. Qanlı da hamımızındı, Kərkibaş da. Bu işdə sənin, mənim məsələsi yoxdur.


-Doğrudu, İsmayıł, doğrudu atam. Biz düşünəni hamı düşüne bilmir. Ermənilər bir mərkəzdən idarə olunur. Fərz elə ki, ingilislər, ruslar, fransızlar ordu quruculuğunda iştirak edir, onlara yardım göstərirlər. Bizim imkanlılar xalqa yardımçı olmaq barəsində heç nə düşünmürələr. Milləti birləşdirmək üçün heç nə etmirlər. Belə bir vəziyyətdə hər kəs yalnız özü haqqında düşünməli olur.

-Elədi, Bəşir, bu da bizim bədbəxtliyimizdir, - deyə İsmayıł qüssə dolu bir ağrı ilə dilləndi, - millət birləşməsə o vətənin, o xalqın taleyini yadlar həll eləyir. Necə ki, bizim taleyimiz özgələrin qaranhq vicdanından asılı qalıb.

Bir az əvvəl mənə xəbər gətirdilər ki, ermənilər ağ bayraq qaldırıblar. Barışmaq istəyirlər. Mən də dedim ki, ağ bayraq qaldırarlar. Ancaq barış məsələsi yalan olar. Deyilənə görə Şişqayalı Kor Tanrıverdi sabah ermənilərlə sülh danışığına başlayacaq.

İsmayıł:

-Yenə erməni bizi aldadacaq. Gördülər ki, işləri çətinləşib dərhal ağ bayraq qaldırdılar. Vaxt əldə edib ordunu gücləndirəcək, indi Göyçəyə hər tərəfdən hücum edəcəklər. Bizim mövcud gücümüzü parçalamaq üçün bir neçə yerdən cəbhə açacaqlar.



-Elədi, - Bəşir qısaboğaz çəkməsinin burnu ilə torpağı qurdalayıb bir anlıq sükutdan sonra, - Atalar deyib ki: «Kösöv yana-yana gödəlir». Allaha pənah, görək axırı nə olur, - dedi. Döyüşün altıncı günü elan etdilər ki, köməyə gəlmış camaat geri qayıtsın. Bu gün atəşkəs elan olunub. Məşədi İsa ilə Səməd ağa camaati alqışlayıb yola saldılar.

Məşədi İsa İsmayıla tərəf yeriyb əlini onun çiyinə qoyub, yaxşı yol arzuladı və ürək sözlerini çatdırıldı:

-İsmayıł, sizin döyüsdə göstərdiyiniz mərdliyiniz, şücaət və qoçaqlıq haqqında Bəşir mənə demişdi. Sənin və digər ağbulaqlıların qoçaqlığı sayəsində xeyli sayda düşmən məhv edilmişdir.


Səməd ağa:

-İsmayıł, Cığal Həsənə, Məşədi Məmmədə və Topal Oruca bizim salam-dualarımızı çatdırmağı unutmayın.

İsmayıł razılığını bildirdi:

-Allah sizdən razi olsun. İsmaricinizi da çatdıracağam.

Erməni silahlıları hər tərəfdən Göyçəyə həmlə etmişdilər. Göyçə gölünün cənub hissəsi dağlılmış, indi şimal hissəsinə tərəf güclü ordu yeridilmişdi. Silahlanılmış Başkənd, Çəmbərək və Qoturbulaq erməniləri «Şahdağ» aşırımına cəmləşməyə çalışırdı. Ardanışın üstü «Topaşan» deyilən strateji əhəmiyyətli keçid zonasını ələ keçirməyə cəhd edirdilər. Bu keçid zonası



tarixlər boyu Göyçədən Gədəbəyə keçmək üçün ən əhəmiyyətli aşırıım idı. Əgər ermənilər «Topaşan»ı ələ keçirərdilərsə əhalinin vəziyyəti daha da ağırlaşardı. Belə bir vəziyyətdə Göyçənin başlıən ağsaqqalları «Topaşan»ı əldən verməməyi məsləhət bilmisdiłər. 1905-ci il erməni müsəlman davasında da Qaraqoyunlu və Göyçə camaatı Gədəbəy ərazisinə «Topaşan»ın gədiyindən aşmişdiłər.

Bura Ardanışın ərazisi olsa da bu döyüş nöqtəsinə güclü kömək lazımlı idı. Doğrudur, Məşədi Hümbət başda olmaqla ardanışlı silahlılar mərdliklə döyüşə atılmışdıłər. Bunun ardınca Cildən və Toxlucadan da köməkçi dəstələr «Topaşan»da cəmləşmişdi.

Cığal Həsən, Məşədi Hümbət, Kalva Abbasəli məşvərət elədilər ki, erməninin qabağını «Topaşan»da kəsməklə uduzarıq. Gərək ermənini «Şahdağ»a çıxmazdan əvvəl «Darama» istiqamətində bizimkilər döyüşə girsinlər. Belə qərara gəldilər ki, Dəli İsmayılin təşkilatçılığı və başçılığı ilə ağbulaqlı silahlılar «Darama», «Şahmeydanı» istiqamətində düşmənin qabağına çıxsınlar. Cığal Həsən İsmayılin yanına atlı göndərdi ki, yubanmadan erməninin qabağına çıxsınlar. İsmayıric gətirən adam dedi ki, Cığal Həsənin sözü bu oldu ki, əgər erməni «Şahdağ» yüksəkliklərinə qoşun çıxarsa, topa bütün Göyçəni dağıdacaqlar.

İsmayıł əlüstü dəstə üzvlərini bir yerə toplayıb Cığal Həsənin ismaricini onlara çatdırıldı. Dərhal dəstəbaşçıları təyin olundu. Hər dəstəyə əlisilahlı on nəfər daxil olmaqla onlara aşağıdakılar rəhbərlik edirdi: Kərbəlayı Bayram, Kalva Abbas oğlu Yolçu, Məşədi Xamoy, Kalva İbrahim, Ağaklışı oğlu Bay-



raməli, Kalva Rüstəm oğlu Zal, Məşədi Məcid, Ekiz Musa, Haqverdi oğlu Hüseyn, Qərib oğlu Ağamalı.

Yüz nəfərdən artıq silahlı Ağbulaqdan «Darama» istiqamətinə yola düşəndə ara-sıra top səsləri eşidilirdi. İsmayıł Məşədi Xamoya dedi:

-Ay Məşədi, bu top səsləri erməninin bizim camaatda xof yaratmaq planının bir hissəsidir.

-Elədi, elədi, - deyə Məşədi Xamoy onun sözünü təsdiq elədi. Onlara nisbətən yaxın olan, bu söhbəti eşidən adamlar da dilləndilər:

-Erməni kələyini biz yaxşı bilirik. Kiminsə səsi ucadan gəldi. - Biz qorxusuz-hürküsüz döyüşə girməliyik. Qorxub neyləyəcəyik.

-Düz deyirsiniz, - deyə İsmayıł dilləndi, - qorxsan da, qorxmasan da düşmən səni öldürməyə gəlir. Ona görə də döyüşə girmək lazımdı. Öləndə də kişi kimi ölmək lazımdır. Biz ailəmizi, torpağımızı, yurdumuzu qorumalıyıq. Bu, bizim namus, şərəf işimizdir.

Bu vaxt yenə top səsi eşidildi. Artıq top səsi xeyli yuxarıdan gəlirdi. Demək ermənilər yuxarı qalxmışdılar. İsmayıł dedi:

-Biz «Dəvə gəzdəyi»ndən yuxarı qalxıb malakanın «Atdüşən»indən «Kora bulağ»a keçməliyik. Biz «Kora bulaq»da erməninin qabağını kəsməliyik.

İsmayıł qabaqda olmaqla atlılar dəstə-dəstə qovularla «Kora bulağ»a tərəf götürüldülər. Dəstələr əvvəlcədən orada öz mövqelərini müəyyənləşdirməyə qərar verdilər. «Kora bulağ»a yaxınlaşanda öküz arabaşına qoşulmuş üç topun aparıldığını gördülər. İsmayıł əlinin işaretisi ilə dəstə üzvlərini dayandırdı.



Onlar İsmayılin yanına gəldilər. İsmayıł çiynindəki beşaçılan tūfəngi əlinə alıb dedi:

-Artıq çatmışıq, yəqin ki, tezliklə atışma başlayacaq. Tez atları bələnin Ağbulaq tərəf üzündə hörük-ləyin. Hər dəstə bir-birindən aralı döyüş mövqeyi seçsin. Qabaqca beş nəfər kəşfiyyat işi aparsın, düşmənin harada yerleşməsini bize bildirsün. Dərhal bu iş Kalva Məhərrəmə, Kötük Məhəmmədə, Cabbar oğlu Rəsula, Vəli oğlu Əşrəfə, Kalva Əli oğlu Rzaya və Qoca İbrahimə tapşırıldı. Kəşfiyyatçılar geri dönənə kimi gözləməli oldular. Kalva İbrahim sükutu pozdu:

-Mənə elə gəlir ki, düşmən çox böyük güclə gəlməyib.

İsmayıł:

-Ola bilər. Ancaq ilanın ağına da lənət, qarasına da. Düşmənin azına da lənət, çoxuna da. Düşmənlə döyüşə girəndə yalnız öldürmək haqda düşünmək lazımdır.

Cox keçmədi ki, kəşfiyyata çıxanlar geri dönüb, düşmənin tutduğu mövqeləri öyrəndiklərini bildirdilər.

Dəstələr çox ehtiyatla düşmənin önündə özlərinə mövqe seçə bildilər. Erməni döyüşçülər üç qovu ilə üzüyuxarı qalxırdılar. Öküzlərə qoşulmuş toplar dağ yolu keçən dərənin biri ilə, döyüşçülər isə ayrı-ayrı iki dərə ilə yoxuşa qalxırdılar. Getdikcə onlar ağbulaqlı döyüşçülərə tərəf yaxınlaşır, daha doğrusu, onların üstünə doğru gəlirdilər. Sınəsini bir qayaya söykəmiş Dəli İsmayılin tūfəngi yuxarı qaldırması ilə atəş başladı. İlk atəşdə ondan artıq erməni əsgəri vuruldu. Artıq ermənilərə göz açmağa imkan verilmirdi. Əsgərlər



heç yerə daldalana bilmirdilər. Topu aparan öküzlərin böyürtüsü dağa-daşa səs saldı. Hər topu iki öküz çəkirdi. İki topun öküzləri öldü. Topun biri uçub dərənin dibinə düşmüdü. Artıq ermənilər də atırdı. Getdikcə ermənilərin itkisi artırdı. Onlarda bir çəş-baş düşmə hiss olunurdu. Saat yarımlıq döyüş ermənilərin qaçıb dağılması ilə bitdi. Ermənilərə kamandanlıq edən Başkəndli Arzumanın bacısı oğlu polkovnik Mxitar Danelyan adlı birisi idi. O, daşnak qiyafəli, əlində onaçılan, çiynindən qılınc asılı vəziyyətdə döyüşçülərə əmr verirdi. Sığındığı qaya parçası çox da etibarlı deyildi. İsmayıł bunu gözaltı eləmişdi. Sürünəsürünə onu yan tərəfdən görüntüyə gətirdi. Polkovnikin bir də əmr səsi eşidiləndə İsmayılin açdığı atəşlə o, yanı üstə düşüb, üç-dörd metr hellənərək bir itburnu kolumnun dibinə düşdü.

Bu dərələrdə 200-ə qədər erməni silahlısi toplanmışdı. Onlar 50-dən artıq döyüşçü itirdilər. Artıq topların sıradan çıxmazı, strateji mövqelərin onların xeyrinə olmaması erməniləri tam ruhdan salmışdı. Polkovnik də vurulandan sonra pərakəndəlik, çəşqinliq daha da artdı, daşnaklar üzü aşağı «Şah meydanı»¹ tərəf qaçmağa üz tutdular. Ancaq İsmayılin əmri ilə ağbulaqlı döyüşçülər onlardan əl çəkmək istəmirdilər. Ata-ata erməniləri qovub çıxardılar. Həmin döyüşdə Ağbulaq silahlılarından Məşədi Əhməd, Məşədi Məhərrəm oğlu Mahmud, Hasanalı oğlu İsmayıł həlak olmuşdular. Bundan əvvəlki döyüşlərdə

¹ «Şah meydanı» - Şah İsmayılin qoşunu Göyçə səfərində bu düzəngahda dincəlmişdir.



isə Musa və İsa qardaşları son nəfəslərinə qədər vuruşub həlak olmuşdular. Ali oğlu Kalvayı Məhərrəm sifətindən, Kalva Abbas oğlu Məhəmməd isə ayağından yaralanmışdılar.

Camal oğlu İbrahimlə Ekiz Musanın başçılıq etdiyi 40 nəfər silahlı döyüş zonasını müşahidə eləmək üçün xeyli kənardan oranı nəzarətə götürdü. Qalan döyüşçülər ölenləri və yaralıları ələ keçirdikləri bir topla birlikdə Ağbulağa döndülər.

Ermənilər ertəsi gün öldürülən əsgərlərin cəsədini yiğisdirib apardılar. Artıq qonşu kəndlərə yayılmışdı ki, ağbulaqlı döyüşçülər «Şahdağ»a qalxmaq istəyən erməni dəstəsini darmadağın eləyiblər.

Həmin günlərdə də ermənilər Göyçə gölünün şimal hissəsinə dörd istiqamətdən hücumu keçmişdilər: - Göyçə gölündən, Çubuqludan, Qaranlıqdan və Çəmbərəkdən.



Bu hücumun qarşısını almaq asan olmasa da hələlik Çəmbərəkdən «Topaşan»a yeridilən qoşunun ilk planı darmadağın olmuşdu.

Erməni silahlıları Göyçəni dağıtmak, bu torpaqları işgal etmək üçün böyük güc ilə dörd tərəfdən hücumu keçmişdilər. Arxasında Rusiya, Fransa, İngiltərə kimi güclü dövlətlərin durduğu bu faşist xislətlili insanlar hər cür qəddarlığı, insanlıq adına yaraşmayan əməllərə yer verirdilər. Bir çox türk kəndlərini yandırılmış, əhalisini işgəncə ilə məhv etmişdilər. Vedibasarda

Dəhnəzi, Qədilini, Kiçik Vedini, Qəmərlidə neçə kəndi, Dərəçiçəkdə Ozanları, Şirşırı, Təkərlini, Kəvərdə Ordəklini, Hacimuğanı, Ağqalani, Əyrivəngi, Qaraqoyunluda Haqqıxlını, Basarkeçərdə Şişqayanı tamam yandırıb əhalisini oda atmışdilar. Cox az sayıda bu kəndlərdən adam qurtara bilmışdi. Təkcə Şişqaya faciəsi erməni qəddarlığının böyük göstəricisi ola bilər. Bu böyük kənddə insanları iclas adı ilə böyük tövlələrə və evlərə dolduraraq od vermiş, qapıdan, bacadan çıxmış istəyənləri isə güllələmişdilər. 700 nəfərə yaxın uşaq, qoca, qadın, dinc əhali yanaraq öldürülmüşdü. 1200 nəfər şışqayalı isə itkin düşmüşdü.

Ələ keçən insanları böyük işgəncə ilə öldürürdülər. Qadınların döşünü kəsir, gözünü çıxarır, uşaqları quyuya doldurub üstünə daş tökürdülər. Kişiin boğazına daş bağlayıb Göyçə gölünə atırdılar. Qaçarkən güllələnmiş cəsədlər sünگü ilə deşik-deşik edilirdi. Göyçənin Kəvər bölgəsinin əhalisi tamamilə məhv edilmiş, ya da dağla-daşla qaçıb İran-Türkiyə və Azərbaycan ərazisinə səpələnmişdi.

İndi növbə Toxluca, Ağbulaq, Ardanış, Cil, Babacan, Pəmbək kəndlərinin idi. Bu kəndlərin əhalisini böyük fəlakət gözləyirdi. Bu kəndlər Azərbaycan Xalq Cümhuriyyətinin inzibati ərazisinə daxil olsa da Cümhuriyyətin qoşunları bu bölgəyə əl uzada bilmirdi. Əhali çıxılmaz vəziyyətdə qalmışdı. Hər cür odlu silahla təmin edilmiş nizami erməni ordusu İngilis və Fransız komandirlərinin başçılığı ilə əliyalın, arxasız insanlara qarşı əsl qətlam törədirdi.



İndi ermənilər bütün hərbi qüvvəni Göyçə və Qaraqoyunlu istiqamətinə yönəltmişdi. Pərakəndə halda döyüşə qoşulan türk əhalisinə heç bir yerdən yardım əli uzadılmırıldı. Həm də xalq bilirdi ki, onlar təkcə ermənilərlə deyil, Rusiya kimi güclü bir dövlətin hazırladığı, silahlı nizami orduya üz-üzədir. Artıq Qaraqoyunlu camaatı yerindən oynadı, onlar Toxluca ilə aşib, Ağbulaqdan keçib-Ardanışın üstü, «Topaşan»a qalxırdılar. Bir azdan Toxluca, Ağbulaq, Ardanış, Cil, Babacan, Pəmbək camaatı da yerindən oynamaga başladı. Erməni fasızının son dərəcə qəddarlığından, törətdiyi soyqırımdan uzaqlaşmaq üçün camaat öz ata-baba yurdunu tərk etməyə məcbur oldu.



Göycəlilər, Qaraqoyunlular «Şahdağ»ın gədiklərindən, aşırımindan keçib böyük itkilər verərək, Gədəbəy, Tovuz, Şəmkir, Gəncə ərazisindəki qardaşlarının yanında sığınacaq tapdılar.



II HİSSƏ

1922-ci ilin noyabr ayının əvvəlləri idi. Havalarda soğumuş, ala-tala qar yağmışdı. 1918-1919-cu il erməni qətlamında öz dədə-baba yurdunu tərk edib Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş Qaraqoyunlu və Göyçə camaatı indi geri dönməyə başlamışdı. Sovet hökumətinin tərkibinə qatılmış Ermənistana 9 min kv. km-dən Azərbaycan torpaqları hesabına 29 min kv. km-ə çatmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin ərazi vahidinə daxil olan Göyçə gölünün yarısı və şimal hissəsi də Rusyanın təkidi ilə alınıb təzə yaradılmış Ermənistana qatılmışdı. Millətlərin qardaşlıq birliliyindən dəm vuran Sovet hökumətinin aldıacı şüurları və çağrıları altında öz isti ocağına qayıtmaga can atan Azərbaycan türklərini heç də dəyərli sürprizlər gözləmirdi. Bir neçə il əvvəl qanlı qırğınlardan törətmış erməni millətindən olan qəsbkarlar indi «bolşevik» qıyasının girərək tanınmış, qoçaq, ağılli, hörmətli türk insanlarını erməniləri qırmaqdə ittihəm edərək aradan götürmək kimi bir saxta və iyrənc kampaniyaya qoşulmuşdular. Çox təəssüf ki, Sovet hökumətinin rəhbərliyi də bu işə rəvac verirdi. Heç olmasa demirdi ki, ay ermənilər, hucüm eləyən siz, qanlı qırğınlardan siz, torpaq zəbt edən, şəhərləri, kəndləri işğal edən siz, türk mahallələrinin üzərində Ermənistana adlı dövlət yaradan siz, nəyə görə özünü müdafiəyə qalxan insanlar təqsirləndirilməli və xalq düşməni adı ilə güllələnməli, yaxud Sibirə sürgün edilməlidir...

Erməni hökuməti Göyçə, Qaraqoyunlu, Zəngəzur, Vedi, Gərni, Ağbabə, Dərəçiçək, Zəngibasar, Pəmbək



və başqa bölgelərdən olan sayseçmə türk oğullarının siyahısını NKVD-yə təqdim etmişdi. Bu siyahi əsasında hər gün xeyli sayıda türk oğlu həbs edilirdi.

Erməni qara siyahısına adı düşənlərdən biri də Əhməd oğlu İsmayılov idi. El arasında İsmayıla Dəli İsmayılov da deyirdilər.

Ermənilər üçün böyük əngəl olan Hüsənli ığidləri artıq aradan götürülmüşdü. İndi cəsur və hörmətli adamların başı üzərində bir kabus dayanmışdı. İsmayılin ailəsi qaçqınlıq dövründə Duyərli kəndində yerləşmişdi. İndi Sovet hökumətinin gəlişi ilə əlaqədar olaraq İsmayılov da Ağbulaq kəndinə, qohum-əqrəbasının yanına qayıtmaq istəyirdi. Bahar xanım və İsmayılin böyük oğlu Xalıqverdi Ağbulaqda idilər. Uşub-dağılmış ev-eşiyi yiğidir, qapı-bacanı sahma-na salırdılar.

Qızı Leyli və oğlanları Ələsgərlə Məhərrəm Duyərlidə idilər.

Qaçqınlıqdan qayıdanlar rayonda qeydiyyatdan keçirdilər. Ardanış kəndindən başlamış Qaraqoyunlu dərəsinin kəndləri də daxil olmaqla Dilican rayonunun inzibati ərazi vahidinə tabe edilmişdi.

İsmayılov Duyərlidən gələndə Qazax yolu ilə Dilicana gəlib sənədlərini müvafiq təşkilatlara təqdim etdi. Dən sonra ona bir məktub verdilər ki, bu məktubu Çəmbərəkdə milis idarəsinə çatdır. Həmin dövrdə Çəmbərək nahiyyə, yəni yarımrəyon funksiyasını daşıyırdı.

İsmayılov Dilicanda verilən məktubu Çəmbərəkdə milis idarəsinə verib təzəcə həyatə çıxmışdı ki, iki milis nəfəri onun qabağını kəsib, - sizi rəis otağında çağırır, - dedilər. İsmayılov rəisin otağına daxil oldu. Şişman bə-



dənli, 45-50 yaşlarında, qarayanız, domba gözlü rəis nifrat dolu bir baxışla onu süzüb:

-Otur, - dedi.

İsmayılov pəncərənin qabağında divarın dibinə qoyulmuş stulda əyləşdi. Rəis yenidən onu süzdü. Üz-gözündən xainlik yağırdı:

-İsmayılov İsmayılov Əhməd oğlu sənsən?

-Bəli mənəm!

-Hüsənlilərlə sənin əlaqən haradan idı?

-Mənim heç bir əlaqəm olmayıb.

-Niyə yalan danışırsan?

-Mən ömrüm də yalan danışmamışam.

-Məşədi Məmməd sənin nəyindir?

-Xalam oğlu.

-Bəs sən deyirsən əlaqəm olmayıb?

-Hüsənli böyük bir tayfa olub, qoçaq ığidləri ilə seçilib. Mənim yəni onlarla əlaqəm olmayıb.

-Məşədi Məmmədlə görüşmürdün?

-Əlbəttə görüşürüm.

-Bəs deyirsən əlaqəm olmayıb?

-Məşədi Məmməd ağıllı, heç kəsə pislik etməyən bir adamdır.

-Neçə erməni öldürübəsən?

İsmayılov artıq hər şeyi başa düşmüşdü. Bilirdi ki, rəis onu dolaşdırmaq üçün fürsət axtarır.

-Kim deyir ki, mən erməni öldürmüşəm?

-«Darama»dakı döyüslərə sən rəhbərlik etmirdin?

-Edirdim. Əlac yox idi. Ermənilər bizi qırır, kəndimizi dağıdırırsa, uşağı, qadını yandırırsa biz özümüzü qorumağımızıq?



-Köpək oğlu türk, nə dil-dil ötürsən! Əlbəttə, sən erməniyə güllə atmamalıydın! İndi ki, atıbsan, sənin cəzan ağır olacaq!

Milis nəfərlərini çağırıldı:

-Götürün bu əclaf türkü, salın içəri!

Milislər İsmayılin qolundan tutub onu malakan evində yerləşən milis idarəsinin zirzəmisinə endirdilər. Onun üstünü yoxlayıb cibindəki bıçağı və belindəki qayışı götürüb alçaq və iki nəfərlik dar, balaca pəncərəsi olan, kifsiq qoxan bir yerə saldılar. Burada bir nəfər də var idi. Bu, Qaraqaya kəndindən Yusif adlı bir adam idi. Yusif İsmayılı tanıdı. Onu Bəryabadda Baxşəligildə gördüğünü dedi. Hətta onun haqqında bəzi məlumatlar olduğunu da xatırladı. İsmayıł artıq bilirdi ki, o, ilişmişdir, buradan qurtarmaq çətin olacaq. Yusifin «səni niyə tutublar» sualına da «heç nə bilmirəm» deməklə cavab verdi.

Yusif kişini qonşu ilə olan qalmaqala görə həbs etmişdilər. O, kamerada tək olduğu üçün darixirdi. İndi İsmayılin gelişи onu sevindirmişdi. Qulaq hayanı, söhbət etmək üçün yoldaş tapmışdı. Həm də İsmayıł kimi qoçaq bir igidlə eyni kamerada yatmaq ona ləzzət verirdi. Yusif kişi tez-tez suallar verir, torbasında olanı ortaya tökməyə çalışırdı. İsmayıł isə qəfil-dən belə ilişməsi üçün özünə haqq qazandırıa bilmirdi. Çünkü o, qurulan çox tələdən, qazilan quyudan qurtarmışdı. Ancaq indi öz ayağı ilə gəlib özünü tora salmışdı. O, indi dərin fikir içindəydi. Hətta Yusifin ardalarası olmayan söhbətinə də əməlli-başlı qulaq asa bilmirdi... Qəfildən Yusifin bir qədər hündürdən gələn səsinə yuxudan ayılmış kimi oldu.



-Ay İsmayıł, görürəm fikirlisən. Mənim bir qırıq sazım da var, bir-iki hava dinqıldadım, kefin açılsın.

-Nə olar, gətir bir az çal görüm, yaxşı çalışsanmı? - deyə İsmayıł dilləndi.

Yusifin dodağında təbəssüm oynadı:

-Göyçəlilər kimi çalmasam da, günümü keçirirəm.

İsmayıł:

-Göyçəlilərlə qaraqoyunlular eyni insanlardı.

-Elədi, dərdin alım, - deyib Yusif divardan asılmış sazını götürüb sinəsinə basdı. Bir-birinin ardınca bir neçə hava çaldı. Sonra Dədə Ələsgərin «Dağlar» qoşmasını oxudu.

Həsən nənə, Həsən dədə qoşadı,

Xaşbulaq yaylağı xoş tamaşadı.

Arsız aşiq elsiz niyə yaşıadı,

Ölsün Ələsgərtək qulların dağlar!

Sözü qurtarıb sazin tazənəsini simlərin altına keçirib üzünü İsmayıla tutdu:

-Ay İsmayıł, nə təhəri, oxuya bildimmi?

İsmayıł ağır-agır dilləndi:



-Çox gözəl oxudun.

Yusif bir an ara verib udguna-udguna dilləndi:

-Qaraqoyunlu dərəsində səninlə bağlı bir əhvalat danışındılar. Bilmirəm o nə qədər doğrudur?

-O, nə əhvalat idi, elə? - İsmayıł dedi.

-Deyirlər Başkənd erməniləri Cıvıxlının üstünə yaylağa çıxan vədələri Əmirxeyirlərin bir neçə atını ələ keçirib vermək istəmirləmiş. Sən gedib Başkəndlilərin böyük at ilxisini qabağına qatıb Bəryabada endirib,



Baxşəliyə təhvil veribsən. Həm də Baxşəliyə tapşırıbsan ki, atları gətirəndən bir həftə sonra ilxını buraxarsan. Doğrudanmı belə olub?



-Belə də olub. Mən eşitdim ki, Əmirxeyirlilərin bir neçə atını ermənilər ilxiya qatıb aparıblar. Onlar da bir neçə dəfə atın arxasınca gedib. Çox böyük qudurğanlıq eləyərək, saymazlıq göstəriblər. At haqda da heç nə deməyiblər. Mən bu əhvalatı eşidən kimi Yolçunu götürüb Əmirxeyirə getdim, onlarla görüşdüm. Baxşəliyə tapşırdım ki, ilxını saxlamaq üçün bir yer düzəlt, sonra mənə xəbər ver.

Mən Yolçu ilə birlikdə «Qanqallı» örüşündə Başkəndlilərin ilxisimi tapdım və onu qabağımıza qatıb Bəryabada endirdik. Baxşəli deyəndə ki, bizə beş at lazımdı, sən nə qədər gətiribsən... Mən dedim ki, onları belə eleməsən quduzluqdan əl çəkməzlər. Bir həftə atları saxlarsan, sonra da deyərsən ki, İsmayıł gəlməmiş verə bilmərəm.

Bəli, bir həftə ermənilər Baxşəliyə yalvarıb-yaxardıqdan sonra ilxını geri qaytardılar.

-Yusif kişi, mənim başım çox müsibətlər çəkib, - deyə İsmayıł taxtadan düzəldilmiş taxtın üstündə yeri ni rahatlayıb, köksünü ötürdü. Bir an ara verib sözünü davam etdirdi:

-Mən on yaşimdə olanda atam Əhməd rəhmətə getdi. Bir il sonra isə anam Cəvahir xanım atamın həsrətinə dözə bilməyib o da dünyasını dəyişdi. Bacılarım Əfruz, Hava və mən yetim qaldıq. Bacılarım məndən kiçik idi. Əfruz səkkiz, Hava isə altı yaşın içində idilər. On altı baş mal-qaramız var idi. Əmim Kalva Abbas dərhal bizə sahib çıxdı. Bizi köçürdü öz evinə,



mal-qaramızı da öz mal-qarasına qatdı. Olduqca hırslı, qəzəbli, ancaq mərhəmətli bir insan olan Kalva Abbas kişi bacılarımı və mənə öz oğlanlarından və qızlarından artıq qayğı göstərirdi. Əmimin arvadı Hədiyvanı xanım «Ağabbalar» tayfasından Kalva Hüseynin qızı idi. Kalva Əsəd və Məşədi Abbasəlinin bacıları Hədiyvanının xətrini çox istəyir, tez-tez əmigmilə gələrdilər.

Hədiyvanı xanım olduqca nəzakətli, həlim və mərhəmətli bir qadın idi. O, hər gün cibimə qara kişimiş tökərdi. Eləcə də bacılarımı yetim olduqlarını hiss etdirməzdidi. Əmim ildə ən azı 3-4 dəfə şəhərlərə-İrəvana, Gəncəyə gedərdi. Çox vaxt da bazara heyvan çıxarırdı. O vaxtlar Çəmbərək bazarı çox məşhur bazar idi. Bu bazara hər yandan insan axıb gələrdi. Kalva Abbas əmim hər bazar satmağa mal-qoyun çıxarardı. Hər dəfə evə xeyli pul gətirərdi. Ondan mənə də verməyi unutmazdım.

Əmimin böyük oğlu Əli Kərbəla ziyarətində olmuşdu. O, məndən xeyli böyük idi. İkinci oğlu Yolçu isə məndən iki yaş kiçik idi. Qızları Əsli, Gülavatın və Mələk çox ağıllı qızlar idi. Onlar Əfruzla Havanı özlərindən seçməzdilər.

İsmayılin Çəmbərəkdə tutulması xəbəri Ağbulağa və qonşu kəndlərə yayılmışdı. Bundan əvvəl Çəmbərək milisi tərəfindən həbs edilən bir neçə adamdan səssəraq yox idi. Deyilənlərə görə, erməni milisləri həmin adamları öldürüb cəsədini harayasa atmışdır.



İndi də İsmayılin həbs xəbəri qohum-əqrəbanı sarışmışdı. Hətta deyirdilər ki, İsmayılı da öldürüb'lər.

İsmayıł tutulandan bir həftə keçirdi. Keşik çəkən milis işçilərindən biri İsmayıla çox diqqət yetirirdi. İsmayıł onu hiss etmişdi. Ancaq bilmirdi ki, milis nəyə görə ona belə diqqət yetirir. Bir dəfə günorta üstü idi. Həmin milis içəri boylanıb, arxasını pəncərəyə çevirib, üzü küçəyə asta səslə dedi:

-İsmayıł, İsmayıł.

İsmayıł pəncərəyə yaxınlaşıb dilləndi:

-Eşidirəm.

-Sən ağbulaqlı İsmayılsanmı?

-Bəli.

-Vartazar kişini tanıyırsanmı?

-Dərzi Vartazarı demirsən? Dostumdur.

-Mən səni onlarda görmüşdüm. Mən onun kürəkəniyəm. Burda milis işləyirəm. Sənin tutulduğunu Vartazar kişiyyə dedim. O, çox götür-qoy edəndən sonra dedi ki, İsmayıł qoçaq adamdı. Əhvalatı özünə bildir, bəlkə başına bir çarə qila bildi.

Milis işçisi bir az ara verib sözünü davam etdirdi:

-Eşidirsənmi, İsmayıł?

-Eşidirəm.

-Bu gün axşam üç nəfər milis işçisi gələcək bura. Onlardan biri uca boylu, qara gözlü, qalın bigi olan bir adamdır. Digər iki nəfər milis isə ortaboylu adamlardır. Hər biri 27-32 yaş arasında cavan milis işçiləridi. Birinin alnında çapılı izi var.

Bu milislər aldiqları tapşırığa görə səni evinizə ötürmək adı ilə qaranlıq düşüb, əl-ayaq çəkiləndən



sonra aparıb Çəmbərək malakanı ilə Ağbulağın arasındakı dərələrin birində öldürəcəklər.

Bir qədər ara verib, dörd tərəfi dinşeyəndən sonra sükütu pozdu:

-Eşitdinmi?

İsmayıł dilləndi:

-Eşitdim, çox sağ olun!

Milis işçisi pəncərədən ayrılib, keşikçi kimi fəaliyyətinə başladı. Tüfəngini ciyində nizamlayaraq sağ-sola addımladı.

İsmayıł geri dönüb taxtın üstündə əyləşdi. Bu qara xəbər onu sarsılmışdı. O, belə məqamlarda özünü ələ almağı və tədbir görməyi bacarırdı. Ancaq indi vəziyyət ağır idi. Zindana atılmış silahsız bir adam nə edə bilərdi. Belə bir fikir-xəyal içində çabalayırdı İsmayıł. Dar kamerada bilmirdi neyləsin. Qəfəsdəki aslan kimi çox da iri olmayan pəncərənin qabığına gəlir, solğun payız günəşinin ılıq nəfəsini sinəsinə çekib, geri-yatdığı taxtın üstünə qayıdırı. Gün keçir, zaman axşama tərəf gedirdi. O, bəzən də milisin söylədiyi bu əhvalata şübhə ilə yanaşırıdı.


Bu qarmaqarışq fikir-xəyal içində axşamın qaranchılığı düşər-düşməz üç nəfər milis işçisi içəri girdi. Onlar şad-xürrəm bir əhval-ruhiyyə ilə salam verib İsmayılı süzdülər.

Ucaboylu milis dilləndi:

-Bu gün qonaqlığımızı İsmayıł verəcək.

Çapılı milis onun sözünə qüvvət verdi:

-Kim verməz. Bir adamı ki, evinə buraxasan, nə desən eləməz...



İsmayıł heç nə bilmirmiş kimi şad bir əhval-ruhiyyə ilə dilləndi:

-Bu nə gözəl xəbərdi? Doğrudanmı məni buraxacaqsınız?

-Əlbəttə, yalan danışmırıq ki...

-Onda qonaqlığınız mənim boynuma. Nə vaxt buraxacaqsınız?

-Əl-ayaq çəkiləndən sonra aparıb özümüz səni ötürəcəyik, - deyə çapıq milis işçisi dilləndi.

İsmayıł xoş bir təbəssümlə:

-Yəni işıqgözü buraxsanız nə olar?

Uzunboylu milis:

-İsmayıł can, bilirik səni də istəməyənlər çoxdu. Görüb-eləyən olmasın deyə qaranlıq düşəndən sonra daha yaxşıdır.

-Nə deyirəm, məsləhət necədirse elə də eləyin. Ancaq yoldan buraxmaq olmasın. Gedəyin evimizə, sizə bir toğlu kəsim, yeyin-için...

-Biz də elə düşünmüşük, İsmayıł can.

Bir qədər söz-söhbətdən sonra bayaqdan dinib-danişmayan milis dedi:

-Gəlin bir qədər dincələk. Getmək vaxtı yola düşərik.

-Düz deyirsən, - deyə uzunboylu milis dilləndi.

Onlar erməni dilində danışıb çapıq milisi növbətçi qoydular. Növbətçi milis İsmayılin taxtinin ayaq ucunda, o biriləri isə divarın dibində oturacaq qoyub rahatlandılar. Divarın dibində yanaşı oturmuş milislər tüsənglərinin ucunu divara söykəyib, qundağını ayaqlarının böyrünə qoydular. Növbətçi təyin edilən çapıq



milis işçisi isə tüfəngini qızının arasına alıb qundağımı yerə, ucunu ciyninə söykədi.

Uzunboylu erməni İsmayıla dedi:

-Sən də yat, gedəndə qaldıracağıq.

İsmayıł cəld bir hərəkətlə:

-Düz deyirsən, mən də bir az yatım yuxumu alım.

Bir neçə dəqiqdən sonra divarın dibində oturacaqlarda əyləşən milislər yuxuya getdilər.

İsmayıł isə ölümlə üzbəüz idi. Qeyrət, qətiyyət onu içindən didib yeyirdi. Bilmirdi neyləsin. İndi o, yalnız böyük yaradanından kömək diləyir, bir nicat yolu istəyirdi. Bu ağır düşüncələrlə çarpışarkən növbətçinin də mürgü vurdوغunu gördü. Bir az keçəndən sonra növbətçi də xoruldamağa başladı. Artıq vaxt çatmışdı. İsmayıł fürsəti fövtə verə bilməzdi. O, astaca qırvılıb növbətçinin tüfəngini götürdü. Sonra keçib divarın dibindəki tüfəngləri də götürüb, qapını açıb eşiyyə çıxdı. Dərindən nəfəs aldı. Qapı örtüləndə milislər qalxdılar. Onlar dəli kimi olmuşdular, sağa-sola vurnuxurdular. Bilmirdilər nə etsinlər. Tez qapını arxadan bağlayıb, növbətçini döyməyə başladılar.

Deyəsən sonra Yusifi döyməyə başladılar. Yusifin səsi eşidilirdi:

-Ay canım, mən axşamdan daş kimi yatmışam, sizin buradakı söhbətinizdən də xəbərim yoxdu.

İsmayıł eşiyyə çıxan kimi tüfənglərin ikisinin patronunu götürüb qar topasına soxdu. Tüsənglər beşaçılan idi. Bir dənə tüsəng və bir neçə patron götürüb, kəndin arası ilə üzünü malakan qəbristanlığı olan dağa təref tutdu. Ağbulağa gedən yola çıxa bilməzdi. Düşündü ki, indicə milis dəstələri onu həmin yolda axtaracaqlar.

O, evlərin arası ilə üzüyuxarı daqlara tərəf addımladıqca malakanların iki tulası hürə-hürə onu təqib edirdi. Yerdə yuxa qar örtüyü vardi. Azca əsən meh qar üstündəki ayaq izlərini örtürdü. Bir azdan tulalar geri qaydırıb səslərini kəsdilər. Ancaq hələ heç nə yox idi. İndi o, düşünürdü ki, arxamca gələn olsa da qanımı beş dəfə artıq alacağam.

İsmayıł ayaqdan yüngül, cəld və qorxmaz bir adam idi. Bu tələyə necə düşdүүнү özünə bağışlaya bilmirdi.

Çəmbərək malakanının (Mixaylovka sonralar Krasnoselsk) qəbristanlığından keçib «Böyük dağ»a tərəf üz qoydu. Payızın qarlı-şaxtalı soyuğu onun əlini-üzünü dondursa da İsmayıł dərədən-dərəyə, qovudan-qovuya atılaraq gecənin qaranlığında çıxıb gedirdi. Sanki ona bir quş cəldliyi verilmişdi. «Bozalğanlı», «Qarapapaq» yaylaqlarından ötüb keçəndə bir anlığa vaxtı ilə bu yerlərə aran camaatının çıxdığını xatırladı. Bu dağın döşündə təkəni və qoyunları vurduğu anları göz öününe gətirdi. «Qarapapaq»dan ötəndə Qazax elərinin, Qarapapaq kəndinin o xoş günlərini düşündü. İsmayılin anası Cəvahir Qarapapaq qızıydı.

İsmayıł «Hasanağanın dərəsi» ilə ötüb sabaha yaxın Toxlucaya çatdı. Xalası qızı Nərgizgilin qapısını döyüb, içəri keçdi.

Nərgiz xanım mat-məəttəl qalmışdı:

-Gecənin bu vaxtı hardan gəlirsən, ay İsmayıł?
Üst-başın bütün suya, palçığa bələnib?

İsmayıł:

-Paltar verin üst-başımı dəyişim. Sonra əhvalatı si-za nağıllayaram.

İlk növbədə onun paltarlarını dəyişib, sonra çay-çörək gətirdilər. Bir qədərdən sonra İsmayıł başına gələnləri və bu axşamkı hadisəni təfsilatı ilə danışdı və sonda dedi: «Bu gecə mən ölməliydim. Əzrayılın əlin-dən qaçmışam».

Ertəsi gün axşam qaranlığında Toxlucadan çıxıb, gecədən xeyli keçmiş, Göyçə gölünün kənarı ilə Ağbulğa gəldi. Kəndin ayağında Məşədi Abbasəli oğlu Həmidin evini seçdi. Kəndin yuxarı məhəlləsində olan evinə gedə bilməzdi. Yəqin ki, milis işçiləri yaxından, uzaqdan İsmayılin evini nəzarətdə saxlayırdılar. Həmid yeniyetmə oğlan idi. İsmayıł qapını döydü. Həmidin səsi eşidildi:

-Kimi?

İsmayıł xəsif bir səslə cavab verdi:

-Mənəm, İsmayıldı.

Bu sözü eşidən kimi Həmid sevincə anası Əсли xanımı səslədi:

-Ana, ay ana, müştuluğumu ver, İsmayıł dayım sağıymış, qapını döyən odu. Həmid qapını açıb İsmayılin boynuna sarıldı. Bundan sonra Əсли xanım özünü istəkli xala oğlusunun üstünə atdı.

İsmayıł başına gələnləri, qaladan qaçdığını danışdı. Öz evindən hal-əhval tutub öyrəndi ki, uşaqlar hamısı buradadırlar.

İsmayıł çay-çörək yeyib tüsəngi Həmidə verib xudahafızlaşdırıb qaranlıq gecədə evdən çıxanda Əсли xanım soruşdu:

-İsmayıł, tüsəngi də verdin, özgə silahın varmı?

-Heç nəyim yoxdu.

-Onda gözlə gəlirəm.




O dəsmala bükülmüş bir bağlama gətirdi. Bu tapança idi. Xeyli də patronu vardı. Dəsmali açıb İsmayıla verdi:

-Götür, silahsız yola çıxa bilməzsən. Qardaşım Məhəmmədəlinin tapançası idi. O vaxtdan bizdə qalmışdı. Get, uğuruna xeyir.

İsmayıł:

-Salamat qalın, mən daha burda dura bilmərəm. İşıqlanmamış Ardanişdan ötüb «Topaşan»ı aşmalyam.

Erməni milisinin əlindən qaçan İsmayıł üç gündən sonra dağlardan, dərələrdən keçərək gəlib Şəmkir elinin Duyərli kəndinə çatmışdı. Duyərli Şəmkirin ən böyük yaşayış məntəqələrindən biri idi. Kəndin hörmətli adamlarından olan Yetim oğlu İbrahim İsmayıla öz evlərindən birində sığınacaq vermişdi. İsmayılin ailəsi qaçqınlıqda olan günlərini də bu ailə ilə keçirmişdi. Doğrudur, qaçqınlıq həyatı uzun müdət sürmədi. Türk ordusu gəlib erməniləri Göyçənin kəndlərindən təmizlədi. Bundan sonra qaçqınların öz ata-baba yurdlarına dönmə sürəsi başlamışdı. Sovet hökumətinin gəlişi ilə və Ermənistəninin sovetləşməsin-dən sonra insanlar öz yurdlarına daha böyük ümidi lə dönürdülər. İsmayıł da evin uçuq-söküünü düzəltmək üçün Ağbulağa gedərkən erməni milisi tərəfindən həbs edilmişdi. Daha vətən yolları onun üçün qaranlıq zülmətxanaya dönmüşdü.



İsmayıł başına gələn hadisəni Duyərlidə dostu Yetim oğlu İbrahimə danışdı. O, İsmayılin qoçaq adam olduğunu bildirdi. Lakin üç silahlı milisin əlindən qurtarmağın böyük igidlik olduğunu söylədi.

-Daha sən Göyçəyə dönə bilməzsən, İsmayıł, - deyə Yetim oğlu ağır-ağır dilləndi. - Demək ermənilər səni itli-pişikli axtarırlar.

-Bəli, bax bu dəfə mən ələ keçəm, yəqin ki, yerindəcə gullələyəcəklər, - deyə İsmayıł köksünü ötürdü.

Yetim oğlu:

-Qəmlənməyə dəyməz, qardaşım, əvvəla canını o kafırların əlindən qurtarıbsan. İkincisi də bu ev öz evindi, başqa şey düşünmə.


İsmayıł bildi ki, köksünü ötürdüyünə görə Yetim oğlu «qəmlənməyə dəyməz» ifadəsini işlətdi. Ona görə bir qədər nikbin əhval-ruhiyyə ilə dedi:

-Sənin kimi qardaşı olan adamın qəmlənməyə haqqı yoxdu. İbrahim qaşa, məsələ ondadır ki, istəristəməz yurd həsrəti, el-oba itkisi adama pis təsir eləyir. Bir də onu düşünürəm ki, erməni əl-ələ verib biz müsəlmanların üstünə yeriyr, bizimkilər hələ ağızını açıb baxır. Yeri gələndə də rişxəndlə deyirlər: «erməni kimdi ki, onun qabağından qaçırsınız».

Yetim oğlu:

-Belə biganəlik məni də çox ağridır. Hələ başa düşə bilmirik ki, düşmənin zəifi, güclüsü yoxdu. Düşmən düşmən olaraq qalır, qılinci da əlində.

-İbrahim, belə getsə erməni hələ çox işlər görəcək. Çünkü biz oyaq deyilik, birliyimiz yoxdur. Hamı deyir: «mənə dəymiyən ilan yüz il yaşasın». Belə çıxır ki, mən salamat qaldım hər şey düzəldi. Qalan insanlar



ölürsə-ölsün. Bu, namussuzluq, yazıqlıq, dəymə mənə, dəymiyim sənə düşüncəsindən irəli gəlir.

-Bu gün qardaşını yurdundan-yuvasından didərgin eləyən düşmən, gün gələcək ki, sənin də başına bu bələni gətirəcək.

-Elədir, qaşa. Gör zəif dediyimiz bu erməni Osmanlı kimi bir dövlətin başına nə oyunlar gətirdi. Qoşuldular rusun, fransızın, ingilisin qoşununa, türklərin üstünə hücum etdilər.

-İsmayıł, bizimkilərin çoxu hələ bilmir ki, ermənini qışkırdıb üstümüzə salan və bizi arxadan vuran russlardı, fransızlardı, ingilislərdi. Buralarda beş-on qotur ermənini görüb, bütün ermənini o gözlə görürər. Daha demirlər ki, xristian ordularında döyüşlər keçirən, təlimlər alan on minlərlə erməni digəsi bu gün döyüşə hazır erməni əsgəridi. Bizimki hanı? Belə bir ordu varmı? Demək yoxdur!

İsmayıł Yetim oğlunun sözünün arasına girdi:

-Əgər yoxdursa başımız bu gün bu müsibətləri çəkməlidir. Gələcəkdə nələr olacaqsa onu bir Allah bilir.

-İsmayıł, bizim başımızda duranlar yalnız özünü, ailəsini, qohum-əqrəbasını düşünür. Onlarda milli qeyrət, təəssüb hissi olmayıb. Başa keçən kimi var-dövlət toplamaqla məşğul olurlar. Başlayırlar qızılıının, pulunun miqdarı ilə birincilik qazanmağa. İnsanları qarışqa boyda görürər. Bir də onda ayıllar ki, ya camaat batib gedir, ya da vətən torpağının bir hissəsi əldən çıxıb. Yixılanda da elə yixilirlər ki, anadan əmdikləri süd burunlarından gəlir.

Çingiz xan demişdir: Türk ordusunun sərkərdələri türk qızından doğulsayıdı onun ordusu məğlub olmazdı.

-Belə başbilənlərin yedikləri burunlarından gəlse yaxşı deyilmi? Özlərini əyri yollarla, fırıldaqla millətə sıriyir ondan sonra öz bildiklərini eləyirlər. Çoxunun arvadı da ya rus qızı olur, ya erməni...

-Öz millətinin başında oturub qeyri millətlərin xeyrinə işləyən düşmən qızını evində saxlayan və onun sözü ilə oturub-duran başçılarımızı xain, satqın adlandırmaqdan başqa söz tapmiram. Əlimdə əlac olsa belələrini başımızın üstünə buraxmaram.

İsmayıł:



-Nəinki buraxmaram, iti öldürən kimi öldürərəm. Bizi görəndə bizdən olan, ermənini görəndə ermənilik edən yaltaq satqınlar bizə çox sitəm eləyiblər. Bu gün də eləməkdədirlər. Dünyanın harasında yaşamasından asılı olmayaraq erməni ermənidir. Bizimkilər isə böyük-böyük bölünərək mahallara, kəndlərə, tayfalara parçalanırlar. Nə deyim, vallah... Yaralı yerimizi açıb-tökdük. Deməklə qurtaran deyil.

-İsmayıł, indi sən nə etmək fikrindəsən? - deyə Yetim oğlu söhbətin yönünü dəyişdi.

-Mən belə yaşaya bilmərəm. İndi Sovet hökumətinin çərçivəsindəyik. Ermənistən hökuməti indicə Azərbaycan hökumətindən məni tələb eləyəcək. Onlar da dərhal məni tutub ermənilərə verəcəklər.

-Bu işin çarəsi nədir, nə düşünürsən?

-Azərbaycan hökumətindən sığınacaq və bəraət almaliyam. Bunun üçün Bakıya Nəriman Nərimanovun yanına getməliyəm, onun qəbuluna düşməliyəm. Deyirlər yaxşı adamdı. Millətinə can yandırır, xüsusişə



Göycə, İrəvan bölgələrindən olan qacqınlara böyük qayğı göstərir.

Yetim oğlu onun sözünü təsdiqlədi:

-Mən də elə eşitmışəm. Hamı Nərimanovu tərifləyir. Deyirlər ki, millətini sevəndi, can yandırındı. Elə isə nə vaxt Bakıya yola düşməlisən?

-Günü sabahdan, - deyə İsmayıł onun nurani və bir az da qəmlı görünən sıfətinə baxdı.

-Gecikmək lazımlı deyil, İsmayıł. Sabah axşam səni qatara mindirək. Bakıya yola düş. Görək bilet olacağımı, indi çətin tapılır.

-Olmasa Gəncəyə gedərəm. Şərif dayım orada dəmir yolunda naçalnik vəzifəsindədə.

İbrahim:

-Şərif dayın da Ağbulaqdandı?

-Xeyir. Anam Qazağın Qarapapaq kəndindəndi.

Dayım Qazaxlıdı.


-Onda gözləmək lazımlı deyil. Bərabər gedək Gəncəyə. Oradan dayın bizi Bakıya yola salsın.

-Sənə əziyyət olar. Mən təkcə gedəcəyəm.

-Heç elə şey ola bilməz. Mən səninlə Bakıya bərabər gedəcəyəm.

Onlar belə də razılaşdırılar. Ertəsi gün səhər tezdən Yetim oğlu İbrahimlə Əhməd oğlu İsmayıł Gəncəyə yola düşdülər. Dəmiryolu vağzalında onları Şərif kişi böyük səmimiyyətlə qarşılıdı. İsmayılla qucaqlaşıb bir-birinə sarıldılar. Şərifin gözləri yaşarmışdı. O, 40-42 yaşlarında orta boylu, qara saçlı, şəvə gözlü, əsmər üzlü, yaraşıqlı bir adam idi.

Yetim oğlu Şərif haqqında eşitmışdı. Bilirdi ki, Gəncə dəmir yolu vağzalında belə bir adam işləyir.



Onunla tanış olmaq məqamı yetişdiyinə görə Yetimoğlu çox şad görünürdü.

-Yetimoğlu İbrahim Düyürlinin tanınmış kişilərindəndir. Mənim dostumdur. Bakıya mənimlə birlikdə getmək istəyir, - İsmayıł Yetimoğlunu Şərif kişiyyətə qədim etdi.

Şərif kişi qayıdır Yetimoğlunun əlini bir də sıxıb dedi:

-Çox şad oldum. İsmayıł hər kişi ilə oturub-durmaz, hər adama dostum deməz.

Şərif kişi onları öz evinə apardı. Qatar gedənə kimi dinclərini almağı məsləhət görüdü.

-İsmayıł, səndən çox narahat idim, son zamanlar harda idin? - deyə Şərif soruşdu.

-Başım çox bələlər çəkib, erməninin zindanından qaçmışam, - deyə İsmayıł başma gələnləri təfsilatı ilə dayısına danışdı.

Söhbəti sonuna qədər maraqla dinləyən Şərif kişi ciddi bir tərzdə dedi:

-Bacı oğlu, sən böyük igidlilik göstərib erməni milis-lərinin əlindən çıxıbsan! Heç vaxt erməni hökuməti bu məsələdə səni bağışlamayacaq, səni mütləq ələ keçirməyə çalışacaq. Azərbaycan hökumətindən səni tələb edən kimi əlini-qolunu bağlayıb verəcəklər erməni cəlladlarına. Amma Azərbaycan hökuməti Ermənistandan hansı quldur ermənini tələb etsə bir bəhanə cləyib verməyəcəklər.

-Təqdim edəcəyin sənədlərin varmı?

-Qacqınlıq vəsiqəm var, - deyə İsmayıł cavab verdi.

-Məncə bəs eləyər, - deyə Yetim oğlu dilləndi.



Şərif kişi ağır və ciddi bir tövrlə fikirlərini izah eləməyə çalışdı:

-İsmayıł, sən yubatmadan bir qacqın olduğunu, zəhmətkeş, əlleri qabarlı kəndçi baba olduğunu Nərimanova çatdırımalısan. Əgər gecikdirsən ermənilər səni arayıb-axtarıb tapacaqlar.

-Bundan sonra erməni məni ələ keçirmək istəsə gərək arxamca dağlara qalxa. Mən istəmirəm ki, ələ olsun. İstəyirəm ki, dinc və rahat nəfəs alım.

Şərif:

-Mən yaxşı bilirəm, bilirəm ki, üç erməni milisinin silahını alıb aradan çıxan İsmayıł asanlıqla erməniyə təslim olası deyil. Ancaq işini möhkəm tutmaq lazımdı.

İsmayıł:

-Yalnız məni Azərbaycan hökuməti tutub erməniyə verə bilər. Yoxsa erməni məni başqa cür tuta bilməz.

-Elədi, - deyə Şərif çay-çörəyin hazır olduğunu bildirdi. Şərif kişi axşam qatarı ilə İsmayılı və Yetim oğlu İbrahimı Bakıya yola saldı.

Şərif İsmayıldan ayrılandan sonra vağzaldakı iş otağına qayıtdı. İndi bir qədər qüssəli, kədərli görüñürdü. Keçən günləri gözü önünə gətirdi. Xəyalından bir anlığa nələr keçmədi:

-Müxənnət zamana gör İsmayıł kimi igidi necə dərbədər salıb...

Qazağın Qarapapaq kəndi Ağbulağın «Böyük dağ» adlanan dağına yaylağa çıxırdı. Hətta «Böyük dağ»a «Qarapapaq dağ»ı da deyirdilər. Şərif kişi hər il yaylaqda olanda İsmayılla tez-tez görüşürdü. Ağbulağ bacısı oğlulgılə qonaq gedirdi. El-oba arasında



İsmayılin böyük hörmət sahibi olduğunu, hamının onu qorxmasın, mərd bir ığid kimi tanığını bilirdi. Şərif bir dəfə İsmayılla Ağbulağın yanından ötərkən bulaqdan su götürən bir dəstə qız-gəlinin xısaltılı səsini eşitdi. Onlar bir-birinə deyirdi:



-Ağız, ağız, İsmayıł gəlir, asta danışın.

Şərif onda qadınların dərhal səslərini qısaraq özlərinə ciddi görkəm verdiklərinin və bəzilərinin yaşamaq aldıqlarının şahidi olmuşdu.

Kənd cavanları İsmayılin başına toplaşar, nişan qoyub gülə atardılar. İsmayıł birinciliyi əldən verməzdı. Onun bir sözünü iki eləmək mümkün deyildi. At sürməkdə də əvəzi yox idi. At qaça-qaça o yəhərə sıçrayardı. Cox vaxt günü bulaqların başında, Göyçə gölünün qıraqında yeyib-içməkdə keçərdi... İndi də belə...

Şərif xəyalından ayrılib ayağa qalxdı. Axşamdan xeyli keçmiş evinə döndü. Gecədən sübhə qədər İsmayıł gözünün qabağından getməzdi. Onu narahat edən ən çox o idi ki, Azərbaycan hökuməti İsmayıla sahib çıxmasa o, qaçaqlıq hayatı yaşaya bilər... Bu da çox qorxulu, uçuruma aparan bir sonluqla nəticələnər. Allaha pənah, gözləyək görək nə olur...

Bakı şəhəri Dəmir yolu vağzalında qatardan düşən İsmayıł İbrahimlə birlikdə bir-başa XKS-nin binasına getdilər. Onlar qəbul şöbəsinə girib qacqın olduğunu dedilər. Bir nəfər cavan oğlan onlara yaxınlaşdı, «arxamca gəlin» deyib İsmayılgılı başqa bir otağı



apardı. Özü içəri girib beş dəqiqə çəkmədi ki, geri qayıtdı və dedi:

-İndi sizi qəbul edəcəklər.

-Çox sağ olun, - deyə İsmayılov həmin oğlana razılığını bildirdi.

Onlar dəhlizdə çox gözləməli olmadılar. Otağın kapısı açıldı, qonaqları içəri dəvət etdirilər. Bura geniş bir zala bənzəyirdi. Bir-birindən aralı 5-6 stol qoyulmuş, hər stolun arxasında bir işçi əyləşmişdi. Buradakı işçilərdən ikisi qız idi. Başına ağ yelənli kəlağayı örtmiş qaraqaş, qaragöz qız bura gəlin, - deyə İsmayılgılə oturmalarını təklif etdi. Sonra xoş bir səmimiyyətlə dedi:

-Xoş gəlibsiniz. Hara qaçqınısınız?

-Göyçədənəm, - İsmayılov dilləndi.

-Bəs bu yoldaş?

-O, qaçqın deyil, mənimlə bərabər gəlib. Şəmkirdəndi. Yaxın dostumdu.

-Sağ olsun, - qız dedi.

Yetim oğlu:

-Səmimiyyətinizə görə siz də sağ olun.

-Sənədiniz varmı? - qız soruşdu.

İsmayılov:

-Qaçqınlıq vəsiqəm var, - deyib vəsiqəni ona verdi. Qız vəsiqəni əlinə götürüb oxudu: «İsmayılov İsmayılov Əhməd oğlu. Təvəllüd tarixi 1888-ci il. Doğulduğu yer Göyçə mahalı, Ağbulaq kəndi».

Qız başını qaldırıb İsmayılı süzdü. Onun zəhmlili qartal baxışlarında bir mərdlik, cəsurluq gördü. Gözlerini həmsöhbətinin üzündən çəkmədən dedi:



-İsmayılov qardaş, mənim adım Zeynəbdi. Gəncədənəm. Atamgil İrəvanlıdı.

-Çox gözəl, el qızımızsınız. Daha da şad oldum, - deyə İsmayılov sevincini gizlətmədi.

Zeynəb xanım:

-Buraya gəlişinizin məqsədini deyin. Nə tələbləriniz, nə şikayətiniz varsa deyin görüm. Bəlkə yardımına ehtiyacınız var?

-Zeynəb xanım, mənim buraya gəlməkdə məqsədim yoldaş Nərimanovla görüşməkdir. Məqsədim ondan siğınacaq istəmək və movzerist olmamağım barədə zəmanət almaqdır.

-İsmayılov qardaş, əvvəla yoldaş Nərimanov Moskvadadır. Yəqin ki, onun gəlməyi hələ bir həftə çəkəcək. Digər bir tərəfdən qaçqınlarla işə xalq əmək komissarı yoldaş Əliheydər Qarayev baxır. O, bu işə ciddi məşğul olduğuna və inqilab komitəsində işlədiyinə görə qaçqınların problemlərini həm yaxşı bilir, həm də böyük qayğı ilə yanaşır. Həmişə çözüməyə çalışır. Ona görə də mən siz yoldaş Əliheydər Qarayevin qəbuluna yazdıracağam. Heç bir narahatçılığa ehtiyac yoxdur.

İsmayılov razılığını bildirdi:

-Çox gözəl olar, bacım. Allah-təala köməyiniz olsun.

-Bir saata qədər mən sizə bir məlumat verəcəyəm, - deyib Zeynəb xanım ayağa qalxdı. - Siz dəhlizdə gözləyin.

Təxminən 40-45 dəqiqədən sonra Zeynəb xanım İsmayılı içəri çağırıb, bildiriş vərəqəsi təqdim etdi. Bil-



dirişdə sabah saat 11-də Ə.Qarayevin qəbulunda ola-cağı bildirilirdi.

Zeynəb xanım:

-İsmayıł qardaş, sabah saat 11-də burda olmalısınız, gecikməyin. Qalmağa yeriniz varmı?

İsmayıł:

-Qonaq evinə gedəcəyik.

Zeynəb xanım siyirməni çəkib bir blank çıxardı və İsmayılla İbrahimin ad-soyadını ora yazıb ona verdi:

-Qonaq evlərinin adları burada var, hansına getsəniz sizi qəbul eləyəcəklər. İsmayıł bilmirdi ki, bu məhrəban insana, bu səmimi gözəl xanımı necə razılıq etsin. Özünü Zeynəb xanımın bu insanlığı qarşısında borclu sayırdı. Və bu borcu heç zaman ödəyə bilməyəcəyinə təəssüf edirdi.

İsmayıł bir qədər sıxlaraq ürək sözlərini deməyə çalışdı:

-Bilmirəm mən sizə necə razılıq edim ki, o sizə la-yiq olsun.

-Narahat olmayın, İsmayıł qardaş, bu bizim vətəndaşlıq borcumuzdur.

İsmayıł ürəyindən keçənləri deyib otaqdan çıxdı:

-Allah sizi xoşbəxt etsin!

İsmayıł və Yetim oğlu qonaq evlərindən birində yerlərini alıb, bir az dincəldikdən sonra şəhərə çıxdılar. Qız qalasına baxdılar, dəniz kənarında oldular.

Gecəni rahat yatıb, sabah saat 11-in yarısında Zeynəb xanımın otağının qarşısında oldular. Zeynəb xanım onlarla salamlaşış İsmayılı Ə.Qarayevin qəbul otağının gözləmə salonuna apardı və dedi:



-Burda gözlə. Adınız siyahıdadı. Nə vaxt çağırısalar keçin içəri, hər şeyi təfsilatı ilə danışın. Qaçqınların həyatı, vəziyyəti ilə dərindən maraqlanırlar.

Qəbul növbəsi çatdı. O, qapını açıb kabinetə daxil olub salam verdi.

Əliheydər Qarayev salamı alıb stolun arxasında ayağa qalxdı, İsmayılla təmənnəşdi və oturmaq üçün yer göstərib sorğuya keçdi:

-Göyçədənsiniz?

-Bəli. Çəmbərəkdən.

-Mən Çəmbərəkdə olmuşam. Bala Əsfəndiyevlə birlikdə getmişdim. İndi orda vəziyyət necədir? Ermənilər Sovet hökumətinin qanunlarına əməl edirlərmi?

İsmayıł bu sualın cavabını verməkdə bir qədər çətinliklə üzləşdi:

-Vallah, nə deyim, hələlik heç bir şey görünmür. Özləri üçün hər şeyi edirlər. Ancaq müsəlman türklərini minbir bəhanə ilə tutdurub, sürgünə göndərilərlər. Yaxud bandit adlandırıb güllələdirlər. Tanınan adamları, din xadimlərini, qoçaq və namuslu insanların axırına çıxmaga can atırlar. Onu səmimiyyətlə dinləyən Ə.Qarayev xüsusi bir təmkinlə dilləndi:

-Eşitdiyimə görə Hüsənli tayfasını məhv eləyiblər. Bunu mənə Bala Əsfəndiyev dedi.

-Tayfanın 14 igidini aradan götürdülər.

-Nə ad verdilər?

-Guya ki, onlar millətçidirlər, dinc erməni əhalisi-ni, uşaq-böyük demədən qırıb tökdülər. Halbuki bizim ərazidə iki erməni kəndi olub. Bir dəfə də olsun bizimkilər erməni kəndlərinə hücum etməyiblər. Hücumda həmişə müsəlman türkləri məruz qalıb.



-Bəs niyə məhz Hüsənni tayfasının cavanlarını qırırdılar?

-Hüsənni igidləri bütün Göyçə, Tovuz, Gədəbəy zonasında məşhur idilər. Onlar erməni təcavüzünün qarşısını almaqda qəhrəmanlıq göstərir, ağır zərbələr vururdular. Xüsusilə də Göyçə gölünün şimal hissəsinin Ermənistana verilməsinə qarşı sərt çıxışlar edir, mərdliklə mübarizə aparırdılar. Buna görə də erməni daşnakları ağıllı, qoçaq, el-oba içində böyük hörməti olan tanınmış, cəsur türkləri sıradan çıxartmağa çalışırlar.

-Adınız İsmayıł oldu, elə deyilmi?

-Elədir.

-İsmayıł, qəribədir, sovet hökumətinin «bərabərlik», «qardaşlıq» şüarları hələ ermənilərə təsir etməmişdir.

-Yoldaş Qarayev, bəlkə də mənim sözlərim sizə xoş gəlməyə bilər. Ancaq həqiqət budur ki, torpaqlarımızın üstündə qurulan Ermənistən respublikasında daşnaklar bolşevik qiyafəsində bildiklərini eləyirlər. Moskvaya məlumat verirlər ki, biz Sovet hökumətinin düşmənlərinə qarşı mübarizə aparırıq. Bu alaq otlarını içimizdən təmizləməliyik.

-Bu alaq otları da kimdi? - Müsəlman türkləri! - Elə deyilmi, - deyə Qarayev ciddi bir görkəm aldı. Bəli, biz də onların bu firildaqlarını başa düşmüşük. Bu haqda Moskvaya dəfələrlə məlumat göndərmişik. Doğrusu, Hüsənni tayfasının qırğını bizi də məyus etdi...

-İsmayıł, səni də incidirlər?



-İncitmək yox, aradan götürülməyimə, daha doğrusu, ölümümə qərar vermişlər.

-Danış, səni dinləyirəm.

İsmayıł başına gələnləri təfsilatı ilə açıb söylədi. Onu öldürməyə gəlmış milislərin tüfəngini alıb son məqamda qaçıdıguna kimi danışdı.

Əliheydər Qarayef əlini üzünə qoyub bu qaçqın insanın söylədiklərini səbirlə, ürəkağrısı ilə dinlədi. Eyni zamanda onun qoçaqlığına əhsən dedi:

-Deməli, sən daha orada yaşaya bilməzsən! Bu aydın məsələdir. Onlar həyasızdılar. Səni bizdən istəyə bilərlər. Ona görə biz sənə burda sığınacaq verməklə toxunulmazlığını da təmin etməliyik!

-Allah sizi pənahında saxlaşın! - İsmayıł dilləndi.

-İsmayıł, bəs demədin ki, Çəmbərəyin hansı kəndindəsən?

-Ağbulaqdan.

-Ağbulaqdan, hə bildim, bildim. Sizin kənddən bir adam desəm yəqin tanıyarsınız.

İsmayılhə heyrot bürüdü. O, Qarayevin nə qədər dünyagörüşlü, savadlı, bilikli, hətta Göyçənin kəndlərini belə tanıdığını görüb onu sonsuz sayqı və sevgi ilə süzüb qətiyyətlə dilləndi:


-Mütləq tanıyaram.

-Rəsul adlı bir dərvişlibasla görüşdüm. Atasının adını da demişdi.

-Kənddə o adama Cabbar oğlu Rəsul deyirlər.

-O, necə adamdır?

-Yaxşı adamdır. Dindar, təmiz və düzgünlüyü ilə tanınır. Yaxşı quran oxuyur.



-Mən növbəti tədbirlə bağlı Qovlarda idim. İdarədə səhbət edirdik. Qəfildən bir səs eşitdim. Pəncərədən baxanda gördüm ki, uca boylu, iri gövdəli, sinəsinə və belinə gümüş kəmər vurmuş bir adam Allahın adını çəkə-çəkə gedir. Mən yanımızdakılara dedim ki, tez o adamı bura gətirin. Onlar həmin adamı mən olan otağa gətirdilər. O, hündürdən «Salamün-əleyküm» deyib üzümə baxdı və ciddi bir tərzdə dedi:

-Eşidirəm sizi.

Mən adamların bayırına çıxmasını xahiş etdim. Bundan sonra belimdəki tapançanı çıxarıb stolun üstünə qoymudum. Sərt bir tövrlə qarşısında dayanan dərviş sandığım adının gözlərinin içini dedim:

-Kişi, adın nədir?

-Adım Rəsuldur, - deyib gözlərini gözümə dikdi.

-Niyə faydalı işlə məşğul olmursan?

-Mən Allahın kəlamını oxuyuram. Heç kəsdən uğurluq eləmirəm.

-Sənə bir sual verəcəyəm. Əgər cavab verdin, verdin. Vermədin, bu tapançanı görürsənmi öz canından küs! - Mən bu sözləri çox hirsə və zəhmlə dedim.

Rəsul:



-Buyurun, sualınızı verin, - dedi.

-Bayaqdan bəridir sən Allahın adını çəkirsən, deyin. Görüm Allah var, ya yoxdur?

Rəsul qürurla dilləndi:

-Deyin. Görüm siz kimsiniz? Bundan sonra sizin sualınıza cavab verə bilərəm!

-Mən XKS-in sədr müavini Əliheydər Qarayevəm! Siz belə bir ad-familya eşidibsinizmi?



-Eşitmışəm. İndi sizə verdiyim cavab budur, - Allah vardır!

Mən qəzəblə onun üstünə qışqırdım:

-Əgər varsa hardadır? Yerini deyə bilərsənmi?

Rəsul düşünmədən, ara vermədən dedi:

-Yenə deyirəm Allah var və o, mənim qəlbimdədir!

Mən ondan bu cavabı alandan sonra hırsım, qəzəbim söndü, sanki ürəyimə su səpdilər. Tapançanı belimdəki qobura qoyub, stolun arxasında əyləşdim və Rəsul kişiyyə xoş bir təbəssümlə «oturun» dedim. O, keçib alt stolunda əyləşdi. Soruşdum:

-Haralısan?

-Göyçədənəm, - dedi.

-Basarkeçərdən?

-Xeyr, Çəmbərəyin Ağbulaq kəndindənəm.



-İndi Sovet hökuməti qurulmuşdur. İşləmək lazımdır. Zəhmətlə dolanmağa çalışın. Rəsul iftixarla dilləndi:

-Mən çox zəhmətkeş adamam. Büyük bağım-bağatım var. Hazırda kasıbçılıqdı, Allahın kəlamını oxuyuram. Var olsun eli-obanı...

Mən idarə işçilərini içəri dəvət etdim. Qovların yerli hökumət nümayəndələrinə tapşırdım ki, Rəsul kişi mərd və inamlı adamdır. Ola bilsin onun uşaqları korluq çəkirlər. Ona köməklik göstərin, yola salın. Rəsul kişi mənə razılıq edib ayrıldı. O vaxtdan Ağbulaq kəndi yadında qalmışdır.

İsmayıł böyük bir maraqla dinlədiyi bu səhbəti Rəsuldan eşitmışdı.

-İcazə olarmı bir söz deyim, - deyə İsmayıł diləndi.



-Buyurun, buyurun.

-Mən bu səhbəti eşitmışdım. Rəsul kişi bu əhvalatı hər yerdə söyləyir. Ağbulaqlılar sizin adınız yaxşı tanışdır...

-İsmayıł, səndən bir söz soruşum, amma düzünü deyin. Ermənilərə qarşı amansızlıq göstərmisənmi? Dinc adamlara güllə atıbsanmı?

-Yoldaş Qarayev, mən ermənilərə qarşı bir neçə cəbhədə vuruşmuşam. Bu cəbhələr ermənilərin kəndlərimizə hücumu zamanı olub. Ermənilər hücum çəkib torpaqlarımızı alır, kəndimizi yandırır, qız-gəlinlərimizi, uşaqlarımızı, qocalarımızı diri-dirि quyulara doldurub üstünə daş tökürsə, pəyələrə, samanlıqlara doldurub od vurub yandırırsa, mən və digər millət oğulları nə etməliyidilər. Göycədə erməni yoxuydu. Erməni yerini genəltmək üçün bizi qırıb torpaqlarımızı alırdı. Bizim onlardan umacağımız heç bir şey olmayıb. Həmişə onlar bize hücum çəkib, işgal ediblər. İndi də adımızı movzerist, millətçi, Sovet hökumətinin düşmanları qoyub, qara ləkə ilə axırımıza çıxmağa çalışırlar.


-Aydındır, - deyə Ə.Qarayev soruşdu. - Sən harda yaşamaq istəyirsən?

-Şəmkirin Duyərli kəndində.

-Ailə üzvlərinizin sayı neçədir?

-Yeddi nəfərik.

Əlini atıb siyirmədən blank çıxardı və köməkçisini çağırıldı, tapşırıqlar verdi. Ə.Qarayevin imzası ilə təsdiqlənən bu blankda göstərilirdi ki, İsmayıł İsmayılov Şəmkirin Duyərli kəndində yaşamağa icazə verilir.



Hər ay 2 kisə un, 10 kiloqram qəndlə təmin olunsun. Toxunulmazlığı nəzərdə tutulsun.

İsmayıł getmək üçün icazə istəyib ayağı qalxdı. Ə.Qarayevə bu səmimi səhbət, bu maraqlı görüş və böyük qayğı üçün dərin təşəkkür eləyib qapiya tərəf addımladı. Qapını açıb çıxmaq istərkən Ə.Qarayevin səsi eşidildi:

-İsmayıł, get Şəmkirdə yaşa. Sənin toxunulmazlığını mən vermişəm. Biz millətimizi və onun ığid oğullarını bundan sonra da qoruyacağıq!

İsmayıł geri qanrlılıb Xalq komissarları Sovetinin sədr müavinini xüsusi sevgi ilə süzdü. Ona ürəyində olan sevgisi birə beş qat artdı:

-Nə yaxşı sizlər varsınızmış! Allah sizi millətin başı üstündən əksik etməsin! - deyib ayaqlarını astanadan qırğıga qoydu. Qapı örtüldü.

İsmayıł Əliheydər Qarayevin xoş münasibətinin, sonsuz qayğısının təsirindən hələ də ayrıla bilmirdi. Xüsusilə bu qədər vaxt ayırib onu dinləməsi, sözlərinə və fikirlərinə güvənc göstərməsi, Rəsul haqqında danışması İsmayılı elə bil göyün yeddi qatına qaldırmışdı.


İsmayıł binanı tərk etməmiş Zeynəb xanımla da görüşməyi unutmadı. Çünkü Zeynəb xanım da ona sonsuz qayğı göstərmış və Ə.Qarayevin qəbuluna düşməyə böyük şərait yaratmışdı.

İndi o, Zeynəb xanım oturan zal otağın qapısı ağızına gəlib içəri boylandı. Zeynəb xanım onu gördü və:

-Buyurun, buyurun, gəlin, - dedi.

İsmayıł içəri keçdi. Zeynəb xanım ona oturmaq üçün stul göstərdi.

-Çox sağ olun, - deyib İsmayıł əyləşdi.



Zeynəb xanım ona gülərzələ müraciət etdi:

-Hə, nə oldu? İşiniz düzəldimi?

-Allah sizə də, yoldaş Qarayevə də kömək olsun.

Nə istəyim vardı, hamısı həll olundu...

-Borcumuzdur, - deyib Zeynəb xanım İsmayıla iki bilet uzatdı, - götürün, sərnişin biletidi, qaçqınlara veririk. Bunu təqdim edəndə sizdən gediş haqqı almaya-caqlar.

İsmayıł biletini götürüb Zeynəb xanımı razılıq eləyib binadan çıxdı...

Binanın həyatindəki skamyalardan birində oturub onu gözləyən Yetim oğlu İbrahim ayağa qalxıb ona tərəf gəldi və:

-Nə oldu? - deyə soruşdu.


İsmayıł gülümşər tərzdə:

-Hər şey yaxşı oldu, qardaş!

-Allaha çox şükür olsun, - deyib İbrahim İsmayılı qucaqladı.

Onlar birbaşa Bakı Dəmir yol vağzalına yollandılar.

İsmayıł onların silahını götürüb aradan çıxandan sonra çıxılmaz vəziyyətdə qalan milis işçiləri bir müdət özlərinə gələ bilmədilər. Qabaqca növbətçi təyin etdikləri yoldaşlarını döyməyə başladılar. Sonra üçü də birləşib İsmayılin kamera yoldaşı Yusif kişini döydülər. İş bununla da bitmədi. Tamam tərksiləh olduqlarına görə qapını açıb eşiə boydana bilmirdilər. Gecənin bu vaxtında bilmirdilər ki, onlar kimə nə de-



sin... Dərd o idi ki, bütün aləm, eşidib-bilən deyəcəkdi ki, bir türk kişi üç erməni milisini yuxuya verib, silahlarını da götürüb aradan çıxb...

Çarəsiz qalmış milis nəfərləri bu an yer yarılsayıdı yerə girərdilər. Ölüm gəlsəydi ölümə dirigözlə gedərdilər. Başlarını salıb taxtın üstündə dinməz-söyləməz ağır sükuta getmişdilər. Vaxt isə İsmayılin xeyrinə işləyirdi. İsmayıł dağlardan, dərələrdən, təpələrdən, qovulardan keçib gecənin bağrını yarındı. Düşünürdü ki, «hələ erməni dığaları bilmir ki, Dəli İsmayılı zindana atıb, gecənin birində də aparıb dərənin birində öldürmək, yargana atmaq çox da asan iş deyil. İsmayıł neçənizi böyrü üstə qoymasa, özü böyrü üstə düşməz».

Milislər nəhayət, təxminən üç saatdan sonra kameranın qapısını açıb eşiə çıxdılar. Yer qar olsa da heç bir ayaq izi görünmürdü. Qar sovruğu ayaq izlərini örtmüşdü. Onlardan biri binanın ikinci mərtəbəsinə qalxıb, qapını döydü. Çəmbərək milis şöbəsi burada yerləşirdi. Növbətçi qapını açdı, - yuxudan açılmamış gözlərini ovuşdurub soruşdu:

-Nə olub?

Milis işçisi boynunu büküb, yazılıq-yazılıq dilləndi:


-Ağbulaqlı türk qaçı!

-Nə danışırsan?! Siz onu öldürməli deyildinizmi?

-Öldürməliyidik! Gözlədik ki, axşamdan xeyli keçsin, əl-ayaq çəkilsin, aparıb yolda öldürək. Yuxuya getmişik, qalxıb silahlarımızı götürüb çıxb...

-Çıxanda xəbəriniz olmadı?

-Artıq gec idi. Silahları da aparıb getmişdi. Arxasında çıxmaga cürət etmədik. Həm əlimiz yalnız idi, həm də o bizi salamat buraxmazdı.



Növbətçi içəri keçib, rəis Gülümyanın evinə zəng etdi. Rəisin arvadı cavab verdi:

- Alo, eşidirəm.
- Bizə yoldaş Gülümyan lazımdır.
- Kimdi danışan?
- Növbətçi milis nəfəri Şarmazanyan.
- Gülümyan axşamdan Cilə gedib, hələ gəlib çıxmayıb.

- Nə vaxt qayıdar?
- Deyə bilmərəm...
- Şöbədə hadisə baş verib, dustaq qaçıb.
- Nə danışırsan?

-Bəli, bəli, dustaq silahları da yiğib qaçıb. Gələn kimi şöbəyə zəng eləsin.


Telefonda yaranan qısa sükutdan sonra qadının səsi eşidildi:

- Ay, vay...
- Şöbədəki növbətçi hadisəni prokrora demək üçün milislərdən birinə müraciət elədi. Milis nəfəri tama-milə inkar elədi:
- Mən nə üzlə, hansı cəsarətlə prokurora bu xəbəri çatdırım. O, yerindəcə tapançanı başına boşaldacaq!

Şarmazanyan onları şöbədə qoyub özü prokurorun arxasında getdi. Prokurorun qaldığı ev milis idarəsindən çox da aralı deyildi. Prokuror təzə təyin olunmuşdu, bir malakan evində qalırdı. Qaldığı mənzilə hələ telefon çəkilməmişdi.

Şarmazanyan şaxtalı, sazaqlı bu qış gecəsində prokuror qalan evin darvazasını döydü. Səsə qonşu mənzildən ev sahibi qoca malakan çıxdı.

- Kim lazımdı? - deyə hündürdən səsləndi.



-Milis nəfəri Şarmazanyan sizi narahat eləyir. Mənə prokuror yoldaş Xaçoyan lazımdır.

Qoca malakan geri dönüb, prokuror olan mənzilin qapısını döydü və ardınca da dedi:

- Yoldaş Xaçoyan, sizi istəyirlər.

Prokuror çox çəkmədi ki, qapını açıb balkona çıxdı:

- Kimdi? Eşidirəm sizi, - deyə səsləndi.

-Milis nəfəri Şarmazanyandır. Şöbədə hadisə baş verib. Rəis də evində yoxdur. Mən növbətçiyməm. Hadisəni sizə deməyi məsləhət bildim.


-Düz eləyibsiniz, gözləyin, - deyib içəri keçdi. Uzunboğaz çəkməsini və boynuna qara qoyun dərisi tikilmiş paltosunu geyinib bayırda çıxdı. O, başına qara papaq qoymuşdu. İti hərəkətlə milis işçisinə yaxınlaşıb, - gedək, - dedi.

Prokuror 30-32 yaşlarında cavan bir adam idi. Cox çevik, cəld adam olduğu hərəkətindən bilinirdi.

- Nə olub? - deyə milis işçisinə baxdı.
- Kameradan dustaq qaçıb.
- Necə yanı, gözətçi yox imiş?
- Üç nəfər gözətçinin silahını da götürüb aradan çıxb.

- Elə şey olmaz!
- Bəli, bəli, elə də olub.
- Bu ki, biabırçılıqdır! Həmin dustaq kim olub?
- Olduqca qoçaq və qorxulu bir erməni düşməni!
- Demək turkdür?

-Bəli, Ağbulaqdandır, adı da İsmayıldır. O, xeyli müddətdir ki, axtarılırdı. Bir neçə gün idi ki, həbs edilib içəri salınmışdı...



-Tutulmasa daha yaxşı deyildimi? Heç olmasa bu biabırçılıq olmazdı. Biz respublika rəhbərliyinin yanında da biabır olacaqıq.

Onlar şöbəyə çatanda telefon zəng çaldı. Zəng edən Gülümyan idi:

-Nə olub, nə hadisədi? - deyə hırslı-hırslı qışqırdı. - Yoldaş Xaçoyan da buradadır, danışın, - deyə növbətçi telefonun dəstəyini prokurora verdi.

Prokuror:

-Yoldaş rəis, tez şöbəyə gəlin! Biabırçı hadisə baş verib!

O, telefonun dəstəyini yerinə asdı. Növbətçiye hər üç milis nəfərini çağırmağı tapşırıldı.

Milis işçiləri ölü sıfətində, boyunları düşmüş halda rəisin kabinetinə girdilər. Prokuror çox hırslı idi, sanki indi öfkəsini çeynəyirdi:

-Hə, danışın görək, bir türk sizi necə toyuq elədi? O, türk nə boyda idi?

Uzunboylu milis zariya-zariya dilləndi:


-Ortaböylü bir adamdı.

-Yəni səndən bir qədər də alçaq, elə deyilmə? - deyib ona yaxınlaşdı. - Onun başı sənin çənənin altından olardımı?

-Olardı!

Prokuror ayağının birini irəli, birini geri qoyub uzun boylu milisin gözünün üstünə var gücü ilə şillə endirdi. Milis təngildəyib bir addım aralıda durdu.

Prokuror şillə ilə daha sonra çapıq milisi, ardınca da üçüncü milisi vurdu. Onlardan birinin burnu qanamışdı. Elə bu vaxt rəis Gülümyan içəri girdi.



-Bu nə oyundu, başımıza açdırınız? - deyə milis işçilərinin üstünə hucuma keçdi.

Prokuror dilləndi:

-Mən vurmuşam. Onları şillə, yumruqla vurmağın heç bir əhəmiyyəti yoxdur. Onlar yalnız başlarından güllələnməlidirlər.

Gülümyan hirsindən gözləri qızarmışdı:


-Mən bu eşşəklərə döñə-döñə demişdim ki, o türk canavar kimi qorxuludur, ehtiyatlı olun. İndi gördünümü bir canavar sizin kimi üç qoyunu məhv etdi. Aylardan bəri axtardığımız erməni qatili gəlib öz ayağı ilə tora düşmüdü. Onu siz açıb-buraxdınız. İndi tutub gətirməsəniz sizi öz əlimlə gülələyəcəyəm!

Onları kabinetdən çıxarıb tacili iclas çağrırdılar. Prokuror, NKVD-nin nümayəndəsi, milis nəfəri, müavinləri və digər məsul şəxslərin iştirak etdiyi yığıncaqda qərrara alındı ki, artıq İsmayılin arxasında axtarışa çıxmağın lüzumu yoxdur. Əvvəla aradan çox vaxt keçib, ikincisi hansı səmtə getdiyi məlum deyil. Belə bir vəziyyətdə də Ağbulağa üz çevirməz.

Ancaq səhərdən etibarən evi kənardan izlənsin, evə gəlib-gəlmədiyi öyrənilsin. Çox ehtiyatla hərəkət etmək lazımdır. Özümüzü heç nə olmamış kimi gəstərməliyik...

NKVD-nin nümayəndəsi dedi ki, o adam üç silahı elə keçirməyinə baxmayaraq özü ilə birini götürər. Üç tüsəng ona lazım deyil, həm də ağır bir yükdür. Binanın dörd ətrafinı axtarmaq lazımdır.

Səhər axtarış vaxtı tüsənglərin ikisinin qalın qar altına qoyulduğu müəyyənləşdi. Ancaq patronları götürülmüşdü.



Həmin gecənin səhərisi bütün kəndlərə yayıldı ki, Dəli İsmayıł üç erməni milisinin silahını alıb aradan çıxıb. Çoxları deyirdi ki, bundan sonra İsmayıł qaçaqlıq edəcək.

Bu əhvalat İsmayılin dostu Vartazara da çatdı. O, dostunun salamat qurtarmasından çox razı qaldı. Milis işçisi olan yeznəsinə dedi:

-Mən sənə dedim ki, onu öldürəcəklərini İsmayıla çatdır. Bilsə o, qoçaq adamdı, başının çarəsini özü qılacaq! Elə də oldu...

İsmayılin zindandan qaçması xəbəri Ermənistən müvafiq təşkilatlarını ayağa qaldırmışdı. Nazirlikdən həmin adamın tezliklə tutulub həbs edilməsi tapşırığı verilmişdi.

Bir müddət idi ki, İsmayılin evini nəzarətdə saxlayır, onu ciddi qaydada izləyirdilər. Xüsusilə kənd adamlarından, qonşulardan soruşmağa çalışırdılar ki, İsmayıł görəsən evdədimi, nə vaxt evdə olur? İsmayılin qonşuları əsasən Kalvayı Seyidlilər tayfasının, Qardaşlılar və Qəribələr tayfasının adamları idilər.

Əli oğlu Salman gənc, yeniyetmə oğlan idi. Kəndin içindəki dükən qabağında bir erməni ona yaxınlaşıb salam verdi və dedi: Oğlan, sən Əhməd oğlu İsmayılı tanıyırsanmı? O mənim dostumdur. Bu gün buralarda görməyibsən ki?

Salman gözüəciq cavan idi. O, bilirdi ki, İsmayılı axtarırlar. İsmayılgillə qapıbir qonşu olduğuna görə onun erməni dostlarını da tanıydırdı. Ancaq bu erməniyi İsinayılgildə görməmişdi. Ona görə də şübhələndi. Başa düşdü ki, erməni öyrənib ki, mən İsmayılin qonşusuyam. Bir qədər əvvəl də İsmayılin öldü xəbəri



yayılmışdı. Ona görə də Salman ehtiyatlı danışmağa çalışdı:

-İsmayıł buralarda necə ola bilər. Bizim eşitdiyimizə görə milis işçiləri onu öldürüb, meyidini də harasa atıblar.

Erməni özünü şən və təbəssümlü göstərərək dedi:

-Ara, nə deyirsən, elə şey yoxdu. İsmayıł qaćib aradan çıxıb. Man da bir dost kimi görüşmək üçün gəldim. Görüm vəziyyəti necədi. Dost doston nə günündə lazımdı...

Salman artıq yəqin elədi ki, bu erməni casus kimi gəlib kəndə. Ciddi bir tərzdə onunla söhbətə girdi:

-Sən hansı kənddənsən?

-Çambarakliyam.

-Mən İsmayılin qonşusuyam. Yoldaşı və uşaqları evdədir. Gedək onlardan soruş.

-Yox, cavan oğlan, İsmayıł bəlkə evdə yoxdu, mən nəyə gedim. Özü olsa idi gedərdim.

Artıq Salman dəqiqliyi ilə əmin oldu ki, bu adam bir şey öyrənmək üçün gəlib.

-Kişi, adın nədir? - Salman soruşdu.

-Adım Aramdı.

-Aram, İsmayıł qoçaq adam idi. Sizin ermənilər gözögötürməzlik edib onu öldürdülər. Daha İsmayıł yoxdu! - deyə Salman ona kəskin cavab verdi.

Danışdıqca cilddən-cildə girən erməni küskün sima göstərərək Salmana dedi:

-Cavan oğlan, deyəsən sözüm xətrinə dəydi. Bir söz soruşdum, sən də deyirsən ki, erməniləriniz belə elədi, elə elədi. Belə şeylər ermənidə də olur, müsəlmandan da.



Erməni ayrılib getdi. Salman bir müddət onun arxasınca baxdı. Onun bütün hərəkətlərində şeytanlıq əlamətləri duyulurdu.

Bələ bir hadisə yenə baş vermişdi. Bir erməni yenə Hüseyn oğlu Orucdan soruşmuşdu ki, İsmayıł nə təhərdi, yaxşıdımı, indi evindədimi, onlar bizim dədə-baba dostlarımızdı...

Oruc cavab vermişdi ki, İsmayılı Çəmbərək milis-ləri öldürüb.

-Bəs, deyirlər o, qaçıb, - deyə erməni fikrini izah etdi.

-A kişi, qohum-qonşu hər gün onlardadı. Hamı yas içindədi. Sən də durub kefdən danışırsan.

Bundan sonra erməni aralanıb getmişdi. Oruca məlum oldu ki, ermənilər itli-pişikli İsmayılı axtarırlar. O, evə dönəndə qonşusu Kalva Məhərrəmə bu haqda dedi. Kalva Məhərrəm İsmayılməməsi oğlu idi. O da Orucun fikrini təsdiqlədi və dedi ki, mən də gecə bu məhəllədə, İsmayılin evinin arxa tərəfində insan qaraltısı görmüşəm. Duymuşam ki, İsmayılı izləyirlər, onu tutmaq üçün əldən-dildən gedirlər. Bu axtarış göstərir ki, İsmayılı öldürə bilməyiblər, o, qaçıb aradan çıxb...

Ermənilər 20 günə qədər kəşfiyyat aparsalar da, İsmayılı haqda heç bir bilgi əldə edə bilmədilər. İndi açıq-aşkar İsmayılin yaxın qohumlarını danışdırmağa başladılar. Sovet sədrinin otağında oturan NKVD işçiləri siyahı hazırlayıb İsmayılin qohum-əqrəbasını, yaxın dostlarını çağırıb sorğu-suala tuturlar. Birinci gün Kalva Abbas oğlu Yolçunu, Hüseyn oğlu Qurbanı, Hacı Hüseyn oğlu Məmmədi danışdırıldılar. On-



lar hamısı eyni məlumatı verdilər: «Aldığımız məlumat görə milislər İsmayılı öldürüb, meyidini harayasa atıblar».

İkinci gün dindirməyə tayfanın ağsaqqallarını dəvət etdilər. Sadıq kişi, Hacı Kazım, Ələkbər oğlu Allahverdi sorğu-suala tutuldu. Onlar da həmin ifadəni verdilər. Məhəmməd oğlu Sadığa Dəli Sadıq deyirdilər. Sadıq kişi birdən-birə kükrəməyə başladı:

-Heç bir günahı olmayan İsmayılı tutub içəri saldınız. Orda da başını əkib neylədinizsə, indi də qaraküy salıb ölümünü gizlətməyə çalışırsınız!

Adamyan adlı mülki geyimli sistem işçisi dilləndi:

-Əmi, əmi, elə söz danışmayın. İsmayılı ölməyib, o, qaçıb gedib haradadırsa sağ-salamatdı. Biz ona görə sizdən soruşuruq ki, bəlkə harda olduğunu biləsiniz.

-Yalan danışma! – Sadıq kişinin bağırtısı bayırda da eşidildi. – İsmayılı niyə tutulmalıyı? niyə də qaçmaliyı? Bə niyə axtarırsınız. Salamatdışa aparıb öldürmək lazımdı, elə deyilmə? Nəyə görə? İsmayılı erməniyə güllə atıb ona görə? Onda get ermənilərin hamısını tut, içəri doldur. Çünkü erməninin hamısı türkə güllə atıb!

-Ay əmi, ay əmi, bir az sakit olun. Hirslənməyin. Biz İsmayılin hara getdiyini, necə olduğunu bilmək istəyirik, - deyə Adamyan Sadıq kişini sakitləşdirməyə çalışdı. Sadıq kişinin səsi aləmi başına götürmüdü:

-Sevindik ki, Sovet hökuməti gəldi. Daha hər şey düzəldi. Sən demə erməni elə xainlikdə qalacaqmış. Mən yanına da iki adam alıb sizin əməllərinizlə bağlı düz Moskvaya, yoldaş Leninin yanına gedəcəyəm!



Bununla da sorğu-sual Sadıq kişinin hırslı-qəzəbi altda başa çatdı.

Aradan iki gün keçdi. Sistem işçiləri yenə sovetin idarəsinə gəlib bu dəfə İsmayılin bacısı Əfruz, arvadı Baharı, əmisi qızı Əslini çağırtdırmaq üçün tapşırıq verdilər. Sovet sədri bildirdi ki, Bizdə qadınlar idarəyə gəlməzlər. Gedib evdə danışdırmaq lazımdır.

Onlar ilk növbədə Əсли xanımla görüşdülər. Əсли xanım da onları qınadı:

-İsmayılı neyləyibsinizsə buraya iz itirməyə gəlirsiniz.

Bundan sonra Bahar xanımla görüşdülər. Bahar xanım ağlaya-ağlaya deyirdi:

-Məndən nə soruştursunuz? Siz İsmayılı tutub saxlayandan bəri ondan xəbər-ətər yoxdu. Siz onu tutubsunuz, hanı, neyləyibsiniz!?

Adamyan içəridən eşiye çıxıb o biri yoldaşına ermənicə dedi:

-Köpək oğlunun türkləri elə bil hamısı bir-birinin ağızına tüpürüb. Hamısı eyni sözü deyib durublar.

Sonra üzünü sovet sədrinə tutdu:


-Bacısı ilə də görüşüb gedək. Onlar birlikdə Əfruz xanımın yanına getdilər. Sovet sədri onlara dedi ki, bu qadınla nəzakətlə danışın. Qardaşı kimi çox hırslı və qabağından yeməz qadındı.

Əfruz xanımı sovet sədri eşiye çağırıldı. O, başına yaylıq örtmüş, yaşıl nimtənə geymişdi. Adamyan:

-Salam bacı, - deyə nəzakətlə dilləndi.

Əfruz xanım astadan:

-Salam, - dedi.



-Bacı, sən Allah, bizdən inciməyin. Hökumət işidi, gəlmışık İsmayılin harda olmasını soruşaq. Bilirsinizsə deyin.

Əfruz igid kişilərə məxsus bir təkəbbürlə:

-İsmayılı hardadı? İsmayılin yerini siz bizə deməlisiniz!

-Bacı, mən müləyim danışdım. Siz niyə əsəbiləşirsiniz?

-Sizin bütün danışıqlarınızın hamısını eşitmişəm. Adamların üstünə necə qışkırdığınızı da bilirəm.


-Mən öz vəzifəmi yerinə yetirirəm.

Əfruz xanım çox hikkəli idi. İndi qarşısındaki erməninin kimliyindən, hansı vəzifə sahibi olmasından asılı olmayaraq üstünə atılıb parçalamaq istəyirdi:

-Mən sizdən soruşuram, İsmayılı hansı günaha görə tutulmuşdu? Mən sizi tanımışam, Adamyan, əgər İsmayılm başma bir iş gəlsə mən özüm silahı götürüb səni harda tapsam gəbərdəcəm! Sən onu bil ki, mən Dəli İsmayılin bacısı Əfruzam! Əgər bu sözümə əməl etməsəm başımdakı yaylığı açıb ayaqlar altına atacam! Bu kənddəki əlaltılarınız kimdir? Sizə İsmayılin qohum-əqrəbasının, qonşularının adını verənləri bilirik biz. Onlar İsmayılı güdürlər, əgər görə bilsələr sizə xəbər verəcəklər, elə deyilmi? İndi mən yəqin edirəm ki, İsmayılı sağdır. Onun sağlığı sizi və qulbeçələrinizi təşvişə salıb!

Adamyan quruyub qalmışdı. Bilmirdi ki, nə cavab versin:

-Bacı, biz deyirik İsmayılı milisdən qaçıb. Bəlkə başına başqa bir yerdə iş gələcək, ona görə soruşuruq, öyrənirik!



Əfruz:

-Əgər siz İsmayılı saxlaya bilməyib əlinizdən qaçırsınızsa bundan sonra onu necə tutacaqsınız? Düşünürsünüz ki, İsmayıł buralarda daldalana bilər. Yanılırsınız. İsmayıł əgər qaçıbsa o, əlli gülə sizə, bir gülə də özünə vurar, amma sizin əlinizə kecməz!

İsmayılin kiçik bacısı Hava Əmirxeyirdə yaşayırırdı. Həmin ev də uzun müddət nəzarət altına saxlanmışdı. Gizli yolla bu işi öyrənməyə bəzi adamlar cəlb edilmişdi. Ancaq İsmayıldan xəbər-ətər yox idi. Artıq milis idarəsi də, əlaqədar təşkilatlar da bilirdilər ki, İsmayıł nəinki Ağbulaqda, Göyçədə və Qaraqoyunlu-da belə yoxdur. Beləliklə bir aya qədər erməni milisinin apardığı cəhd nəticəsiz qaldı.

İsmayılin ələ keçirilməsi tapşırığı yerinə yetmədikcə, vaxt uzandıqca Ermənistən respublikasının əmniyyət idarələri işə daha ciddi yanaşmağa başlamışdır. İsmayılin üç milis işçisinin nəzarətindən yaymaraq zindandan qaçması, onların silahını da ələ keçirməsi bir sırə vəzifəli milis işçilərinin üzünə tüpürülməklə və ağır cəza ilə başa çatdı: Dilican milis idarəsinin rəisinə töhmət verildi, Çəmbərək nahiyəsinin milis rəisi, rəis müavini və milis işçisi işdən çıxarıldı.

İşdən çıxarılan üç milis nəfəri İsmayılı evinə ötürmək adı ilə aparıb yolda öldürmək tapşırığı alan və tapşırığı yerinə yetirmək əvəzinə onu əldən çıxarıb boynuburuq qalan adamlar idi.



Yetim oğlu İbrahimin ailəsində sanki toy-bayramdı. İsmayıł artıq onların yanında olacaq, bu kənddə yaşayacaqdı. İbrahim kişi həyatın bir başında olan üç göz otağı olan evi artıq İsmayılin ailəsi üçün ayırmışdı. Səriyyə xanım Gəncəli qızı idi. Bu evə gəlin gələndən ailədə, kənddə yaxşı hörmət qazanmışdı. Olduqca, nəzakətli, mehriban, xanım-xatın bir gəlin idi. İki ilə yanın bir müddətdə İsmayılin ailəsi onların evində qalmışdı. Hər iki ailənin böyük-kiçik üzvləri bir-birinə elə isinmişdir ki, sanki bir-birilərinin ailə üzvləri idilər.

Səriyyə xanım İsmayılin həyat yoldaşı Bahar xanımıla doğma bacı kimi rəftarda olmuşdular. Uşaqlar da bir-birlərinə ürəkdən bağlanmışdır. Leyli, Xalıq-verdi, Ələsgər, balaca Məhərrəm bütün günü ailənin uşaqları ilə, xüsusilə İslamlı, Məmmədrəzə ilə bir yerdə olurdular.


Bakıdan Əliheydər Qarayev verən sənədləri Şəmkir rəhbərliyinə və Düberli kəndinin sovetinə təqdim edən Yetim oğlu və İsmayıł axır ki, dərindən nəfəs aldılar.

Səriyyə xanım axşam şam yeməyi zamanı soruşdu:

-İndi nə etmək fikrindəsiniz, ay İsmayıł qardaş? Uşaqları gətirmək lazımdı.

-Mən də elə onu düşünürəm, - deyə İsmayıł Yetim oğlunun üzünə baxdı. - Görək qardaşım nə deyir... Necə gətirmək olar.

Yetim oğlu özünəməxsus ciddiyyətlə dilləndi:



-Yalnız ismaric eləməliyik. Qohum-əqrəba uşaqların əl-ayağını yiğib tanış adamlardan birinin yanına qatmalıdırılar. Uşaqları gətirməyin özgə yolu yoxdur.

İsmayıł:

-Mən də elə düşünmüşəm. Görək tanış adam rast gələcəkmi...

Yetim oğlu:

-İndi gedib-gələn çoxdu. Qovlar yolu ilə gündə nə qədər adam gedib-gəlir. İsmayıł, onda sən başqa işləri burax, yalnız bu işlə məşgül ol.

-Günü sabahdan mən Ağbulağa, qonşu kəndlərə gedən axtarmalıyam, - İsmayıł son qərarını verdi.

Üç gündən sonra İsmayıł Qovlar bazarında Rüstəm oğlu Zala rast gəldi. Onlar səmimi görüşdülər. Zal cavan idi. Hələ evlənməmişdi. O, dedi ki, qardaşım Hüseyn də bazardadır. Heyvan gətirmişdik, satıb qurtarmışq, sabah yola düşəcəyik.


İsmayıł Rüstəm oğlu Hüseynlə də görüşdü. Başına gələnlərin hamısını onlara danişdi:

-Hələlik, bir müddət Duyərlidə yaşayacağam. Azərbaycan hökuməti də bu kənddə qalmağıma icazə verdi. İndi uşaqları gətirməliyəm. Sonra Hüseynə dedi:

-Allah sizə yaxşı yol versin. Eşidib, soruşana da məndən salam söylə. Yolçuya de ki, uşaqları ya özü gətirsin, ya da bir ümidli adamdan göndərsin.

Hüseyn:

-Baş üstə, İsmayıł. İsmarıcıını gedən kimi çatdıracağam. Ancaq sənə hələ o tərəflərə gəlmək olmaz. Ermənilər səni itli-pişikli axtarırlar.



-Axtarmalıdırlar, ay Hüseyn. Mən onların sinəsinə dağ çəkmişəm.

Hüseyn:

-İsmayıł, doğrudan sən onların anasını ağladıbsan! Təsdiq elədin ki, türkün belə oğulları var!

Zal dilləndi:

-Desən ki, ölülerinin goruna qədər od qoymuşam. Bir müddət kənddən əl çəkmirdilər. Sonra gördülər ki, İsmayılin səsi-sorağı Azərbaycandan gəlir.

Onlar bir qədər səhbət etdikdən sonra görüşüb ayrıldılar.

İsmayılm ailə üzvlərinin Duyərliyə gəlməsi iyirmi gün çəkdi. Bu vaxta qədər Şərif kişi İsmayılı Qovlar Dəmir yol vağzalında nəzarətçi düzəltdi. İki gündən onun işə böyük məsuliyyətlə yanaşlığı, səhlənkarlığı sevmədiyi aydın oldu. Get-gedə iş yerində İsmayılin hörməti artırdı. Artıq hamı onun kimliyindən xəbərdar idi. Hətta qaladan qaçıdığını, üç erməni milisi tərksiləh elədiyini deyirdilər.

Artıq İsmayılin işi yoluna düşmüdü. Ailəsi Ağbulaqdan gəlmişdi. Demək olar ki, o, rahatlanmışdı. İşinə gedir-gəlir, uşaqlarını dolandırmaq haqqında düşünürdü. Yetim oğlunun uşaqları ilə İsmayılin uşaqları bir ailənin üzvləri kimi bütün günü bir yerdə olurdular. Onlar darıxmır, qəriblik hissi keçirmirdilər. Xüsusişlə, Səriyyə xanımla Bahar xanım bacı kimi bir-birinə isinişmişdilər. Səriyyə xanım duyğulu adam idi. Bahar xanımın bəzən tutulduğunu, qəmləndiyini hiss edəndə deyərdi:

-Allah erməninin evini yıxsın. Bu namərd milləti bilmirəm haradan gətirib tökdülər buralara. Gələndən



sonra dünyani bir-birinə qatdılар. Yaziq millətimizin ağ gününü göy əskiyə bükdülər. Camaati evindən-eşiyindən didərgin saldılar.

Sonra da üzünü Bahar xanıma tutardı:

-Ay Bahar, sən Allah, çox fikir eləmə. Günlər keçdiyə hər şey qaydasına düşəcək. Çöldə qalmayıbsınız, bura da öz evinizdi. Allaha şükür İsmayıł qardaş işləyir. Bir də ki, biz buradayıq, heç nəyimizi sizdən əsirgəyən deyilik.

Bahar xanım razılığını bildirər, İbrahim kişiyyə, Səriyyə xanıma Allahdan can sağlığı diləyərdi.


Elə də olurdu ki, Səriyyə xanımm xoş sözləri qarışısında bu iki bayatını deməyi xoşlardı:

Əzizinəm solmasın,
Gül açılsın, solmasın.
Yurdundan uzaq düşüb,
Daş da qərib olmasın.

Eləmi Goyçə dedi...
Saz dindi Goyçə dedi.
Özüm Şəmkir elində,
Ürəyim Goyçədədi.

Səriyyə xanım bu bayatılardan birini eşidəndə gözünü yaylığının ucu ilə silib yan otağa keçərdi.

Günlər keçdi, qış ötüşdü. Yetim oğlu Kürün qırığında torpaq sahəsi götürdü, İsmayılla birlikdə bostan bitkiləri əkdilər. Geniş ərazidə xiyar, yemiş, qarpız yetişdirildilər.



Həmin il bostan məhsullarını satıb yaxşı gəlir əldə edən İsmayıł evin, ailənin bütün çatışmazlıqlarını demək olar ki, aradan qaldırdı. Bundan sonra hər şey qaydasına düşmüş oldu.

İsmayıł Çəmbərək milisinin silahını alıb qaladan qaçandan 4 ay sonra Çəmbərək milisindən Şəmkir milisinə sorğu göndərildi. Yazırkı ki, Duyərli kəndində məskunlaşan İsmayılov İsmayıł Əhməd oğlu milli məsələdə bir sıra cinayətlər törətmüş, buna görə də həbs edilmişdi. Lakin o, həbsdə olduğu günlərin birində üç milis nəfərinin silahını götürərək aradan çıxmışdır.

İsmayıł İsmayılovun həbs edilib Çəmbərək milisindən təhvil verilməsinə yardımçı olmağınızı xahiş edirik.

Şəmkir milis idarəsində bilirdilər ki, ermənilər bir neçə dəfə təqsirləndirib buradan geri qaytardıqları insanları Ermənistana aparan kimi ya güllələdiblər, ya da həbs edib zindanlara göndəriblər. İsmayılin Bakıdan gətirdiyi bərəət sənədi milis rəisini, prokuroru da oyatmışdı. Demək ermənilərin bu kələyinin qarşısı alınmasa hələ bizim çox insanların onlar məhv edəcəklər.

Bizim yerli hökumətin çətinliyi bir də onda idi ki, Moskva həmişə ermənilərin tərəfini saxlayır, onların sözünü deyirdi. Lakin milli məsələdə qeyrət göstərməyin vaxtı çatmışdı.

Şəmkir milisi cavab məktubunda göstərirdi ki, Azərbaycan Xalq Komissarları Sovetinə yazdığı şikayət məktubuna əsasən yoxlama aparılıb, məlum olub ki, İsmayıł İsmayılovun əməlində heç bir cinayət tərkibli iş yoxdur. Əksinə o, evindən qovulub, iki dəfə



qaçqın olub. Bir çox əzab-əziyyətlə üzləşib. Onun həbsi də qanundan kənar həyata keçirilmişdir.

Heç bir dəlil və sübuta əsaslanmayan bu sorğunuza müsbət cavab verə bilmədik.

Bununla da İsmayılin işinə xitam verildi. Bir daha onu axtarıb, aramaq fikrinə son qoyuldu.

Bir gün İsmayııl eşitdi ki, Ağbulaqdan, eləcə də qonşu kəndlərdən neçə-neçə tanınmış adamlar ermənilər tərəfindən şər və böhtan kampaniyasının qurbanı olub.

İki ildən artıq idi ki, İsmayııl ailəsi ilə birlikdə Düberli kəndində yaşayırıdı. Bu kəndin camaatı İsmayılin necə deyərlər tərcümeyi-halını yaxşı bilirdi. Onun başına gələn ağrı-acılardan hamının xəbəri vardı. Ona görə də uşaq da, böyük də İsmayıla hörmət qoyur, ehtiram göstərirdi. Yetim oğlu İbrahim İsmayıyla elə alışmışdı ki, onu hər axşam-səhər görməsə, salam verib, salam almasa özünü narahat hiss edirdi.

Bir dəfə Kür qırığındaki əkin sahəsi ilə əkinin yanası olan qonşu adamlı söhbət edərkən onun sözləri İsmayılin xətrinə dəymışdı. Şiraslan adlı bu adam həmişə İsmayılla, Yetim oğlu ilə söhbətə meyl göstərər, olandan-keçəndən danışardı. Ermənilərin vəhşilikləri haqqında İsmayılin söhbətlərinə qulaq asar, öz fikirlərini deyərdi.

Son söhbətdə isə başladı Göycəlilər haqqında, ümumiyyətlə qaçqınlar barədə fikir söyləməyə:

-Ay İsmayııl, xətrinə dəyməsin, bir söz deyəcəyəm.



-Söz besini de, amma elə söz de ki, xətrimə dəyməsin, - deyə İsmayııl dilləndi.

Şiraslan oturduğu kötüün üstündə yerini rahatlaşmış kimi hərəkət edib sözə keçdi:

-Bu Goyçənin adamı qorxaq adamdı. Yerini-yurdunu atıb gəlib buralarda veyillənirlər.

İsmayııl:

-Şiraslan kişi, Goyçədə çox qoçaq kişilər olub, bu gün də var. Onlar yerini-yurdunu könüllü atmayıb. Mührəribə gedir, toplu-tüfəngli erməni ordusu böyük qırğınlar törədib. Coxlu insanlar qırılıb, kəndlər dağılıb, yandırılıb, yerlə-yeksan edilib.

-Axı, erməni dığası kimdi ki, bu qədər işlər görə bilsin?


-Göyçəyə hücum edən erməni ordusuna Vandan, Xoydan, Hələbdən gəlib kömək eləyən ermənilər var.

Göyçə sənin qulağının dibidi, orda qardaşlarını qırırlar. Göycəlilərə kömək eləməyə gedibsənmi? Düşmənə bir gülə atıbsanmı? Atmayıbsan. Əksinə qaçıb canını qurtaran qaçqına şəbədə qoşubsan. Erməni heç vaxt millətinə sən deyənləri deməz. Ona görə də erməni torpaqlarımızı ala-alə gəlir.

-Ay aldı ha... Deyirsən yəni erməni Şəmkiri də ala bilər?

-Ala bilər, ona görə ki, bu torpaqda səni kimiləri də var... Şəmkir başdan-başa ığid kişilər yurdudu. Ancaq hər yerdə olduğu kimi burda da sənə bənzər təsibiszilər dar ayaqda qaça bilirlər.

-Ağzının sözünü düz çıxart. Qərib adamsan. Xətrinə dəyərəm. Dəymişin duran yerdə kalın töküller.



-Şiraslan, deyəsən indi də məni qorxutmağa keçdin... Yadında saxla Duyərli camaatı mənə qərib gözü ilə baxmır. Onu da bil ki, mən qorxu bilməyən adamam!

-İsmayıł, Kürqıraqı bu kol-kosları görürsən eləmi?

-Görürəm.

-Bax, mən o qədər Göyçəli öldürüb bu kolların dibinə atmışam ki, sayı-hesabı yoxdu.

Bu söz İsmayıla çox ağır gəldi. Qəzəbindən gözləri qızardı.


-Sən indi mənə də meydan oxuyursan, elə deyilmə!

-Sözdü, deyirəm da...

Artıq İsmayılin əlləri əsirdi. O, birdən qızmış aslan kimi bir az aralıda oturmuş həmsöhbətinin üstünə atılıb, ona dalbadal iki yumruq zərbəsi endirdi. Şiraslan təngildəyib geri sıçradı. İndi o, İsmayılin qan çanağına dönmüş gözlərini, qaralmış sıfətini, zəhmli duruşunu görüb bir anlığa donub qaldı.

İsmayıł hələ soyumamışdı. Əlini atıb sırtığın altındada saxladığı kiçik ölçülü, gümüş qəbzəli xəncərini çıxarıb ona tərəf yeriyəndə Şiraslan yerində götürülüb 25-30 metr aralıda olan atının belinə sıçrayıb çaparaq getdi.

Əkinin yuxarı başında arxlara su bağlayan Yetim oğlu İbrahim son hadisəni uzaqdan müşahidə etsə də məsələni anlaya bilmədi. Ancaq burda nə isə xoşa-gəlməz hadisə baş verdiyini hiss etdi. Tez iri addımlarla İsmayılin yanına gəldi. O, İsmayılin son dərəcə əsəbi, hirsli olduğunu dərhal sezdi. Yetim oğlu bilirdi ki, İsmayılı bu duruma gətirmək olmaz. Həmin vaxt onun əlindən hər cür xata çıxa bilər.



-Nə oldu, ay İsmayıł, niyə qəzəblənibsen? O, nə dedi sənə?

-Məni durduğum yerdə xataya salmışdı!

-Nə məsələdi? - deyə Yetim oğlu israr elədi.

İsmayıł hikkə ilə dilləndi:

-Başından böyük qələt elədi! Göyçəlilər evini-eşini atıb buralarda nə gəzir! Mən bu kolların arasında o qədər göyçəli öldürüb atmişam ki...

Yetim oğlu:

-Köpəy oğlunun hələ danışlığı sözə bax! Deməli buralarda ölüb-itən olubsa hamisinin qatili Şiraslanıdır. Bu sözə o cavab verməlidir! Mən bu məsələni sovetiyə bildirməliyəm! Digər tərəfdən də onun dərsini özüm verəcəyəm! Sən səbrini qoru, qardaş! Şiraslan kimi axmaq adamların sözünə qoşulmaq olmaz!

-Şiraslan göyçəlini öldürürsə, erməni ilə fərqi nədi?


-Adı Şiraslan olmağa baxma. O, heç bir pişik də öldürəsi deyil!!

-Məni hövsələdən çıxaran odur ki, mənə də meydan oxuyur. «Səni də öldürərəm» deyir.

-İsmayıł, o düşüncəsiz adamdı. İstəyib ki, sənə mən də varam desin. İstəyib ki, igidlikdən danışsin, vurub-tutanam desin. Deyə bilməyib, zayıllayıb. Yenə deyirəm, belə adamlara qoşulmaq olmaz.

İsmayılin dodaqları qaçıdı, deyəsən get-gedə Yetim oğlunun sözləri onun dəmirçi kürəsində közərmış hirsinin üstünə su səpirdi. O, bir müləyim tərzdə dedi:

-İbrahim qardaş, deyirlər İsmayıł dəliyi. Ətəyini gətirib İsmayılin buynuzuna keçirəndə İsmayıł hardan bilsin ki, bu adam axmaqdı, yoxsa qabağından yemə-



yənin biri... Nə isə mərdimazarı axtarmaqla deyil, o öz ayağı ilə gəlib çıxır.

Onlar bostana buraxılan suvarma işi ilə bir qədər məşğul olub, axşam üstü atlarını minib kəndə qayıtlılar. Həyətə çatanda Səriyyə xanım İbrahim kişiyə yaxınlaşış astadan dedi:

-Ay kişi, bostanlıqda nə baş verib? Kənddə danışırlar ki, İsmayıł Şiraslanı öldürmiş, qaçıb canını qurtarıb...

Yetim oğlu sakit bir tərzdə gülümşəyərək:

-Yalana bax, ey... Ağzını boş qoyub danışındı. İsmayıł buna az damş deyib ayağa qalxanda qaçıb atına mindi və sürüb kəndə gəldi.

İsmayıł Yetimoğlunun dediklərini eşidirdi. Hündürdən qəh-qəh çəkib güldü və:

-Sən necə də düz deyirsən, - dedi. - Sənin gözəl yozmaların da varılmış. Onlar içəri – hərə öz mənzili-nə üz tutdu. Bahar xanım və uşaqlar İsmayılin başına toplaşdırılar.

Bahar xanım bir qədər səksəkəli görünürdü. İsmayıł hiss etdi ki, Bahar çöldə baş verənləri eşitmışdır.

-Gözümə bir qədər dalğın görünürsən, nə olub, - deyə Bahar xanımın üzünə baxdı.

-Eşitdim ki, bostanlıqda bir nəfərlə səsə gəlibən! Bu söz doğrudurmu?

-Bunu sənə kim dedi?

-Nərgiz.

-Nərgiz buraya gəlmışdi?

-Hə, gəlmışdi. O, dedi ki, Şiraslan adında onun qonşusu var. İsmayıł onu öldürmiş, atını sürüb qaçıb gəlib.



-Demədimi nəyin üstə olub?

-Deyib ki, mən zarafatla göyçəlilərə sataşdım. İsmayılm belə tünd xasiyyət olduğunu bilmirdim. Qalxdı məni yumruqla vurdub və xəncər çıxaranda mən ata minib uzaqlaşdım.

-Bəzi sözləri düz deyir.

-Nərgiz deyib ki, anan namaz üstəymış, yoxsa səni bir göz qırpmında yox eləyərdi. Sən ki, onun xasiyyətini bilmirsən, ağzına gələni danışıbsan. O da hirsənib. İsmayıł da hirsənəndə heç kəs o cəzadan yaxa qurtara bilmir. O da Nərgizə deyib ki, olarmı gedim İsmayıldan üzr istəyim. Nərgiz deyib ki, mütləq istəməlisən.

Nərgiz Ağbulaq qızıydı. Məşədi Zeynalabdi oğlu Abdullanın, Hüseynin bacısı idi. O, Duyərlidə Məşədi Atakişinin həyat yoldaşı idi. Namusu, təsibi, nəzakəti ilə bu kənddə, ailədə, qohum-qonşu arasında yaxşı hörməti variydi.

Nərgiz xanım İsmayıla qardaş, İsmayıł da bacı deyə müraciət edərdilər. İsmayılin Duyərlidə Yetim oğlunun ailəsindən sonra gedib-gəldiyi ikinci ailə Məşədi Atakişinin ailəsi idi.

Nərgiz xanım da həmişə İsmayılgilə gedib-gələrdi. Yeri gələndə Duyərlilər İsmayıł haqda məlumatı Nərgiz xanımdan soruşar, bilgi əldə edərdilər.

İsmayılı istəməyən qüvvələr Məşədi Atakişigilə ayaq açmış, özlərini bu ailəyə yaxın insanlar kimi təqdim edəndən sonra Nərgiz xanıma bir sərr olaraq demişlər: «Nə qədər istəsən sənə pul və qızıl əşyaları verəcəyik. İsmayılı zəhərlə!»



-Siz bizim evə bu məqsədlə gəlib-gedirsiniz? - deyə Nərgiz xanım əsəbiləşir və sözünü bu cümlələrlə tamamlayır:

-Əvvəla mən suçsuz insanı öldürmərəm! İkincisi mən İsmayıla qardaş demişəm. Üçüncüsü də İsmayıl mənim elimin-obamın namuslu, qeyrətli, əyilməz igid bir oğludur!

-Durun, gedin. Məşədi Atakışı bu söhbəti eşitməsin. O, İsmayılin xətrini dünyalarca istəyir. Bu söhbəti eşitsə sizlə haqq-hesabı kəsəcək!


Adamlar kor-peşman çıxıb gediblər. Qapıdan çıxanda onlardan biri deyib ki:

-Bacı, bu söhbət baş tutmadı. Ancaq sizdən xahiş eləyirik bu söhbətin bir daş altına qoyun, bir daş da üstünə... Yaxın adamlarınıza da, heç kəsə bu haqda bir kəlmə söz deməyin.

Sonralar bu sırrı Nərgiz xanım İsmayıla və doğma qardaşı Məşədi Zeynalabdi oğlu Hüseynə demişdi.

İsmayıł həmişə söz düşəndə deyirdi ki, mən Nərgizin simasında bütün Göycəni, bütün Ağbulağı görür-düm. Qürbətdə o, mənə anam, bacım qədər doğma idı, əziz idı. Nərgizin əlinə silah versəydin son nəfəsinə qədər düşmənlə vuruşardı. O qeyrətdə, o təsibdə və o ürəkdə qadınlar olur, amma çox olmur. Məselən Koroğlunun Nigarı, Zal qızı Gülnaz kimi o da aslan kimi, cəsur bir qadın idi.

İndi bu günlərdə Düyərliyə yayılmışdı ki, Göycəli Dəli İsmayıł Şiraslanı öldürürmüş, kişi qaçıb canını qurtarıb. Yetim oğlu İbrahim isə hər yerdə camaatın arasına çıxanda danışındı ki, Şiraslan xoşagelməz sözlər danışdı. Bu sözlərin İsmayılm xoşuna gəlmədi-



yini yəqin edən Şiraslan ondan şübhələndi. İsmayıł bir də ona bəsdi deyib ayağa duranda o, ata sıçrayıb sürűb getdi. Ancaq İsmayıł ona heç nə eləyəsi deyildi. Bir şəy də var ki, görünür Şiraslan İsmayıla el içində «Dəli İsmayıł» deyildiyinin fərqiñə varmayıb.

Bu sözə qulaq asanlar qəh-qəh çəkib gülüşürdülər.

Bir gün İsmayıł işdən evə dönəndən sonra Bahar xanım ona dedi:

-İsmayıł, bir qonaq gəlmışdı, səni axtarırdı. Adı da Rüstəm idи. Dedi ki, Göycənin Ağqala kəndindənəm.

-Tanıdım.

-Dedimi nə vaxt gələcəyəm?



-Dedi bu yaxın bir-iki gün ərzində İsmayılla görüşməliyəm.

-Çoxdandı görmürəm. Yaxşı adamdı. Qoy gəlib qonağımız olsun.

Ertəsi gün axşam üstü Rüstəm geldi. İsmayıł evdə idı. Qonağı özü qarşılıdı. Onlar bir-birinə sarılıb çox mehribancasına görüşdülər. Qonağı İsmayıł evə dəvət elədi. Bahar xamm gecikmədən süfrəyə çay, ardınca da yemək gətirdi. Görünür ki, yemək qabaqcadan hazırlanmış.

-Rüstəm, heç demədin harda yaşayırsan, harda məskunlaşıbsan, - deyə İsmayıł köhnə dostundan soruşdu.

-Qaçqınlıqda gəlib Şimğa düşdük. Elə orada da yaşayıram. Orada mənim qohumlarım variydi. Kömək elədilər, başımızı daldalaya bildik.



Bildiyin kimi möhkəm taxıl qılığı var. Axtarıb Kürqıraqı kəndlərdən birindən taxıl tapmışam, indi onu götürəcəyəm.

-O, hansı kənddi?

-Qaraqışlaq kəndi. Mən araba kırələmişəm. Sənin mənə bir köməyin lazımdı. Sən təxili götürmək üçün mənimlə getməlisən. Tək getmək istəmirəm. Deyirlər kol-kosluq olan yerdə qaçaq-quldur olur, karvanı soyub buraxırlar.

İsmayıł özünəməxsus bir ciddiyətlə əlini havada yellətdi:

-İsmayıł indi neyləyə bilər, əlində tüsəng yox, çiyində qatar.

Rüstəm İsmayılin hansı simə vurdugunu başa düşürdü. Doğrudan da qaçaq-quldur, soyğunçu, əli silahlı qabağını kəsirə nə eləmək olar.


-Özgə çarə yoxdu, İsmayıł. Mənim səndən başqa heç kəsim yoxdur. Mən də başa düşürəm ki, soyğunçudan ötmək üçün əldə silah olmalıdır. İndi Sovet hökuməti gəlib, silahları yiğib. Nə etməliyik... Düşündüm ki, İsmayıł da elə İsmayıldır. Onun namusu, qeyrəti, cəsarəti ən böyük silahdır. Quldurlar soyğunçuluq məqsədi ilə çıxanda çox vaxt soyacaqları adamların kimliyini soruşurlar, öyrənirlər. Mənə elə gəlir ki, bizim də qabağımıza çıxmazlar.

İsmayıł:

-Sabah mən işdəyəm, birisi gün getsək olarmı?

-Olar, qardaş, nə vaxt istəsən gedə bilərik.

O, kənd Duyərlidən xeyli aralı olduğu üçün gecə çıxməq lazım idi. Onlar belə də razılaşdılar. Gecənin bir vaxtına qədər söhbət etdilər. İsmayılin təkidinə



baxmayaraq Rüstəm Qovlara getdi. O, orada qohum evində qalırdı. Arabanı da Qovlarda kırələmişdi.

Birisi gün sabaha xeyli qalmış İsmayıł Qovlara gəlib Rüstəmlə görüşdü və onlar Qaraqışlaq kəndinə yola düşdülər.

-Taxıl neçə puddur? - deyə İsmayıł soruşdu.

-İyirmi pud.

-Bir az da artıq alardın. Tez-tez gedib-gəlmək olmur.

-Araba Şiniğa tərəf hər yerdə ağızı yoxuşa gedir, öküzün də çəkib aparması lazımdır.

-Doğrudur, düz düşünübən.

Araba kəndə çatanda arabaçı dedi:

-Getdiyimiz ev hardadır?

-Düz gedirsən, get. Qabaqdan sağa dön. Gözədəyimli evlərdi. Tanınmış adamdı, hər şəraiti olan ev tikib, bağ-bağça düzəldib.

İsmayıł:

-Kimdi o adam?

-Mənim dostumdu. Taxılı da o düzəldib. Sizin Ağbulağın örüşü onların yaylağı idı.

İsmayıł təəccüb dolu bir maraqla soruşdu:

-Qaraqışlaqlıları deyirsən?

-Bəli, bəli. Yadından çıxa bilməz...

-Sənin dostun kimdi?

-Telli Cəmil!

Sanki bu söz İsmayılin başında ildirim tək gürlavıb, gözləri önungə şimşek kimi çaxdı. Bir anda gözləri önungə bir neçə il əvvəl baş verənlər gəldi. Onda İsmayıł Telli Cəmilin sürüsünü nişana almışdı, təkəsini və qoyunlarını öldürmüştü.



-Sən məni niyə Telli Cəmilin qapısına gətirdin, Rüstəm? - deyə İsmayıł bir qədər ciddi və sərt dilləndi.

-İsmayıł, nə olub? Sən Telli Cəmilə pislik eləyib-sən?

-Bəli, mən onun heyvanlarını vurmuşam.

Rüstəm təəccüb dolu bir maraqla soruşdu:

-Telli Cəmilin sürüsünü sən gülлələmişdin?

-Bəli! Mən gülлələmişdim. Başıb örüşümüzü otarırlar.

-İsmayıł, o vaxt mən özündən eşitmışdım ki, ağıbulaqlılarda günah yoxdu. Günah bizimkilərdədi. Telli Cəmil özün kimi mərd kişiidi. Yəqin ki, sənin gəlişin onu daha da sevindirəcək...



-Mən buraya qədər gəlmisəm, geri döñesi deyiləm. Ancaq mən təqsirsiz olsam da özümdə bir məsuliyyət daşıyır, utanlıq hiss edirəm.

Araba bir azdan Telli Cəmilin qapısında dayandı. Arabanı görən oğlan uşağı içəri qaçdı. Bir azdan Telli Cəmil həyətə çıxdı. O, Rüstəmi görüb ona tərəf yeridi. Qəfildən gözləri İsmayıla sataşdı. Sanki bir anlığa yuxu keçirilmiş kimi ayaq saxladı. Sonra Rüstəmə tərəf deyil, İsmayıla tərəf getdi və:

-Gör mən kimi görürəm, İlahi! Sən İsmayıł deyilsən? Sən xoş gəlib, səfa gətiribsən.

O, İsmayıla yaxınlaşıb salam verdi və boynuna qol salıb, üzündən öpdü. Sonra Rüstəmlə görüşdü. Şadlığını gizlədə bilmədi:

-Sağ ol, ay Rüstəm, sən ki, Dəli İsmayılı mənimlə görüşdürməyə gətiribsən, qonaqlığın böyük olacaq. Sonra əlinin işaretisi ilə İsmayıla:



-Buyurun, buyurun evə keçin. Uşaqlar öküzləri rəhatlayarlar.

Telli Cəmilin bu canfəşanlığına baxmayaraq İsmayıł qıslır, çəkinir, utançlıq göstərirdi. Bütün bunlar ev sahibinin diqqətindən yayılmırıdı. O, İsmayılı söhbətə qoşmaq üçün suallar verməyə başladı:

-İsmayıł, harda yaşayırsan?

-Düyərlidə.

-Eşitdim ki, erməni milislərini tərksilah eləyib qəçibsan?

-Tərksilah yox, gözləmişəm, yuxuya gedəndən sonra silahlarını götürüb çıxmışam.

-Daha bundan cəsarətli tərksilah olarmı! Cox böyük qəhrəmanlıq göstəribssən. Bu igidlik hər oğulun işi deyil.

Onlar söhbət eləyə-eləyə içəri keçdilər. Divarlarından xalçalar asılmış bu otaq «qonaq otağı» adlanırdı. Otağın ortasında iri masa qoyulmuş, ətrafına da stullar düzülmüşdü.

Onlar masa arxasında əyləşdilər. Ani sükütu Rüstəm pozdu:

-Ay Cəmil qağa, bilsəydim İsmayılı gətirməzdəm. İsmayılı görən kimi məni buraxıb onu tutdun, - deyib şirin bir gülüşlə ortalığa şuxluq gətirdi.

Telli Cəmil:



-İsmayılı gətirdiyin üçün sənə olan hörmətim daha da artdı.

İsmayıł razılığını bildirdi:

-Allah sizdən razı olsun!

Rüstəm ağız dolusu bir həvəslə:

-Sən elə kişisən, ay Cəmil qağa!



Süfrəyə çay gətiriləndən bir az sonra Cəmil Rüstəmə dedi:

-Rüstəm, evimizdə quzu əti də var, dana əti də. İkişindən də bişiriləcək. Amma bir fikrim var, onu bilmirmək istəyirəm, mənim bu kənddə məşhur olan bir xoruzum var, onu da kəsmək istəyirəm.

Rüstəm tez dilləndi:

-İstəməz, qardaş. Əgər quzu əti, dana əti varsa, o gözəl xoruzu niyə bədbaxt eləyirsən...

-Elə deyil ey. O, xoruzu indiyəcən heç kəsə kəsməmişəm. Ancaq bu gün İsmayıł üçün kəsəcəyəm.

İsmayıł xoruzu kəsməyə razı olmadı:

-Cəmil qağa, evdə Allaha şükür hər şey var, xoruzu kəsməyə ehtiyac yoxdur!

-İsmayıł, ehtiyac var, o, xoruz sənin üçün kəsiləndə bu kənd başdan-başa biləcək ki, Dəli İsmayıł mənim qonağım olub.


İsmayılin üzündə təbəssüm oynadı, dodaqlarının arasından ağ dişləri göründü:

-Siz bilərsiniz. Onsuz da biz sizi sözünüzdən yayındırı bilməyəcəyik.

Bu kəndin camaatı İsmayılı yaxşı tanıydırdı. Bir neçə qohum-qonşu da gəlmışdı. Bu söhbət gedərkən xoruz kəsilmişdi.

İsmayıł hələ də istədiyi kimi özünü rahat hiss edə bilmirdi. Buna görə də Telli Cəmil mətləbi açıqlamalı oldu:

-İsmayıł, sən məndən cavansan. Mənim qardaşım Hacı Sadıqdan da çox cavan idin. O, səni hamidan çox istəyirdi. Məndə sənə olan məhəbbəti də o yaradıb. Sənin qoçaqlığın, mahir nişançı olmağın mənim



Hacı qardaşımı heç bilirsən nə qədər qürurlandırır, sevindirirdi... Elə olmasayıdı hər oğul Telli Cəmilin sürüşünə gullə ata bilməzdi. Ancaq o gülləni Dəli İsmayıł ata bilərdi! Qanından qorxmayan Dəli İsmayıł! Niyə atırdı? Ona görə ki, bizimkilər hörməti itirmişdilər. Ağbulaq camaatının bize qoyduğu hörməti bizimkilər tapdaladı. Bunu da eləyən kimlər oldu? Dörd nəfər naqis çoban... Mən həmişə deyirdim Hacı Sadıq bizi icazə verib ki, çətin günlərdə heyvammızı taxıl zəmirlərinə sürək, otaraq, qırılmassisin. Mənim sözlərimi təsdiq eləsələr də sən demə fürsət tapan kimi sürüləri taxıl zəmirlərinə, biçənəklərə ötürürüləmiş.

Bir də mənim xoşuma gələn nə oldu. Sən dívırı və heyvanları vuranda haraya mən də gəldim. Mən ordan bağırıb yaxşı-yaman deyirdim. Həmin dəqiqlikdə sən gullə ilə mənim dörd tərəfimə çəpər çəkdi. Demək istədin ki, mən səni qoruyuram! Mən bunu belə başa düşdüm. Çünkü ağbulaqlıların mənə hörməti həmişə böyük olub. Sözümdə həqiqət varmı, İsmayıł?

İsmayıł indi hər şeyi deməyə hazırlıydı, çünkü sözün məqamı çatmışdı.

-Nə deyirsinzsə, hamısı doğrudu, - deyə o, dilləndi, - əvvəla mən səni tanıdım və ona görə də gülləni torpağa boşaldırdım ki, biləsiniz bu atılan düşmən gulləsi deyil. Sizin xətrinizi Ağbulaq camaatı çox isteyirdi. Onlar bəzən deyirdilər ki, çobanların qarşısını Cəmil bəy niyə almır... Hacı Sadığa deyirdilər-belə olmaz axı, əkin yerlərimizi, biçənəklərimizi bütün basıb otarıblar. Hacı da cavabında deyirdi ki, Cəmil bəyin bu işdən xəbəri yoxdu. O, tapşırığını verir, ona bir də



eləmərik deyib, yenidən öz kələklərini işləyirlər. Cəmil bəy, o hadisə narazılıqlardan sonra baş verdi.

-Bilirəm, İsmayıł, bu işə sən son qoymasan Ağbu-laq camaatı bizdən çox incik qalacaqdı.

Rüstəm kişi bu söhbətə dinməz-söyləməz qulaq asırdı. Söhbət bitəndən sonra dedi:

-Cəmil bəy, sənin bu hökumətlə aranda bir söz-söhbət yoxdu ki?

-Deyəsən olacaq. Arabir məni sorğu-suala tuturlar.

Süfrəyə löyün-löyün yeməklər gəldi. O cümlədən, xoruzun əti də bu xörəklər arasında idi.

Rüstəm əlini dəsmalla silə-silə dedi:

-Qardaş, icazə ver biz qalxıb yola düşək.


-Arabanız hazırkı, yükü vurulub, - deyə Telli Cəmil dilləndi.

Onlar ayağa durub eşiyyə çıxdılar. Artıq yola düşmək vaxtı idi. Rüstəm dostu ilə görüşəndə dedi:

-Qardaş, bəlkə bizi ötürmək üçün yanımıza adamlar qatasınız.


-Sizə heç nə lazım deyil, Rüstəm, Dəli İsmayıł ki, sənin yanındadır, elə hesab elə ki, yüz nəfər silahlı səninqədir...

Telli Cəmil yenə İsmayılla səmimi görüşüb, yaxşı yol arzuladı. Araba yola düşdü. Soyğunçu, yokəsən gözə görünmədi. Araba kol-koslu kənd yolu ilə irəliləyib Qovlar yoluna düzəldi.



İsmayıł Telli Cəmillə görüşəndən 2 il keçmişdi. Son vaxtlar aran torpağında danışılırdı ki, Telli Cəmil oğlanları ilə birlikdə Kürün sol sahilindəki meşəliklərə, dağlara çəkilib, qaçaqlıq edir. Hökumət qüvvələri ilə sözü düz gəlməyib. Xüsusişə, varını-mülkünü müsadirə eləyib kolxoz təsərrüfatına verməsini tələb edirlər. O isə ayaq-ayağa durub inadından dönmür. Deyəndə ki, sən hökumətlə hökumətlik edə bilməzsən, daşı tök etəyindən, yola gəl. Telli Cəmil deyir ki, ay kişilər, siz bilmirsiniz varımı-dövlətimi əlimdən alandan sonra özümü də, ailəmi də sürgün eləyəcək bu hökumət. Tanıdığım neçə kişilərin səsi indi ya Sibirdən gəlir, ya Qazaxıstandan...

Telli Cəmilin qaçaqlıq etdiyi gündən üç aya yaxın vaxt keçirdi. Hökumət nümayəndələri bir neçə dəfə Cəmilə qayıdır evinə gəlməsini, qaçaqlıq həyatına son verməsini təklif etsələr də o, öz inadından dönməmişdi. Onun fikrincə, bu hökumət onsuz da onu sağ buraxmayacaq. Təslim olandan sonra da ondan əl çəkməyəcəklər. İstər-istəməz var-dövləti əlindən alınacaq, özünü isə həbs edib ya güllələyəcəklər, ya da zindana atacaqlar. O, belə bir həyatı görmək istəmir, əgər ölücəksə kişi kimi, döyüşə-döyüşə ölmək istəyirdi. Onu düşündürən başlıca məsələ oğlanlarının onunla dağlara çəkilməsi idi. O, istəyirdi ki, oğlanları geri qayıtsınlar, bəlkə hökumət onları salamat buraxdı. Ona görə də oğlanlarına geri qayıtmalarını məsləhət görmüşdü. Oğlanları isə ataları evə qayıtmasa onu tək buraxmayacaqlarına söz vermişdilər. Getdikcə dərin-




ləşməkdə olan ixtilaf bir neçə dəfə silahlı qarşıdurma-ya səbəb olmuşdu. Rayon milis idarəsi Telli Cəmili hər hansı yolla olur-olsun ələ keçirmək haqqında tapşırıq almışdı. Ona görə də milis işçiləri bütün gücləri ilə Telli Cəmili təcrid etməyə təhkim olunmuşdular.

Telli Cəmil igid, sözündən dönməz, ölümün gözünün içində dik baxan bir türk kişisi idi. Hökumət nümayəndələri də bunu yaxşı bilirdi. Ancaq məsələ onda idi ki, Telli Cəmilin işinə Bakıdan nəzarət olunurdu.

Sonuncu dəfə hazırlanan bir əməliyyatda bir milis işçisi öldürülülmüş iki nəfər isə yaralanmışdı. Bu hadisədən sonra nazirlilikdən gələn qəti tapşırıq Telli Cəmilin tamamilə zərərsizləşdirilməsinə yönəlmışdı.

Növbəti dəfə qaçaqların gizləndiyi ərazi dörd tərəfdən mühasirəyə alındı. Getdikcə çevrə daralırdı. Qaçaq Cəmil və oğlanları çevrəni yarıb çıxmak və başqa yerə çəkilmək niyyəti ilə hərəkətə keçdilər. «Dərin dərə» deyilən dərənin başında hökumət qüvvələri ilə üz-üzə gəldilər. İki saatdan artıq atışma getdi. Milis işçilərindən də vurulan və yaralananlar oldu. Lakin uzun atışmadan sonra Qaçaq Cəmilin oğlanları öldürdü. Lakin onun özü aradan çıxdı. Oğlanlarının meyidi hökumət qüvvələri tərəfindən kəndə aparıldı. Bir neçə gündən sonra isə Qaçaq Cəmilin öldürülüyü aşkar oldu.

Oğlanları vurulandan sonra Qaçaq Cəmilin başqa yerlərə qaçacağına ehtimal eləyən milis işçiləri ərazini ciddi nəzarətə götürürlər, nəhayət pusqu quraraq onu da vururlar. Beləliklə, Qaçaq Cəmil yeni qurulmuş Sovet hökumətinin mövcud rejiminə tabe olmadığı üçün aradan götürüldü. Bu xəbər bütün ətraf bölgələrə ya-



yilmişdi. Telli Cəmilin ölüm xəbərini İsmayıł Duyərli-də eşitdi. Büyük təəssüf hissi keçirən İsmayıł Yetim oğlu İbrahimlə birlikdə Telli Cəmilin hüzən mərasimində iştirak elədi. Mərasimə gələnlər başsağlığı verib çox əyləşmirdilər, çıxıb gedirdilər. Bu da onu göstərir-di ki, əhalı bu rejimin mürtəce sıfətindən qorxu keçirirdi. Hər hansı bir hərəkət çətin bir durum yarada bilərdi... Hiss olunurdu ki, burda çekistlər hər şeyi izləyirlər.



İsmayılla Yetim oğlu evə döñəndə, hələ yolda ikən belə bir səhbət etdilər. Sonda İsmayıł dedi:

-Koroğlu deyirdi ki, tüsəng çıxdı, mərdlik getdi, ay haray! İndi Sovet hökuməti gəldi, vay igid kişilərin halına! Bir kəlmə sözün üstə qoçaq, mərd bir adamı aradan götürəcəklər.

Yetim oğlu köksünü ötürüb ətrafa baxdı, sonra dil-ləndi:

-Adamlar gizlində izlənməyə başladısa şeytanlıq ortaya çıxdı. Bundan sonra vay namuslu insanların halına!

İsmayıł Duyərliyə gəldiyi vaxtdan yeddi il keçirdi. Ancaq vətən həsrəti onu heç vaxt tərk etmirdi. Çənli-çisəkli Goyçə dağlarından, şəffaf sulu, qırçın ləpəli Goyçə gölündən ötrü ürəyi töküldürdü. Qoynunda at çaplığı, nişan alıb gullə atdığı yallar-yamaclar, gədik-lər, qovular gözünün qabağına gəldikcə içindən bir gi-zilti keçirdi. Yenə belə bir duyuğu altında yaşadığı anda sanki qəflətən yuxusundan ayılmış kimi oldu. Otur-




duğu kərənin üstündən qalxıb həyətdə var-gəl etməyə başladı. Öz-özünə dedi: «Yox getməliyəm, mən Ağbulaqsız, Göyçəsiz yaşaya bilmərəm. Atamın, anamın, babalarımın, ulu əcdadlarımın məzarı ordadır. Mən gərək hər gün valideynlərimin məzarlarını ziyarət edim. Gərək hər gün Ağbulaq qəbristanlığına fatihə verəm, dua oxuyam. Ancaq mən bunları edə bilmədim. Nə edim ki, Düyərli camaatından da ayrılməq olmur. Bu camaat da mənə Ağbulaq camaatı qədər əziz və doğmadır. Ən çətin günlərimdə bu camaat mənə arxa-dayaq olub. Mən Yetim oğluna, Səriyyə bacıya, Məşədi Atakişiyə, Nərgiz bacıya, Süleymana, Musaya, Əliyə necə deyim ki, mən daha Düyərlini tərk etmək istəyirəm». Bilmirdi neyləsin, ürəyindən keçənləri kimə desin. İlk növbədə Yetim oğlu İbrahimə deməyi qərara aldı. Axi yeddi ildir ki, İbrahimlə duz-çörək kəsib, qardaşlıq duyğuları yaşamışdı. Yaxınlarına, doğmalarına belə demədiyini bu ağır salqalı, polad iradəli insanla bölüşmüdü. Ən ağır, çətin günlərdə onunla bərabər olmuşdu.

Bir axşam İsmayıł həyətdə Yetim oğlu ilə görüşdü. Onlar həmişəki kimi bir-birini çox səmimi, gülərzələ qarşılıdlar. İbrahim İsmayılı evə dəvət etdi. Gedək içəridə oturaq, - dedi. İki səmimi dost Yetim oğlunun xalça döşənmiş qonaq otağına daxil oldular.

-İsmayıł, əyləş, - deyə İbrahim kişi həmsöhbətinə müraciət etdi. Səriyyə xanıma səsləndi, - bizə bir sa-movar çay hazırlayıñ.

Ani sükutdan sonra İsmayılı təzə görürmüş kimi təpədən-dırnağa sözüb dedi:



-İsmayıł, eşitmişəm fikrini dəyişibsən. Göyçəyə qayıtməq istəyirsən.

-Elədi, İbrahim. Artıq vətən məni özünə çəkir. Günlər keçdikcə doğma yurda qayıtməq həvəsim məni rahatsız qoyur.

-Mən istəməzdim gedəsən. Sənin kimi əziz dostdan, ilqarlı qardaşdan ayrılməq mənə çox çətin olacaq. Amma deyirsən ki, vətən məni özünə çəkir, bax bu hissələr mənim qabağıma daş itələyir. Yoxsa ayağımın ikisini bir başmağa dirəyib «olmaz» deyərdim. Ancaq hər halda yaxşı düşünməyin, ölçüb-biçməyin lazımdır.

-Xeyli vaxtdır ki, bu haqda düşünürəm.

-Ermənilər səni salamat buraxacaqlar mı? Məni daha çox narahat eləyən bu məsələdir.


-Əlbəttə, ermənilər məndən qisas almağa çalışacaqlar. Əldə etdiyim bilgiyə görə həmin günlərdə iş başında olan ermənilər bu gün rayonda yoxdur.

-Ancaq erməni hökuməti təcavüzü yerindədir, fəaliyyətdədir. Elə deyilmə?

-Elədir, ancaq Azərbaycan hökumətinin mənə verdiyi toxunulmazlıq yəqin ki, kömək edəcəkdir. Çünkü indi hər iki respublika Moskvanın təbeliyindədir.

-İsmayıł, bilmirəm sən necə baxırsan, bu Moskva deyilən var ha, o məni heç açmır. Mən ona inana bilmirəm. Onu bilirəm ki, Moskvada oturanlar həmişə erməninin tərəfində olublar, bundan sonra da elə olacaq.

İsmayıł Yetim oğlunu qeyri-adi bir maraqla sözüb dilləndi:



-İbrahim, mən sənin müşahidənə, uzaqgörənlilikinə heyranam. Sən əvvəlcədən nə deyibsin, o düz olub. Sovet hökuməti millətlərin qardaşlığından danışır. Bəlkə öz birliyini pozmamaq xatırınə bunları elədi.

-Keşkə eləsin. Ancaq erməni yenə rus hökumətini öz tərəfinə çəkib bildiyini eləyəcək. Erməninin türk düşmanlığı itən deyil. Hər halda ehtiyatı əldən vermək olmaz. Ya gərək bu hökumət deyəni deyəsən, ya da özünü güdəzə verəsən. Sən də haqsızlığa nəinki bəli deməyəcəksən, hətta qarşı çıxacaqsan. Bu da sənin həyatını təhlükəyə qoyacaq.

Araya çökən ani sükütu İsmayıł pozdu:


-İbrahim, mən yalana yalan, haqsızlığa haqsız deməsəm dözə bilmərəm. Neyləyim bu mənim özümdən asılı deyil. Görünür belə bir tale yaşamaq tanrı payıdı. Ancaq mən düzə düz, Allaha Allah, şeytana şeytan demək üçün yaranmışam. Yəqin ki, məni bu yolda öldürmək istəyən müaviyə xislətçilər az olmayıb. Yenə də Allah məni saxlayıb, bütün çətinliklərdən çıxarıb. Yəqin ki, yenə də məni böyük Yaradanım qoruyaçaq. Məsləhət onunkudur, hər nə bilirsə qoy elə olsun.

İbrahim:

-Demək məqsədin qətidir. Ağbulağa getməlisən.

-Getməliyəm, Yetim oğlu, sıxılma, qardaşım. Bu mənim alın yazım, qədər payımdı. Daha nələr olacaq, başıma nələr gələcək, onu yalnız böyük Yaradanımız bilir.

İsmayıł Bahar xanımı tapşırılmışdı ki, yorğan-döşəyi, qab-qacağı yiğişdirsin. Farmaşları hazırlasın, yanm günlərdə köçəcəyik.




İsmayılin köç xəbəri bütün Duyərliyə yayılmışdı. Bu kənddə onun xətrini istəyənlər çox idi. Xüsusilə ağır başlı kişilər, ləyaqətli insanlar ona böyük hörmət qoyurdular. Onlar İsmayıł haqqında çox şey bilirdilər. Bilirdilər ki, o, qabağından yeməyən, ölümə diri gözlə gedən qoçaq, namuslu bir ər kişidir. Ona görə də Duyərli kimi böyük və mötəbər bir kənddə yaşamaq Əhmədoğlu İsmayıla qəriblik duyğusu yaşıtmırıdı. Onun haqqında Yetim oğlu o qədər danışmışdı ki, bu kəndin ığid oğulları İskəndər, Xalıqverdi, Əhməd, Musa, Şərif və başqları tez-tez onunla görüşür, dostluq edirdilər. Bəzən də hər hansı bir səfərə İsmayılla çıxmaga cəhd edirdilər. Bilirdilər ki, Əhmədoğlu olan yerdə xatasız-bəlasız sovuşmaq mümkündür. Ən son məqamda isə qarşı tərəfin cavabını layiqincə vermək iqtidadında olacaqlar.

İsmayılin köçmək xəbəri Məşədi Atakişinin ailəsində çox məyusluq yaratmışdı. İsmayılin bacı dediyi Nərgiz göz yaşlarını saxlaya bilmirdi. Bu xəbərdən sonra Nərgiz xanım İsmayılgilə gəlmİŞdi.

-Niyə köçürsünüz, burda hamı xətrinizi istəyir, - deyə göz yaşlarını tuta bilməmişdi.

Bir neçə gündən sonra ev əşyaları ilə yüklenmiş at arabaları Duyərlidən Goyçayə tərəf yola çıxdı.

Əhməd oğlu halal-hümbət elədiyi Yetim oğlu İbrahimə, Səriyyə xanımı, Məşədi Atakişiyə, Nərgiz xanımı, digər qonşulara, dostlara əlvida dedi. Duyərli kəndinin üfüqləri boyunca göz gəzdirdi. Torpağındaşaına, bağına-bağatına, əkib-becərdiyi qarpız, yemiş bostanına, taxıl zəmilərinə əlvida dedi!



III HİSSƏ

Yeddi illik fasılədən sonra İsmayılin köçü Ağbulağa dönmüşdü. İsmayılin kəndə qayıtması bəzilərinə xoş təsir bağışlamasa da, bir çoxlarını sevindirmişdi. Çünkü İsmayıł kəndə, elə-obaya gərkli adam idi. Ağbulağa Hacı Hüseyin, Hacı Sadıq pulu ilə, sərvəti ilə nə qədər arxa durmuşdusa, Əhməd oğlu da bir elə bu kəndin namusuna, şərəfinə, toxunulmazlığına sahib çıxmışdı.

İsmayılin doğma ocağa dönəməsi qohum-əqrəbanı daha çox sevindirmişdi. Həyət-bacada, evdə böyük bir qələbəlik duyulurdu. Hamidan çox Kalva Abbas oğlu Yolçu, Ələkbər oğlu Allahverdi, qardaşı Məhəmməd, Hacı Hüseyin oğlu Məmməd, Kalva Məhərrəm, Sadıq oğlu Məhəmməd və başqaları fəalıq göstərirdilər. Onlar kəsilmiş heyvanları soyur, kimisi də et doğrayır. Asılmış qazanların altında ocaq qalayır, bir başqası da odun yarırı.

İsmayılla görüşə kənd ağsaqqalları da gəlmışdı. Onu ürəkdən sevən, onun etibarına və mərdliyinə ehtiram göstərən Hacı Sadıq kişi, Kalvayı Nəsib, Məşədi Molla Həsən, Mirəli ağa, Məşədi Miryaqub ağa və Məhəmməd oğlu Sadıq da buradaydilar. Qonşular da bir ucdan gəlib gedirdilər.

Kəndin hörmətli ağsaqqalı Hacı Sadığın verdiyi sual hamının ürəyindən oldu:

-İsmayıł, bir az Duyərlidən, Duyərlili camaatından danış. Sənə olan münasibət necəydi? Hansı hadisələrlə qarşılaşdın?



İsmayıł özünəməxsus ciddi görkəmlə masa ətrafında əyləşmiş ağsaqqalları bir-bir gözücu süzüb təmkinlə dilləndi:

-Hacı Əmi, Duyərlili camaati çox qonaqsevər, çox mərd və etibarlı insanlardır. Mən hamidan böyük hörmət gördüm. Uşağın, böyüyün yerini bilən, ağsaqqala, ağbirçeyə hədsiz hörmətlə yanaşan duyərlilər əsil ləyaqət sahibləridir. İnsanın özündən də çox şey asılıdı. Yəqin ki, buna görə də mənə hörmət edirdilər.

Duyərlidə səxavətli, qanbarışdırıran, ağır salqalı kişilər varıydı. Qəhrəman kişi, Musa kişi, Həmid kişi, Salman kişi, Əhməd kişi elə ağsaqqallar idilər ki, onların bir sözünü iki eləyən olmazdı. Bu ağsaqqallar nə desələr o olmalıydı. Ona görə də bu kənddə yanlış işlərə yol verilməz, pis hadisələr törədilməzdi. Çox qayda-qanun gözlənən bu kənd bütün kəndlərə örnek olmağa layiqdi.

Bir dəfə Kürün qırağında ova çıxmış cavanlardan birinin atdığı gülə qəflətən qonşu kənddən olan bir adama dəymışdı. Bu bədbəxt hadisə qonşu kəndin camaatını ayağa qaldırmışdı. Ölən tərəfin adamları qisas üçün cilov gəmirirdilər.

Duyərlili ağsaqqalları hər iki tərəfi sakıləşdirmək üçün işə qoşuldular. Salman kişi irəli yeriyb ziyən çəkən tərəfin adamlarına demişdi:

-Ay camaat, biz eyni adamlarıq. Bir-birimizlə qohum-əqrəba, dost-tanışiq. Bir-birimizin xeyirində, şərində iştirak edirik. Bu gün bədbəxt hadisə baş verib. Duyərlili camaati yas içindədi. Ancaq bu ölüm hadisəsi bilərəkdən yox, qəflətən baş verib. Allahın qəzasıdı, atılan gülə aralıda Ələsə dəyib. Hadisə belə olub. Bunu



Allah da bilir, bəndə də, biz də bilirik. Əgər mənim sözümə əhəmiyyət vermirsinizsə, mənə inanmırınsızsa siz də məni vurun. Raziyam, güllənizi sinəmdən keçirin.

O, əlləri ilə yaxasını açıb sözünü təkrar edir:

-Əgər qan tökmək isteyirsinizsə mən öz qanımı halal eləyirəm.

Camaat bir qədər susqun durduqdan sonra qonşu kəndin ağsaqqalları irəli yeriyib Salman kişiyyə deyirlər:

-Gelin hüzr yerində siz də iştirak edin. Bu, böyük bir peşmançılıqdı. Burda günah işlənməmişdir. Burda alın yazısı, vaxtin tamam olması ova gedənləri də peşman edib.

Bundan sonra Düyərli camaati ilə qonşu kəndin camaati arasında heç bir ziddiyət baş vermədi.

Kalvayı Nəsib İsmayılin sözünə qüvvət verdi:

-Elə belə deməyiblər ki, «Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma». Bu kəndin özündə Hacı Heydər, Hacı Sadiq, Hacı Hüseyn, Hacı Mərdan, Məşədi Molla Əli, Məşədi Molla Həsən kimi ağsaqqallar azmı iş görüb'lər...

Hacı Sadiq:



-Ay Kalva, nə olur olsun ağsaqqal olmalıdır və ağsaqqala hörmət qoyulmalıdır. Onda hər şey öz yolunda gedəcəkdir.

Yerdən səslər:

-Bəli, bəli...

İsmayıł yenidən söhbətə qayıtdı:

-Başında gələn bir işi də deyim sizə. Təsadüf məni aparıb Telli Cəmilin evinə çıxarmadımı?



Hamı heyrətə gəldi, gözlər İsmayıla dikildi. Sadiq kişi maraqla soruşdu:

-Sənin Telli Cəmilgildə nə işin varıydı? Sən onun sürüsünə gullə atmışdın. O, belə şeyləri bağışlamayan bir adamdı.

İsmayıł:

-Telli Cəmil məni çox səmimi qarşıladı. Heç nə olmayıbmış kimi məni bağırina basdı.

Hacı Sadiq:

-Telli Cəmil mərd adamdır. O, bilirdi ki, ağbulaqlılar onlara həmişə hörmət etmişlər. Ancaq yanlışlıq onlardan gəlirdi. Çobanları basıb örüşümüzü otarırlılar.

İsmayıł:

-Hacı əmi, onların hamısını o, özü etiraf elədi. Hətta dedi ki, gərək sən divarı yox, sürüünün çobanını vuraydın. Çünkü həmin çobanlar məni Ağbulaq camaatının qarşısında xəcalətli elədilər.

Məşədi Miryaqub ağa söhbətə qoşuldu:


-Yaxşı ki, insan ölümü olmadı. O, çox ağır nəticə verərdi.

-Doğrudur, - deyə ağsaqqallardan kimse onun sözünü təsdiqlədi.

-Sağ olsun ki, bizim camaatın onlara etdiyi yaxşılıqları bilir, - deyə Mirəli ağa dilləndi. - Yaxşılığı itirmək namərdlikdi. Telli Cəmil qədirbilən adamdır. İsmayılı elə qarşılamağı da onun etibarını göstərir.

Araya çökmuş anı sükutu pozan Məşədi Molla Həsən İsmayılin üzünə baxıb dilləndi:

-Yaxşı eləyib gəlibsən, oğul. Sən kəndə, elə-obaya çox gərəksən. Ancaq ermənilər yenə də bir ucdn mü-



səlmani tutub zindana atırlar. Xatası-bələsi səndən uzaq olsun.

İsmayıł həmisöhbətlərinə xitabən soruşdu:

-Ermənilər indi nə fitnə hazırlayırlar? Bu qədər Azərbaycan torpağımı Ermənistən adlandırdılar, indi nə istəyirlər?

Hacı Sadiq bu sualı cavablandırıldı:

-İndi də bu torpaqlardan bizi çıxarmaq izimizi itirmək istəyirlər. Göyçədən bir çox adlı-sanlı adamları qolçomaq adı altında tutub həbsə göndəriblər.

İsmayıł:

-Ağbulaqdan tutulub-eləyən yoxdur ki?

-Yox, hələ yoxdur, - Kalva Nəsib dilləndi, - bundan sonrasından da Allah saxlasın.

Bir azdan sonra bir dəstə ağbulaqlı içəri daxil oldu. Ekiz Musa, Kalva Bayram, Kalva Məsim, Məşədi Məcid də onların arasında idilər. İndi İsmayılla görüşməyə gələnlər, əsasən onun döyüş silahdaşları idilər. İsmayıł bu adamlarla erməni silahlılara qarşı, «Darama», «Topaşan», «Basarkeçər», «Təkağac» və «Polad» cəbhələrində vuruşmuşdu.

Bir qədər söhbətdən sonra qalaylı mis qablara doldurulmuş ət xörəkləri süfrəyə gətirildi.

İsmayıł Ağbulağa qayıdan sonra ermənilərin yeni bir təcavüzünün şahidi oldu. Ermənistən hökuməti yenə də bu torpağın əzəli sakinlərinə, türklərə göz verib, işiq vermirdi. Göyçədən, Qaraqoyunludan, Dərəçiçəkdən, Vedibasardan, Qəmərlidən, Ağbabadan,



Pəmbəkdən və başqa bölgələrdən minlərlə ailə sürgünə məruz qalmışdı. O cümlədən qonşu kəndlərin də gözə dəyən adamları qolçomaq adı ilə Qazaxistana, Sibirə sürgün edilirdi. Yaxud tutulub zindana atılırdı. Belə bir tale yaşamaq ağbulaqlılardan da yan keçməmişdi. İskəndər oğlu Məşədi Əlini, Kalva Rzanı, həbs etmişdilər. Bu adamların günahı nə idi? Ən başlıca günahı türk olması idi. Onlar kəndin tanınmış, sayılıb-seçilən, hörmətli adamları idilər. Belə adamları aradan çıxarmaqla sırvı insanlarda bir ümidsizlik, qorxu və təlaş yaradırdılar. Başdan-başa türk yurdu olan Göyçəni türksüz Ermənistənə çevirmək kimi irticaçı siyaset ardıcıl olaraq həyata keçiriliirdi. İki inəyi, yaxud iki öküzü olanlar qolçomaq adıyla sürgün edilirdi.

Hər kəsi bir bəhanə ilə aradan götürürdülər. Bu növbə din xadimlərinə də çatmışdı. Bu qəbildən olan insanlar addım-addım təqib olunurdular. Onların hər kəlməsi millətçilikdə suçlanır, dini fanatizm ilə əlaqələndirilirdi. Kəndlərin ağsaqqalları belə qərara gəlmışdilər; Cənazə namazı içəridə qılınsın. Ağbulaqlı Məşədi Miryaqub ağa qətiyyətlə etirazını bildirdi:

-Mən dar bir yerdə, evin ortasında cənazə namazına durmaram! - deyib təkid etdi. Bu nə hökumətdir ki, bizim ölü işimizə də qarışır. Ölü namazı qılmağa da qadağa qoyurlar. Bu işdən bəlkə də Moskvanın xəbəri yoxdu. Mənə görə başımıza bu oyunu da ermənilər gətirir...

Təbii ki, ermənilər say-seçmə türk övladlarını aradan götürməyə çalışırdılar. Belə bir repressiya dönməmində elin böyük hörmətini qazanmış hörmətli ağsaqqal, görkəmli din xadimi, daha doğrusu erməni qəsb-



karlarına pataloji nifrət bəsləyən Seyid Miryaqub Mir Cavad oğlunu rahat qoya bilməzdilər. Miryaqub ağa bütün məclislərdə, camaat içində erməni qəddarlığını, zülmünü pisləyir və lənətləyirdi. Məhz buna görə də Məşədi Miryaqub ağanı həbs etmişdilər. O, Kəvər qalasında saxlanırıldı. Kamera yoldaşı Şişqayalı Cəfər idi. Sonralar Cəfər kişinin dediyinə görə hər gün qalanın məmurları Miryaqub ağanı çağırıb deyirlərdi:

-Sən bu zindandan çıxməq istəyirsənse «Allahın varlığını danıb, Allah yoxdur» deməlisən! Məşədi Miryaqub ağa çox hiddətlə, qətiyyətlə ayağını yerə vurub deyirdi: «Lailəha İlləllah, Allah var!»

Böyük işgəncələrə, təzyiq və təqiblərə baxmayaraq Miryaqub ağanı öz etiqadından, inamından döndərə bilmirlər. Polad iradəli, çinar qamətli bu insanın əyilməzliyini və dönməzliyini yəqin etdikdən sonra onu azadlığa buraxmışdır.

İsmayıł bu hadisələri eşidib, çox məyus olmuşdu. Məşədi Miryaqub ağa onun bacısı Əfruz xanımın həyat yoldaşı idi. Onun bu cəsurluğu, ölümün gözünün içində dik baxması İsmayılı sevindirirdi. Adətən İsmayıł belə mərd, cəsarətli adamları sevirdi.

İsmayıla görə igid bir dəfə ölməlididi. Gündə ölübürlər adamlar düşmən başının üstünü kəsəndə də gözünü yumur, özünü görməməzliyə qoyur. İsmayıł indi öz duyğuları ilə yaşayır, baş verən hadisələrə öz münasibətini bildirirdi. Ürəyində deyirdi:

-Məşədi Miryaqub ağa cəsur adamdır. Hələ mən Ağbulağa qayıtmamış o, mənə bir məktub göndəmişdi. Məktubda bu haqda yazırıdı: «Salamün əleyküm, İsmayıł, necəsiniz, uşaqlar yaxşıdım? Esitmişəm

Ağbulağa qayıtmaq istəyirsən. Hələ tələsmə, erməni yenə türk ovuna çıxıb, tanınmış adamları tutub zindana atır, sürgünə göndərir. Mənə qarşı da təzyiqlər artıb, ola bilsin ki, məni də həbs etsinlər». Məktubdan az sonra eşitdim ki, Məşədi Miryaqub ağanı həbs edib Kəvər qalasına göndəriblər. Allahın adını tutduğuna görə onu azad etdilər.

Bəs tutulan başqa ağbulaqlıların taleyi necədi? Hələ bunlar haqda bir o qədər də məlumatım yoxdur.

Eləcə də qonşu kəndlərdən, ümumiyyətlə Göyçədən, Qaraqoyunludan tanıdığım onlarla ailə Uzaq Sibirə, Qazaxistana sürgün edilib.

Məşədi Miryaqub ağa deyir ki, mən özüm oraya düşəndən sonra anladım ki, Çar hökuməti Kəvər qalasını müsəlman türklər üçün tikib. Bu qalada əziyyət çəkənlərin hamısı türklərdir. Rus və erməni millətin-dən olan qala rəhbərliyi bu insanlara olmazın əzab, əziyyət və işgəncə verir. Qul kimi ac-susuz işlədir. İşləyə bilməyənlərin başına bir qurğuşun sıxıb, qaladan qaçarkən vurulub adı ilə aktlaşdırırlar. Bu qalaya təkcə Göyçədən deyil, ətraf bölgələrdən də dustaqlar gətirilir. Əsasən Dərəçiçək, Gərnibasar, Zəngibasar, Vedibasar və Dərələyəzdən də insanlar gətirilib.

İsmayıł bu bələni bilir və gözləyirdi. Bilirdi ki, nə vaxtsa onu da Kəvər qalasına atıb sonra sürgünə göndərəcəklər. O, Bakıdan Ə.Qarayevdən bir neçə il əvvəl aldığı vəsiqəni və bəraət kağızını aparıb rayonda qeydiyyatdan keçdi. Onun ümidi yalnız o sənədlərə gəlirdi.



İsmayıł Düyürlidən qayıdandan sonra uçub-dağılmış qapı-bacاسının, ev-eşiyinin təmiri ilə məşğul olur, əkin-biçin işləri görürdü. Get-gedə olan çatışmazlıqlar aradan qalxırdı.

İyun ayının ortaları idi. Havalardan qohumlardan kimsə rəhmətə getmişdi. İsmayılin anası Cəvahir xanım Qarapapaq qızı idi. O, hüzr yerində iştirak etmək üçün Qazaxa getmişdi. Hüzrdə iştirak edəndən sonra bazara çıxmışdı. Bazar da Qılıc oğlu Oruc adlı Ağbulaq sakini ilə görüşdü. İsmayıł onların burada hansı təsərrüfatdasa taxıl biçdiklərini bilirdi. Oğlu Xalıqverdi də onlarla birlikdə idi. İsmayıł Xalıqverdinin və digər həmkəndlilərinin vəziyyətini soruşdu:

-İşiniz nə vaxt qurtarır, kəndə nə vaxt qayıdacaqsınız? - deyə onun üzünə baxdı.

Suçlu bilinən bir adam kimi Oruc başını qaldırıb İsmayılin gözlərinin içində baxdı və dedi:

-Əhməd oğlu, bizim də başımıza oyun açırlar.

-Kim açır? - deyə İsmayıł soruşdu.

-İşlədiyimiz kolxozun sədri haqqımızı vermək istəmir. Biz bilmirik neyləyək.

Bu söz İsmayılı tutdu. Sərt bir tövrlə dilləndi:

-Nə deyib vermir? Əmək haqqını kəsməkmi olur?!

Qılıc oğlu başını qaldırıb İsmayılin üzünə baxanda içindən bir təlaş keçdi. Onun gözləri hirsindən qıpçırmızı qızarmışdı. Oruc bu əhvalatı ona dediyinə peşman oldu. O, bilirdi ki, Əhməd oğlu belə haqsızlıqları sindirən kişi deyil. Başını aşağı salıb sərin-sərin dilləndi:



-Nə bilim vallah, deyir bu yaxın günlərdə verəcəyəm.

İsmayıł bir qədər ciddi və təmkinli qaydada dedi:

-Oruc, gedək həm uşaqlarla görüşüm, həm də kolxoz sədrindən xahiş edim, sizin haqqınızı kəsmədən yola salsın.

-Əziyyət çəkmə, - Oruc dilləndi. Bizə söz verib ki, tezliklə sizi yola salacam.

İsmayıł:

-Daha yaxşı, mən yoldaşlarınızla görüşüm, sonra qayıdır Ağbulağa dönerəm.

Onlar söhbət edə-edə həmin kəndə yoldalar.



Qaldıqları mənzilin qabağında İsmayılı ilk qarşılıyan 22 yaşlı oğlu Xalıqverdi oldu. Daha sonra digər ağbulaqlılar da istiqanlılıqla onun əlini sıxıb, xoş gördük dedilər.

İsmayıł kənddə olan yeniliklərlə onları tanış etdi. Arana gəlməyinin səbəbini danışdı. Sonra onların söhbətini dinlədi. Xalıqverdi atasının zəhmli üzünə baxıb bir qədər narazılıqla dilləndi:

-İşimizi qurtarmışıq, təsərrüfatın rəhbəri bizi incidir. Haqqımızı vermir, yubadır, bizi əməlli başlıca getgələ salıb. Nə vaxtdı evdən çıxmışıq, geri dönmək istəyirik, ancaq bizi yola salmaq istəmirlər.

-Yola salmaq istəyərlər, siz öz əmək haqqınızın başından keçsəniz onlar sizi yola salarlar! - deyə İsmayıł söhbətə qoşuldu.

Təsərrüfat rəhbərinin son sözü nə oldu? Bəlkə siz işdə səhlənkarlığa yol veribsiniz, bəlkə onların ürəyincə olmayan bir söz-söhbət eləyibsiniz?



-Qətiyyən yox, - deyə İbrahim adlı orta yaşlı adam dilləndi, - bizim işimizdən hamı razı qalıb, hələ kolxoz sədri iş vaxtı yanımıza gələndə deyib ki, sağ olun işinizdən razıyam, sonda sizə mükafat da yazacağam.

Onlar birlikdə kolxoz idarə heyətinin binasına yollandılar. Kolxoz sədri onları qəbul etmədi. İsmayıł sədrin kabinetini ağızına gəlib sədrə müraciət etdi:

-Xahiş edirəm məni iki dəqiqəliyinə qəbul edin.

Sədr İsmayılı tanımadı. Bəlkə də bilsəydi ki, bu fəhlələrlə gəlib yəqin ki, qəbul etməzdi. O, qonağı başdan-ayağa süzüb sonra: - buyurun, - dedi.

İsmayıł içəri keçib salam verdi. Sədr salam almadan dedi:

-Kişi, vaxtim azdı, sözünüüzü deyin.

-Bu fəhlələr bizim adamlardı. Onların arasındaki o cavan oğlan da mənim oğlumdur. Xahiş edirəm onlara əmək haqqı nə çatırsa verin çıxbı getsinlər.



-Kişi, mən onlara nə çatır vermişəm. Yol açıqdı. Sən də de qoy çıxbı getsinlər. Bir həftədə zəhləmi töküblər. Onlara bundan sonra zəhrimar da yoxdu.

-Bəlkə, pis işləyiblər onda sözüm yoxdu. Əgər halal əmək haqlarını istəyirlərsə vermək lazımdı.

-Kişi, sən də çıx eşiyə, başımı ağrıtma, mənim hər gələnlə bu qədər çənə döyməyə vaxtim yoxdur. Sənə deyirəm, mən onlara daha heç nə verməyəcəyəm!

Sədrin bu sözləri İsmayılı cin atına mindirdi:

-Sədr, bura bax, vəzifənə, stoluna güvənib yekə-yekə danışma. Tanımadığın bir adama qarşı kobudluq göstərmə. Mən buraya baş ağrıtmağa gəlməmişəm. Sizinlə insan kimi səhbət eləməyə gəlmışəm.



O, İsmayılin boy-buxununa baxıb başını buladı. 40-45 yaşlı İsmayıł ortaboylu, ilk növbədə çəlimsiz görünən, ağbəniz, üzündə qara xalı olan bir adam idi. Onun şəvə kimi qara gözlərindən qorxmaz, cəsur və zəhmlili bir igid olduğu hiss olunurdu.

Sədr dedi:

-Kişi, mən günortadan sonra tarla düşərgəsində olacağam. Qoy o adamlar oraya gəlsinlər, yenidən səhbət edək. Oldumu?

-Oldu, - deyə cavab verib İsmayıł qapiya tərəf yollandi.

İsmayıł içəridən çıxbı Xalıqverdigilin yanına gəldi. Sədrin günorta onlarla tarla düşərgəsi deyilən yerdə görüşmək istədiyini dedi. İbrahim çox bilmiş adam idi. O, sakit bir tərzdə dilləndi:

-Mən ona inanmiram. Yenə başımızı aldadıb aradan çıxacaq.

Oruc onun sözünü təsdiqlədi:

-Mən belə abırsız adam görməmişəm. Biz bu isti havada nə zülüm çəkmüşik bir Allah bilir. Belə əziyyətlə qazanılan əmək haqqına da göz dikmək olarmı?

İsmayıł:

-Olar. Sənin qan-tər içinde işləyib qazandığını o, çox iştaha ilə yeyib uda bilər. Çünkü mayası haramla tutulmuş rəhbər işçiləri hər çirkin oyuna girə bilirlər...

Xalıqverdi dilləndi:

-Dədə, bəlkə çıxbı gedək. Bu adam onu verməyəcək. Versə də burnumuzdan tökəcək.

-Elə şey yoxdu. Mən sizin haqqınızı bu şərəfsiz kolxoz sədrinə bağışlayıb gedə bilmərəm. Mən onu almaliyam.



O sədr mənim heysiyyatıma toxundu. Bilmir ki, mən kiməm. Yeri gəlsə onu məhv eləyərəm. Ancaq o, bunu bilmir. Çox təəssüf ki, bilmir. Bilsəydi bəlkə belə nadürüstlük etməzdi.

İsmayılm dediyi hər söz hədəfə gullə kimi dəyirdi. Onlar onun xasiyyətini bildiklərinə görə dinmədilər.

O, ayaq üstə sağa-sola var-gəl edərək deyinməyə başladı:

-Belə Sovet hökuməti olurmu? Bizə deyirlər haqq-ədalət yerində olacaq, heç bir rəhbər işçi sadə əmək adamlarıyla kobud rəftar etməyəcək, rəhbər vəzifədə olanlar insanlara qarşı sadəlik göstərəcək, qayğılarına qalacaq, onların dolanmasına fikir verəcək... Bu gün gördüyüüm kolxoz sədri elə bil padişahdır. Özündən razı, qudurğan, cəllad təbiətli, ürəyində Allah qorxusu olmayan bir zalim... Budurmu Sovet hökumətinin rəhbərləri? Kağızda yazılınlə, deyilənlər üst-üstə düşürmü? Haqq-ədalətdən danışanlar həyatda zülm edən cəllad kimi görünürər. Hansı qardaşlıqdan danışırlar? Erməni ilə müsəlman türklərinin qardaşlığı baş aldatmaqdən başqa bir şey deyildir. Öz millətimiz də ki, özümüzə yağı. Bu gün özünü bolşevik kimi göstərənlər dünənki daşnaklar, dünənki quḍurlardır.

Sonra üzünü İbrahimə tutdu:


-Bəlkə tarla düşərgəsinə tərəf gedəyin?

-Gedəyin, - deyə onlar oturduqları kötüyün üstündən ayağa qalxdılar.

Tarla düşərgəsində onları gözetçi qarşılıdı və dedi:

-Sədr mənə tapşırı ki, mən bu gün olmayıacağam. Sabah gəlsinlər.

İsmayıł:



-Sədr əlləri qabarlı bu insanları yaman get-gələ salır. Bilmirəm bu işin axırı nə olacaq?!

Onlar ertəsi gün tarla düşərgəsinə getdilər. İsmayıł onları düşərgədən bir qədər aralı saxlayıb özü düşərgənin qabağında otluqda dirsəkləndi. Bir az mürgü-ləyən kimi oldu. Qəfildən gələn qışqırkıya ayıldı.

-Tez gəlin keçirin, göyçəli biçənəyə od vurub.

İsmayıł qanrılib arxa tərəfinə baxanda nə görsə yaxşıdı. 30-40 metr kənardə biçənəyə od düşüb. İsmayıł gözünü gəzdirib bir oraq gördü. Oraqı tez qapıb yanğını söndürməyə yüyürdü. Onun digər yoldaşları da yanğını söndürməyə atıldılar. Yanığın cəmi 5-6 kvadrat metrlik bir ərazini bürümüşdü. Onlar cəld bir hərəkətlə yanğını böyünəyə, genişlənməyə qoymadılar. Bu vaxt tarlanın üst başında 4-5 adam göründü. Onlar ciyində bel söyə-söyə yanğını olan yerə tərəf gəlirdilər. Qabaqda gələn hündürboylu, enlikürək adam sözüş yağıdırırdı:

-Göyçəli köpək uşağı, neçə gündü siz bu kənddən əl çəkmək istəmirsiniz, indi də tarlaya od verdiniz?!

Onlar çox böyük qəzəb və hırslı gəlirdilər. İsmayıł dərhal onların fikrini başa düşdü. Bildi ki, kolxoz sədrinin qurduğu bir kələkdir. Qəzəblənmiş adamlar yetirən kimi bel ilə haqqını istəyən fəhlələri vurmağa atıldılar. Bel Qılıc oğlu Orucun ciyinə dəyən kimi o, üzü üstə torpağa düşdü. Onlar uzun saplı bel ilə İbrahimə, Xalıqverdini də bərk vurdular. Uzunboylu adam ciyindəki beli İsmayıla endirdi. İsmayıł cəld bir hərəkətlə zərbədən yayınıb sol əllə belin sapından yapışır orağı həmin adamin ortasına doladı. Oraq onun qarın nahiyyəsini doğramışdı. Dərhal bağırsaqları tö-

küldü. Bunu görən kənd adamları İsmayıla hücum çəkmək istədilər. İsmayıl qətiyyətlə bildirdi ki, mənə yaxınlaşsanız bunu öldürəcəyəm!

Onlar ayaq saxladılar. Hami donub qalmışdı. İsmayıl oraq əlində qızmış pələngə dönmüşdü. Heç kim ona yaxınlaşmağa cürət etmirdi. Tarla düşərgəsi kəndə yaxın idi. Birinci özünü çatdırıran kolxoz sədri oldu. Yaralını tez at arabasına qoyub xəstəxanaya götürdülər. İsmayıl heç kəsi yaxına buraxmadı və israrla dedi:

-Milis gəlməyince mən heç kəsə tabe olmayacağam!

Çox çəkmədi ki, iki nəfər milis işçisi gəldi. İsmayılin qollarını qandallayıb apardılar. Yolun qırığı uzunu düzülmüş adamlar kimisi İsmayıla ağır sözlər deyir, kimisi də «Neyləsin, kolxoz sədrinin sözü ilə yazıqları öldürdülər, canlarını qurtarmasınlar mı?» deyirdi. İsmayılı milis idarəsinə gətirib dindirdilər. O, hadisəni olduğu kimi danışdı. Onu Şəkərin qalasına saldılar. Bir həftənin içində iki dəfə müstəntiq gəlib ondan izahat götürdü. İsmayıl yenə də bu hadisənin səbəbkarının kolxoz sədri olduğunu dedi.

Yaralı bir həftədən sonra vəfat etmişdi. İstintaqda əmək haqlarını ala bilməyən fəhlələrin haqlı olduqları təsdiqlənmişdi. Eyni zamanda fəhlələrin üstünə hücum çəkən adamlardan iki nəfərin izahatında bildirilirdi ki, onları bu işə kolxoz sədri təhrik etmişdir. Bundan sonra kolxoz sədri işdən çıxarılib həbs edildi.

Əhməd oğlu bir ay idi ki, zindanda yatırıldı. O, burada bir sıra adamlarla tanış olmuşdu. Onlardan biri öz kəndlisi Namazalı adlı bir gənc idi. O, qalada təsərrüfat işçiləri ilə məşğul olurdu. Qalanın rəhbərliyi onun xətrini istəyirdi. Namazalının İsmayıla çox köməyi dəyirdi. O, demişdi ki, qalanın atamı var, özünü ondan gözlə. Başının dəstəsi ilə birlikdə istədiyini eləyir. - Mənim onunla nə işim var, - deyən Əhməd oğluna Namazalı demişdi ki, o, hamiya sataşır, yəqin ki, sənə də sataşacaq. Bilirəm ki, sən də qabağından yeyən deyilsən, hər halda çalış ondan yan öt. - Allaha pənah, - deyə İsmayıl cavab vermişdi.

Zindan həyatının ilk günlərindən İsmayıl hiss etdi ki, doğrudan da bir nəfər hətiperti adam başının dəstəsi ilə kazarmanı gəzir, əllərinə nə keçər götürür, dustaqları döyür, təhqir edir. Əhməd oğlu bu tufanın yaxınlaşdığını görürdü. Artıq ona aydın idi ki, ataman nə vaxtsa onun da yanında olacaq.

Ataman adlanan bu yaramaz adam otaqlara girir, pəncərədən çölə qışqır-bağır salır, sonra da yeni qurulmuş Sovet dövlətinin rəhbərlərinə söyünc edirdi. Otaqdan çıxandan sonra isə qalanın məmurlarına çatdırırkı ki, filan nömrəli kamerada sovet hökuməti əleyhinə səhbətlər gedir, rəhbərlərə həqarət edir, söyüş yağıdırırlar. Bir neçə dustaq bu böhtan altında qaldan çıxarılib, Rusyanın uzaq əyalətlərindəki həbsxanalara göndərilmişdi.

Əhmədoğlunun indi ən çox qorxduğu, məhz belə bir böhtanla üz-üzə qalması idi.



Dustaqlıq həyatının bir ay başa çatan günlərdə Ataman İsmayılin kamerasına daxil oldu, iki nəfər qoçusu isə qapının çöl tərəfində dayandı. Üz-gözündən zəhrimər yağan bu yekəpər adam ayaq altında olan kətilə təpik vurub, kamerasını gözəcək səzdükdən sonra İsmayılin yatan taxtın üstə çıxıb kamerasının kiçik pəncərəsindən söyüş yağıdırmağa başladı:

-Leninin goru... Leninin kəlləsi, saqqalı...

Dönə-dönə təkrar elədi. Sonra taxtdan atılıb düşdü və onlar kamerasını tərk etdilər.

İsmayılin yerində donub qalmışdı. Bilmirdi nə eləsin. Dərdini kimə desin... Axı, indicə milislər gəlib onu dar ağacına çəkəcəklər. Deyəcəklər sənin pəncərəndən çölə söyüş yağıdırılb. Bunu sənmi etmişən? Mən onda nə cavab verəcəyəm? Mən söyməmişəm desəm, deyəcəklər kim idi? Mən düzünü desəm Ataman və dəstəsi məndən əl çəkəcəkmi? Bu fikir-xəyal içində var-gəl edərkən Namazalı onun kamerasına girdi. Sanki İsmayılin üstünə gün doğdu. Belə bir çətin məqamda kiminsə qapı açması bir ümid işığı kimi göründü.

Namazalı:

- Salamün-əleyküm, İsmayılin, nə var, nə yox?
- Əleyküm salam. Çox sağ ol.
- Gözümə bir cür dəyirsən?
- Ataman dediyin adam kamerasına gəlmışdı.
- Neylədi.

Pəncərədən başını çıxarıb Leninə söyüş yağıdırıldı. Sovet hökuməti əleyhinə nələr demədi.

-İsmayılin, fikir vermə, artıq buranın rəhbərliyi də bilir ki, bu hadisələri törədən həmin adamdır.

-Məni burdan da Urusetə göndərsələr nə olacaq?



-Hər halda özünü qor!

-Yox, Namazalı mən bu haqq-hesaba dözə bilmərəm.

-İsmayılin, səbr etmək lazımdı. Bu gün sənin buraya düşməyin də səbrsizliyin nəticəsidi.

-Öləndən sonra nə səbr! Səbrin də son həddi var!

-Allaha pənah...

-Əlbəttə Allaha pənah. Mən istəmərəm ki, bu quduzlaşmış vəhşilərlə qarşılaşım. Atalar deyib: «Mən yatım xata keçsin, xata yatsın mən keçim...»

Onlar bir qədər söhbət etdikdən sonra Namazalı kamerasını tərk etdi.

İsmayılı fikir-xəyal götürmüştü. Bilmirdi ki, özünü ataman kimi təqdim edən yaramazdan necə qurtarsın. O, anlamışdı ki, hardasa, nə vaxtsa onunla toqquşacaq. Əslində Əhməd oğlu belə haqq-hesablari çox görmüşdü. Ancaq bu gün yeri dəriydi, əlində nə silah variydi, nə sözünü eşidən.

İsmayılin qəbul edə bilmirdi ki, bu iyrənc söyüşlər onun otağından, onun pəncərəsindən eşidilsin. Pəncərələrdən Lenine söyür, sonra da xəbər aparrı ki, filan kamerasında Lenine söyüncədir, təhqir edici sözlər işlədir, ona qarşı çıxırlar. Bəlkə də bu qalanın məmurları tərəfindən qurulmuş tələ idi. Kimləri ki, yenidən vurmaq istəyirlər, onları bu təxribata çəkirələr. Məhz İsmayılin belə düşündürdü.

Bir neçə gündən sonra Ataman iki nəfər qolbəyi ilə kamerasına daxil oldu. Yenə də taxtın üstünə çıxıb söyüş yağıdırmağa başladı. İsmayılin kamerasadakı başqa taxtın üstə oturub onun hərəkətini izləyirdi. Ataman ürəyini boşaldıb yerə düşəndə Əhməd oğlu dilləndi:



-Qardaşım, olarmı bir söz deyim?

O, zəhmli bir baxışla İsmayılı təpədən-dırnağa süzüb dedi:

-Nə demək istəyirsən?

-Mən qərib adamam, gəlib-gedənim də yoxdu. Xahiş eləyirəm mənim pəncərəmdən söyüş etmə. İndicə məni aparıb dərimə saman təpacəklər.

-Bilmirsənmi ki, hələ mənə belə söz deyən olmayıb...

Onun domba gözləri az qalırkı hədəqəsindən çıxın. Əlini İsmayıla tərəf uzadıb:

-Bu sözləri sən deyirsən mənə?

İsmayıł:

-Ay qardaşım, mən xahiş etdim. Başqa söz demədim.

O, başının işaretisi ilə yoldaşlarını çağırıb kameralan çıxa-çıxa:

-Sənin xahişini sənə göstərərəm! - deyib qəzəbini gizləmədi.

Artıq hər şey aydın idi. Əhməd oğlu həmişə deyərdi; elə ki gördün ölüm ayağıdı, daha qorxma, ya ölü, ya öldür!

İsmayıł bu pəzəvəngə necə cavab verəcəyini düşünməyə başladı. Yollar axtardı, ancaq heç nə əldə edəcəyinə güman gəlmədi.

Dustaqları qalanın həyatınə gəzintiyə çıxarmışdılar. Onun gözü həyatə tökülmüş qum topalarına sataşdı. Qum topalarında yumru daşlar diqqətini çəkdi. O, ovcuna sığası bir yumru çay daşını paltarının altında gizlədib kamerasına apardı və yastığın altına qoydu. Quşun gözünü nişan alan Əhmədoğlu indi yumurta boyda bir çay daşına ümid bağlayırdı. Atalar demiş-



dir: «Suda boğulan saman çöpündən yapışar». Daha onun ürəyi toxtamışdı. Bilirdi ki, qabaqdan gələn təhlükə də cavabsız qalmayacaq.

Bir neçə gündən sonra gün axşama dənən radələrdə İsmayıł təpik zərbəsindən şaqquştı ilə açılan qapının səsinə dik atıldı. O, uzandığı taxtın üstündən sıçrayıb ayağa qalxdı. Ataman hikkəli hərəkətlə taxtın üstünə çıxıb yenə söyüş yağıdırmağa başladı. Sonra düşüb yanını İsmayılin taxtı ilə üzbüüz qoyulmuş taxta qoydu. İsmayıł da öz taxtında əyləşdi. Əlini astaca yastığın altına apardı.

Üz-gözündən zəhər yağan Ataman qəzəblə dilləndi:

-Sən mənə deyirsən ki, mən burdan söyünc etməyim?

İsmayıł təmkinlə:


-Mən xahiş etdim, əmr etmədim, - dedi.

-Sən mənim kim olduğumu hələ bilmirsən? İndi mən sənə göstərərəm! - deyib ayağa qalxdı və İsmayıla tərəf addım atdı. İsmayıł özünəməxsus cəld bir hərəkətlə sıçrayıb taxtın üstünə qalxdı. Ataman ona əl qaldıran kimi ovcunda gizlətdiyi daşla onun burnunun üstündən yumruq endirdi. Zərbə o qədər ağır idi ki, fil gövdəli bu adam dərhal təngildəyib o biri taxtın üstünə düşdü. Burnunun hər iki deşıyindən açılan fəvarə kimi vuran qan həm İsmayılin üst-başını, həm də divarı qırmızı qana boyadı.

Yoldaşları irəli yeriyəndə Ataman dedi:

-Getməyin, elə bil köpək oğlunun əli daşdı.

-Onlar axan qanı durdurmaq üçün əl-ayağa düşdülər. Tez biri həkim dalınca qaçı. Səs-küy düşdü. Qala məmurları hay-küyə içəri doldular. Onlar quru-



yub qalmışdilar. Ariq, ortaboylu adam bu qalada hamiya qənim kəsilən Atamanı qanına necə bələyib?!

Qan itkisindən halsiz vəziyyətə düşən Atamanı kameradan çıxarıb apardılar. Dalınca da milis işçiləri İsmayılı qərargaha götürdülər.

Ağbulaqda danışılırdı ki, Əhmədoğlu aranda adam vurandan sonra qalada da bir nəfəri yaralayıb.

Hər ağızdan bir avaz gəlirdi. Kimi deyirdi bununla da Əhmədoğlunun kitabı bağlandı, bəziləri deyirdi ki, onu Rusiya həbsxanalarına göndərəcəklər. Kimi də deyirdi ki, ona İsmayııl deyərlər, indicə bir vasitə ilə qurtarıb aradan çıxacaq. Əlbəttə, bütün insanlar kimi İsmayılı istəyənlərlə bərabər istəməyənlər də var idi. Xüsusilə İsmayıılm dikbaşlığı, əyilməzliyi, qorxmazlığı bəzi adamların xoşuna gəlmirdi. Ancaq İsmayııl öz zinyətində qalırdı. İstəyən üçün də, istəməyən üçün də İsmayııl İsmayıllığında qalırdı. Qaladakı hadisədən on gün keçirdi. Qohum-əqrəba İsmayılgilə toplaşmışdı. Yolçu, Ekiz Musa, Ələkbər, Sadiq oğlu Məhəmməd, Kalva Məhərrəm, Mir Yaqub ağa və İsmayılin bacıları Əfruzla Hava burada idilər.

Yolçu söhbətin isti yerində dedi:

-Bu dəfə İsmayılin işi ağır olacaq. Dalbadal baş verən hadisələr, xüsusilə qalada Atamanı vurması işi ağırlaşdıracaq.

İsmayılin ortancı oğlu Ələsgər dilləndi:



-Namazalı ismaric göndərib ki, gələn bazar ertəsi İsmayılin məhkəməsi olacaq, gəlmək istəsələr gəlsinlər.


Yolçu, Ekiz Musa və Ələsgər bir qədər sovqat götürüb Qazaxa getdilər. Əvvəlcə Namazalının evinə gedib onunla görüşdülər.

Namazalı hadisəni onlara danışdı. Sonra dedi ki, həmin adam qalanı bir-birinə qatırdı. O qədər həysizlaşmışdı ki, qala rəhbərliyi də ondan çəkinirdi. Heç kəs ona toxunmaq istəmirdi. Hamı bu xatanı özündən uzağa buraxmağa çalışırdı. Xüsusilə Leninə söyüş yağıdırması hamını narahat edirdi. Bunun üstündə rəhbərlik məsuliyyətə cəlb oluna bilərdi.

Yüzlərlə adamı susdurmuş, pis vəziyyətə salmış Ataman Nurunu İsmayılin vurub, təsisiz hala gətirməsi qala rəhbərliyini, eləcə də dustaqları sevindirmişdi. Qalada heç kəs Ataman Nurunun qorxusundan səsini hündürdən çıxarmırdı.

Bir neçə gündür ki, Moskvadan yoxlanış gəlib. Qaladakı sənədləri yoxlayır, vəziyyəti aydınlaşdırırlar. Yoxlanışa gələnlər iki nəfər cavan rus qadınıdı. Onların da Ataman Nurudan, onun hərəkətlərindən xəbərləri var idi. İsmayııl Atamanı vuranda onlar İsmayıılı yanına çağırıldı. İsmayııl ilk görünüşdə orta boylu, ariq, çəlimsiz bir adam təsiri bağışlayır. Onlar İsmayıılı görəndə bir-birinin üzünə baxdilar. Bu baxışlardakı mənəni duymamaq mümkün deyildi: onlar deyirdilər: belə bir çəlimsiz adam div boyda atamanı necə vura bilər?

İsmayııl salam verdi. Hər ikisi «zdrastvuyte» deyib ona stulda yer göstərdilər.



Mən İsmayila qabaqcadan dedim ki, sən onlara de ki, mən onunla Leninə söyüyünə görə dalaşdım.

Mən İsmayılin yanında idim. Həm də tərcüməçi kimi getmişdim. Qızlar qalanın rəisini də dəvət etdilər.

Natalya adında olan gözəl qadın İsmayılı sözüb xoş bir təbəssümlə soruşdu:

-İsmayıldı sizin adınız?

-Bəli, - deyə o, cavab verdi.

-Sən Atamandan qorxmadın, onunla dalaşdın?

-O, çox ağ eləmişdi. Həyasızlıq edirdi?

-Necə yəni?

-Rəhbərə həqarət edirdi.

-Hansi rəhbərə?

-Bizim dahi rəhbərimizə.

-Sənin nə işinə qalmışdı. Həbsxananın rəhbərliyi onun cəzasını verərdi.

-Mənim ürəyim götürmürdü. O, həm də həbsxana rəhbərliyini çətin durumda qoymaq üçün yaradırdı bu vəziyyəti.

-Demək sən dahi rəhbərimiz Vladimir İliç Leninə həqarət etdiyinə görə atamanlıq eləyən adama qabaq-qarşı gəlmisin?

-Bəli, yalnız belə olub.

-Bəs siz bir adamı da vurubsunuz, o necə olub?

-Mən qərib adamam. Oğlum və kəndçilərim burada bir kolxozda fəhlə işləmişlər. Mən burada qohum vəfat eləmişdi, hüzrdə iştirak etməyə gəlmışdım. Oğlumgilin vəziyyəti ilə maraqlandım. Dedilər ki, kolxoz sədri haqqımızı kəsir, vermək istəmir. Yenə ürəyim durmadı, oraya getdim. Sədr dedi ki, sabah tarla dü-



şərgəsinə gəl, orada verərik. Səhərisi mən də getdim. Burada bizə hücum çəkdilər, ağır zərbələr endirdilər. Mən orağı götürüb özümü müdafiə edərkən mənim üstümə atılan adam orağa dolaşdı, oraq onu doğradı.

Natalya rus dilində o biri qıza dedi:

-Bu adam hər şeyi düz danışır. Görünür bu ərazidə hələ Sosializm quruluşunun qanunlarından xəbərsizdilər. Fəhləni işlət, haqqını vermə! Bu, ən böyük cinayətdir!

Sonra qala rəisini dedi:

-Bu hadisə də öyrənilsin, doğrudan da belədirse bu adama bu günlərdə məhkəmə olsun və oradan da azadlığa buraxılsın.

Onlar İsmayılla səmimi görüşüb yola saldılar və:

-Gedin, məhkəmədə görüşərik, - dedilər.

Sonra Namazalı sözünə azca ara verib dedi:

-İnşallah yaxşı olacaq. Mənə elə gəlir ki, sabahkı məhkəmədə İsmayılı buraxacaqlar.

Ertəsi gün həbsxanada İsmayılin məhkəməsi oldu. Məhkəməyə kənar adamlar buraxılmırıldı. Dörd saata qədər çəkən məhkəmənin hökmü oxundu:

1. Müttəhim İsmayılov Əhməd oğlu İsmayılov azadlığı buraxılsın.

2. Müttəhim Nuru Salman oğlu Osmanov 10 il həbs cəzasına məhkum olunsun və cəza müddətini çəkmək üçün Rusiyanın cəza həbsxanalarından birinə göndərilsin.



İsmayıł iki gün idi ki, Qaraqoyunlu dərəsinə getmişdi. O, bacısigilə çatanda Hava xanım yenə də xana arxasında əyləşib xalça toxuyur, Məmməd isə bağ ağaclarına qulluq edirdi. Onu çox səmimi qarşıladılar. Qohumlar ona otaq üçün millik ağac düzəltməyə söz vermişdilər. Həmin dövrədə kolxoz sədri işləyən Məcid Namazov İsmayıla bir neçə dəfə demişdi ki, sənə bir otaq tikmək lazımdı. Nə vaxt başlasan mən sənə köməklik göstərəcəyəm. Aradan xeyli müddət keçəndən sonra bir də həmin məsələyə toxunmuşdur, İsmayıł əmi, deyəsən hələ tərpənmirsən, otaq məsələsi nə oldu, niyə başlamırsan? İsmayıł onda demişdi ki, Əmirxeyirdə ağaca söz veriblər, gedim görüm nə yerdədi...

İsmayıł bu niyyətlə də Əmirxeyirə ağac dalınca getmişdi. Bu işi Qələndər oğlu Məmməd boynuna götürdü. O, İsmayılı aparıb meşədə manşırladığı palid ağacını göstərdi. Bu ağacı İsmayıł bəyəndi. İri gövdəli, qollu-budaqlı bir palid ağacı idi. Onu kəsib doğramaq, hazırlayıb ağac çəkən mişara vermək lazım idi. Məmmədgil ağacı kəsib nizamlayandan sonra İsmayıł iki araba gətirib ağacı Krasnoseloya aparmaq qərarına gəldi. Çünkü ağacın diametri böyük idi. Çaykənddəki ağac çəkən mişar onu doğraya bilməzdi. Krasnoselodakı malakanların mişarı böyük idi, oraya aparmaq lazım gəlirdi. İsmayıł ağac məsələsini həll edəndən sonra Məmmədə tapşırdı ki, hazır olanda mənə bildirərsən. Ata minib «Armutlu»dan «Pəyələr»ə, «Göyərçinli» obasından ötüb Toxlucaya girdi. Günorta



üstü Ağbulaqda oldu. Onu həyətdə Bahar xanım qarşılıdı. İsmayıł sevimli həyat yoldaşını süzüb, soruşdu:

-Nə var, nə yox, uşaqlar necədirlər?

-Hamı yaxşıdı, - deyə Bahar xanımın gözləri İsmayılin yanağındakı xala sataşdı. Bu xal onun ağ bənizinə, geniş alnınə, qartal baxışlarına necə də yarışdı. Bunları Bahar üzəyində dolandırıb, bir anlığa xəyalından keçirdi. Bacısı Əfruza oxşayır, - deyə doğağının ucunda piçildədi.

O, İsmayılı çox istəyirdi. Bir dəfə qonşu arvallardan biri Bahara deyəndə ki, İsmayılı həddindən artıq çox istəyirsən. Qolunu da bir tüsəngin ağızına verdi, yenə onun pərvanəsisən.

Bahar demişdi:

-Mən İsmayılı ona görə çox istəyirəm. O, hər kişinin görə bilmədiyi çox şeyə sahibdi. Mən onu qoçaqlığına, mərdliyinə, dönməzliyinə görə çox istəyirəm!

-Düz deyirsən, Bahar, - deyə qonşu arvad cavab vermişdi. - Kişi sayılan hər adam hünəri və cəsarəti ilə seçilməlididi.

Bahar xanım özü də at minməyi, yeri gələndə tüfəng götürməyi də bacarırdı.


Atın cilovundan tutub İsmayılin atını tövləyə çəkdi. Sonra qayıdır astava, dəsmal və sabun gətirib İsmayıla dedi:

-Gəl əl-üzünü yu.

İsmayıł əynindəki pencəyi çıxarıb çardağın dirəyindən asdı. Köynəyinin qolunu çırmayıb Bahar xanımın astavasının lüləyinin altına tutdu.

Bahar xanım:

-Zeynalabdi əmi oğlun Qoşabulaqdan gəlib.



İsmayıł:

- Nə vaxt, kimlə gəlib?
- Bir aşıqla gəlib.
- İndi hardadı?
- Məmmədgildə.
- Uşaq göndər, çağırtdır.
- Zeynalabdi gələnə kimi sən çay iç, çörək ye. Bir az dincəl...

İsmayıł həyətdən evə keçdi.

Aradan bir az keçəndən sonra Zeynalabdi içəri girdi. Onlar bir-birinə sarılıb öpüşüb görüşdülər. İsmayıł onu çay süfrəsi ətrafında əyləşdirdi. Nə var, nə yoxdan sonra Zeynalabdi dedi:

-İsmayıł, mən Aşıq Hüseynlə gəlmışəm. Mən atlı idim, Aşıq Hüseyin piyada. Sıra-sıra ata otururduq. Sədənəxaçın altında, gölün qıraqında iki silahlı adam qabağımızı kəsib atın cilovunu buraxmağımızı tələb etdilər. Biz atı vermək istəmədik. Daha çox mən təzyiq göstərirdim. Onlardan biri əlindəki qamçı ilə məni vurdu. Sonra tufəngi hərləyib döşümə tutdu. Üstümüzü yoxladılar, pulumuzu əlimizdən aldılar.


-Pulunuz nə qədər idi? - deyə İsmayıł dilləndi.

Zeynalabdi:

- Aziydi. Elə çox pulumuz yox idi...
- Aşığın üstünü axtardılar?
- Onun da üstündə elə pul yox idi. Ancaq belində yaxşı bir kəmər variydi, onu açdılar.

İsmayıł Zeynalabdını yaxşı-yaxşı süzdü, başını buladı. Zeynalabdi boylu-buxunlu, iri gövdəli olsa da hələ uşağıydı. 15-16 yaşı olardı.

İsmayıł soruşdu:



-Atınızı da aldılar?

Zeynalabdi bir az susub dilləndi:

-Qabaqcə almışdilar. Mən yalvarıb-yaxardım ki, Ağbulağa gedirəm, qayıdanda həmən burada onu sizə verib gedəcəyəm. Atı alsanız gərək mən geri qayıdam...

Onlar atı verdilər və qayıdanda onu əlimizdən alacaqlarını bildirdilər.

-Sən nə vaxt geri qayıdaqsan? - deyə İsmayıł maraq dolu bir nəzərlə gözlərini Zeynalabdiya dikdi.

Zeynalabdi:

- Sabah yox, birisi gün.
- Bəlkə bir neçə gün yubanasan?
- Xeyri yoxdu, həmin quldurlar yalnız günlərini oralarda keçirirlər.

-Onda sizi mən aparıb ötürəcəyəm.

Sanki Zeynalabdının gözlərinə işıq gəldi.

-Yaxşı olar, əmi oğlu. Yoxsa atı əlimdən alacaqlar.

Zeynalabdi Ağbulağa Məmmədgilə iş dalınca gəlmışdi. İndi isə İsmayılla görüşmək, səhbət etmək ona ləzzət verirdi. O, İsmayılla fəxr edirdi. Onun haqqında deyilən xoş sözləri eşitdikcə qürur duyurdu.

İsmayıł ara verən süküt pozdu:

-Aşıq hardadı?

-O, Qaraqoyunlu dərəsinə yola düşdü. Gökənddə toyə dəvət ediblər.

Zeynalabdi gəldiyi işi həll eləmişdi. Vaxt gəlib çatdı, yola düşmək zamanında İsmayıł atını çəkib, -gedək, -dedi.

Onlar birlikdə yola düşərkən İsmayıł ciddi bir tərzdə xəbər aldı:



-O adamlar silahlı idilər?

Zeynalabdı ağır-ağır dilləndi:

-Bəli, tüsəngləri variydi.

-Sovet hökumətinin bu asib-kəsən vaxtında silah gəzdirməyə necə cəsarət edirlər!

O, qayıdıb evə girdi. Taxçada, qoyun dərisinin arasında saxladığı beşəçilan tüsəngi və bir neçə gülə götürüb əynindəki yapınçının altında gizlədi. Həyətə çıxıb atın belinə qalxdı.

İki atlı «Duzdağ» deyilən yerdən keçib, «Arxanc»dan Basarkeçər istiqamətinə düzəldilər. Sədənəxaça yaxınlaşanda İsmayıł dedi:

-Qabağınızı harda kəsmişdilər?

Zeynalabdı əlinin işaretini ilə göstərdi:

-Kəndin içindən keçən dərəni görürsən?

İsmayıł:

-Görürəm.

-Həmin dərənin ayağında.

-Sən məndən qabaqda get, mən arxanca gələcəyəm.

Zeynalabdı atını sürüb getdi. Həmin yerə çatanda gördü ki, qudlurlar yoluñ kənarında dayanıblar. Aydın məsələ idi ki, onlar gəlib-gedəni soyurlar. Zeynalabdı onlara yaxınlaşıb atın cilovunu çekdi:

-Salamün əleyküm! - dedi.


-Əleykeməssalam, - deyə qudlurlardan biri dilləndi.

Zeynalabdı:

-Mən gəlib çıxmışam, qoyun rahat yoluma davam edim...

Yekə burun, qalın biglı quldur sərt cavab verdi:

-Düş atdan! Rədd ol, hara gedirsen get!



O biri quldur irəli yeriyib atın cilovundan tutdu. Zeynalabdı yəhərdən düşüb atdan aralandı.

Yekəburun quldur qışqırdı:

-Niyə çıxıb getmirsən? Gərək başına bir gullə vurub o qamışlıgm içinə atam!

Zeynalabdı geri dönüb incə belli kəhər atını dərindən seyr edib köksünü ötürdü. Sonra asta-asta aralanıb yoluna düzəldi. Təxminən yüz addım atar-atmaz, toz-duman içinde bir atlı göründü. Quldurlardan biri atın üstündə bir az kənarda dayanmışdı. Biri isə yoluñ içini endi. Bu atlının da qabağını kəsmək fikrindəydi.

Atlı 40-50 metr aradan dalbadal atəş açdı. Atın üstündəkini hədəfə almışdı. Artıq quldurun əlində nə cilov vardi, nə də yəhərin qaşı. Gullə silib aparmışdı. Quldur elə təntimişdi ki, hürküb qaçan atını saxlamaga imkan tapa bilmirdi.

Yola çıxan quldurun da başının üstündən iki gullə buraxdı və səsləndi:


-Əllərini qaldır!

Zeynalabdinin atının cilovundan yapışan quldur quruyub qalmışdı. Əlləri yuxarıda dayanmışdı. O birini isə öz atı yerə cirpib qaçıb gözdən itmişdi. İsmayıł hündürdən:

-Sən də gəl buraya! Tez gəl, yoxsa meyidinizi sərəcəyəm!

Əllərindən qan axan, üst-başı toza-torpağa bulasın iri burunlu quldur qılçını çəkə-çəkə İsmayıla yaxınlaşdı:

-Dayan orda! - deyə İsmayılin zəhmli səsi eşidildi və əlavə etdi, - o cavan oğlanın atını niyə alıbsınız?!



Sovet hökuməti «dovşanı araba ilə tutur» deyimini eşitməmiş deyilsiniz. O cavanın atını verin!

Zeynalabdi irəli yeriyib atının cilovundan yapışdı və dedi:

-Bu kişi nə yaxşı gəldi çıxdı. Yoxsa siz atımı aparıb gedəcəydiniz...

-Bu kişini sən gətiribsən, ay cavan oğlan, onu biz yaxşı tanıyırıq. O, Ağbulaqlı Dəli İsmayıldı.

İsmayıł onu süzüb dedi:


-Niyə namərdlik edirsınız? Adam da öz millətinə, öz elinə-obasına sataşarmı? Gəlin, indi mən sizi aparım hökumətə təhvil verim, cəzanızı hökumət versin!

Onlar İsmayılin ayağının altına döşəndilər.

-İsmayıł, balalarına qurban olum. Səni Allaha and verirəm, bizi hökumətə vermə. Hərəmizin neçə uşağı var, qələt eləmişik. Bir də bu çirkin işə qoşulsaq gəl bizi milisə ver. Allaha and olsun bununla da qurtardıq!


İsmayıł Zeynalabdnı Qoşabulağa yola saldı. Allahın adını çəkdiklərinə görə qudlurları azad edib, atının ağını Ağbulağa tərəf əvvirib, cilovunu boşaltdı...

Ölkədə gərginlik davam edirdi. İnsanlar yerliyərsiz suçlanır, bir bəhanə ilə aradan götürüldü. Hər kəs öz evinin içində də danışmağa ehtiyat edirdi. Daha çox yetim uşaqları və kasib uşaqlarını komsomolçu adı ilə öz tərəflərinə çəkib onlara «Allahsız» vəsiqəsi vermişdilər. Bu «allahsız»lar yeni qurulmuş Sovet hökumətinə elə inanmışdilar ki, onlar hətta öz ailə



üzvlərini də güdəza verməyə hazır idilər. Aldadılmış bu gənclərə gələcəkdə böyük vəzifələr veriləcəyinə, onlar üçün gözəl şərait yaradılacağına bol-bol vədlər verilməkdə idi. Bu vədlərə inanan gənclər kənd şəraitində hər bir insanın nə danışdığını, nə dediyinə diqqətlə qulaq asır, sonra təhlükəsizlik orqanlarına çatdırıldılar. Öz doğma əmisini, dayısını, qohum-əqrəbasını, qonşusunu satanlar az deyildi. Aliqulu oğlu Camalın məktubu Sibirdən gəlirdi. Guya Camal deyib ki, Leninin başı da mənim başım kimi keçəldir. Bu sözü Camalın öz qohumlarından biri hökumət işçilərinə çatdırıb. Dahi rəhbərə «söyüdüyü» görə Camala 10 il iş kəsib göndəriblər Sibirə.

Ermənilər isə bu repressiyadan gen-bol istifadə edirdilər. Əsasən Ermənistən adlanan (əslində türk torpaqları) məkanda dilini saxlaya bilməyən türk «millətçi» adı altında sorğu-sualsız aradan götürülürdü. Moskvaya yazılan şikayət məktubları da cavabsız qalırdı. Cünki Stalin türklərin bu ərazidən çıxarılması üçün ermənilərə gen-bol şərait yaratmışdı. Erməni rəhbərliyi bu ərazinin köklü sakinlərini-türkləri millətçi, yaxud qolçomoq, sovet hökumətinə düşmən adı ilə suçlayaraq ya həbsə atır, ya da ölümə məhkum edirdi. Bütün bunlar sosializm quruluşunun çağırışlarına və ideyalarına tamam zidd idi... Hər yerdə xalqlar dostluğunundan danışılırkən Stalinin verdiyi qərara əsasən 150 min Azərbaycan türkü Ermənistən ərazisindən Azərbaycana köçürüldü. Əslində bu köçürmənin arxasında sürgünlük siyaseti, xəyanəti dururdu.



Həmin günlərdə Əhməd oğlunu rayona prokurorluğa çağırdılar. Heç nədən xəbəri olmayan İsmayıł prokurorluğa getdi. Onu təzə təyin olunmuş rayon prokuroru Manaf Babayev qəbul etdi. Milliyətcə türk olan Manaf Babayev əslən Meğri rayonundan idi.

İsmayılin salamını alan prokuror ona yer göstərdi:
-Əyləşin.

İsmayıł masanın ətrafına düzülmüş stullardan birinə əyləşdi, sonra:

-Buyurun, eşidirəm sizi, yoldaş prokuror, - dedi.

Prokuror qabağındakı vərəqlərə göz gəzdirdi:

-İsmayılov İsmayıł Əhməd oğlu sizsiniz? - deyə başını qaldırıb gözünü İsmayılin gözlərinə dikdi. Onun gözlərində qaynar bir həyat eşqi, qartal cəsarəti müşahidə etdi.

-Bəli, - deyə İsmayıł dilləndi.

Prokuror:

-İsmayıł kişi, bizə sizin haqqınızda məlumat daxil olub.

İsmayıł gənc prokuroru mənalı baxışlarla süzüb:

-Məlumat nə barədə yazılıb? - deyə soruşdu.

Babayev əlindəki məktubu yuxarı qaldırıb dedi:

-Yazırlar ki, siz hökumətin mövcud siyasetinə qarşısınız. Vladimir İliç Leninə həqarətli sözlər danışmışınız.


-Kim yazıb? - İsmayıł soruşdu.

-İmzasız məktubdu.

-Əgər belə bir şey varsa, o adam niyə adını yazmır, bəs siz niyə buna inanırsınız?

-Yazmasa da biz yoxlamaq zorundayıq.

-Yoxlayın, ancaq mən Leninə həqarətin üstündə həbsdən azad olmuşam.



-Necə yəni?

-Lenini təhqir edən adamı vurdum. Məni azadlığa buraxdırılar.

-Danişın görüm.

İsmayıł qalada başına gələnləri əvvəldən-axıra Babayevə danişdı. Prokuror sonda dedi:

-İsmayıł kişi, mən sənin haqqında eşitmişəm. Sən qoçaq adamsan. Ancaq səni dolaşdırı bilərlər. Azərbaycan hökumətinin sənə verdiyi bərəət kağızı bunların qabağını kəsib. Amma yenə ehtiyatlı olun. Söz gəzir ki, siz deyibsiniz türk adının azərbaycanlı sözü ilə əvəz edilməsi xəyanətdir. Bizi Türkiyədən ayırməq üçün atılan addımdır.

Sürəkli olmayan sükutdan sonra İsmayıł özünə-məxsus bir ciddiyyətlə dilləndi:

-Demişəm!

Prokuror onun cəsarətinə təəccüb etdi:

-Necə yəni, siz nə cəsarətlə bu sözü deyirsiniz?!

İsmayıł ciddiyyətlə baxışlarını 30-35 yaşlı ağ bənizli, qara gözlü prokurorun çöhrəsində dolandırdı.


-Yoldaş prokuror, mən yalan danişa bilmirəm. Bu söhbət olub.

-Bəs siz necə çəkinmədən bu sözü boynunuza aldiniz?

-Siz türk olduğunuzu, mənim millətim olduğunuzu görə...

-Mənə nə qədər inanırsınız?

-Mən öz mənfəətim üçün heç nə deməmişəm. Yalnız xalqın sözünü demişəm. Siz də bu millətin oğlunuz. Cəza veriləcəksə qoy sizin əlinizlə olsun.



Babayev:

-İsmayıł kişi, sən bu sözü də deyibsənmi Rus Qara-bağ'a ona görə muxtariyyat verib ki, Azərbaycanla Ermənistən arasında həmişə konflikt olsun. Qarabağ rusun əlində bir ocaqdır, istəyəndə onu tüstüləndirəcək...

-Demişəm, yoldaş prokuror.

Babayev:

-İsmayıł kişi, mən sizi həbs etmərəm. Amma ermənilər bu sözə görə siz buraxmayacaqlar. Yenə deyirəm çox ehtiyatlı olun.

-Baş üstə, yoldaş Babayev! Allah sizin kimi qeyrətli millət oğullarını var eləsin!

İsmayıł prokurorluqdan kəndə dönəndə kəndin içində adamlar toplaşan yerdə atdan düşdü. Hamının diqqəti ona yönəlmışdı. Kalva Məsim soruşdu:

-İsmayıł, prokuror səni nə üçün çağırmışdır?

-Məndən oraya bir sıra xəbərlər çatdırıblar, - deyə İsmayıł səsinin tonunu bir qədər qaldırdı.

Kalva Məsim:

-Bu xəbərçi köpəy uşaqları kəndə viran qoyacaqlar. Öyrənə bildinmi kimdi o xəbəri çatdırınlar?

İsmayıł:

-Öyrəndim! Bilmisəm kimlərdi! Ya onlar bu kənddən getməlidirlər, ya da ki, mən analarını ağlar qoy-malıyam!

Oradakılar Əhməd oğlunun qəzəbdən qızarmış gözlərinə və titrəyən əllərini görüb heç nə demədilər...



İsmayıł eşitmışdı ki, kənd rəhbərlərindən biri demişdir:



-Görərsiniz ağıbulaqlılar, mən sizə yumurta yük-ləyəcəm!

Bunu deyən rəhbər işçi kənardan gəlmışdı, ağıbulaqlı deyildi.

Bu söz İsmayılı çox narahat edirdi. Necə yəni, həm bu camaatın çörəyini yeyəsən, həm də «yumurta yük-ləyəcəm» deyəsən?!

Qocalar, qadınlar müharibənin dəhşətini yaşayır. Gündə neçə dənə qarakağız gəlir. Hər gün vay-şüvəndir. Gəlinlər yetim böyüdür, evdəki qocalara xidmət edir, gündüzlər yer şumlayır, dirmiq çəkir, kərənti götürüb ot biçir... Bu ağrının-acının yaşandığı bir vaxtda kənd rəhbəri «sizə yumurta yük-ləyəcəm» deyir. Bu söz camaata olan böyük nifrətdən yaranır.

Gecə yuxuda da bu söz onun yadından çıxmırı. İçində necə deyərlər dəmir gəmirirdi: «Yox, bu sözü mən sənə yedirtməliyəm! - deyirdi. Məgər Əhmədoğlu ölübüdə sən onun kəndində atamanlıq eləyəsən! Sən müharibədə qoluna gülə vurub, əlil adıyla saxta sənət düzəldib vəzifəyə gəlibsən... Şümşad boylu ağıbulaqlı igidlər Rusiyanın, Ukraynanın çöllərində, qarda-bo-randa vuruşurlar! Sən də gəlib onların ailəsinə «yu-murta yüklemək» istəyirsən! Yox, Qasimoğlu, mən bu sözü sənə yedirməsem dincələ bilmərəm! Sən ağıbulaqlılarla yumurta yük-ləyəsən, Əhmədoğlu da ağızını açıb sənə maddim-maddim baxa! Bunu görməyəcəksən!



İsmayıł bu sözü eşidəndən sonra Qasımoğlu ilə ayrı-ayrılıqda görüşüb söhbət etmək istəsə də buna fürsət yaranmamışdı.

Kolxoz partiya təşkilatının katibi işləyən Aslan Əhmədov bir qədər sərt təbiətli görünüşə də namuslu və qeyrətli adam idi. İsmayıł onu bəyənirdi. Həmişə ona deyirdi:

-Asdan, bu kəndi biz qorunaklıyıq, bu camaatin yaxşısı da, pisi də bizimdi.

Aslan da hər vaxt demişdi:

-Doğrudu, İsmayıł əmi, əsgərlikdə vuruşan oğulların ac-susuz qalan ailə üzvlərinin vəziyyəti bizi hər vaxt düşündürməlidir. Xüsusilə, mən bir təşkilat katibi olaraq bu camaatın təsibini çəkməliyəm!

İsmayıł dilləndi:

-Sağ ol, sən namuslu adamsan, təsib çəkənsən. Ancaq Qasımoğlunun hərəkətləri məni narahat edir. Sən düşəndə ona tapşır ki, camaatla düzgün rəftar etsin. Onun bir sözünü eşitməşəm. Deyib ki, «ağbulaqlılar yumurta yükləyəcəm». Bu söz məni heç rahat buraxmır.

Aslan əyilməz və hirsli adam idi. O, başını qaldırıb, gözlərini İsmayılin zəhmlı üzündə gəzdirdi. Bir anlıq onun diqqəti İsmayılin qartal baxışlarına dikildi. Dərhal hiss etdi ki, Əhmədoğlunun Qasımoğlunun hərəkətlərindən narahatlığı var. Aslan bilirdi ki, İsmayılin gözündən düşmək yaxşı nəticə verməz. Qayıdır onun sözlərini cavablandırırdı:

-İsmayıł əmi, Qasımoğlu həmişə mənimlə bir yerdə, mən ondan belə söz eşitməmişəm.

İsmayıł:



-O, sənin yanında belə söz deməz axı. Bilir ki, sən bu sözə qarşı çıxacaqsan.

Aslan:

-Ola bilər. Mən ona deyərəm ki, camaat arasında sənin belə bir sözün yayılıb. Bu nə məsələdi?

İsmayıł onun sözünü yarımcıq kəsdi:

-Asdan, sən ona de ki, ayağını yorğanına düzgün uzatsın. Onu bu kənddən qulaqsız yola salaram!

Aslan:

-Sən bilirsən ki, belə əxlaqsız sözü mən də sindirən deyiləm. Əgər o, belə deyibsə, demək qarnında xırnasi var. Bu söz düz çıxsa ona yaşamağı haram eləməliyik!

İsmayıł son sözünü dilə gətirdi:

-Bu kənddə qalanlar qoca, uşaq, qadınlardı. Beşaltı başı papaqlı qalıb. Onlardan biri də mənəm. Bu papağı yerə vuraram, başıma qoymaram!

Çəmbərək bazarı o ətrafda olan ən məşhur bazar idi. Bu bazara Şinix, Gədəbəy, Qaraqoyunlu, Qazax, Tovuz, Gəncə camaatı, İrəvandan sənətkarlar gəlirdi. Bazar çox qələbəlik olardı. Yaylaq camaatı sürü-sürü qoyun-quzu, mal-qara, ilxi ilə at çıxarardı. Hər tərəfdən alıcılar gələrdi. Yeməkxanalar, kababçılar, dərzixana, bərbər, dəmirçixana işlərdi. Göyçə və Qaraqoyunlu camaatı Çəmbərək bazarına atla gələrdi. Xurcun və heybələrə mer-meyvə doldurur, atın yəhərinə aşırardılar. Bazardan qayıdanlar üçün ən xoş mənzərənin biri də malakan qızlarının sürü ilə qazları otarmaları idi. «Darama»dan axıb «Tərsə» çaya tökü-



lən çayın ətrafi yaşıl bir vadini xatırladırdı. 4-5 kilometr uzunluğunda olan yoluñ sol kənarı rus qızlarının saysız-hesabsız qaz sürürləri ilə möhtəşəm bir görüntü yaradırdı.

Əhmədoğlu bazarda bir qədər ləngimişdi. Həmin gün o, Sadiq oğlu Məhəmməd və Kalva Məhərrəmlə birlikdə Çəmbərəkdə Tovuzlu Səlim və Qədim qardaşları ilə görüşüb kababxanada oturmuşdular. Əziz qohumlar kimi şirin söhbətləri çox çekmişdi. Qalxıb yola düşəndə bazar soğulmuşdu. Səlimgil Tovuza, İsmayılgil Ağbulağa yola düşdülər. Qaz otaran mala-kan qızlarının toplam halında baş-başa verib xor oxumaları onun diqqətini cəlb etdi. İsmayıł atın başını çəkib dedi:



-Gəlsəniz bir az bunlara qulaq asaq.

-Mən də xoşlayıram, - deyə Məhəmməd dilləndi.

Onlar atın üstündən enib, yoluñ kənarında atın tovlamixını yerə çaldılar. Bir qədər aralıdakı dikdirdə uzanıb böyürlərini yerə verdilər.

13-15 yaşlı dəstə düzəltmiş qızların qazları hərləyib çayın gölmələnən yerlərinə doldurması, bəzilərinin qazları bu yerdən başqa yerə sürməsi maraqlı görünürdü. Xüsusişə qızların rus xalq mahnlarını xor ilə oxumaları adama ləzzət verirdi. Xor oxuyan qızlar birdən əllərindəki raqatkalarla balaca daş qoyub yolnan piyada, atlı keçən cavan oğlanları nişan alır, sonra da qəhqəhə çəkib ürəkdən gülürdülər.

İsmayılgil maraqlı, xoş bir mənzərədən sonra atlara minib kəndə tərəf üz tutdular. «Dikdaş»a çatanda gördülər ki, belində yük olan bir adam gəlir. Onlar «Sarı yoxuş»un dikində çatdılar. Yaxınlaşanda gördülər ki, belinə kəndirlə yesik bağlamış bu adam Yetim



Əli adında 33-35 yaşlı bir cavandır. Əli həm də İsmayılgilin qohumu idi. Əliyə çatanda İsmayıł həyəcanla soruşdu:

-Bu nədi, bu nə yükdü, Əli?

Əlinin rəngində qan qalmadı. O, bilirdi ki, İsmayıł belə şeyləri bağışlamır. Əli dodağı əsə-əsə dilləndi:

-Rayona aparıram.

İsmayıł:

-Nədi apardığın?

-Yumurtadı, - deyə Əli suçuqmuş halda dilləndi.

-KİMƏ aparırsan?

Əli:

-Prokurora...

-Kim göndərib?

-Əli əmim.

-Əli əmin kimdi?

-Qasım oğlu Əli...

-Hə...

-Hə.

-Tez aç, yerə qoy!

İsmayılin gözləri qızarmış, əlləri əsirdi. Əli başını aşağı salmışdı. İsmayıł ona baxıb qəzəblə dedi:

-Səninlə deyiləm, niyə açmırsan?!

Sonra üzünü Məhəmmədə tutdu:

-Kəndiri kəs, onun şələsini yerə endir!

Məhəmməd cibindən çıxardığı biçaqla kəndiri kəsib yesiyi yerə endirdi.

İsmayıł od püskürürdü:

-Əli, sən nə qarnıqadasan, de görüm, kənddə səndən başqa bir yaziq yox idi, bu yumurtanı sənə yük-lədilər?!

Əli quruyub qalmışdı:



-Nə bilim, Qasım oğlu mənə dedi, mən də sözünü yerə salmadım.

İsmayıł Kalva Məhərrəmin üzünə baxıb hiddətlə dedi:

-Sən bilirsən Qasım oğlu nə deyib?

Kalvayı Məhərrəm:

-Bilmirəm.

-Deyib ki, ağbulaqlılara yumurta yükleyəcəm!

Kalva Məhərrəm:

-Gör hələ nə qələt eləyib, belə söz demək olarmı?

İsmayıł:

-Olar, niyə olmur, biz belələrini başımıza çıxarında o da nə bilir onu eləməlidir. İndi görürsənmi ağbulaqlıya yumurta yüklediyini təsdiq etdi...

Qoy etsin, mən onun anasını ağlar qoyanda görəsiniz. Köpək oğlu köpək! Camaata ağlıq elədiyi yetmirmiş kimi indi də yumurta yüklemək fikrinə düşüb!

Məhəmməd:

-Bu camaatın ona pisliyimi var?

Kalva Məhərrəm:

-Görünür ürəyində xırnası var.

İsmayılin gözləri qan çanağına dönmüşdü. Üzünü Məhəmmədə tutdu:


-Götür o yumurta yeşiyini atm yəhərinə bağla, idarəyə getir. - Gəl Kalvayı, biz gedək.

Onlar ata oturub birbaşa idarənin qabağına gəldilər. İdarədə heç kim yox idi. İdarənin qabağında iki azyaşlı uşaq variydi. İsmayıł onlardan soruşdu:

-Qasım oğlunu görmədiniz? İdarəyə gəlmışdım?

Uşaqlar dedilər:

-İsmayıł əmi, görməmişik.



Kalva Məhərrəm İsmayılin qəzəbləndiyindən ehtiyat edirdi. Bilirdi ki, o, belə vaxtlarında nə desən eləyər. Onu sakitləşdirmək üçün dedi:

-İsmayıł, gəl gedək evə, burda heç kim yoxdu. Mən də gəlib Qasım oğluna dişimin dibindən çıxanı deyəcəyəm.

İsmayıł:

-Gedək, sonra gəlib onu tapmalıyam!

Bir azdan sonra kənd adamları danışındı ki, Qasım oğlu rayon rəhbərlərindən birinə yumurta göndərmiş, Əhməd oğlu geri qaytarıb, Qasım oğlunu da idarədə tapmayıb... Əsas səbəb də o olub ki, Qasım oğlu deyibmiş ki, ağbulaqlılara yumurta yükleyəcəm. Bu söz İsmayılı hövsələdən çıxarıb...



Hərə bir cür yozur, hər kəs öz bildiyi, düşündüyü kimi danışındı.

Yumurtanın geri qaytarılması xəbəri Qasimoğluna çatmışdı. İndi o, çətin bir durumda idi. Əhmədoğlunun əlindən necə qurtaracağını düşünürdü. İdarəyə gəlməyə cəsarət etmirdi. Gələndə də tez dəyib çıxırdı. İsmayıł isə onu görməyə can atır, adamlara tapşırırdı ki, Qasım oğlu idarədə olanda mənə deyin.

Nəhayət, bir gün Qasım oğlunun idarədə olduğunu öyrənib oraya getdi. Dalanda partiya təşkilat katibi Aslanla qabaqlaşdı. Deyəsən İsmayılin idarəyə gəldiyi xəbərini Aslana demişdilər. Ona görə də o, Əhmədoğlunu dalanda qarşılamışdı. İsmayıł Aslanı görən kimi:

-Salamün əleyküm, - deyib üz-üzə dayandı.

Aslan çöhrəsinə xoş bir təbəssüm verərək:



-Əleyküməssalam, - dedi. Ara vermədən soruşdu, - nə yaxşı gəlibsen, nə var, nə yox? Gəl mənim kabinetimə...

İsmayıł Aslana ciddi bir tərzdə:

-Asdan, mən sənə demişdim ki, Qasım oğlu deyib ki, ağbulaqlılar yumurta yükleyəcəm. İndi gördünmü yumurta yükədir?!

-İsmayıł əmi, - Aslan dilləndi, - adamdı da nəyəsə acığı tutub belə bir söz işlədib. Ancaq Qasimoğlu bu sözü ciddi və pis fikirlə deməyib.

İsmayıł Qasimoğlunun kabinetinə tərəf yeriyəndə Aslan Əhmədov və bir neçə adam onun qabağına durdu.

-Sən ora girmə, xahiş eləyirəm, - deyə Aslan onun gözlərinin içini baxdı.

İsmayılin gözləri pələng gözləri kimi qızarmış, alnının damarları şışmışdı. Onun əlləri əsirdi. Hiss olunurdu ki, çiyinə atdığı boynu dərili gödəkçənin altında silah var. Buna görə də onu içəri buraxmaq olmazdı.

Qızmış pələng kimi özünü içəri soxmağa çalışan İsmayılı bu xatalı işdən qurtarmaq üçün adamlar onun qabağını kəşmişdilər.


Bu anda içəridən Qasimoğlunun səsi eşidildi:

-İsmayıł, Allaha and olsun yumurta məsələsində mənim heç bir qəsdi-qərəzdiyim yoxdu. Mənə inanın, bu söz dilimdən təsadüfən çıxıb.

Ekiz Musa onun əllərindən tutub dedi:

-İsmayıł, bir az toxda, bu qədər hirslenmək olmaz. Görürsən Qasimoğlu da etiraf eləyir ki, təsadüfən olub. Bu qədər qəzəblənirsən, xəstələnə bilərsən.

İsmayıł sərt və ciddi bir ahənglə dedi:



-Musa, niyə qoymursunuz mən onun, quduzlaşmış, xalqın varını-dövlətini talayan canavarın dərsini verəm?! İndi ki, deyirsiniz mən onu öldürməyəcəyəm. Ancaq ona elə bir dərs verəcəyəm ki, bundan sonra vəzifəyə gələnlərə o dərs olsun!

Əhmədəoglunun ciddi cəhdinə baxmayaraq qohum-əqrəba, dost-tanış onu bu xatalı işdən uzaqlaşdırıldılar. Kalva Məhərrəm, Musa və Yolcu onu çəkib evə apardılar.

Bu əhvalat təkcə Ağbulağa deyil, qonşu kəndlərə də yayılmışdı. Qəzəbini söndürməyə macal tapmayan İsmayılin həmin gün qızdırması qalxmış, möhkəm xəstələnmişdi. Bir gündən sonra məlum oldu ki, əsəbləri pozulub.

İki ay sonra Qasimoğlu vəzifəsindən çıxaraq kənddən köçüb getmişdi.

Al-əlvan donlu may ayı idi. Çöllər-çəmənlər gülçiçəyə bürünmüdü. Çayların zülməsi quşların səsinə qarışib xoş bir ahəng yaradırdı. «Daramaçıçayı» «Dəvə gəzdəyi»nə «Darama»nın başına, «Yemilqara»nın sinəsinə çeşidli naxışlarla xalı sərmişdi. Uzaqdan baxanda elə bilirdin ki, bu yerlərə qar yağır. Ancaq bu ağ çiçəklərin ətri yüz metrlərlə kənarda insana ləzzət verirdi. Xoş ətri gələn «Daramaçıçayı» çox gözəl bir tanrı payı idi. Göz onun füsunkar görüntüsündən doymaz, könül onun xoş ətrindən duyğulanardı.

Rayon mərkəzindən qayidian İsmayıł «Darama»dan ötüb, «Sallama» ilə Toxlucaya döndü. Xalası oğlu Məşədi Məmməd xəstələnmişdi. Onun yanına



gedirdi. Bir-iki saat Məşədi Məmmədlə söhbət edəndən sonra Ağbulağa döndü. Ağbulaq yolu «Bicoylar» tayfası yaşayan məhəllədən keçirdi. Məhəllədə onun dostları yaşayırdı. Aslan onun qabağını kəsib, onu atdan endirdi və -«bu gecə qonağımsan», - dedi.

İsmayıł getmək istədiyini təkid etsə də Aslan onu buraxmadı. Bir azdan tayfanın ağsaqqalları və cavamları da İsmayılin başına toplaşdırılar. Aslan İsmayılm əlini ovcunun içində alıb gözlərini onun gözlərinə dikdi:

-İsmayıł, nə vaxtdan istəyirəm qonağım olasan, sənin qabağında bir erkək kəsəm. Bu gün öz ayağınla gəlibsen. İndi sənin üçün erkək yox, öküz kəsəcəyəm!

İsmayıł təəccüb dolu bir maraqla dilləndi:

-Ay kişi, nə danışırsan, öküz-zad nədi? Mən bir tıkəni zorla yeyirəm... Öküz səhbətini kənara qoy...

Aslan kişi gülümşəyərək:

-Qardaşım, mən bu öküzü bir neçə gündən sonra kəsəsiydim. Kəsməliyəm də... Ancaq sənin gəlişinlə elə bu gün kəsmək istəyirəm.

İsmayıł yenə etirazını bildirdi:

-Ay Asdan, dərdin alım, öküzü nə vaxt kəsəcəksən onda kəs. Mən bir beçə ilə də kifayətlənə bilərəm.

Aslan yarıcididdi, yarızarasat dedi:

-Qardaş, qonaq ev yiyəsi nə desə onu eşitməlidir.

İsmayıł:

-Nə deyirəm, ay Asdan, nə eləyirsən elə. Daha dinən deyiləm.

Öküz kəsilənə kimi süfrəyə beçə qızartması gətirildi. Yanında da müxtəlif yeməklər. Masa ətrafında əyləşənlər süfrəyə əl uzadandan sonra Aslan özünəməxsus bir tərzdə ağır-ağır dilləndi:



-Bilirsiniz ki, mən Əhməd oğlunu çox istəyirəm. Bu istək məndə çoxdan baş qaldırmışdı. Onun mərdliyi, doğru-dürüst, halallığı sevən olmayı və nəhayət yenilməzliyi məni özünə sevdirmişdi. Bir neçə il əvvəlin səhbətidir. İsmayıł Məşədi Məmməd oğlu Ağəlinin to-yuna gəlmişdi. Bizim evdən yuxarıda, yolun kənarında bir neçə Toxluca gəncləri nişan qoymuşdular. İsmayıł gəlib oraya çıxdı. Elə bir hünər göstərdi ki, hamı ona heyran qaldı. Məsafəsinə, yerinə, nişan qoyulan əşyanın böyük-kıçikliyinə baxmayaraq tüsəngi üzünə qaldıran kimi dalbadal hədəfi düzgün nişan aldı...

İstərdim İsmayılla şəxsən görüşüm. Bu mənim ən şirin arzularından biri idi. Ancaq biz İsmayılla Basarkeçər döyüslərində görüşdüük. Bir neçə nəfər toxlucalı, ardanişlı, cilli Basarkeçərin müdafiəsinə getmişdi. Ağbulaqdan da İsmayılin başçılığı ilə bir dəstə adam döyüslərə qatılmışdı. Camal oğlu İbrahim, Ekiz Musa, Kalvayı Bayram, Kalvayı Abbas oğlu Yolçu, Ələkbər oğlu Allahverdi və başqaları ermənilərə qarşı çox mərdliklə vuruşdular. O döyüslərdə də İsmayılin gülləsinin boşa keçdiyini mən görmədim. Çox cəsarətli, çevik və quşun gözünə gullə atan bir igid, bir qəhrəmandır. İsmayıł sözün arasına girdi:

-Ay Aslan, məni utandırırsan, az təriflə. Hamımız bacardığımızı edirdik. Siz özünüz də orada böyük hünər göstərdiniz.

Aslan:

-Vallah mən tərifləmirəm, olanı deyirəm. «Həqiqəti görən göz yumulsa kor, danışan dil lal olar» - deyiblər.

Həmin orda mən Qayabaşlı İskəndərlə Ələsgər oğlu Bəşirin İsmayıł haqda dediyi sözü də eşitdim. Onlar səhbət edərkən Bəşir dedi:



-Ağbulaqlı Dəli İsmayıł döyüşə qatılan gündən bəri bir gulləsi boşə keçməyib.

İskəndər onun sözünə qüvvət verdi:

-Dəli İsmayıł çox cəsarətli və hünərli igiddir!

Mən İsmayilla Basarkeçərdə daha yaxından tanış oldum, biz onunla qardaş kimi bir ünsiyyət bağladıq. İndi Allaha şükür, İsmayıł da sağıdır, mən də salamatam. İsmayılin başı yüz müsibət, yüz bəla çəksə də Allah-təala həmişə onun tərəfində olub, onu odunközün içindən salamat qurtarib.

Kimsə dilləndi:

-Allaha şükür! İsmayılı hamımız tanıyırıq. Erməni milislərinin silahını yiğişdirib qaladan qaçdığını camaat hələ də unutmayıb.


Gecə çox şirin keçirdi. Hərə öz eşidib-bildiyindən danışır, xüsusilə Hüsənnilərdən, Cığallardan daha çox söz açırdılar. Əsas səhbət yenə də İsmayılin ətrafında gedirdi.

Axşamdan xeyli keçəndən sonra öküz ətindən bisirilmiş bozartma və lülə kabab süfrəyə gəldi. İsmayıł bunu yeyə bilməyəcəyini bildirdi. Adətən o, çox az yənən adam idi.

Aslan dedi:

-İsmayıł, heç olmasa bir tikə ye, bu öküz sənin adına kəsilib.

-Çox hörmətli olun, çox razıyam, - deyə Əhməd oğlu ev sahibinə minnətdarlığını bildirdi. Həmin gecə nə ev sahibləri yatdı, nə də İsmayıł. Bir-birini əvəz elə-yən dadlı-duzlu səhbətlər bitib-tükənmək bilmirdi...




Rusiya ilə Almaniya arasında başlayan müharibə bütün dünyani lərzəyə gətirmişdi. Hitler Almaniyası dünyaya meydan oxuyurdu. Bir çox ölkələrin də qoşulduğu bu müharibə ikinci dünya müharibəsi adı ilə böyük fəlakətlər törədirdi. Sovetlər məkanında bu müharibəyə Böyük Vətən Müharibəsi adı verilmişdi. Bu dəhşətli müharibəyə Sovetlər İttifaqında yaşayan bütün xalqlar cəlb edilmişdi. O cümlədən Ağbulaq kəndindən də 350-dən artıq adam müharibədə idi. Sonralar bunlardan 150-dən artıq ağbulaqlı geri qayıtmadı. Elə ailə oldu ki, iki, ya üç nəfər müharibə qurbanı oldu. Zülfü Kalva Əli, qızının həyat yoldaşı və oğlu qayıtmadı. Sultan adlı ana ömrünün sonuna kimi üç oğlunun yolunu gözlədi.

Müharibə dövrü arxa cəbhədə olduqca ağır vəziyyət idi. Camaaat ac-susuz qalır, kənddə kişilərin sayı tamam azalıb, qadınlar və uşaqlar tarlada, fermada çalışır, axşam evinə əlibəş dönürdü.

Kolxoz sədrleri, sovet sədrleri, partiya təşkilat katibləri əhalini çox incidirdi. Xüsusilə, kənddə başı papaqlı olmadığına görə qadınları və uşaqları döyür, söyür və incidirdilər.

Əhməd oğlu bu illərdə anbardar işləyirdi. Üç oğlu Xalıqverdi, Ələsgər və Məhərrəm döyüş cəbhəsində idi. Qadınlar anbarda taxılı xəlbirə vurur, daşını, zibilini çıxarırdılar. Hər qadına səhər neçə kiloqram taxıl təhvil versələr həmin çəkidə axşam təhvil alırlılar. Təmizlədiyi zibil və taxıl tərəzidə çəkilirdi. Çəki düz olmalıdır. Komisyalar tərəziyə nəzarət edirdilər.



Anbarda qadınlarla işləməyi Əhməd oğlu gəlini Səkinə xanıma tapşırılmışdı. Səkinə Kalva Nəsib oğlu Musanın qızı, Əhmədoğlunun ortancı oğlu Ələsgərin həyat yoldaşıydı. Ələsgər müharibəyə gedəndən üç ay sonra Eldar adlı bir oğlu olmuşdu. İsmayıł da, Səkinə də balaca Eldarla nəfəs alındı. İsmayıł hər gün Eldarı özü ilə anbara və xırmana aparardı. Səkinəyə və Bəsti nənəyə tapşırardı ki, Eldarın çəkisini aşağı salmaq olmaz. Bəsti Qərib qızı İsmayılin sonuncu həyat yoldaşıydı.

İsmayıł bilirdi ki, kənd camaatı uşağına istidən-ili də eləməyə heç nə tapmır. Ona görə də Səkinəyə tapşırılmışdı ki, işləyən qadınların hər birinə bir qoşa ovuc taxıl ver, aparıb yarma eləsinlər. Yerinə o çəkide daşqır və toz-torpaq at. Axşamlar komisya təhvil götürəndə çəki düz çıxsın. Stalinin fərmanı ilə bir kilo taxılın üstündə iki ilə qədər həbs düşürdü.

Səkinə bu işini çox həssaslıqla və ürək yanığı ilə yerinə yetirirdi. Bir dəfə komisya üzvlərindən biri demişdi:

-Olarmı taxılı götürüb, zir-zibil qatırlar?

İsmayıł gözünü hərləyib zəhmlı baxışlarını onun gözlərinə dikərək demişdi:

-Başını aşağı salma, gözümün içində bax! Sən o sözü bir də təkrar elə görüm!

Həmin adam Əhməd oğlundan dərhal üzr istəmişdi:

-Bağışla, İsmayıł əmi, nə isə söz idi dilimə gəldi. Bilirom ki, sizin yanınızda elə şey olmaz.

İsmayıł qəzəbini gizlətmədən:



-Yeri gələndə hər şey olar! Biri acından ölürsə mən ağızimdən tikəmi çıxarıb ona verərəm!

Sizə bir məsləhət verim. Axşama kimi çalışan, əlləri qabarlı o qadınların ərləri, oğulları cəbhədə qanını axıdır. Sizlər öz evinizdə, isti yorğan-döşəkdə yatıb yuxu görürsünüz. Məsləhətdən sonra tapşırıram: hər kəs ayağını yorğanına görə uzatsın! Hamı çalışın ki, dövlətin işi də getsin, camaatımız da qırılıb batmasın! Qulağım bəzi sözlər eşidib. And olsun Allaha özünü düz aparmayanın anasını ağlar qoyacam! İndi gedin işinizlə məşğul olun!

Bu kənddə namusuza, qudurğana, xəbərçiye, oğruya, dələduza yer yoxdur. Kim tülükü libasına girib yaltaqlıqla dələduzluq edəcəksə bu kənddən başını bu gündən götürüb getsin!

Əhməd oğlunun bu sözü həmin gün bütün ailələrə çatdı. Doğrudan da İsmayıł belə deyibse itdən-qurdan qorxmaq lazımdır, - deyə Kərbəlayı Rza razılıqla və qururla dillənmişdi.

Bütün Sovet İttifaqı vətəndaşları bu müharibəyə cəlb olunmuşdu. Kişiər ön cəbhəyə yollanır, qadınlar arxa cəbhədə-zavodda, fabrikdə, tarlada çalışırdılar.

Müharibə cəbhəsində qeyri rus millətləri üçün çətinlik yaranmışdı. Rus dilini bilməyən müsəlmanlar, xüsusilə türk soylu əsgərlər çətinlik çekirdilər. Hətta rus komandirlər onların sinəsinə gülə sığmaqdan da çəkinmirdilər. Elə vəziyyət yaranmışdı ki, cəbhə xə-



tindən qaçıb dağlara sığınan, qaçaqcılıqla məşğul olanların sayı xeyli artmışdı.

Əhməd oğlunun üç oğlu döyüş xəttində idi. Oğlu Məhərrəm 1939-cu ildə orduya çağırılsa da tərxis olunma vaxtı müharibə başlamışdı. Məhərrəm ordu-dan tərxis olunmamışdı.

Belarusiya cəbhəsində alman əsgərlərinə əsir düşür. Bir neçə gündən sonra alman əsgərlərinin gözündən yayınaraq daha iki yoldaşı ilə qaçır. Onlar gündüzlər taxıl zəmilərinin içində gizlənir, axşamlar sürüñə-sürüñə üç gün, üç gecədən sonra Belarusiyanın yaxın kəndlərindən birinə çatırlar. Onları bir qadın öz evində gizlədir. Üç gün saxladıqdan sonra yaxınlıqda yerləşən Sovet ordusunun qərargahına aparıb təhvil verir. Qərargahda Məhərrəmgilin batalyonunun döyüşə-döyüşə əsir düşdüyü bilinirdi. Məhərrəmin və yoldaşlarının almanların əsirliyindən qaçıb gəldikləri barədə Moskvaya telegram göndərilir. Məhərrəmə və əsgər yoldaşlarına bir aylıq məzuniyyət verilir. Məhərrəm Tiflisə gəlir, hazırlaşır ki, ordan Qazağa və ata ocağına yola düşsün. Tiflisdə onu hərbi patrullar burda yerləşən ordu hissələrindən birinə aparırlar. O, sənədlərini göstərsə də onu buraxmırlar. Deyirlər ki, müharibənin belə şiddətli vaxtında məzuniyyət olmaz, orduya qayitmalısan! Tiflisdə onu Ağbulaqdan təzə müharibəyə gedənlər görürələr. Büyük qardaşı Xalıq-verdi ilə görüşür. Başına gələnləri ona danışır. Orda kəsinliklə deyir ki, mən bu gündən sonra sovet ordu-suna xidmət etməyəcəm!





Belə bir əhvalat da Ələsgərin qaynı Musa oğlu Şəmilin həyatında baş vermişdi. Şəmili müharibədən yerli hərbi komissarın sərəncamına buraxmışdır. Lakin Krasnoselo hərbi komissarı onu geri döyüş cəbhəsinə qaytarmışdı. O, komissarm kabinetində hökmətə və onun qulluqçularına ağır söyüslər işlədərək demişdi: «Mən bu hökumətin əsgəri olmayıacağam!»

Müharibənin şiddətli dövrü idi. Lakin qaçaqların da sayı artmışdı. Ağbulaqdan Kalva Məcid, Əddələr tayfasından olan Hüseyin İbrahim oğlu, Salman Məşədi Hümbət oğlu, Toxlucadan İmanqulu oğlu Tamaşa, Şəkər Mirzəli oğlu, Teymur Bordum oğlu, Abbasəli Şirəli oğlu, Vəlullah Məşədi Yolcu oğlu, Səməd Kalva Məhəmməd oğlu, Əhməd Kalva Məhəmməd oğlu, Mehvalı Hüseyin oğlu, İsmayılov Məşədi Məhəmməd oğlu və başqları cəbhədən qaçıb Goyçə və Qaraqoyunlu dağlarına çəkilmişdilər. Basarkeçər rayonu ərazisində qaçaqların sayı daha çox idi.

Ağbulaqlı qaçaqlar tez-tez yerlərini dəyişirdilər. Onlar gah Qaraqoyunlu kəndlərinin ərazisinə keçir, gah Gədəbəy, gah da Ağbulaqm, Ardanışın, Cilin üstündəki dağlarda, qayaların altında keçinirdilər. Bəzən də Toxlucanın örüsündə və ona yaxın olan «Dəniz güneyi»ndəki qoyun komlarında gecələyirdilər. Dəfələrlə milislərlə atışmaya çıxmışdilar. Onların cəsurluğu milis idarəsində vahimə yaratmışdı.

İsmayılin bacısı Hava xanım Əmirxeyirdə yaşayırırdı. Qaçaqlar Əmirxeyirdə daha çox olurdular. Axşam olanda kəndə gəlir ərzaq götürüb öz yerlərinə çəkilirdilər. Qaçaq Kalva Məcidin həyat yoldaşı Zəh-




ranın anası Əsli xanım Hava xanımının əmisi qızı idi. Ona görə də Kalva Məcid Əmirxeyir kəndinin ərazi-sinə daxil olanda gəlib Hava xanımgildən ərzaq götürüb yerinə dönürdü. Çox vaxt Hava xanımın həyat yoldaşı Qələndər oğlu Məmməd Kalva Məcidgilə ərzaq çatdırırıldı. Qaçaqların bu ailəyə inamı böyük idi. Bilirdilər ki, Hava ilə Məmməd qaçaqlar barədə heç kimə heç nə deməzlər. Kalva Məcid Hüseynin, Salmanın yanında deyirdi ki, Hava İsmayılin bacısıdı. O da qardaşına oxşayıb, aslan kimi bir qadındı.

Qaçaqların güclü fəaliyyətdə olduğu vaxtlarda kəndlərdə baş verən hadisələri çox vaxt onların adına çıxırlılar.

Kalva Məcidin və onun digər yoldaşlarının qohum-əqrəbəsi hökumət adamları tərəfindən incilirdi. Onların qardaş-baclarını, yaxın qohumlarını tez-tez milis idarəsinə çağırır, tələb edirdilər ki, qaçaqlara deyin ki, gəlib təslim olsunlar. Bu cür sıxışdırımlar davam edən günlərin birində Ağbulaq kolxozunun sədri Şirəli İsmayılov axşam qaranlıq düşəndən sonra idarədən gələrkən öz həyətində dalbadal açılan gülə ilə öldürülmüşdü.

Bu ölüm haqda hərə bir söz deyirdi. Ancaq İsmayıł ağsaqqallarla söhbətində demişdi ki, hər kəs bu camaatin qeydinə qalmalıdır. Camaatdan ayrı düşən hər adamın başına hər cür fəlakət gələ bilər. Qaçaqlar da bizimkilərdi. Onların adamlarını çuğulluqla erməni milisinin əlinə verməyin sonucu belə nəticələnir!



Rayona yeni katib göndərmişdilər. Milliyyətcə erməni olan bu adamın familiyası Martirosyan idi. Krasnoselo rayonunda azərbaycanlılar, ermənilər və ruslar yaşayırdılar. Rayon sakinləri ona dəli raykom deyirdilər. Martirosyan ağıldan az, inadkar, vəzifəsindən sui istifadə edən, millətçi tipik bir erməni idi. Bu fikirdə idi ki, hamı onun dediyinə bəli deməli, boyun əyməlidir. Vay o gündən ki, Martirosyanın fikrinə qarşı çıxasan. Vay o gündən ki, onun tapşırığını vaxtında yerinə yetirə bilməyəsən. İşin çətinliyi, asanlığı onu düşündürməzdidi. Tapşırığı gec yerinə yetirəni camaatın arasındaca söyüb, biabır edirdi. Çox ədəbsiz, raykom katibinə yaraşmayan sözlər işlədirdi. O, kəndlərə gedəndə hamı qaçıb içəri dolurdu. Kim əlinə keçsə yanına çağırırdı:

-Ara, köpək oğlu, bura gəl! Kolxoz sədri hardadı?

-Buralardaydı, bilmirəm hara gedib, - sözünü eşidən kimi dəli kimi bağırardı.

-Ara, köpək oğlu, sən bilmirsən kolxoz sədri hara gedib? Bilirsən, özün demək istəmirsən, türk şun dığa! (*Sun dığa* ermənicə it oğlu deməkdir).

Onun belə xasiyyətinə görə heç kəs yaxasını onun əlinə vermək istəmirdi. Rayon və kənd rəhbərləri onun əlindən bezmişdilər. Hər kəsi söyüslə dindirirdi. Martirosyan sentyabr ayının əvvəllərində kəndlərə gəzintiyə çıxmışdı. Anbarlara baxır, toplanmış, istehsal olunmuş taxıl məhsullarını öz gözləri ilə görmək istəyirdi. İstehsal olunan taxıl bir başa hazırlığa gəndərilirdi. Hazırlıq o demək idi ki, döyüşən cəbhə, əs-



gərlər nəzərdə tutulurdu. Demək olar ki, yalnız taxıl məhsulu toxumluq üçün saxlanırıdı.

Gözəl payız günlərindən biri idi. Ağbulaq camaatı xırmandan taxıl istehsalı ilə məşğuldı. Kimi dəni küləşdən çıxarmaq üçün vəl qoşulmuş öküzləri sürür, kimi taxılı samandan çıxarmaq üçün şana ilə havaya sovurur, kimi hazır olmuş məhsulu kisələrə doldurub anbara yerləşdirirdi. Qadınlar isə sovrulmuş taxılı xəlbirdən keçirirdilər. Otuzdan artıq qadın bu işlə məşğul idi. «Qara bulağın diki» deyilən yerdə qəfildən raykomun vilisi göründü. Hamı dərhal bir həyəcan içində özünü düzəltməyə çalışdı. Hər kəs tez öz işinin üstünə çəkildi. İsmayıł taxılı sovuranların yanında dayanmışdı. O, bir anbardar kimi taxılın təmizliyinə, quruluğuna, itkisizliyinə nəzarət edir, qapan tərəzidə çəkib təhvıl götürürdü.


İsmayıł həmişə üzündə yuxa xətt saxlayır, çox da qalın olmayan biğ qoyurdu. Bu onun nurlu və zəhimli simasını daha da yaraşıqlı edirdi. Bu gün yenə həmişəki kimi başına qoyun dərisindən tikilmiş papaq qoymuş, ciyninə boynu dərili gödəkçə atmışdı. Dəli raykomun gəlişi hamını təşvişə salsa da İsmayıł əhvalruhiyyəsini dəyişmədi.

Vilis anbarın arxasından hərlənib qabağa keçdi və adamların işlədiyi yerdə dayandı. Maşından Martirosyan, kolxoz sədri Xalıqverdi Musayev və rayon prokuroru düşdülər. Katib salam verdi:

-Salam əleyküm!

-Əleykümə salam, - deyə yerlərdən səslər gəldi.

-Nə iş görürsünüz? - deyə o üzünü kolxoz sədrinə tutdu.



Xalıqverdi Musayev sakit bir tərzdə dilləndi:

-Taxılı hazırlayıb anbara verməyə çalışırıq. Havalardı indi yaxşıdı, sonra yağsa, çən-çiskin olsa işimiz çətinləşər...

Martirosyan istehza ilə:

-Yağış yağar, Allaha dua edərsiniz dayandırar. O, sizin müsəlmanları eşidər.

Heç kəs dinmədi. Hamı bir-birinin üzünə baxdı. Musayev gözünün ucu ilə Əhməd oğlunu süzdü. O, indi ən çox katibin İsmayıla söz deməsindən ehtiyat edirdi. Bilirdi ki, Martirosyan Əhməd oğluna bir söz desə cavabını alacaq, bu da heç yaxşı olmayıcaq. Katib qabaqca vəl sürənlərin, sonra tiğlayanların, küləyə sovuranların, taxılı kisələrə vurub anbara daşıyanların yanında oldu. Daha sonra taxılı xəlbirdən keçirən qadınlara yaxınlaşdı:

-Təmiz eləməyə çalışın. Bunlar hamısı əsgərlərə göndörülür. Sizin də əriniz, oğullarınız əsgərlikdədi.

Əksəriyyətinin ağzında yaşmaq olan qadınlardan səs çıxmadı. Ancaq bəziləri başlarının işarəsi ilə «bəli» dediyini anlatdı.

Martirosyan geri dönüb kolxoz sədrinin üzünə baxdı və sərt tərzdə dilləndi:

-Bunlar niyə dillənmir, laldilar?

Musayev:

-Yoldaş Martirosyan, utanırlar. Başlarının işarəsi ilə razılıqlarını bildirirlər.

Martirosyan:

-Qoyunluqdu da...



İsmayıł Əhməd oğlu iki addım kənarda dayanıb söhbətə qulaq asırdı. Amma bu erməni katibin mədəniyyətsiz, kobud söhbəti onun içini gəmirirdi.

Martirosyan sağa-sola baxıb, kolxoz sədrindən soruşdu:

-Anbardar kimdir?

Musayev dillənənə kimi 50-55 yaşlarında olan adam irəli durdu:

-Mənəm, - dedi. Bu İsmayıł Əhməd oğlu idi.

Raykom katibi onu təpədən-dırnağa süzüb dedi:

-Bu nə saqqaldı saxlayırsan?

İsmayıł:

-Yoldaş katib, bu mənim şəxsi işimdi. Heç nəyə, heç kimə maneçilik etmir, nə də ziyan vermir!

Anbardarın belə dikbaş cavab vermesi Martirosyanın xoşuna gəlmədi. Çünkü heç kəs onun qabağında hələ belə kəskin danışmamışdı.

Raykomun katibi bir az geri çəkildi, əlini belinə qoyub Əhməd oğlunu kinaya ilə süzərək:


-Kişi, o nə biğdi qoyubsan?

Katib üzünü təzəcə qırxdırmışdı. Musayevin və digər ağbulaqlıların ürəyi döyündürdü. Bilirdilər ki, bu söhbətin sonu yaxşı olmayıacaq.

İsmayıł dilləndi:

-Katib, sən niyə burdakı işlərin gedışatı ilə maraqlanmışsan, atmacalar atmaqla məşğulsan? Bu, raykom katibinə yaraşırı?

Martirosyan qabağında qartal kimi dayanmış bir türkün qan saçan gözlərinə baxıb vahimə keçirdi. İsmayıł gözlərini bu nadan, dəli erməni katibin gözlərinə dikib qəzəblə dedi:



-Mənim biğimin sənə dəxli var? Kişi'lər həmişə biğ qoymuşlar! Salvar geyinən kişiləri demirəm, ərən kişiləri deyirəm. Kişi biğ qoyar, mən də qoymuşam! – deyib əlini uzadıb raykomun biləyindən tutdu və qadınları göstərdi, - bax gör bir qadında biğ varmı?

Üzünü təzəcə təraş elətmış Martirosyan dilinin oduna düşmüdü. Ətəyini aparıb kəl buynuzuna keçirdiyiniindi anladı.

Xırmandakılar işini buraxıb Əhməd oğlu ilə Martirosyanın toqquşması səhnəsinə baxırdı. Kimi deyirdi, ona da Əhməd oğlu deyərlər, al payını, köpək oğlu, çəkil geri!

Kimi də deyirdi ki, daha Əhməd oğlunun işi bununla da bitdi. Martirosyan indicə onu qolubaqlı apartdıracaq!

Hiss olunurdu ki, katib özünü itirmişdi. O, İsmayıldan ağır cavablar alandan sonra dəli kimi dönüb Vilis maşınınə tərəf yeridi:

-Gəlin oturun, - deyib özü də yerində əyləşdi. Vilis kəndin arası yolla süzüb kolxoz idarəsinə çatdı. Başa qdan bəri hökm sürən sükutu yenə katib özü pozdu, Musayevə üzünü tutub sərt bir ittihamla dilləndi:

-Aya, yekəbaş, niyə demirsən ki, o anbardar dəlinin biridi. Ona ağır söz demə!



Musayev dilləndi:

-Yoldaş Martirosyan, mən hardan biləydim ki, siz ona belə sözlər deyəcəksiniz?

-Hə, o necə adamdı?

-Çox qoçaq, mərd, əyilməz adamdı.

-Qalada olmayıb ki?



-İki dəfə olub, birində qaçıb, birində də atamanı vurub, azad ediblər.

-Bəlkə o adam məni öldürəydi? Bu ola bilərdimi?

-Olardı! Çox dərinə getsəydiniz orda hər şey olardı.

-Utanmırısan, Musayev, sən orda gərək məni başa salaydın ki, bu adama heç nə demə!

-Mən sizin qorxunuzdan bunu deməyə cürət etməzdim.

-Yaxşı, onda maşın göndər, o adamı gətirt bura.

-Oldu, yoldaş katib!

Yarım saatdan sonra Əhməd oğlu kolxoz sədrinin kabinetinə daxil oldu. Martirosyan:

-Əhməd oğlu, niyə salam vermədin?

-Bir yerdə olmuşduq ona görə.

-Səndə günah yoxdu, məndədi. Xasiyyətini bilmədiyin atın arxasından keçmə deyiblər. Amma mən əməl etmirəm. Bu, mənim günahımdır. Məni bağışla, sizə ağır söz dedim və cavabını daha ağır aldım. Gərəksiz camaatın içində bunu etməyəydiniz...

İsmayıł:

-Mən sizinlə bu söhbətə camaatın içində qoşuldum. Ancaq neyləyək belə alındı.

Martirosyan dişini ağardıb gülümşəyərək:

-Dur get işinlə məşgul ol, sən kişi adamsan! Hər oğulun işi deyildi Martirosyanı yerində oturtmaq. Sən məni yaxşıca oturtdun! Ancaq səninlə dost oldum, heç kəs sənin işinə qarışa bilməz, sənə söz deyə bilməz! Neçə ki, mən bu rayondayam, sənə dəyib toxunan olmayıacaq!

İsmayıł yenə öfkəli danışdı:



-Mənə dəyib-toxunan xeyir tapa bilməz!

Katib:

-Bilirəm, get işinin üstündə ol!

İsmayıł oturduğu yerdən ayağa qalxanda Martirosyan ona üz tutdu:

-Gəl görüşək, ondan sonra get!

İsmayıł irəli yeriyb ona əl uzatdı. Katib onun əlini sıxıb dedi:

-Siz türklərin bir atalar sözü var, çox gözəldi: «Kösöv yana-yana gödələr». Yaxşı yol!

Əhmədoğlu günorta yeməyini yeyəndən sonra evdən çıxıb xırmana gedirdi. O, adəti üzrə yenə ciyninə yapıcı salmış, başına papaq qoymuşdu. Yapıncını ona görə götürdü ki, xırmando təmizlənən taxılı axşamüstü çəkib anbara yığmaq xeyli vaxt tələb edirdi. Gecənin bir vaxtına qədər çəkirdi. Döyüüb hasila golmiş bugda və arpa dənnini qadınlar xəlbirdən keçirdikdən sonra kişilər kisələrə doldurub anbara təhvil verildilər. Kişilər az idi. Bu işdə də qadınlar əsas qüvvə sayılırdı. Xırmandakı anbardan başqa kəndin bir neçə yerində anbar var idi. Əsasən taxıl məscidə yığılırdı.

O, «Qarabulaq»ın döşünə çıxanda xırmando işləyən bir dəstə qadın bulağın başına toplaşmışdı. Onlar söhbət edir, danışıb gülürdülər. Əhməd oğlu onlara xeyli yaxınlaşmışdı. Birdən Münəvvər adlı orta yaşılı qadının xısaltı ilə dediyi sözü İsmayıł da eşitdi:

-A günü qaralar, İsmayıł dayım gəlir, səsinizi eşitdi.

Dərhal qadınlar susub başlarını aşağı saldılar. İsmayıł onların yanından ötüb 50-60 metr aralıda olan xırmandakı olacağa keçdi. Yenə qələbəlik idi. Hami işləyirdi, hərə öz işini yerinə yetirməyə cəhd göstərirdi. İsmayıł qalxıb xırmando gedən ayrı-ayrı iş prossesləri ilə maraqlandı. Sonra xəlbirlə taxıl təmizləyən qadınların işi ilə tanış oldu. Bir neçə addımlıqda dayanıb Münəvvəri yanına çağırdı.

Münəvvər Əhməd oğlu İsmayılin əmisi qızı Əslinin qızı idi. Həm də Əslı onun baldızıydı. Münəvvər xanım-xatın, gözəl çöhrəli bir qadın idi. İsmayıł onun xətrini çox istəyirdi. Bu ağır müharibə günlərində Münəvvər özünü qeyrətli, namuslu, təsibkəş bir qadın kimi göstərməşdi. İsmayıł da belə qadınlardan qürur duyurdu. Məhz Münəvvəri olduqca çox istəyirdi. İndi də onun «a günü qaralar, İsmayıł dayım səsinizi eşitdi» deməsi Əhmədoğluna bir cür təsir eləmişdi... Ürəyindən keçirdi ki, necə yəni, İsmayıł zalimdımı, qəddardımı, niyə belə desinlər, belə düşünsünlər?

Münəvvər xəfif addımlarla gəlib dayısının yanında durdu. O, İsmayıla həmişə dayı deyirdi.

İsmayıł onu açıq alınlı sözüb, istiqanlıqla soruşdu:

-Bacı kızı, nə var, nə yox? Necəsiniz?

Münəvvər utancaq bir tövrlə:

-Sağ ol, dayı, dolanırıq, Allaha pənah.

-İnşallah düzələr, bir az dözmək lazımdı. Mən bayaq bulağın üstü ilə sizə yaxınlaşanda sən dedin ki, İsmayıł dayım səsinizi eşitdi! Doğrusu, mən çox pis

oldum. Düşündüm ki, məni Dəli İsmayıł, Feda İsmayıł, Əhmədoğlu kimi tanıyanlar həm də zalimmi, qəddarmı hesab edirlər?

Münəvvər xanım utancaq bir görkəm alıb yumşaq səslə dilləndi:

-Dayı, yox, heç kəs səni elə tanımır. Sən zalimsanmı, yenə onları bu qıtlıq zamanında dolandıran sən-sən. Hamısı sənə hörmət edir. Həm də sənin zəhmin-dən, hökmündən çəkinirlər. Onlar bilir ki, yersiz, la-yıqsız hərəkəti sən sevmirsən.

İsmayıł ağır-ağır dilləndi:



-Bacı kızı, bilirsən nə var, indi müharibə dövrüdü. Kənddə beş-on başıpapaqlı qoca-qoltuq qalıb. Qadınları gərək qoruyasan. Onların cilovunu möhkəm tutasın. Bəziləri müharibədə əlinə-ayağına vurub gəlib kənddə yekəxana hərəkətlərə yol verməyə çalışırlar. Mən zəiflik göstərsəm onlar bu kəndi alt-üst edərlər. Mən elə adamlara çatdırılmışam ki, mənim kəndimdə hər kəs ayağını yorğanına görə uzatmalıdı. Yorğandan çıxan ayaqlar kəsiləcək!

Allahın köməkliyi ilə bu kəndin cavanları qayıdanda kəndə, ailəyə sahib çıxacaqlar. Mən onda çəki-lib evdə oturacam.

Münəvvər xanım:

-İnşallah dayı. Allah o gündən pay versin. Analar-atalar gözüyaşlı oğul yolu gözləyirlər. Nə yaxşı sən varsan, qaçaqlar da, mal-qara ogruları da sənə görə bu kəndə ayaq basmırlar. Onu deyim ki, həm sənə böyük hörmət var, həm də qorxu var...

İsmayıł:



-Yəqin ki, qorxu olmasa hörmət get-gedə hörmətdən düşər.

Münəvvər başını qaldırıb İsmayılin üzünə baxdı. Doğrudan da bu nurani simada mərhəmətlə yanaşı, həm də bir cəngavərlik duyulurdu. Dəli raykom deyilən Martirosyanı hamı görəndə qaçıb gizlənməyinə baxmayaraq Münəvvərin gözü önünde İsmayııl onu biabır eləyib, hörmətdən salmışdı. Münəvvər dayısının bu qeyrətindən qürur duyurdu, hər yerdə iftixarla həmin səhnəni danışındı.

İsmayııl Münəvvərin xətrini bir də ona görə çox istəyirdi ki, Camal adlı kənd rəhbərlərindən biri iş üstə gələndə başı aşağı işləyən qadınlara demişdi:

-Başınızı yuxarı tutun, gülün, gülümsəyin! Çox qəmlənməyin!



Onun cavabını Münəvvər vermişdi:

-Bizim gülməli günümüz varmı gülək. Oğullarımız cəbhədə qan axıdır, biz də burda gülüb şadlanan deyilik! Gedin siz gülün də, oynayın da!

Bu sözü deyən adam itdən düşmüşə döndü. Rəngi qaçıdı, tez ordan aralandı. Bir az aradan keçəndən sonra Ayna adlı yaşılı qadın Münəvvərə dedi:

-Camal üzr istədi dediyi sözə görə. Deyir düşünməmiş ağızından çıxdı. Münəvvərdən xahiş eləyirəm bu sözü Əhmədoğluna çatdırmasın.

-Mən heç kimin sözünü heç kimə demərəm. Ancaq hamı ağızından çıxardığı sözə vaxtında sahib olmalıdır, - deyə Münəvvər cavab verdi.




İsmayılin Martirosyanla qabaq-qarşı gəlməsi səhnəsi bir saatın içində hər evdə danışılırdı. Həmin günün axşamı qohum-əqrəba, qonşular, istəyib bilənlər İsmayılgilə toplaşmışdılar. Ozanlar Məşədi Həsən, Miryaqub ağa, Məşədi Hüseyn, Kalva Məsim, Məmməd Bağır oğlu Məsmalı da burada idilər.

Doğrusu, Əhmədoğlu çox çətin bir məsələyə toxunmuşdu. Martirosyan elə katib idi ki, Sovet qanunları onun yanında keçmirdi. O, nə bilirdi onu da edirdi. Onun qabağından qaydanların hamısı milis əli ilə içəri salınmışdı.

Həmin axşam kolxoz sədri Xalıqverdi Musayev də İsmayılgilə gəldi. Söhbət çoxşaxəli keçirdi. Kimi deyirdi Martirosyan erməni millətçisidi, kimi deyirdi o, özü elə o xasiyyətdədi, biri deyirdi ki, hər kimdisə zırramanın biridi.

Xalıqverdi Musayev də bir qədər təmkinli, sakit halda ətrafına göz gəzdirib dilləndi:

-Martirosyandan qorxmamaq olmaz, özünü rayonun Allahı kimi aparır. Bir kəlmə sözün üstündə Krasnoselo rayon mərkəzindəki kolxozun sədri Dmitri İvanovun başına nə oyun açdı. Moskvaya, Kremlə qədər gedib bir təhər özünü qurtara bildi. Amma hələ o İsmayııl dayının təpkisini heç kəsdən görməmişdi. O, yəqin etdi ki, belə kəl kişilərin buynuzuna ətəyini keçirmək olmaz. Sonra söhbət etdi. Dedi ki, sizin anbardar məni yuxudan ayıltdı. Mən artıq-əskik danışsam o, məni öldürərdi. Mən vəzifəmə güvənib hər yetənə söyür, təpik atıram. Bu, belə olmaz. Həm də məndən



asılı deyil. Bu xasiyyət məndə anadangəlmədi. Anam deyirdi ki, sən bir dəqiqə bir yerdə durmurdu. Mən inək sağanda sən mənim başıma oyun açırdın. Əlacım kəsilir, səni iplə dirəyə sariyrı, sonra inəyi sağırdım. Bəli, mən əzəldən belə təbiətə sahibəm.

İsmayıł azca gülümsünüb söhbətə qoşuldu:

-Deməli anadangəlmə zırramadı. Beləsinə deyib-lər: «Lotu arvadın bic balası, dəli arvadın gic balası».

Yolcu təccübü bir tərzdə soruşdu:

-Ay Xalıqverdi qağa, bu hökumət vəzifəyə adam qoyanda baxmir ki, bu ağıllıdı, ya dəli? İş bacarandı, yoxsa yox? Hökumət nümayəndələri görmür ki, Martirosyan yetənə yetir, yetməyənə bir daş atır?

Məşədi Həsən əlindəki əsanın ucunu yerə bərkidib dərindən nəfəs aldı, sonra Yolçunun sözünə cavab verdi:

-Ay rəhmətliyin oğlu, seçim aparanmı var? Kimsə adamı gətirib qoyub o stolun başına. Kimin nə həddi var ki, Martirosyana toxunsun. Neçə ki, vəzifədədi bildiyini edəcək. Belələrini azmı görmüşük. Məni tutsalar da deyəcəyəm, Stalin Martirosyandan yaxşıdım!

Məşədi Hüseyin hövlnak dilləndi:

-Ay Məşədi, Stalinin adını çəkmə!

Xalıqverdinin bədənindən bir gizilti keçdi:

-Gəlin söhbəti dəyişək...

Sonra üzünü İsmayıla tutdu:

-İsmayıł əmi, mənə elə gəlir ki, bundan əvvəlki rayon partiya komitəsinin birinci katibi Qazaryan pis adam deyildi. O, türklərlə ermənilər arasında bir o qədər də fərq yaratmadı.

İsmayıł Xalıqverdinin bu sözünə etiraz etdi:



-Xalıqverdi, biz elə düşünsək uduzarıq. Mən elə erməni tanımırıam ki, bizə qarşı xəyanət eləməsin. Bizə qarşı qəlbində kin-küdürüt yaşatmasın! Müdrik ağsaqqalların bir məsəli var: «O iti vurdum cinsidi, bu iti vurdum cinsidi. O it də bu itin cinsidi».

Məşədi Həsən:

-Elə də var, erməni deyilənə etibar eləmək olmaz!

1945-ci ilin may ayında Sovet ordusu faşist Almaniyası üzərində qələbə çaldı. Müharibə dayandı. İnsanlar sevinib-şadlandılar. Analar, atalar, bacılar, cavan gəlinlər gözlərini yollara dikib oğullarını, qardaşlarını, ərlərini gözlədilər. Artıq əsgərlər geri dönməyə başladılar. Hər gün kəndə əsgər gəlirdi. Bütün kənd camaati elinə-obasına, evinə, ailəsinə dönmüş əsgərlərlə görüşə gəlirdi.

Ağbulaq kəndinin girəcəyində qədim kənd qəbris-tanlığı yerləşirdi. Qəbristanlığın yanından baxanda Krasnosełodan gələn yolun xeyli hissəsi görünürdü. «Sarı yoxuş»un başında artıq hər şey müşahidə olunurdu. Ürəyi tab etməyən analar yollara səpələnib gələnlərin qabağına qaçırdılar. Kənd camaati yollara səpələnmişdi. Vaxtı ilə oğlunun qara kağızını alan analar da bir ümidi işığı ilə yolların kənarında dayanıb xoş bir xəbər eşitmək istəyirdi. Eh... Bunlar haradayı... Ümid qırılan yerdə ümid neyləsin. Ümid insana səbr, dözüm verə bilər. Ümid oğlunu itirmiş anaya oğul verə bilməz.



Günlər keçdi, gələn gəldi, gəlməyənlər gəlmədi.
«Ümid yaxşı şeydi gözləyək hələ» deyənlərin bir çoxu
bu ümidi də dünəyadan köçüb getdi.

Müharibə dayandı. Bir çox evlərin pəncərəsində
ışık göründü. Bir çox evlərin qapısı kiliidləndi, işığı
həmişəlik söndü. 150-dən artıq ağbulaqlı gənc Stalin-
Hitler hikkəsinin qurbanı oldu. Övlad həsrətiylə yaşa-
yan nə qədər ata-ana ah-vay içində dünəyini dəyişdi.

Müharibənin bitməsi xəbəri Əhmədoğlunu da
sevindirdi. O da hamı kimi övladlarının yolunu gözlə-
di. Oğlu Xalıqverdi, Ələsgər cəbhədən ata ocağına
döndülər. Ancaq 24 yaşlı Məhərrəm müharibənin
qurbanı oldu. Belə dedilər ki, Sovet ordusunun zabit-
lərindən inciyən Məhərrəm başqa dövlətin ərazisində
keçib, hətta sonralar Türkiyədə məskunlaşıb. İsmayıł
belə bir səhbəti Ələsgərin qaynı Musa oğlu Şəmil
barədə də eşitmışdı. Deyilənlərə görə, Şəmil də sovet
ordusunda döyüşməkdən imtina edib, müharibə
aparan ölkələrdən birinin qoşununa qatılıb.

Müharibə başa çatandan 1 il keçdi. Bir ildən sonra
Əhmədoğlu məsləhət gördü ki, müharibədə həlak olan-
ların xatirəsinə ehsan qazanları asılsın, xatırələri yad
edilsin. Bu fikri Mirəli ağa, Məşədi Mir Yaqub ağa da
bəyənib camaata müraciət etdilər. Qədim Ağbulaq
Məscidinin yaxınlığında mallar kəsildi, qazanlar asıldı,
dualar oxundu. Ehsandan əvvəl Əhməd oğlu dedi:

-Mən istəyirəm müharibədə həlak olan övladları-
mızın xatirəsini yad etmək üçün onların adları bir-bir
oxunsun, hər birinə Allahdan rəhmət diləyək.

Məşədi Mir Yaqub ağa bu fikri bəyəndi:



-Çox doğrudu, eləmək lazımdı. Şəhidlərimizin
siyahısı varmı? Kim oxuyacaq?

Məşədi Hüseyin kişi səhbətə qoşuldu:

-Mənim bildiyimə görə həlak olanların siyahısını
Əhmədov Ayvaz tərtib eləyib, onda var...

Əhməd oğlu dilləndi:

-Ayvaz burdadımı?

Kimsə dilləndi:

-Rayona gedib, indi gələr...

Məşədi Mir Yaqub ağa dilləndi:

-Ona kimi gec olar, siyahı başqa kimdə var?

Ekim Musa dilləndi:

-Eşitdiyimə görə Meydanəli müəllimdə də var. O
da Ayvaz tərtib edən siyahının surətidir.

Meydanəli Əliyev Ağbulaq məktəbində dil-
ədəbiyyat müəllimi işləyirdi.

Meydanəli müəllimi soruştular.

-Burdayam, - deyə onun səsi eşidildi.

Məşədi Mir Yaqub ağa:

-Meydanəli müəllim, kəndimizdən həlak olanların
siyahısı səndə varmı?

-Var, - deyə o dilləndi.

Məşədi Mir Yaqub ağa:



-Adı və soyadı ilə bir-bir oxu, hamı eşitsin.

-Baş üstə, ağa, - deyə Meydanəli müəllim razılığını
bildirdi.

Məşədi Mir Yaqub ağa üzünü camaata tutaraq
dedi:

-Ay camaat, siyahı oxunacaq, hər bir addan sonra
salavat çevirin, Allah rəhmət eləsin deməyi unutmayın.

Yerdən səslər gəldi:




-Oldu, ağa!

Meydanəli müəllim qoltuq cibindən dəftər kağızına yazılmış siyahını çıxarıb hündürdən oxumağa başladı.


1. Abbasov	Ağəli	Bədəl oğlu	1912
2. Abbasov	Həşim	Məşdi oğlu	1913
3. Abbasov	Hüseyin	İbrahim oğlu	1906
4. Abbasov	Mehdi	M.Həsən oğlu	1918
5. Abdullayev	Allahverdi	Oruc oğlu	1897
6. Abdullayev	İsmayıł	Oruc oğlu	1905
7. Abdullayev	Səfər	Tağı oğlu	1903
8. Abdullayev	Məcid	Yusif oğlu	1910
9. Abdullayev	Abdulla	Yusif oğlu	1916
10. Abdullayev	Tapdıq	Yusif oğlu	1918
11. Abdullayev	Həsən	Səməd oğlu	1907
12. Abdullayev	İskəndər	Ələsgər oğlu	1901
13. Allahverdiyev	Nəsib	Yusif oğlu	1902
14. Allahverdiyev	Mürsəl	Zeynal oğlu	1912
15. Alməmmədov	Süleyman	Yusif oğlu	1917
16. Allahverdiyev	İskəndər	Yusif oğlu	1910
17. Allahverdiyev	Məmməd	Mehdi oğlu	1911
18. Bayramov	Əli	Musa oğlu	1917
19. Babayev	Mehralı	Yolçu oğlu	1918
20. Babayev	Mehvalı	Yolçu oğlu	1921
21. Babayev	Yusif	Bayram oğlu	1916
22. Vəliyev	Camal	Zülfüqar oğlu	1916
23. Qasımov	Əşrəf	M.Süleyman oğlu	1904
24. Qasımov	Nəcəf	Əli oğlu	1897
25. Qasımov	Əsəd	Əli oğlu	1909
26. Qasımov	Həmid	Hüseyin oğlu	1902




27.Qasımov	Əsəd	Hüseyin oğlu	1907
28.Qasımov	Əkbər	Hüseyin oğlu	1916
29.Qafarov	Niftəli	Qafar oğlu	1899
30.Qafarov	Məhərrəm	Qafar oğlu	1909
31.Qurbanov	Alsöyüñ	Hüseyin oğlu	1920
32.Qəribov	Mehvalı	Məhərrəm oğlu	1910
33.Qəribov	Əşrəf	Məhərrəm oğlu	1918
34.Qəribov	Qoşun	Məhərrəm oğlu	1921
35.Əhmədov	Ağamalı	Həsən oğlu	1909
36.Əhmədov	Qoşunalı	Həsən oğlu	1914
37.Əhmədov	Allahverdi	Həsən oğlu	1918
38.Əhmədov	İsgəndər	Abbas oğlu	1906
39.Əhmədov	Dünyamalı	Sadiq oğlu	1905
40.Əhmədov	Balı	Sadiq oğlu	1916
41.Əhmədov	Məhərrəm	İsmayıł oğlu	1919
42.Əliyev	Oruc	Zülfüqar oğlu	1918
43.Əliyev	İsgəndər	Məhərrəm oğlu	1909
44.Əliyev	Ayvaz	Hatəm oğlu	1910
45.Əliyev	Ayvaz	Abbasəli oğlu	1904
46.Əliyev	Balı	M.Mamoy oğlu	1910
47.Əliyev	Gülməmməd	M.Mamoy oğlu	1917
48.Əliyev	Məhərrəm	M.Mamoy oğlu	1919
49.Əliyev	Şiralı	Namaz oğlu	1909
50.Əliyev	Bayram	M.Səməd oğlu	1921
51.Əliyev	İsmayıł	M.Xamoy oğlu	1918
52.Əliyev	İslam	Abdulla oğlu	1916
53.Ələsgərov	Sayad	M.Məmməd oğlu	1905
54.Ələsgərov	Əli	Abuzər oğlu	1910
55.Ələsgərov	Əli	Zeynalabdi oğlu	1894
56.Ələsgərov	Albaba	Zeynalabdi oğlu	1906
57.Ələsgərov	Gülməmməd	Zeynalabdi oğlu	1908



Eldar İsmayıł




58.Ələsgərov	Bayraməli	İsgəndər oğlu	1915
59.Ələkbərov	Zülfüqar	Vəli oğlu	1910
60.Ələkbərov	Cavad	Əli oğlu	1910
61.Ələkbərov	Əli	Həsən oğlu	1911
62.Ələkbərov	Adil	Həsən oğlu	1916
63.Əsədov	Sayad	K.Məsim oğlu	1913
64.Əsgərov	Əsgər	Zeynalabdi oğlu	1915
65.Əmiraslanov	Məmmərzə	Həsən oğlu	1904
66.Zamanov	Həbib	Əsgər oğlu	1907
67.Zeynalov	Adil	Abdulla oğlu	1909
68.Zeynalov	Əmiraslan	Abdulla oğlu	1911
69.Zeynalov	Sarı	Əsəd oğlu	1911
70.Zeynalov	Müsəllim	K.Ələkbər oğlu	1913
71.Zeynalov	Elbəyi	Zülfüqar oğlu	1922
72.Zeynalov	Qara	Sadiq oğlu	1913
73.Zeynalov	Həmid	Mustafa oğlu	1920
74.İsgəndərov	İsmayıł	Hacı oğlu	1910
75.İsgəndərov	Məhəmməd	M.Əli oğlu	1913
76.İsgəndərov	Oruc	M.Əli oğlu	1898
77.İsgəndərov	Tahir	Oruc oğlu	1925
78.İsmayılov	Niftəli	Səməd oğlu	1909
79.İsmayılov	Qurban	Abbas oğlu	1905
80.İsmayılov	Cəfərqulu	Abbas oğlu	1910
81.İsmayılov	Həmid	İsrafil oğlu	1910
82.İsmayılov	Tahir	Məhərrəm oğlu	1918
83.İbrahimov	Əmiraslan	Abutalib oğlu	1905
84.İbrahimov	Məhərrəm	Cəfər oğlu	1909
85.İbrahimov	Əsgər	Abutalib oğlu	1917
86.Məmmədov	Məhəmmədəli	K.Nadir oğlu	1910
87.Məmmədov	Adil	K.Nadir oğlu	1913
88.Məmmədov	Məhəmməd	Sadiq oğlu	1905




Bir igidin ömrü

89.Məmmədov	Əli	Sadiq oğlu	1921
90.Məmmədov	Köçəri	Teymur oğlu	1917
91.Məmmədov	Zülfüqar	Mürsəl oğlu	1909
92.Məmmədov	Ağamalı	Rüstəm oğlu	1907
93.Məmmədov	Musa	Rüstəm oğlu	1915
94.Məmmədov	Məhəmməd	Zal oğlu	1906
95.Məmmədov	İsmayıł	Hüseyn oğlu	1910
96.Məmmədov	Cəfər	Hüseyn oğlu	1912
97.Məmmədov	Xıdır	Əli oğlu	1905
98.Məmmədov	İbrahim	M.Zeynalabdi oğlu	1910
99.Məmmədov	Əkbər	M.Zeynalabdi oğlu	1910
100. Məhərrəmov	Bayraməli	Mahmud oğlu	1905
101. Musayev	Qədimali	Bayram oğlu	1925
102. Mürsəlov	Abbas	K.Rza oğlu	1907
103. Mürsəlov	İsmayıł	Əhməd oğlu	1910
104. Mürsəlov	Vəli	Əhməd oğlu	1914
105. Namazov	Həsən	M.Ali oğlu	1909
106. Nəsibov	Şamil	Musa oğlu	1915
107. Nəsibov	Nəsib	Musa oğlu	1915
108. Nəsibov	Əlöysər	Məhəmməd oğlu	1917
109. Nəsirov	Məcid	Baxşəli oğlu	1905
110. Nəsirov	Şamil	Baxşəli oğlu	1910
111. Novruzov	İmaməli	Salman oğlu	1910
112. Orucov	Məmmərzə	Məhəmməd oğlu	1910
113. Ramazanov	Müseyib	M.Yolçu oğlu	1924
114. Rüstəmov	Nəcəf	Zal oğlu	1905
115. Rüstəmov	Rəcəb	Zal oğlu	1910
116. Rüstəmov	Rüstəm	Zal oğlu	1913
117. Sadıqov	Mustafa	Əsəd oğlu	1908
118. Tanrıverdiyev	İsmayıł	Muxtar oğlu	1906
119. Tanrıverdiyev	Əli	Muxtar oğlu	1910



120.	Tanrıverdiyev	Əkbər	Muxtar oğlu	1916
121.	Fərəcov	Tanrıqulu	Vəli oğlu	1910
122.	Hacıyev	Dostumalı	Cəfərqulu oğlu	1909
123.	Hacıyev	Məhəmmədəli	Həsən oğlu	1910
124.	Hacıyev	Mərdan	Məsmali oğlu	1908
125.	Hacıyev	Bayram	Məsmali oğlu	1913
126.	Hacıyev	Həmid	K. Abdu oğlu	1914
127.	Hüseynov	M.Niftəli	Hüseyn oğlu	1898
128.	Hüseynov	Hüseyn	İbrahim oğlu	1920
129.	Hüseynov	Xalıqverdi	H.Kazım oğlu	1896
130.	Hüseynov	Məhərrəm	Pənah oğlu	1917
131.	Hüseynov	Qələndər	Sadiq oğlu	1918
132.	Hüseynov	Səfər	Oruc oğlu	1920
133.	Hüseynov	Bayram	M.MollaHəsənoğlu	1905
134.	Hüseynov	Ovalar	M.MollaHəsənoğlu	1910
135.	Hüseynov	İsmayıł	Zal oğlu	1910
136.	Hüseynov	Nəcəf	Zal oğlu	1917
137.	Hüseynov	Abbasəli	İsgəndər oğlu	1916
138.	Hüseynov	Dünyamalı	Həsənəli oğlu	1892
139.	Hüseynov	Məmmərzə	Əli oğlu	1905
140.	Hüseynov	Lətif	M.Abbasəli oğlu	1904
141.	Hüseynov	Xanbaba	M.Abbasəli oğlu	1917
142.	Hüseynov	Köçəri	Hüseyn oğlu	1916
143.	Hüseynov	Şirəli	K.Hümbət oğlu	1909
144.	Hüseynov	Niftəli	Məhəmməd oğlu	1907
145.	Həsənov	Dünyamalı	Əli oğlu	1904
146.	Həsənov	Əli	Şamil oğlu	1913
147.	Həsənov	Teymur	Şamil oğlu	1916
148.	Camalov	Məhəmməd	Abbas oğlu	1921
149.	Şabanov	Əsəd	Hüseyn oğlu	1917
150.	Şabanov	Nəbi	Müslüm oğlu	1917



Meydanəli müəllim siyahıdakı adları oxuyub başa çatdırıandan sonra əlindəki kağıza baxıb dedi:

-Hörmətli camaatımız, bu oğullar hamımızındı, onların dərdi hər bir ağbulaqlının dərdidi. Ancaq atalar deyib «atəş düşdüyü yeri yandırar». Elə ailə var ki, iki, üç nəfər geri qayitmayıb. Mən onların adını da sizə xatırlatmaq istəyirəm.

Qərib oğlu Məhərrəmin üç oğlu: Mehvalı, Əşrəf, Qoşun.

Seyidlilər Yusifin üç oğlu: Məcid, Abdulla, Tapdıq. M.Mamoyun üç oğlu: Gülməmməd, Bali, Məhərrəm. Rüstəm oğlu Zalin üç oğlu: Nəcəf, Rəcəb, Rüstəm. Muxtarın üç oğlu: İsmayıł, Əli, Əkbər.

Hacı Mərdan oğlu Məsmalının iki oğlu: Mərdan, Bayram.

M.Əli oğlu Orucun həm özü, həm oğlu Tahir.

K.Abbas oğlu Yolçunun iki oğlu: Mehvalı, Mehrəli.

Hüseyn oğlu Sadığın iki oğlu: Məhəmməd, Əli.

M.M.Həsənin iki oğlu: Bayram, Obalar.

Həsən oğlu Şəmilin iki oğlu: Əli, Teymur.



K.Nadirin iki oğlu: Məhəmmədəli, Adil.

K.Zeynalabdi oğlu Abdullanın iki oğlu: Əmirəlan, Adil.

Mürsəl oğlu Əhmədin iki oğlu: İsmayıł, Vəli.

M.Abbasəlinin iki oğlu: Lətif, Xanbaba.

Ağır kədərlə və gözyaşları ilə keçirilən bu mərasim başa çatdı.



Kəndinə, ailəsinə dönməyən ağbulaqlı cavanların xatırəsi yad edildi, böyük ehsan verildi. Hamı evinə döndü. Əhməd oğlu dörd yaşılı nəvəsinin əlindən tutub:

-Gəl biz də gedək, - dedi.

Nəvə:

-Baba, hara gedək?

-Evimizə.

-Bəs anbardakı tərəzidə məni çəkməyəcəksən?

-İndən sonra nə anbara gedəcəm, nə də səni çəkəcəyəm.

-Niyə, nə oldu, baba?

-Atan gəlib, indi iş yerinə sən onunla gedəcəksən. Mən daha heç yerdə işləməyəcəm. Demişdim ki, kəndin cavanları müharibədən qayıdanandan sonra mən işləməyəcəyəm.

-Bəs sən neyləyəcəksən?


-Mən indi sənə dastan damşacam, nağıl, hekaya, şeirlər söyləyəcəm. Sən onları dinləyib babalarımız haqda çox şey öyrənəcəksən...

-Onda gedək evimizə, baba, - danış onları mənə.

-Gedək mənim Elişim, gedək...

Bu vaxt arxadan üç oğul itirmiş Güldostu ananın göynəyə-göynəyə dediyi bayatı hamını geri dönüb ona baxmağa səslədi:

Eləmi balamani,
Asta çal balamani.
Hamının balası gəldi,
Bəs mənim balam hanı?



O bu sözləri elə yaniqli, elə təsirli bir tərzdə deyirdi ki, anaların bir çoxu özündən asılı olmayaraq səsini Güldostu ananın səsinə qatmışdı.

Həmin gün ağbulaqlılar o bayatının təsiri altında ağlaya-ağlaya evlərinə paylaşıdlar.

Kalva Məsim əmi çox sevdiyi, yaxın dostu İsmayıł Əhməd oğlunun həyatı yolundan bəhs edən hekayətini burda başa çatdırıb dərindən nəfəs aldı. Sanki Əhməd oğlunun haqqında söylədiklərini bu gün söyləməsəydi o, çox şey itirəcəkdi. Onun bu hekayəti bitirdiyindən böyük qürur duyduğu hiss olunurdu.

Kalva Məsim əmi onu dinləyənləri bir-bir süzüb dedi:



-Yəqin etdinizmi indi Əhməd oğlu necə bir igid olub. Əyilməyib, ölümün gözünün içində dik baxıb, xalqın qədrini bilib, təsibini saxlayıb, namusu hər şeydən uca tutub. Əgər mən İsmayılin həyat yolunu sizə danışmasaydım, bu hekayəti gələcək nəsillər hardan biləcəydi...

Mən bununla da hekayətimə nöqtə qoyub üzümü Cahangir oğlu Tapdıqə tuturam:

-Tapdıq, oğul, sənin Əhmədoğluna müxəmməs üstündə həsr etdiyin şeir xoşuma gəldi. İstəyirəm sən o şeiri indi hamiya oxuyasan.

Tapdıq:



-Baş üstə, Kalva Məsim əmi, - deyib əlindəki dəftəri vərəqlədi.



Dəli İsmayılin vəsfini
Yazıram, hər yana deyim.
Yer üzündə bəşər bilsin,
Göydəki qılmana deyim.
Gəzim Göyçə mahalını,
Anlayıb qanana deyim.
Əlinə silah alanda
Həm pirə, cavana deyim.
Süzən qolda, qılinc beldə
Düz nişan alana deyim.

İgidlərdə çoxdu dostu,
Hörmətini el saxlayıb.
Bozalğanlı Telli Əsəd
Onunla ilqar bağlayıb.
Toxlucalı Topal Oruc
Dar gündə onu yoxlayıb.
Ələsgərin oğlu Bəşir
Mərdin mərdliyin haxlayıb.
Qoy eşitsin Qafqaz yanı
Bu mərddən mərdana deyim.


Mərd İsmayıł kəmər bəsdə,
Süd verən ananı tanı.
Böyük dağda nişan alıb
Təkəni vuranı tanı.
Çənmərəkdə pristavın
Qoşunun qırarı tanı.
Mərdliyində kişi kimi,
Ölünçə duranı tanı.
Qoy eşitsin Qazax, Gəncə,
Gəlsin Ziyadxana deyim.



Səxavətnən yolu tutdu,
Şəriətdən şəfa tapdı.
Naməhrəmdən etdi həya,
Halallığı göydə qapdı.
Ordu pozdu halayları,
Atını dörd nala çapdı.
Yetimlərə köynək oldu,
Çox sıniq könüllər yapdı.
Peyğəmbərə tabe oldu,
Yetişdi Qurana deyim.

El bilir, mahal bilir
Bu iyidin hünərini.
Heydəri kərrar qurşayıb
Mərd kişinin kəmərini.
Tək alıbdı yarış günü
İgidlərin nəmərini.
Mən naşıyam, aqil gələ
Yaza sözün təhərini.
Ələsgərtək ustاد gərək,
Can verə dastana deyim.

Köhlən üstə Şah dağını,
Gəzdi, dolaşdı xan kimi.
«Topaşan»dan güllə atdı
Səs qaldırdı tufan kimi.
Yağıblını, Xaşbulağı
Dolandı pəhlivan kimi.
Pəhlivana tay etmərəm,
Tanıdım bir aslan kimi.
Koyxalara qan ağlatdı,
Yetişdi divana deyim.



Dəli İsmayıł nərə çəkər,
Koroğluya taydı bilin.
El üçün bir şam-çıraqdı,
Üstümzdə aydı bilin.
Tanrı verən qənimətdi,
Bir əvəzsiz paydı bilin.
Gəncədə də Dəli Ali
Bu ad-sanı qoydu bilin.
Bu məndlərin tərifini
Xotkara, həm xana deyim.

Sındırıcı tilsimləri,
Zindanı dağdıdı belə.
Rüstəmi Zaldan üstün,
Belə igid yoxdu hələ.
Toxlucadan Cığal Hasan,
Bəlkə ona bir tay gələ.
Kərəmlə İsrafil ağa
Görsə onun qədrin bilə.
Qurulsun haqqın divanı,
Sözüm haqq-divana deyim.


Tehran ilə İstanbulda
Bu mərdə qiymət verilsin.
Qurulsun bir divanxana,
Düzungün haqq-hesab görülüsün.
Düyərlidə İsmayılin
Adına köhlən sürülsün.
Eşitsin Şəmsəddin eli
Gül üzüb, çiçək dərilsin.
Amin Allah, xəbər çatsın
Misirdə Kənana deyim.



Qorxmadı heç bir divannan,
Tərif-i düşdü cahana.
Şahlar şahı fürsət verdi
Bir belə kamil insana.
Ata halal, ana halal,
Məkandan gəldi məkana.
Divan tutdu, zərbə vurdur,
Daşnaktek yağı düşməna.
Şahdağının tərlanıdı,
Sardan ov alana deyim.

Özü igid, nəslə əsil,
Hatəmdən üstün səxali.
Qırx birdən qırx beşə tək
Saxladı eli, mahalı.
Kəndi gözlədi xatadan
Qorudu gənci, ahili.
Çiyində çərkəz yapınca
Qeyrəti zərdən bahalı.
Ata oldu, qardaş oldu
O hər bir zənana deyim.

Oğlanları, nəvələri
Layiqdi hər ada-sana.
Bu ocağın qismətində
Yer yoxdu şərə-şeytana.
Nizaminin yadigarı
Eldar tək gəlib cahana.
İsmayılin nişanəsi
Minbir əhsən bu cavana!
Əgər qurban lazımlı olsa
Canımı qurbana deyim.



Sorulsa əslı haralı
 Çənmərək, Göyçə mahalı...
 Elmi Sahib salavatdan,
 Kəlməsi ləldən bahalı.
 Ağbulaq qartal yuvası,
 Yaylağı, yurdu səfəli.
 Qafqaz adlı bu torpaqda
 Görəmdik belə cahalı.
 Tapdıq deyər: belə igid
 Gəlməyib cahana deyim.

Kalva Məsim babanın nurani çöhrəsində xoş bir təbəssüm göründü. Üzünü Tapdığa tutub dedi:

-Sağ ol, oğul, gözəl şeirdi. Sən bu şeirdə bir tarix yaratmışsan. Əhmədoğlunun kimliyini bu günkü və gələcək nəsilə tövsiyə etmişən.


Əhmədoğlunun həyatı müəyyən zaman kəsiyində xalqımızın həyatı, xalqımızın taleyi idir. Biz tariximizi yaşatmalıyıq. Bu tarixdə canlanan hadisələr bizim başımıza gələn həqiqətlərdir. Atalar deyib: «Dərdini deməyənin dərdi bilinməz!»

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT


- Əfşan M. Göyçənin tərlanı B., 2006
Rovesnik (jurnal), 1967, oktyabr
 Sabir Ə., Ermənistən azərbaycanlılarının tarixi
 coğrafiyası, B., 2000
 Eldar İ., Məndən ötrü Ermənisan yoxdu, yox, B., 2002
 Eldar İ., Hüseyn İ. Göyçənin qisası qalır, B., 2011
 Eldar İ., Oğuz yurdun övladları, B., 1999
 Faiq H., Qaraqoyunu, qaraqoyunlular və mən, B., 2007



Eldar İsmayılov



Bir ığidin ömrü



Yiğilmağa verilmiş: 01.02.2013

Çapa imzalanmış: 10.05.2013

Şərti çap vərəqi: 18,5. Sifariş № 21

Kağız formatı 60x84 1/16. Tiraj: 500.

Kitab F.Ş. Vüqar Əhmədov poliqrafiya müəssisəsində
hazır diapoziitlərdən çap olunmuşdur.

Rəssam: Bulud Qasımov

Texniki redaktor: Araz Yaquboglu

Korrektor: Vəfa, Səma

Kompüterdə yiğan:

Röya Kəlbəiqizi,

Ümmi İbrahim qızı